


CONATAN SVİFT

QULLİVERİN SƏYAHƏTİ



**“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004**

Bu kitab “*Conatan Swift. Qulliverin səyahəti*”
(Bakı, Uşaqgəncləş, 1950; Gənclik, 1983) nəşrləri
əsasında təkrar nəşrə hazırlanmışdır.

Tərcümə edən:

Mikayıl Rzaquluzadə

823.5 - de 21

AZE

Conatan Swift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004,
344 səh.

XVIII əsrin böyük ingilis yazıçısı Conatan Swift özünün məşhur “Qulliverin səyahəti” (1726) satirik-fantastik romanıyla bütün dünyada şöhrət qazanmışdır.

Bu qəzəbli və coşqın əserində müəllif realist parodiya və grotesk üsulundan mehərətlə istifadə edərək o zamankı İngiltərə cəmiyyətinin sosial-siyasi mənzərəsini yaratmış, mütləqiyətçi, saray çəkişmələrini, feodal özbəşnaliyini, dağdıcı mühəharibələri qətiyyətlə pisləmişdir. Gülüş, məzəli və ağıllı gülüş Swiftin başlıca mübarizə silahıdır.

Satirik felsefi bir roman – son dərəcə dərin mənalı və ciddi bir roman olan “Qulliverin səyahəti” bu gün də dünya ədəbiyyatının sevilərk oxunan, həm sevindirən, oylondırən, həm də düşündürən əsərlərindəndir.

ISBN 9952-416-26-0

© “ÖNDƏR NƏŞRİYYAT”, 2004

Azerbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



CONATAN SVİFT VƏ ONUN “QULLİVERİN SƏYAHƏTİ” ROMANI

XVIII əsttin böyük ingilis yazıçısı Conatan Swift (1667–1745) öz satirik romanı olan “Qulliverin səyahəti” ilə bütün dünyada şöhrət qazanmışdır.

Bu qəzəbli və coşqun əsərində yazıçı öz zamanındaki burjuadvaryan İngiltərənin dövlət quruluşunu, ictimai qaydalarını və adətlərini amansız bir surətdə lağla qoyur və qamçılıyır. O, hakim siniflərin parazitliyini və varlıların riyakarlığını, amansızlığını, öz mənfovətlərini güdmələrini, ekoizmni ifşa edir.

Bu kitabın, köhnə İngiltərənin burjuaziya və dvoryanlığına qarşı çevrilmiş bir çox səhifələri bizim zamanımızda da öz tarixi əhəmiyyətini itirməmişdir.

Swiftin xəyal və icad qüdrəti, doğrudan da, tükənməzdır. Onun Qulliverinin başına nələr gəlmir! Ömrü boyu nə cür əngellərlə qarşılaşır! Amma hər bir vəziyyətdə istər gülunc, istərsə də acinacaqlı olsun, o, XVIII əsr orta hallı ingilis üçün tipik keyfiyyətlər olan mühabimə və soyuqqanlılığını heç bir zaman itirmir. Ancaq Qulliverin bəzən sakit və təmkinli damışqlarında məzəli humor qığılçıcıları parıldayır ki, bu zaman biz Swiftin özünün istehzalı səsini eşidirik; sanki o, macal tapıb, öz sadədil qəhrəmanın arxasından boylanır. Hərdən isə, Swift öz qozəbini saxlaya bilməyib, Qulliveri tamamilə yaddan çıxarıv və zəherli kinayə, acı sarkazm silahını mükəmməl işlədən amansız bir hakimə çevirir.

“Qulliverin səyahəti”nin az qala hər səhifəsində müəllifin zamanındaki ictimai münasibət və hadisələrə aid eyham və işaretlər vardır. Bu işaretlərdən bir çoxu xeyli zamandan bəri öz kəsərini və əməli əhəmiyyətini itirmişdir. Ayrı-ayrı fəsil və epizodların həqiqi mənasını biz indi yalnız tarixi mənbələrin və izahların köməyilə bərpa edə bilərik. Amma Swiftin kitabının başlıca məna və əhəmiyyəti əbədidir ki, bu da hər növdən və hər rütbədən olan bütün parazitlərə və mü-

təxorlara qarşı nifrət, öz əllerilə dünyanın bütün maddi nemətlərini yaranan namuslu zəhmətkeşlərə hörmət və məhəbbətdən ibarətdir.

“Qulliverin səyahəti”ndə olan macəraçılıq fabulası da oxucunu qəhrəmanın misilsiz sərgüzəştlərini gərgin bir diqqətlə izləməyə və müəllifin coşqun xəyalına heyran olmağa mecbur edir.

Müəllif öz romanını yazarkən, xalq nağıllarında cirtdanlarla nə-hənglər barədə, axmaqlar və yalançılar haqda olan motiv və surətlər-dən, elecə də XVIII əsr İngiltərəsində çox geniş yayılmış olan macəra-xatirat ədəbiyyatından, həqiqi və uydurma səyahətnamələrdən istifadə etmişdir. Bütün bunlar Swiftin əsərini o dərəcədə maraqlı və əyləndirici etmişdir ki, satirik fəlsəfi roman – son dərəcə dərin mənalı və ciddi bir roman olan bu əsər, eyni zamanda ən şən, sevimli və geniş yayılmış bir uşaq kitabı olmuşdur.

Conatan Swift əziyyətlər, həyecanlar, məyusluq və əzablarla dolu uzun və ağır bir həyat keçirmiştir.

Yazıçının atası, gənc ingilis Conatan Swift çörək pulu qazanmaq üçün arvadı ilə birlikdə İngiltərədən İrlandiyaın paytaxtı Dublin şəhərinə köçmüdü. Hələ oğlu dünyaya gəlməmişdən bir neçə ay əvvəl amansız ölüm onu qəbrə aparmış və onun xatirəsinə oğlunu da Conatan adlandırmışdır. Yaşamaq üçün heç bir vəsaiti olmayan ana, körpəsilə tək qalmışdı.

Swiftin uşaqlığı ağır keçmişdi. Uzun illər boyu ehtiyac içinde yaşa-mış, varlı qohumlarının verdikləri cüzi yardım ilə dolanmışdır. Swift on dörd yaşında məktəbi qurtarır, Dublin universitetinə daxil olmuşdu ki, həmin universitetdə hələ orta əsr qaydaları hökm süründü.

Universitet yoldaşları sonradan xatırlayıb göstərirler ki, hələ o il-lərdə Swift öz hazırlıq, tutarlı söz deməsi, müstəqil və qəti bir səciyyəyə malik olması ilə hamidən seçilirdi. Univrsitetdə keçilən bütün fənlərdən o, ən çox şeir və tarixlə maraqlanır, əsas fənn olan din dərslərindən isə “səliqəsiz” qiyməti alırı.

1688-ci ildə Swift, universiteti qurtarmağa imkani olmadığından, İngiltərəyə gedir. Məhrumiyyətlər və yaşamaq uğrunda mübarizə ilə dolu müstəqil həyata başlayır. Swift xeyli əlləşdikdən sonra axırda nü-fuzlu bir əyan olan ser Vilyam Templin yanında katiblik vəzifəsinə qəbul olunur.

5

Vilyam Templ əvveller nazir olubmuş. O, istefaya çıxdıqdan sonra Mur-Park adlı mülküne köcüb, orada çiçek bəsləməkələ məşğul olur, qədim klassiklərin əsərlerini təkrar-təkrar oxuyur və Londondan onun yanına gələn adlı-sənli qonaqları mehribanlıqla qəbul edirdi. Boş vaxtlarında o, yazılıqliqla məşğul olur və öz ədəbi əsərlərini çap etdirirdi.

Qürurlu və sözgötürməz bir gənc olan Swiftə katib ilə nöker arasında qalan bu vəziyyətine öyrəşmek çətin idi və bu qulluqdan xoşu gölmirdi. O, öz “havadarımı” atıb, daha az həqarətli olan bir qulluq tapmaq ümidiyle yenidən İrlandiyaya gedir. Bu təşəbbüs də boşça çıxdıqda, Swift yenidən öz əvvəlki ağasının yanına qayıtmalı olur. Sonralar Templ onun qabiliyyətini qiymətləndirib, ona daha diqqətli münasibət göstərməyə başlayır, Swiftlə uzun-uzadı səhbətlər edir və zəngin kitabxanasından ona kitablar tövsiyə edir, onu öz dostları ilə tanış edir və ona məsul tapşırıqlar etibar edir.

1692-ci ildə Swift magistr elmi dərəcəsinə dissertasiya müdafiə edir və bu, ona kilsədə vəzifə sahibi olmaq hüququ verir. Ancaq Mur-Parkda qalmağı üstün tutub, 1699-cu ildə Templ ölüne qədər, azacıq fasilələrlə burada yaşayır, sonra isə ehtiyac onu yoxsul bir İrlandiya kəndi olan Larakorda ruhani vəzifəsində işləməyə vadar edir.

Taleyiñ Swifti yenidən aparıb çıxartdığı İrlandiya o zamanlar geri qalmış, yoxsul və tamamilə Ingiltərədən asılı olan bir ölkə idi. İngilisler orada zahirən muxtariyyət olduğunu göstərməyə çalışırdılar, lakin əslində İrlandiya qanunlarının təsirini heçə endirmişdilər.

İrlandiyada yaşadığı müddət Swift üçün səmərəsiz keçmədi. O, ölkəni başdan-başa gəzib, ehtiyacları və arzuları ilə tanış oldu, məz-lum İrlandiya xalqına rəğbet hissi duymağa başladı.

Bununla bərabər Swift Ingiltərədən gələn yeniyi siyasi xəberləri aç-gözlükə dirləyir, Templin dostlarıyla əlaqə saxlayır və hər fürsət düşdükdə, Londona gedib orada xeyli müddət qalırdı.

XVIII əsrde Ingiltərə dönyanın ən qüdrətli kapitalist dövlətinə çevrilmişdi. XVII əsrin ortalarında baş vermiş burjua inqilabı nəti-cəsində ölkədə feodal qanun-qaydalarının bünövrəsi sarsılmış və kapitalizmin inkişafı üçün imkanlar yaranmışdı.

Burjuaziya qalibiyət qazandıqdan sonra dvoryanlıqla sazişə girmişdi, bu da öz növbəsində kapitalizm inkişafı prosesinə cəlb edilmişdi.

Ingiltərədə sənaye və ticarət çiçəklənməkdə idi. Tacirlər və sahibkarlar xalq kütlələrini talamaq və müstəmləkələrdə aparılan qırğınlar sayosunda, misli görünməmiş dərəcədə varlanırdılar. Iti gedən

ingilis gəmiləri Yer kürəsinin dənizlərini seyr etməkdə idi. Tacirlər və firildaqçılar az məlum olan torpaqlara soxulub yerliliqi qırır, əsəret altına alır, uzaq ölkələrin təbii sərvətlərini “mənimseyirdilər” və bu yerlər İngilis müstəmləkələrinə çevrilirdi.

Məsələn, Cənubi Amerikada içərisində qızıl olan çaylar tapılmışdı və asan yolla varlanmaq xülyasına düşənlər yiğin-yiğin qızıl axtarmağa axışırdılar. Afrikada çox miqdarda yüksək qiymətli fil sümüyü aşkara çıxarılmışdı və ingilisler karvanlarla gəmiləri ora göndorirdilər. Tropik ölkələrdə qulların və katorqaya göndərilmiş adamların müftə zəhməti sayosunda qəhvə, şəker və tütün tarlaları salınır, Avropa qızıl qiymətinə gedən cürbəcür ədvayıyat əldə edilirdi. Mahir alverçilərin əlinə, demək olar ki, müftəcə keçən bütün bu mallar Avropa bazarlarında əlli qat, beşən isə yüz qat mənfəetle satılıb, dünənki cina-yətkarları qadir milyonerlərə, qəddar firildaqçıları isə, bəzən əyan və nazirlər dərəcəsinə qaldırırdı.

İngilisler birincilik uğrunda qonşuları ilə inadlı mübarizə apararaq, o zaman üçün ən qüdrətli hərbi və ticarət donanması inşa edib, saysız-hesabsız müharibələrdə başqa ölkəleri və birinci növbədə Hollandiya ilə İspaniyani meğlub edərək, öz yolları üzərində sıxışdırıb çıxarmış və dünya ticarətində birinci yeri tutmuşdular.

Dünyanın hər bucağından saysız-hesabsız kapital və xəzinələr Ingiltərəyə axışmaqdır idi. Kapitalistlər bu sərvətləri pula çevirib, çoxlu manufaktura istehsalatı qurmuşdular.

Yaxşı ingilis mahudları və başqa malları Avropa bazarlarında yüksək qiymətləndirilirdi. Ingilis sahibkarları istehsalatlarını genişləndirir, tacirlər isə tədavüllərini artırırdılar. Burjua və dvoryanlar saraylar tikdirib, bunları zinətə qərq edirdilər, əhalinin əsas kütləsi isə dilənci kökündə yaşayıb, yarıac bir güzəran süründü.

İngilis ədəbiyyatında bu tarixi dövrün bütün xüsusiyyətləri Conatan Swiftin və “Robinzon Kruzonun macəraları” əsərinin müəllifi Daniel Defonun əsərlərində parlaq eks etdirilmişdir.

...Yeni, XVIII əsrin birinci ili qurtarmaq üzrə idi. Ingilis kralı III Vilhelm o zaman qüdrətli Ingiltərə ilə rəqabət edə bilən və onun beynəlxalq nüfuzuna göz dikə bilən, tek birçə Qərbi Avropa ölkəsi olan Fransa ilə müharibəyə qızığın surətdə hazırlanırdı. Ingiltərənin özündə o zaman iki siyasi partiya olan tori ilə viqlər arasında mübarizə ən gərgin dərəcəyə çatmışdı. Hər iki partiya ölkədə təkbaşına hakim olmağa və siyasi rəhbərliyi ələ almağa can atırdı.

Viqlər sənaye və ticarəti maneəsiz inkişaf etdirə bilmək üçün kral hakimiyyotini məhdudlaşdırmaq isteyir, İngiltərənin müstəmləkələrini genişləndirmək və dənizlərdəki hakimiyyətini möhkəmləndirmək üçün müharibə tələb edirdilər. Torilər isə, İngiltərədə kapitalizmin inkişafına hər cür müqavimət göstərir, kralın hakimiyyətini gücləndirməyə və dvoryanlığın qədim imtiyazlılığını mühafizə etməyə çalışırdılar. Hər iki partiya xalqın həqiqi ehtiyac və tələbatından eyni dərəcədə uzaq olub, varlı siniflərin mənfiətlərinə xidmət edirdi.

Hər iki partyanın tələbləri Swiftə yad idi. O, torilərlə viqlərin amansız mübarizəsinə müşahidə edib, bir məktubunda bu mübarizəni pişiklərlə itlərin dalaşmasına bənzədir. Swift həqiqətən xalq partiyası olan üçüncü bir partyanın yaradılması xəyalına düşmüdü. Ancaq bunu XVIII əsr İngiltərəsində həyata keçirmək mümkün deyildi.

Swift artıq mövcud olan bu iki partiyadan birini seçməli idi. O, torilərin və viqlərin siyasi proqramlarında xoşuna gələ biləcək bir şey tapmağa nə qədər çalışdısa da çıxmadı. Amma adsız-sansız bir kəndin kilsə keşişi və yeganə silahı iti qələmindən ibarət olan Swift, bu partiyalardan birinin köməyi olmadan, siyasi səhnəyə çıxıb, öz həqiqi fikirlərini söyləyə bilməzdı. O zaman hökumət dairələrində görkəmli mövqelər tutmuş Templin dostları ilə olan şəxsi münasibəti Swifti viqlər cəbhəsinə çəkib apardı.

O öz adını bildirmədən, bir neçə tutarlı siyasi həcv nəşr etdi ki, bunlar böyük uğur qazanıb viqlərə xeyli kömək etdi. Viqlər öz naməlum müttəfiqlərini axtarış tapmağa çalışırdılar, amma Swift hələ bəlli bir zamanadək kölgədə qalmaq istəyirdi.

O, dar London küçələrində gəzisib, yoldan ötenlərin söhbətlərinə qulaq asır, xalqın rəyini öyrənirdi. Hər gün eyni saatda Betton qəhvəxanasına gedirdi ki, burada adət üzrə Londonun ədəbiyyat aləminində məşhur olan adamlar yığışırıdalar. Swift burada son siyasi yenilikləri və salon dedi-qodularını dinləyir, ədəbi mübahisələrə qulaq asır, özü isə dinmirdi.

Amma heç kimin tanımadığı və eynində qara ruhani ləbbadəsi olan bu qaraqabaq adam hər dənbir söhbətə qarışır, ötəri olaraq elə tutarlı sözlər və cinaslı atmacalar atırı ki, qəhvəxanaya yığışanlar onun məzəli sözlərindən birini də qaçırmamaq üçün susub dinləyir, sonra bütün Londona yayırdılar.

1704-cü ildə Swift imzasız olaraq “İnsan cinsinin ümumi təkmilləşməsi üçün yazılmış çəllək nağılı” adlı çox gözəl kitabını nəşr etdi.

“Çəllək nağılı” – ingilis xalq ifadəsi olub, mənası boş-boşuna danışmaq, çərençilik etmek deməkdir.

Swift bu kitabda insan axmaqlığının cürbəcür şəkillərini amansızcasına lağla qoyur, bu axmaqlıqlar içərisinə o, birinci növbədə səmərəsiz dini mübahisələri, istedadsız yazıçıların və satqın tənqidçilərin əsərlərini, nüfuzlu və qüdrətli adamların qarşısında yaltaqlığı və sairəni daxil edir. Ölkəni, düzəlmələrinə ümidi olmayan axmaqların zoraklığından xilas etmək üçün Swift ən ciddi bir əda ilə Bedlam¹ sakınlarını yoxlamağı təklif edir ki, burada ən məsul dövlət, kilsə və herbi vəzifələri tutmağa layiq bir çox ağıllı adamlar, şübhəsiz ki, tapılar.

Amma “Çəllək nağılı”nın başlıca mövzusu İngiltərədə ən çox yaşılmış olan hər üç dini cərəyanın: anqlikan, katolik və protestant kilsələrinin kəskin satira atəşinə tutulmasından ibarətdir. Swift bu üç kilsənin rəqabətini üç qardaş: Martin (anqlikan kilsəsi), Pyotr (katolisizm) və Cek (protestantizm) surətində təsvir edir ki, bunların hər birinə öz atalarından ərs olaraq (xristian dinindən) bir kaftan qalmışdır. Ata öz vəsiyyətində oğullarına bu kaftanlarda hər cür dəyişiklik aparmağı ən ciddi bir surətdə qadağan etmişdir. Ancaq aradan qısa bir müddət keçib kaftanlar dəbdən düşdükdə, qardaşlardan hər biri kaftanını öz kefi istədiyi kimi dəyişməyə: kənarlarına bafta tikməyə, lent və aksel-bantlarla bəzəməyə, uzadıb-qısaltmağa başlayırlar. Əvvəlcə onlar öz hərəkətlərini doğrultmaq üçün vəsiyyətnamənin metnini başqa cür şərh etməyə, sonra isə, iş daha dərinə getdikdə, qardaşlar atanın vəsiyyətnaməsini bir yana atıb, öz aralarında mübahisəyə başlayırlar. Pyotr onların içinde ən hiyləgər və mahir çıxır. O, sadəcil adamları aldatmağı öyrənib, varlanır və iddiasından o qədər qudurub ağlım itirir ki, başına bir-birinin üstündən üç şlyapa qoyur (Roma papasının üç qatlı tacı – tiaraya işarədir).

Swift bu satira ilə mövhumat və xurafatı ifşa edir. Bunu artıq Swiftin müasirləri də başa düşürdülər.

¹ Bedlam – Londonda dəlixanadır

Aydındır ki, ingilis ruhanileri “Çəllək nağılı” müəllifinin onlara etdiyi həqarəti ona bağışlaya bilməzdilər. Ruhani Swift daha kilsə xəttilə irəli gedib, yüksək mövqə sahibi olmağa ümid edə bilməzdi.

“Çəllək nağılı” meydana çıxdıqdan sonra həqiqi bir sensasiya təsiri buraxmış və bir ilin içində üç dəfə nəşr edilmişdi.

Kitabı bir-birinin əlindən qapıb alır, müəllifinin məşhur yazıçılardan kim ola biləcəyini tapmağa çalışırlar. Nəhayət, Swift boynuna aldı ki, “Çəllək nağılı”nı və ondan əvvəl nəşr edilmiş imzasız həcvləri o yazmışdır. Bundan sonra Swift bərabər hüquqla İngilterənin ən görkəmli yazıçı, rəssam və dövlət xadimlerinin məhdud dairəsinə daxil oldu, zəmanəsinin istedadlı yazılışı və ən hazircavab adamı kimi şöhrət qazandı.

İndi Swift üçün qəribə bir həyat başlanmışdı. O, İrlandiyada yoxsul bir kənd kilsəsinin təvazökar keşişi olaraq qalırdı. Londona gəldikdə isə, məşhur yazıçıya çəvirlirdi ki, səsini yalnız yazıçılar deyil, nazirlər də hörmətlə dinləyib, qulaq asırdılar. Hərdənbir Swift elə qəribə zəratlar edirdi ki, bunlar əvvəlcə adamları çəşbaş salır, sonra isə bütün Londonu qəhqəhə selində boğurdu. Swiftin münəccim Con Partricin başına getirdiyi məşhur qəziyyə bunlardan biridir.

İllər gəlib keçirdi. Kral III Vilhelm ölmüşdü. Hakimiyət başına kraliçə Anna keçmişdi. Artıq bir neçə ildi ki, Fransa ilə tarixdə “İspaniya irsi uğrunda mühərribə” (1702–1713) adıyla məşhur olan mühərribə davam edirdi. Mühərribənin başlanmasına səbəb bu idi ki, sonsuz ölen İspaniya kralı II Karldan sonra boş qalmış İspaniya taxtına fransız kralı XIV Lüdovik öz nevəsi Filipp Anjuyskini oturtmaq istəyirdi. Faktik cəhətdən bu, İtaliya və Niderland torpaqları ilə, Amerika və Afrikada geniş müstəmləkələri olan böyük bir Avropa dövlətini Fransaya bitişdirməyə bərabər idi. Fransanın qüdrətinin belə hədsiz dərəcədə artması İngiltərənin dənizdə və müstəmləkələrdə hakimiyətinə çox böyük zərər yetirə bilərdi. Öz niyyətini yerinə yetirməkdə XIV Lüdovike mane olmaq üçün, İngiltərə Hollandiya və Avstriya ilə ittifaq bağlayıb, Fransaya qarşı çıxdı. Fransız ordusu məğlubiyyətə uğradı. XIV Lüdovik öz tələblərindən əl çəkib, hər bir şərti qəbul etməyə hazır idi. Hami uzun illər davam edən mühərribənin qurtarmasını səbirsizliklə gözleyirdi. Ancaq ingilis baş komandanı hersoq Malboro

nəticəni süni surətdə süründürürdü, çünki o və ətrafindakı əyanlar hərbi tədarükələr və vergilər sayesində misilsiz dərəcədə varlanırdılar.

Bu illərdə Swiftin vəziyyətində zahirən heç bir şey dəyişməmişdi. O, əvvəlki kimi bir kənd keşişi olub, vaxtının çoxunu Londonda keçirirdi. Swiftin iti qələmi onu siyasi həyatın mərkəzine çəkib aparmışdı. Partiyaların rəhbərləri və nazirlər onunla dostluq etməyə çalışır, onu saraylarına dəvət edir, şərəfinə dəbdəbəli qəbul mərasimləri təşkil edirdilər. Swift öz vəziyyətində özü üçün heç bir fayda güdmür, amma başqalarına həvəslə kömək edirdi. Onun məsləhətli dövlət vəzifələrinə adamlar təyin edilir, layiq olmadıqları halda yüksək mövqə tutanlar onun təsiri sayesində mənsəbdən düşür, adamlar barədə onun rəyi bir hökm kimi qəbul edilirdi.

Uzanıb gedən müharibə xalqı var-yoxdan çıxarıb müflis etmişdi. Müharibənin davam etməsi viqlərin tərəfdarları olan yalnız bir yığın sahibkar və bankırın xeyrinə idi. Swift viqlərə qarşı çıxıb torilərə qoşuldu, ancaq onların siyasi qənaətlərinə şərık olduğu üçün deyil, onların müharibə əleyhinə apardığı təbliğat bu dövrə xalqın mənfeətinə uyğun olduğu üçün qoşulmuşdu.

Swift onlarca həcv yazıb, bu həcvlərdə viqlər partiyasından olan ayrı-ayrı əyanların və birinci növbədə müharibənin davam etməsində mənfeəti olan acgöz hersoq Malboronun pis işlərini ifşa etmişdi. Swiftin apardığı təbliğat xalq içərisində rəğbətə qarşılandı.

Az sonra torilər iş başına gəldilər və 1713-cü ildə, Swiftin də doğrudan-doğruya təsiri nəticəsində, Fransa ilə sülh müqaviləsi bağlandı. Bundan sonra Swiftin şöhrəti və nüfuzu o qədər artdı ki, onu “portfelsiz nazir” adlandırmağa başladılar.

İndi daha Swifti İrlandiyada bir kənd kilsəsinin keşişi vəzifəsində qoymaqla münasib deyildi. Dostları onu inandırırdılar ki, heç olmazsa yepiskop rutbəsinə qaldırılaçaqdır. Ancaq kraliçə Anna və yüksək rütbəli kilsə xadimləri dahi satirik yazıçıya onun məşhur “Çəllək nağılı” və b. əsərlərinin günahını bağışlaya bilməzdilər. Xeyli tərəddüddən sonra kraliçə Swiftə Dublin kilsəsində dekan (vaiz) vəzifəsi vermək qərarına gəldi ki, bu da fəxri sürgünə bərabər idi.

1714-cü ildə kraliçə Anna gözlənilmədən öldü; taxta yeni kral I Georg çıxdı. Siyasətdə əmələ gələcək dəyişikliklə əlaqədar olaraq, nazirlər – Oksford qrafi ilə Bolinbrook arasında nifaq şiddetləndi. Axırda onlar ikisi də dövlətə xəyanətdə təqsirləndirilib, məhkəməyə verildilər.

Swift görürdü ki, bir-birinin ardından krallar dəyişir, nazirlər su-iqəsd hazırlayır, bir-birinə qarşı intriqə aparır, vəzifələrindən kənar edilərək, yerlərinə yeniləri gəlir, amma xalqın vəziyyəti yenə də ol-duğu kimi ağır və dözülməz olaraq qalır. Swift, ayrı-ayrı dövlət üzvləri üzərində öz təsirinin nə qədər böyük olursa-olsun, dövlətin ümumi siyasetini dəyişmək üçün gücү çatmayacağını dərk edib, həmişəlik İngiltərədən çıxıb getməyi qərara aldı. O, yeni vəzifəsini qəbul edib Dubline köcdü.

1715-ci ildən 1723-cü ilə qədər Swift, demək olar ki, əsla ayrılmadan Dublinde qaldı və bir çox uğursuzluqlara düşər oldu. 1724-cü ildə, əlli səkkiz yaşında ikən, o yenidən siyasi mübarizənin mərkəzində durdu. Bu dəfə Swift özünün bütün qüvvəsini, bu illər ərzində çox yaxınlaşmış olduğu İrlandiya xalqını müdafiəyə sərf etdi.

Swiftin siyasi aləmdə yenidən çıxış etməsinə aşağıdakı hadisə səbəb oldu: "Saray xanımlarından biri olan hersoginya Kendal İrlandiya üçün xırda pul buraxmaq haqqını, mahir bir sahibkar olan Vuda satmışdı. Vud bu işdən mümkün qədər çox mənfəət əldə etmək üçün, o qədər pis keyfiyyəti xırda pul zərb edib buraxdı ki, irlandiyahılar bu pulları qəbul etməkdən boyun qaçırib, öz qəzəblərini açıq-aşkar ifadə etməyə başladılar.

Swift "Mahudçunun məktubları" adı altında seriya həcvlər yazıb, Vuda və ingilis hökumətinə hücum etdi. O, sadə və inandırıcı ifadələrlə guya təvazökar bir Dublin mahud tacirinin dilindən irlandiyahı- ların dəhşətli yoxsulluq və diləncilik vəziyyətini təsvir edib xatırladı ki, onların ölkələrində öz qanunları var və qədimdən bori mövcud azadlıqlarına heç kəsin təcavüz etməyə haqqı yoxdur. O, irlandiyahı- ları, ingilislər tərəfindən qəsb edilmiş, öz insanı hüquq və ləyaqətləri uğrunda qəti mübarizəyə çağırırdı. Swift irlandiyalılara deyirdi ki: "Vasitə sizin öz əllerinizdədir. Siz də İngiltərədə olan qardaşlarınız kimi azadsınız və onlar kimi azad bir xalq da olmalıdır".

"Mahudçunun məktubları" öz məqsədində çatdı. İngilis hökuməti bundan zərər çəkdişə də, ancaq Vudun buraxdığı keyfiyyətsiz pulları yığışdırmağa məcbur oldu. "Mahudçunun məktubları" o qədər geniş yayılmışdı ki, İrlandiyada yaşayan hər bir adam onu nəinki yalnız əz- bərdən bilir, hətta müəllifini tanıyordu. Bu, ingilis hökumətinə də məlum idi. Baş nazir Uolpol Swiftin həbs edilməsi barədə əmr verdi. Bu tələbinə o, İrlandiyadakı ingilis canişinindən belə bir cavab aldı:

"Swifti həbs etmək üçün on min əsgər lazımdır". Bu işi ört-basdır etmək lazım gəldi.

Dublin kilsəsinin qaradınməz və sərt dekanı İrlandiya xalqının se-vimlişi oldu. Swiftin evinin yanında keşik çəkmək üçün gecəli-gün-düzlü xüsusi mühafizə dəstəsi təşkil edilmişdi. Dublində onun şəre-finə "Mahudçu klubu" bina edilmişdi.

1726-cı ildə Swift İngilterəye səfərində qayıdarkən bütün Dublin əhalisi onun pişvazına çıxmış, gəlişti kilsə zənglərilə xəbər verilmişdi. Xalq içərisində belə bir əfsanə yaranmışdı ki, guya Swift, həmin İrlandiya kralları nəslindəndir ki, onların zamanında İrlandiya qüdretli və azad idi...

"Mahudçunun məktubları" sonrakı vaxtlarda da İrlandiya xalqının müqavimət ruhunu qüvvətləndirib onları öz milli istiqlaliyyəti və azadlığı uğrunda mübarizəyə ruhlandırdı. Swiftin adı İrlandiya xalqının milli azadlıq hərəkatı tarixinə qızıl herflərlə yazılmışdır.

...Swiftin ömrünün son illəri ağır və iztirablı xəstəliklə fasılısız mübarizədə keçmişdir. Onu, hələ gönc yaşlarından incident başgicel-lənməsi və başağruları tez-tez tuturdu. Ömrünün axırlarına doğru o, xüsusilə qaraqabaq və yovuşmaz olub, günlərini tənhalıq içərisində keçirir, ən yaxın adamlarını belə qəbul etmirdi. O, huşuz və yaddaşsız olmağa başlamışdı. Yaddaşı o qədər zəifləmişdi ki, hətta kitab da oxuya bilmirdi. Bir dəfə gəzinti vaxtı Swift bir qarağacın qurumaqdə olan təpəsinə baxıb, yanındakına demişdi: "Bax, mən də bu cür – başdan ölücəyəm".

Swift 1745-ci ildə, yetmiş səkkiz yaşında vəfat etdi. Qoyduğu və-siyyətnaməyə görə, o, Dublin kilsəsində dəfn edildi. Qəbirdaşında özünün yazıp qoyduğu bu sözər hekk edildi: "Burada, həmin kafedral kilsənin dekanı Conatan Swiftin cəsədi dəfn edilmişdir. Amansız qə-zəb daha onun qəlbini parçalamır. Keç, ey yolcu, bacarsan, qüdretli azadlığın çosqun mübarizini təqlid et".

Conatan Swift son dərəcə möhkəm sırrı saylayan bir adam idi. Öz daxili aləminin və yaradıcılığının sırlarını en yaxşı dostlarına da aç-mazdı. Onun tərcüməyi-halında indiyə qədər bir çox sırlı və aydın ol-mayan cəhətlər qalmışdır.

Üzerinde altı ildən artıq işlədiyi və həyatının ən başlıca məhsulu olan “Bir neçə gəminin əvvəlcə cərrahı, sonra kapitanı olmuş Lemyuel Qulliverin bəzi uzaq ölkələrə səyahəti” romanının yaranmasını xüsusilə gizlin saxlamışdı. Swiftin bütün başqa əsərləri kimi, bu kitab da imzasız nəşr edilmişdi. Hətta 1726-cı ildə romanın əlyazmasını “naməlum şəxsən” almış olan naşır özü də bunun müəllifinin kim olduğunu bilmirdi.

“Qulliver” oxucuları hər şeydən əvvəl öz qeyri-adı süjetilə, qəhrəmanın liliputlar və nəhənglər, laputalılar və quiqnqnlar arasında olduğu zaman aldığı təəssüratın heyvətverici dərəcədə dürüst düşünlümüş təsvirlərlə cəlb etmişdir. Bir çoxları “Qulliveri” əyləncəli, gülməli bir nağıl kimi başa düşüb, bu fantastik əhvalatda dərin bir məna olduğunu, İngiltərənin qayda-qanunlarının adət və siyasetinin amansız satira atəşinə tutulduğunu dərk etməmişlər.

Swiftin yaşının keçmiş olduğu bir vaxtda yaratdığı “Qulliverin səyahəti” yazıcının həyat haqda uzun illər boyu düşüncələrinin məhsuludur.

Cox qoribə fantastika hələ romanın birinci səhifələrindən, Qulliverin gəmi batıldıqdan sonra, altı düymə boyda xirdəcə adamlara əsir düşməsi ilə başlanır.

Həqiqətə əsla bənzəri olmayan şeylər barədə Swift elə soyuqqanlı, sakit, elə doğruçu bir əda ilə danışır ki, guya söhbət həyatda hər bir addımda rast gelən ən adı hadisələr barədə gedir. Bu zaman Qulliverin rəvayətləri o qədər əsaslandırılmış ve inandırıcı görünür ki, biz qeyri-ixtiyari olaraq bu xirdəcə adamçıqazları və onları əhatə edən şeyləri Qulliverin özü kimi gözümüzün önündə görməyə başlayırıq.

Həqiqətə uyğunluq duyğusu tonasüb və ölçülərə ən dəqiq surətdə riayət edilməsi, ən diqqətli hesablama və faktik məlumatın bolluğu sayəsində əldə edilir. Belə ki, məsələn, Swift Liliputstanı təsvir etdikdə, belə bir təsəvvüre əsaslanır ki, liliputların boyu Qulliverin boyundan on iki dəfə kiçikdir, buna görə də, onların bədənlərinin səthi təxminən 150 dəfə (12X12), həcmi isə texminən 1700 dəfə (12X12X12) bizim bədənimizdən kiçikdir. Buradan da bir çox qoribə epizod və anlaşılmazlıqlar əmələ gelir. Müəllif liliput dərzilərinə Qulliver üçün yeni kostyum hazırlamağın nə dərəcədə böyük bir zəhmətlə başa geldiyini, buna nə qədər parça sərf edildiyini, Qulliverin saxlanılmاسının baha oturduğunu onun üçün əlverişli bir ev tapılmasının və s. nə qədər çətin olduğunu ətraflı surətdə nəql edir.

Eyni zamanda “Qulliverin səyahəti”ndə hər bir cizgi və strixdə bir çox eyham və işarələr vardır ki, bunlar əfsanəvi Liliputstan ilə Swiftin zamanındaki İngiltərə arasında bir çox müşterək cəhətlərin olduğunu görməyə məcbur edir. Həqiqətdə insanlara mühüm və hətta əzəmətli görünən ictimai hadisələr və qarşılıqlı insan münasibəti gözlənmədən mikroskopik dərəcədə kiçilir, onun sayəsində xirdəcə və gülünc görünür.

Qulliver görür ki, liliputların arasında da, demək olar ki, onun öz vətənində olan eyni adət və ənənələr mövcuddur. Belə məlum olur ki, bu xirdəcə cırdanlar da böyüklük, şöhrətpərəstlik, xudbinlik iddiasına düşür, sərvəti, mənsəb hər şeydən artıq qiymətləndirir, öz xirdəcə krallarını dünyamın ən qadir hökmədarı sayır, bir-birile mübahisə edir, dedi-qodu yayır, intriga aparır və daxili müharibələrə girişirlər.

Bənzəyiş daha irəli gedir, bir-birile düşmənlik edən liliput siyasi partiyaları – hündürdən tərəfdarları və alçaqdən tərəfdarları, ingilislərin tori və viqlər partiyalarına bənzəyir; yumurtanın iti ucu və küt ucu tərəfdarları mezhəbləri isə, yumurtanı hansı başından sindirmaq barədə qəti bir qərara gələ bilmirlər ki, bu da o zamanın dini mübahisələrinin satirik bir təsviridir. Liliputstandan dar bir körfəzlə ayrılan düşmən Blefuscu dövləti, əlbəttə, İngiltərə ilə uzun müharibə aparan Fransadır. Dartılmış ipin üzərində başqa saray adamlarından daha məharətlə oynaması və padşahın tutduğu ağacın üstündə yaxşı hoppanmağı bacaran liliput maliyyə naziri bir çox cəhətdən İngiltərənin baş naziri Uolpolə liliputların xəsis, hamidan şübhələnən və qorxaq padşahları isə, şübhəsiz ki, kral I Georqa bənzəyir.

Bu misallardan aydınlaşdır ki, “Qulliverin səyahəti”ndəki hər bir epizodda Swift zamanındaki ictimai və siyasi həyatı işarələr vardır.

Romanın ikinci hissəsində, Qulliverin nəhənglər ölkəsindeki məcerələri təsvir edildikdə, Swift İngiltərənin siyasi və ictimai həyatının daha ayrı-ayrı nöqsanlarını və hökmədarlarını deyil, bütünlükə idarə sistemini və dövlət quruluşunu təqnid edir. Qulliver özü indi miskin bir liliputa dönüb, bu nəhənglər ələmində bir çox əzab və əziyyətlər çəkir.

“Səyahətin” ikinci hissəsində mərkəzi yeri, Qulliverin nəhənglər kralı ilə söhbəti tutur ki, burada Qulliver İngiltərənin qanun və adətlərindən ətraflı danışır. Liliputların həyatı Qullivere nə qədər miskin görünürdüsə, nəhənglər kralına da insanların həyatı o qədər miskin görünür.

Bu ağıllı, məlumatlı padşahın dililə Swift dövlət və siyasi xadimlərin satqınlığını, mənəfətpərəstliyini ifşa edir; seçicilərin rəyini satın almaq və hər cür sui-istifadələr üçün geniş imkan verən ingilis seçki

qanunlarını pisləyir; onun fikrincə, nöqsanlı olan İngilterənin parlament quruluşunu tənqid edir ki, burada palata üzvləri azad seçki yolu ilə deyil, irsiyyət qaydasılı təyin edilirlər; məhkəmə süründürücülüyü və hoqqabazlıqlarını, ölkə üçün ağır yük olan qanlı müharibələri, gənclərdə egoist meyllər və pis adətlərin inkişafına geniş imkan verən tərbiyə, təlim üsullarını və sairəni qamçılıyır.

Romanın üçüncü hissəsində Qulliverin cürbəcür uydurma ölkələre – Laputaya, Balnibarbiyə, Laqqneqqə, Qlabbodbribə, eləcə də Yaponiyaya səyahətini təsvir edən fəsillərdə də biz həmin fikirlərə daha kəskin bir şəkildə rast gəlirik. Qulliver Balnibarbidə olduğu zaman, yerli filosoflarla görüşür. Qulliver söyləyir: “Bədbəxtlər elə üsullar axtarırlar ki, onların vasitəsilə padşahları inandırsınlar, onlar da öz nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah adamların içərisindən seçsinlər, nazirləri ümumi rifahın qayğısına qalmağa öyrətsinlər, yalnız cəmiyyətə görkəmli xidmətlər göstərən adamları mükafatlaşdırınsınlar; padşahları inandırsınlar ki, onların həqiqi mənfətləri ləyaqətli adamlara tapşırılmalıdır”.

Svift bu xeyalpərəstlərin baş tuta bilməyəcək planlarını kinayeli bir surətdə saya-saya, sətirlərarası özünün insan həyatının və dövlətin qurulması barədə müsbət görüşlərini söyləyir. O istəyir ki, vətəndaşlar cəmiyyət qarşısında borclarını qorxu və zorla deyil, yüksək şüurluluq və öz yaxın adamlarına qarşı duyduqları məsuliyyət hissiliye yerinə yetirsinlər.

O, arzu edir ki, insanın ləyaqəti onun sərvəti və rütbəsilə deyil, ağlı və mənəvi keyfiyyətlərlə, öz fəaliyyəti sayəsində insanlara verdiyi həqiqi fayda ilə ölçüsün.

Svift bütün kitab boyu mütləqiyət və zorakılığın cürbəcür təzahürlerini ifşa edə-edə xeyalları növbə ilə Qulliverin qarşısından gəlib-keçən, Roma respublikası qəhrəmanları haqqında heyranlıqla danışır. “Mən hər şeydən artıq zalim və cəllad hökmədarları tələf etmiş, azadlığı və məzəlum xalqların tapdanmış hüququnu bərpa etmiş adamların simalarına baxmaqdan ləzzət alırdım”. Sviftnin rəyinə görə, zəhmətkeş xalq – nemətlər yaranan adamlar ən dərin hörmətə layiqdirler: “Eyni tarlada bir sünbül və ya bir ot əvəzinə ikisini bitirməyi bacaran hər kəs insanlığa və öz vətəninə bütün siyasetçilərin bir yerde etdiklərindən daha artıq xidmət etmiş olur”.

Öz müasirlərindən yüksəkdə durmasına və onlardan uzağı görəməsinə baxmayaraq, Svift dünyada hökm sürən şəri necə aradan qal-

dırmaq və ictimai adətləri necə yaxşılaşdırmaq sualına tam aydın bir cavab tapa bilməmişdir.

Xalqın iztirab və bədbəxtliklərində o öz mənfəətlərini güdən hökmədarları, saray adamlarını və acgöz varlıları taqşırlandırır. “Her varlığın müqabilində mindən artıq yoxsul var. Açıq-aşkar söylemək olar ki, bizim xalqın çox böyük əksəriyyəti miskin həyat keçirir”. Swift Qulliverin dililə məsləhət görür ki: “padşahların və nazirlərin köməyi olmadan da keçinmək mümkün ikən, onlara etibar edilməməlidir”.

Svift istehzalı bir tövrlə Laqadodaki Böyük akademianın alimlərini, mənasız layihələrin hazırlanması ilə məşğul olan boş xeyalbazları ustalıqla təsvir edir. Onlar hörmətən qumaş hazırlamaq, buzu yandırıb barit qayırmaq, xiyardan günəş enerjisi almaq, evi özüldən deyil, damından başlayaraq inşa etmək və s. ilə məşğul olurlar. O zamanlar elmi işlər arasında, doğrudan da, orta əsr xəlastik qalıqlarının xeyli tör-töküntüllerinə rast gəlmək olurdu. Öz zəmanəsinin ən elmi adamlarından biri olan Swift, əlbəttə, ümumiyyətle elmə qarşı deyil, heç bir əməli fayda verməyən, zamanın və həyatın tələbatından ayrılmış olan elmə qarşı çıxır, öz biliklərile şəxsən varlanmaq və xalqı kobud bir suretdə aldatmaq məqsədilə möhtəkirlik edən alımlarla nifret bəsləyirdi.

Conatan Swift yalnız orta əsr alımlarınə, dvoryanlıq və ruhaniliyin tüfəyliliyinə, saray adamlarının padşahlar qarşısında pərəstişkarlığına, xəlastik saxta elmə istehza etməklə kifayətlənməyib, xalq üçün yeni istismar növləri və yeni məhrumiyyətlər, iztirablar və fəlakətlər götərən burjua münasibətinə də istehza edirdi. Swifti xüsusən mənfəətpərəst adamların şərəfsizcəsinə qazanc güdmələri, müstəmləkə qarət-lərinin, sənaye və ticarətin onlar üçün yaratdığı bütün imkanlardan pul çıxarmaq cəhdələri həddən çox qəzəbləndirirdi.

Svift Laqadodaki xeyalbazlar akademiyasını təsvir edərkən, göstərir ki, “akademiyalar” insanlığı “xoşbəxt etmək üçün” onlarca üsullar təklif edirlər. Müəllif əlavə edir: “ancaq təəssüf ki, hələ bu layihələrdən heç biri başa çatdırılmamışdır; hələlik isə ölkə gələcək fərvənligi gözləyə-gözləyə xarabaya çevrilmiş, evlər uçulur, əhalı isə achiq və cir-cindir içinde gəzir”.

Romanın dördüncü hissəsində qəhrəman xəyalı quiqnqnlar ölkəsinə düşür. Qulliverin atlar ölkəsində olmasını təsvir edərək, məyus olmuş və yorulmuş Swift öz hazırlıcağına tam sərbəstlik verir,

həmvətənlərinə sübut etməyə çalışır ki, onların həyatı qeyri-insani, çox pis, çox haqsız və amansız qurulmuşdur.

Çirkin, acgöz ikiayaqlı vəhşilər olan yexular get-gedə daha artıq Qulliverin yadına onun “mədəni” həmvətənlərini salır; əksinə, sadə-lövh atlar ona “insani” adamlardan daha mehriban görünür, onların dillərində hətta “yalan” anlayışı da yoxdur. Qulliver bu nəticəyə gelir ki, insanlıq kökündən xarab olmuşdur və insanlar insanlıq simasını itirib, iyrinc yexulara çevrilirlər.

Sviftin qəzəbli və acı satirasında insan həyatının əsaslarını köklü danmaqdan başqa heç nə görməyen tənqidçilər Swifti bir səslə insan-sevməz adlandırbıb bu qondarma insansevməzliyi müəllifin xasiyyətinin pisliyilə izah etməyə çalışırlar. Lakin bütün kəskinliyinə baxmayaraq, Swift satirası içərisində həyatı təsdiq edən bir əsas vardır. Zira o, ümidiyi itirmir ki, “nəhayət, ağıl kobud qüvvəyə qalib gələcəkdir”.

Swift öz zəmanəsini, bütün özbaşınalıqları və sərtliklərilə dünyani dəyişdirəcək və islah ədəcək olan daha yaxşı gələcək naminə inkar etmişdir.

Sviftin satirası yayınmadan qarşısındaki hədəfi düz vurur və bu hədəf müəllifin özünə olduğu kimi, oxucuya da açıq-aydın görünür. Swift öz mühakimə və nəticələrində heyrətverici dərəcədə ardıcıl və mən-tiqidir. Onun bütün eyham və işarələri asanlıqla şərh edilir; XVIII əsr İngiltəresinin ictimai-siyasi həyatının tamamilə müəyyən və konkret hadisələri şəklində göz önündə canlanır. “Qulliverin səyahəti” dünya ədəbiyyatında ən gözəl satirik əsərlərdən biridir.

Öz zamanındaki İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən, “qüdrətli azadlığın coşqun mübarizi”, ağlın, ədalətin tə-rəfdarı və parlaq satirik olan Conatan Swift qabaqcıl insanlıq üçün bu gün də əzizdir. Onun qəzəbli və coşqun kitabı, indi də milyonlarla oxucuların qəlbində xalqa zülm edənlərə, zoraklığa və şərə qarşı qəzəb hissi oyadır.

Bir neçə gəminin
əvvəlcə carrahi,
sonra kapitani olmuş

LEMYUEL QULLİVERİN

bəzi uzaq ölkələrə
səyahəti

BİRİNCİ FƏSİL

Müəllifin özü və ailəsi haqqında bəzi məlumat verməsi. Səyahətə ilk həvəsi. Gəminin fəlakətə düşür olması, müəllifin isə üzə-üzə xilas olub, sağ-salamat liliptular ölkəsinin sahillərinə yetişməsi. Onu əsir edib ölkənin içəri-lərinə aparmaları.

Mən Nottingempşirdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi. On dörd yaşım tamam olanda, atam məni İmanyuyelin Kembricdəki kollecinə göndərdi. Orada üç il qalıb elmləri cidd-cəhdən öyrəndim. Məni kollecdə daha artıq saxlamaq üçün atamın pulu olmadığından, kollecdən çıxarıb, Londonun görkəmli həkimisi mister Cems Betsin yanında şagird qoydu. Dörd il onun yanında qaldım. Atam mənə arabir pul göndərirdi. Mən bu pulların hamisini gəmi səfərlərinə aid bilikləri və riyaziyyatın başqa sahələrini öyrənmək üçün xərc-ləyirdim. Bu elmlər səyahət zamanı hər bir vaxt mənə lazım ola bilərdi. İnanırdım ki, bəxtim məni gələcəkdə səyahətçi cdəcək-di. Mən mister Betsdən ayrılib Nottingempşirə, evə qayıtdım. Atamın, əmimim Consun və başqa qohumlarımın köməyilə qırx funta qədər pul yıga bildim, təhsilimi davam etdirmək məqsədilə Leydenə getməyi qərara aldım. Qohumlarım hər il mənə otuz funt pul göndərəcəklərini vəd etdirər. Mən Leydendə iki il yeddi ay ərzində tibb elmini öyrəndim. Bilirdim ki, bu elm uzaq səyahətlərdə mənə lazım olacaqdır.

Leydendən qayıtdıqdan sonra xeyirxah müəllimim mister Betsin köməyilə “Qaranquş” adlı bir gəmidə cərrahlıq vəzifəsinə qəbul olundum. Bu gəminin kapitanı Eybreq Pennell idi. Mən bu gəmidə üç il yarımla işlədim. Levanta və başqa ölkələrə bir neçə dəfə səyahətə getdim. Vətənə qayıtdıqdan sonra köcüb



Londonda yaşamağı qərara aldım. Mister Bets mənim bu qərərimi çox bəyəndi və bir neçə xəstəni müalicə üçün yanımı göndərdi. Mən Old-Curi küçəsində kiçik bir evin bir hissəsini kirayə etdim və dostlarımın məsləhətli Nyugetstritdə corabçılıq edən mister Edmond Bertonun ikinci qızı miss Meri Bertonla evləndim. Qız üçün cehiz olaraq, dörd yüz funt pul aldım.

İki il sonra mənim xeyirxah müəllimim Bets vəfat etdi. Qazancım xeyli azaldı. Dostlarım az idi, peşə yoldaşlarımın pis hərəketlərini təkrar etmək isə mənə ar gəldirdi. Odur ki, arvadımla və bəzi tanışlarımla məsləhətləşib, yenə də dənizçiliyə getmək qərarına gəldim. Altı il ərzində gəmidə cərrahlıq etdim, iki dəfə iş yerimi dəyişib, müxtəlif gəmilərdə işlədim; Şərqi və Qərbi Hindistana bir neçə dəfə səyahətə yollandım. Bu vəzifədə işləyən zaman öz işlərimi bir qədər düzəlddim.

Mən səfərə çıxanda, özümlə xeyli kitab götürərdim; boş vaxtlarında qədim və yeni dövrün ən yaxşı yazıçılarının əsərlərini oxuyardım. Sahilə çıxanda isə yerli əhalinin adət və ənənələrinə göz yetirib, onların dillərini öyrənərdim. Yaddaşım yaxşı olduğu üçün buna asanlıqla nail ola bilirdim.

Mənim bu səyahətlərimdən sonuncusu o qədər də müvəffəqiyyətli olmadı. Dəniz məni usandırmışdı. Ona görə də evdə, arvad-uşağının yanında qalmağı qərara aldım. Mən dənizçilər arasında işləmək ümidiyə, Old-Curidən Feqter-Leynə, oradan da Uoppinqə köcdüm: ancaq mənim bu ümidi boş çıxdı. Üç il əbəs yere gözlədikdən sonra, axırda "Antilopa" gəmisinin sahibi kapitan Vilyam Priçardin Cənub dənizinə¹ səfərə çıxmaq barəsindəki əlverişli təklifini qəbul etdim.

Gəmimiz 1699-cu il mayın 4-də Bristoldan çıxıb yola düşdü. Səyahətimiz başlangıçdan ən yaxşı oldu.

Səmt küləkləri sürətlə irəliyə getməyimizə kömək etdiyindən, tezliklə Şərqi Hindistana istiqamət aldıq. Elə bu vaxt dəhşətli bir firtina başladı. Tufan bizi Vandimen Torpağından*2 şimal-qərbə aparırdı. Biz indi $30^{\circ} 2'$ cənub en dairələrində idik. Gəmi heyətindən on iki nəfərim həddindən artıq yorğunluqdan və yeməyin pisliyindən ölmüş, qalanları isə tamamilə taqətdən düşmüşdülər. Noyabrın 5-də (o yerlərdə yay fəsli bu zaman başlanır) güclü külək bizi irəliyə doğru qovurdu; qatı duman vardi; birdən-birə gəmidən yarım kabeltov³ məsafədə sualtı qayalar gördündü. Külək dəhşətlə coşaraq, gəmini alıb qayalara doğru apardı, bir tədbir görməyə vaxt qalmamışdı. Gəmi qayalara çırplıdı və həmin dəqiqə parçalandı.

Gəmi heyətindən altı nəfəri, o cümlədən də mən, qayıçı suya saldıq və gəmidən uzaqlaşaraq qayalara torəf getdik. Mənim hesabımı görə biz avar çəkerək, ancaq üç mile⁴ qədər yol getmişdik. Son günler hamımız gəmidə çox işləmiş olduğumuzdan,indi daha avar çəkməyə gücümüz çatmadı. Avarları atıb özümüzü dalğaların ixtiyarına verdik. Yarım saat sonra şimaldan əsən qasırga qayığımızı çevirdi. Qayıqda olan, habelə gəmidə qalan və xilas olmaq üçün qayaya göz dikən yoldaşlarımın başlarına nə gəldiyini bilmirəm. Güman edirəm ki, onlar hamısı həlak oldular.

¹ Cənub dənizi – Sakit okeanın cənub hissəsinin qədim adı

² Ulduz işarəsi qoyulmuş sözlərin izahı kitabın sonundadır.

³ İngiltərədə dəniz uzunluq ölçüsüdür. Bir kabeltov 183 metrdir.


⁴ On kabeltova bərabər olan dəniz mili nəzərdə tutulur.

Suya düşdükdən sonra özümü küləyin və cərəyanın ixtiyarına buraxıb hara gəldi üzməyə başladım. Ayağımın suyun dibinə çatıb-çatmadığını bir neçə dəfə yoxladım. Nəhayət, tamailə gücdən düşdüm və daha dalğalarla mübarizə edə bilmədim, elə bu zaman ayağımın torpağa toxunduğunu hiss etdim.

Bu vaxt fırtına da xeyli sakitləşməyə başladı. Suyun gibi o qədər eniş idi ki, mən birtəhər yol tapıb, sahilə çıxa bilmək üçün düz bir mil qədər suyun içində gəzməli oldum. Yəqin ki, axşam saat səkkizə yaxın idi. Sahilə çıxdıqdan sonra ölkənin içərisinə doğru yarı mil qədər getdim, ancaq heç yerdə nə bir ev, nə də adam izi görə bildim. Yorğunluqdan istidən və gəmidən ayrılar kən içdiyim yarı mil pinta¹ araqın təsirindən məni yuxu basıldı. Yumşaq və alçaq otun üstündə uzandım. Məni elə bərk yuxu apardı ki, heç ömrümə bclə yatmadım.

Mənim hesabımı görə yuxuladığım azı doqquz saat olardı; çünki mən ayılanda artıq hava işıqlaşmışdı. Qalxmaq istədim də, ancaq yerimdən tərpənə bilmədim. Əllərimi və ayaqlarımı, uzun və sıx saçlarımı möhkəmce yere bağlamışdır. Özüm də arxası üstə uzanaraq qalmışdım. Bununla bərabər hiss edirdim ki, qoltuğumun altından tutmuş ta ombama qədər bütün bədənim incə iplərlə sarılmışdı. Mən yalnız yuxarı baxa bilirdim: gün də qızmağa başlayırdı, onun işığı gözlərimi qamaştırırdı. Mən qar- maqarışq səslər eşidirdim, amma dalı üstə uzandığım üçün buludlardan başqa heç şey görə bilmirdim.

Bir az sonra hiss etdim ki, canlı bir şey sol qızımdan başlayaraq, üzüyuxarı, döşümə doğru hərəkət edir və çənəmə yaxınlaşır. Gözlərimi aşağı endirib baxanda, qarşısında xirdaca bir adam gördüm, onun boyu altı düymədən artıq olmazdı, əlində yay və ox var idi, çiynindən isə oxqabı asılmışdı. Onun ardınca azı qırxa qədər belə xirdaca adamın hərəkət etdiyini duydum. Təəccübən elə bərk qışqırdım ki, onlar mənim üzərimdən yerə atıldılar, bunun nəticəsində də bəziləri əzildi. Amma tezliklə



qayıdır gəldilər. Onlardan bir qoçağı cürət edib üzümə lap yaxınlaşdı. Belə ki, onu başdan-ayağa görə bildim. O, təəccübünü bildirmək üçün əlini yuxarı qaldırdı, gözlərini bərəltdi və cingiltili səslə qiyə çəkib dedi: "Gekina dequl!" O biriləri də həmin sözü bir neçə dəfə təkrar etdilər. Mən o zaman hələ bunun nə demək olduğunu bilmirdim.


Oxucu asanlıqla gözünün qabağına gətirə bilər ki, bütün bu müddətdə mən çox narahat bir vəziyyətdə uzanmışdım. Axır ki, bir qədər güc vurub, sol qoluma sarılmış ipləri qırdım və onların bağlandıqları payaları dərtib çıxara bildim. Əlimi gözlərimin üstünə apardım və məni sarımaq üçün onların nə hiylə işlətdiklərini ancaq indi başa düşdüm.

Mən kəskin bir hərəkətlə başımı tərpətdim. Bu hərəkətdən başım bərk incitdişə də, ancaq saçlarımı sol tərəfdən bənd edən iplər bir qədər boşaldı. İndi mən başımı iki düymə qədər sağ tərəfə çevirə bilirdim. Ancaq bu xirdaca məxluqlar yenə də qaçıldılar, mən onlardan birini də tutmağa macal tapmadım.

¹ Pinta – yarımlitrə yaxın ingilis maye ölçüsü

Bundan sonra qulaqbatırıcı bir çox səslər eşitdim. Bu səslər kəsildikdən sonra bir nəfər bərkdən çıçırdı: “*Tolqo fonak!*” Həmin dəqiqə yüzdən artıq oxun sol qoluma sancıldığını duydum. Bu oxlar məni iynə kimi sancırdı. Həmin saat yenidən üzərimə oxlar yağımağa başladı. Bizdə – Avropada bombaları havaya atdıqları kimi, indi onlar da oxlarını havaya atırdılar. Belə güman edirəm ki, mənim bədənimə (bunu özüm hiss etmirdimso də) ox, dolu kimi yağırdı. Oxların bir neçəsi üzümə dəydi. Mən tələsik əlimi üzümə tutdum. Ağrıdan və qəzəbdən ufuldamağa başlayıb, xilas olmaq üçün yenə də cəhd etdim. Amma onlar əvvəlkine nisbətən indi dah çox ox yağıdırırdılar. Bəziləri nizələrini böyrümə soxmağa başlıdlar. Ancaq xoşbəxtlikdən əynim-dəki gödəkçə camış dərisindən olduğu üçün bu nizələr onu dəlib keçə bilmədi.

Mən bu fikrə geldim ki, axşam düşənə kimi sakit uzanmağım daha yaxşıdır. Qaranlıqda sol əlimin köməyilə özümü xilas etmək mənim üçün çox da çətin olmazdı. Mən tamamilə haqlı olaraq düşünürdüm ki, əger bu ölkənin bütün əhalisi mənim indi



gördüyüüm boyda adamlardan ibarətdirsə, bunlar mənim üstümə nə qədər qoşun göndərsələr, öhdələrindən gələ bilərem.

Amma mənim görəcək günlərim varmış! Bu adamlar mənim sakit uzandığımı görüb, ox atmaqdan əl çəkdilər. Ancaq səsküydən başa düşdüm ki, onların sayı daha da artdı. Sağdan, lap qulağımin dibindən bərk taqqılıt gəlirdi, ələ bil ki, yaxında nə isə tikirdilər. Bu taqqılıt bir saatdan artıq çəkdi. Böyük çətinliklə başını səs gələn tərefə çevirdim, özündən dörd yard¹ aralı, təxminən bir fut yarımla hündürlüyündə bir kürsü qurulduğunu gördüm. Bu kürsünün üstündə yerli əhalidən üç-dörd nəfəri otura bilərdi. Onlardan, deyəsən, əyan olan birisi, yanınca üç nəfərdən ibarət məiyyətilə həmin kürsüyə çıxdı və üzünü mənə tutub, uzun bir nitq söylədi. Mən bu nitqdən heç bir söz də başa düşmədim.

Bunu da qeyd etməliyəm ki, həmin əyan danışmağa başlamazdan əvvəl üç dəfə “*Lenqro degil san!*” – deyə qışqırdı. Bu sözləri eşidən kimi, yerlilərdən əlli nəfəri həmin dəqiqə mənə yaxınlaşıb, sol tərefdən saçlarımı bənd edən ipləri kəsdilər. Bələliklə, mən başımı sağ tərefə çevirib, danışan adamın zahiri görünüşünə və hərəkətlərinə diqqətlə baxa bildim.

Bu adama zahiri görünüşündən qırx yaş vermək olardı. O, boyca yoldaşlarından xeyli uca idi. Yanındakılardan biri mənim orta barmağımdan bir azca uzun olardı. O, əyanın uzun ətəyindən tutmuşdu. Yəqin ki, bu onun ətəktutən nökəri idi. İki nəfər də hərəsi onun bir tərefində durmuşdu. O, əsil natiq kimi danışdı. Onun nitqinin bəzi yerlərində hədə, bəzi yerlərində vəd, mərhəmet və iltifat hiss olunurdu. Mən qısaca cavab verdim, ancaq itaətkar bir halda danışıb, sözümün axırında sol əlimi və gözlərimi günəşə doğru qaldırdım, sanki onu şahid çağırırdım. Mən lap acıdan ölürdüm (axırıncı dəfə gəmidə, felakətdən bir neçə saat əvvəl yemək yemişdim), odur ki, səbir edə bilməyi, ədəbsizliklə də olsa, dəqiqlibaşı barmağımı ağızma təref aparıb, yemək istədiyimi bildirdim.

¹ Yard – 91,4 santimetrə bərabərdir.

Qurqo (sonralar öyrəndim ki, burada əyanları belə adlandırlılar) mənim fikrimi çox yaxşı başa düşmüdü. O, kürsüdən endi, böyülərimə bir neçə nərdivan qoyulmasını əmr etdi. Yüzdən artıq yerli əllərində cürbəcür yeməklərə dolu səbətlər, nərdivanlara dırmaşıb, ağızına tərəf yönəldi.

Padşaha mənim barəmdə məlumat çatan kimi, o yeməkləri bura gətirmək əmri vermişdi. Yeməklər cürbəcür heyvanların ətindən hazırlanmışdı, amma mən ətlərin tamindan bunların hansı heyvan olduğunu təyin də bilmədim. Ətlərin arasında bud əti, can əti, döş əti var idi. Bunlar zahirdən qoyun ətinə bənzəyirdi. Amma bu ət parçaları torağay qanadlarından da kiçik idi. Mən onların ikisini-üçünü birdən ağızma qoyub, hər biri tüsəng gülləsindən böyük olmayan üç çörəklə bir yerdə yeyirdim. Bu xirdaca adamlar mənə çox cidd-cəhdə qulluq edirdilər. Mənim boyuma və iştahama təəccübələrini min cür işaretərlə bildirirdilər.

Mən doyduqdan sonra işarə ilə içki istədim. Bunlar zirək və qanacaqlı adamlar idi. Yediklərimin miqdardından başa düşmüşdülər ki, məni az şeylə doydura bilməyəcəklər. Odur ki, onlar çox böyük məharotlə, iplərin köməyilə, ən böyük çelləklərdən birini mənim üstümə qaldırıb əlimə sarı diyirlətdilər və qapağını vurub çıxartdılar. Çelləkdəki çaxır yarımla pintadan çox olmazdı. Mən onu birnəfəsə içdim. Çaxır yüngül Burqund şərabını xatırladırdı, amma çox dadlı idi. Onlar mənim üçün ikinci çelləyi gətirdilər. Mən onu da əvvəlki qayda ilə içdim və işarə ilə yenə də çaxır istədim, ancaq daha çaxırları yox idi.

Mənim bu əcaib hərəkətlərim bu xirdaca adamları heyran etmişdi. Onlar sevindiklərindən sinəmin üstündə atılıb-düşür və öz ilk nidalarını dalbadal təkrar edib çağrırdılar: “*Gekina dequl!*” Onlar işaretərlə məni başa saldılar ki, çelləklərin hər ikisini yerə tullayıbm. Amma əvvəlcədən uca səslə “*Boraç mivola!*” – deyə aşağıda dayananları xəbərdar etdilər ki, onlar kənara çəkilsinlər. Çelləklər göydə oynadıqda, hamı bir səslə çığırı – “*Gekina dequl!*”

Doğrusu, onlar mənim sinəmin üstündə o baş-bu başa gəzişərkən, bir neçə dəfə ağlıma belə bir fikir gəldi ki, heç olmasa əlimə keçən qırx-əlli nəfərini tutub yerə çırpmı. Ancaq iki səbəbə görə özümü saxladım; əvvəla, bütün çəkdiklərimi yadına saldım və düşündüm ki, onlar mənə daha artıq pislik edə bilərlər. Bir də ki, mən onlara sədaqətlə söz vermiş və öz itaətkarlığımı izah etmişdim, – beləliklə, mən bu fikirdən daşındım. Bundan başqa, mənim üçün xərc çəkib belə yaxşı bir qonaqlıq düzəldən xalqın qonaqpərəstliyinə qarşı özümü minnətdar hesab edirdim.

Hər halda bu xirdaca məxluqların cüretinə baxdıqca, doymaq bilmirdim. Yəqin ki, mən bunların gözünə çox nəhəng bir məxluq kimi görünürdüm, amma onlar cüretlə mənim üstümə çıxıb, bütün bədənimdə gəzmişir, bir əlimin açıq olduğunu heç veclərinə də almırdılar.

Bir qədər sonra mənim qarşısında yüksək mənsəb sahibi olan bir şəxs gəlib durdu: bu, əlahəzərət imperatorun elçisi idi. Səfir həzrətləri ayaqlarımın üstünə çıxıb, çoxlu əyan-əşraf ilə birlikdə üzümə doğru yönəldi. O, imperator möhürü ilə möhürlənmiş etimadnaməsin¹ gözümün önünə tutaraq, mənə təqdim etdi və nitq söylədi. Elçi on dəqiqli danişdi, onun danişığında qəzəb əlaməti yox idi. Amma görkəmi qəti və iradəli idi. Bu vaxt o, əliylə tez-tez uzaqda haranı isə göstərdi. Sonradan öyrəndim ki, o, əlahəzərətin və dövlət şurasının məni buradan yarımla mil məsafədə olan paytaxta aparmaq haqqındaki qərarı barəsində danişmış.

Onun nitqinin cavabında mən də bir neçə söz dedim, amma bunları başa düşən olmadı. Mən işaretərlə danişmalı oldum. Mən açıq əlimlə o biri bağlı əlimə, sonra da başıma və bədənimə işarə etdim və bununla da azad olmaq istədiyimi bildirdim. Görünür zati-aliləri bu işaretələrin mənasını yaxşı başa düşmüdü, çünkü o başını mənfi mənada yırğaladı və işaretərlər mənə bildirdi ki, məni bir əsir kimi aparacaqlar. Bununla bərabər, o mənimlə yaxşı rəftar olunacağını da başa saldı.

¹ *Etimadnamə* – xarici ölkəyə diplomatik nümayəndənin təyin edilməsini bildirən sənəd.

Bu zaman mən yenə bədənim sarılmış bağları dartıb qırmaq fikrinə düşdüm. Əlimin və üzümün dərisinə dəymış oxların törtədiyi suluqların ağrısı məni bu fikirdən daşındırdı. Həm də görürdüm ki, düşmənlərimin sayı getdikcə daha da artı. Buna görə, işarələrlə başa saldım ki, mənimlə istədikləri kimi rəftar edə bilərlər. Bundan sonra *qurqo* və onu ötürənlər mənə çox hörmetlə baş əyib, xeyli şad halda çəkilib getdilər.


Cox keçmədi ki, fərəhli bir səs-küy qopdu. Bu səslərin içərisində: “*Peplom selan*” sözləri tez-tez təkrar olunurdu. Birdən keşiyimi çəkən yerli dəstələrin məni sol tərəfdən bağlanmış ipləri boşaldıqlarını hiss etdim. Belə ki, artıq sağ böyrü üstə çevrilə bilirdim. Onlar hələ əvvəlcədən mənim əllərimə və üzümə xoş ətirli bir məlhəm sürtmüdüller; bu məlhəm oxların törtədiyi göynədici ağrını o saat kəsmişdi. Özümü rahat hiss etdim və məni yuxu apardı. Sonradan mənə dedilər ki, səkkiz saata qədər yatmışam. Bu heç də təəccüblü deyildi. Çünkü imperatorun əmrinə görə, həkimlər çəlləklərdəki şərabə yuxu dərmanı qatmışdlar.

Yəqin ki, əhvalat belə olubmuş: mənim baremdə imperatora məlumat çatan kimi, o, şura ilə məsləhətləşib məni təcili surətdə möhkəm sariyb bağlamağı əmr edibmiş (bu əmri gecə mən yatdığını zaman yerinə yetirmişdilər). Eləcə də əmr edibmiş ki, yuxudan ayıldıqda, məni yedirib-içirsinlər və paytaxta aparmaq üçün maşın hazırlasınlar.

İlk görüşdə belə bir qərar çox cəsarətli və təhlükeli görünə bilər. Mən əminəm ki, Avropa padşahlarından heç biri belə etməzdı.

Ancaq fikrimcə imteratorun əmri nə qədər ağıllı idisə, bir o qədər də mərhəmətli idi. Tutaq ki, mən yuxuda olduğum zaman, bu adamlar məni öldürmək fikrinə düşəydilər. Onların ilk hücumunda, əlbəttə, mən ağrı hiss edib yuxudan ayılacaqdım. Elə bərk qəzəblənəcəkdir ki, bir anda ipləri dartıb qıracaq və onların üstünə hücum edəcəkdir. Tamamilə aydırındır ki, o zaman onlar məndən heç bir aman gözləyə bilməzdilər.

Bu adamlar çox yaxşı riyaziyyatçı idilər və elmin məşhur himayəçisi olan imperatorun təşviqi və köməyi sayəsində, mexa-



nika sahəsində böyük müvəffəqiyyətlər qazanmışdlar. Büyük tirləri və başqa ağır şeyləri daşımaq üçün imperatorun səren-camında cürbəcür və növbənöv çarxlı maşınlar var idi. Burada, tikintidə işlənən ağaclar bitən yerlərdə, uzunluğu doqquz futa qədər olan çox böyük hərbi gəmilər qayırırlar. Sonra gəmiləri bu maşınların üstünə qaldırıb, dəniz sahilinə aparırlar.

Beş yüz nəfər xarrat və mühəndisə tapşırılıbmış ki, təcili bir surətdə belə maşınlardan ən böyüünü hazırlasınlar. Əmr ən qısa bir müddətdə yerinə yetirilibmiş. Mənim sahilə çıxdığımdan heç dörd saat keçməmiş, bu maşını mənim ardımcı göndəribləmiş. Maşının mənim olduğum yerə gəlməsini xalq sevincli qışqırıqlarla qarşılıyırdı. Bu maşın yerdən üç düymə hündürlüyündə, yeddi fut uzunluğunda və dörd fut enliyində, iyirmi iki çarx üzərində qoyulmuş bir taxta meydança idi. Onu çəkib mənim yanında, bədənimə paralel halda saxlamışdlar.

Əsas çətinlik məni qaldırıb bu maşına qoymaqdan ibaret idi. Bu məqsədlə yerə hər biri bir fut hündürlüyündə səksən dirək basdırmışdlar, sonra fəhlələr mənim boynumu, əllərimi, bədənimə və ayaqlarımı, uclarında qarmaq olan çoxlu iplə bağlanmış, bu qarmaqlara ciyə yoğunluqda möhkəm kəndirlər taxıb, onları



dirəklərin ucundakı qarqaralardan keçirmişdilər. Doqquz yüz nəfər ən güclü fəhlə kəndirləri dartmağa başlamış və beləliklə, üç saatdan da az bir müddətdə məni arabaya qaldırıb, orada möhkəmçə sarılmışdılar.

Bunun hamısını mənə sonra nağıl etdilər. Yuxu dərmanı sayəsində mən dərin yuxuya getdiyimdən bunlardan heç birini hiss etməmişdim.

Məni, əvvəlcə söylədiyim kimi, yarımla məsaflədə olan paytaxta aparmaq üçün saray tövlələrindən her biri dörd yarımla düymə hündürlüyündə min beş yüz ən böyük at gətirmək lazımlı gəlibmiş.

Məni qəribə bir hadisə yuxudan ayıldığın zaman, düz dörd saatlıq yol getmişdik. Araba yolda xarab olduğundan, təmir üçün dayanmışdı. Bundan istifadə edərək, iki ya üç nəfər yerli gənc mənim yatmış halda necə göründüyüümə tamaşa etmək üçün, arabaya qalxır, yavaş-yavaş üzünü üzümə yaxınlaşdırır. Onlardan qvardiya zabiti olan birisi nizənin ucunu burnumun sol deşiyinə soxur.

Bu, zaman çöpu kimi burnumu qıcıqlandırır və mən asqırıb yuxudan oyanıram. Qoçaqlar yavaşça əkilirlər. Mən nə üçün qəflətən yuxudan ayıldığımı ancaq üç həftədən sonra bildim.

Bütün günü yolda keçirtdik. Gecələmək üçün durduğumuz yerdə mənim arabamın dövrəsində beş yüzə qədər qvardiyaçı keşik çəkirdi. Onların yarısı məşəl yandırıb gəzdirirdi, qalanları isə əllərindəki yay və oxla hazır dayanmışdılar. Əgər mən ayağa qalxmaq istəsəydim, o dəqiqə mənə ox yağıdıracaqdılar.

Gün doğar-doğmaz, biz təzədən yola düşdük və günortaya yaxın şəhər darvazalarından iki yüz yard məsafləyə çatdıq. İmperator saray əyanlarının hamısı ilə birlikdə bizim qabağımıza çıxdı. Amma böyük mənsəb sahiblərinin hamısı əlahəzrətin mənim üzərimə çıxməqla, öz ali vücudunu təhlükəyə qoymasına qəti surətdə mane olmuşdular.

Araba bütün krallıqda ən böyük bina sayılan qədim məbədin qarşısında durdu. Bir neçə il bundan əvvəl burada dəhşətli bir

qətl baş vermişdi. Yerli əhali çox dindar olduğundan, məbədi ləkələnmiş hesab edir və daha bura gəlmirdi. Məbədi bağlamış, bəzək avadanlığını boşaltmışdılar; o zamandan bəri ora boş qalmışdı. Məni həmin bu məbəddə yerləşdirməyi qərara almışdılar.

Bu binanın şimala açılan qapısının hündürlüyü dörd futa, eni isə iki futa qədər idi; belə ki, mən buradan asanlıqla keçə bilərdim. Qapının hər iki tərəfində yerdən cəmi altı fut hündürlüyündə iki pəncərə vardı. Saray dəmirçiləri, Avropa qadınlarının saat zəncirləri yoğunluğunda olan doxsan bir zənciri sol pəncərədən keçirərək, mənim sol ayağıma oğuz altı asma qifil ilə bənd etdilər. Büyük yolun o biri tayında, bu məbədin lap qarşısında hündürlüyü beş futdan az olmayan bir bürc vardi. İmperator mənə yaxşı tamaşa etmək üçün baş əyanlarının müşayiətilə həmin bürcə çıxdı. Xüsusi hesablananın göstərdiyinə görə, yüz mindən artıq şəhər camaatı məni görmək üçün məbədin dövrəsinə yığışmışdı. Zənnimcə, onlardan azı on min nəfəri mənim üzərimə çıxmışdı. Amma tezliklə bir əmr verildi, bu əmrə görə, mənim üzərimə çıxmaq ölüm cəzası hədəsilə qadağan edilmişdi.

Dəmirçilər öz işlərini bitirdikdən sonra, məni sarıdıqları ip-ləri kəsdi lər və mən ömrümədə duymadığım böyük bir kədərləayağa qalxdım.

Mənim ayağa qalxbı yeridiyimi görünen izdihamın təəccüb və səs-küyünü təsvir etmək mümkün deyildir. Mənim bağlandığım zəncirin uzunluğu iki yarda yaxın idi, odur ki, mən bir yarımdaire halında var-göl etməkdən başqa, sürünbü məbədin içintə girmək və əl-ayağımı uzadıb yatmaq imkanına malik idim.

İKİNCİ FƏSİL

Liliputlar imperatorunun xeyli əyanla birlikdə müəllifin yanına gəlməsi. Imperatorun zahiri görünüşünün və paltarının təsviri. Liliputların dilini müəllifə öyrətmək haqqında alımlorın tapşırıq almaları. Müəllifin öz müləyim davranışı ilə imperatorun mərhəmətini qazanması. Müəllifin ciblərinin axtarılması. Onun qılınc və tapançalarının alınması.

Mən ayağa qalxbı ətrafi gözdən keçirtdim. Boynuma al-maliyam ki, heç bir vaxt bu qədər əyləncəli və maraqlı bir mənzərə görməmişdim. Ətraf başdan-başa bağlıq idi; hər biri qırx futdan artıq olmayan çəperlənmiş tarlalar çiçək ləklərinə oxşayırdı. Bu tarlalardan sonra yarım stanq sahəsi olan meşəliklər başlayırdı. Ən hündür ağaç mənim fikrimcə yeddi futdan uca olmazdı. Sol tərəfdə səhnə dekorasiyasına oxşayan şəhər yerləşmişdi.

Mən bu qeyri-adi mənzərəni seyr etdiyim zaman, imperator bürçdən enib, at üstündə mənə sarı gəldi. Belə bir cəsəret ona az qala baha oturacaqdi. At məni görcək diksindi ve şahə qalxdı, yəqin o, üzərinə bir dağ gəldiyini zənn etmişdi. İmperator əla minici olduğu üçün özünü yəhərdə saxlaya bildi. Bu zaman xoşbəxtlikdən nökərlər onun köməyinə yetişdilər. Onlar hürkmüş atın yügenindən tutdular və əlahəzərətin atdan düşməsinə kömək etdilər. İmperator tamamilə sakit idi. O, paltarını səliqəye saldıqdan sonra hər tərəfdən mənə diqqətlə tamaşa etməyə başladı. Hazır durub əmr gözləyən aşpzadılara və saray işçilərinə buyurdu ki, mənə yemək və içmək gətirsinlər. Onlar yemək və şərab dolu arabaları əlim çata bilən bir məsafləyə sürüb gətirdilər. Mən onları götürüb çox tez boşaltdım. İyirmi arabada yemək, on arabada isə içki vardi. Ərzaqla dolu hər bir arabanı iki və ya üç uduma boşaldırdım. Şərabla gəlincə, gildən qayrılmış hər on qabın içindəkini bir qaba boşaldıb, bircə dəfəyə başıma çəkirdim; mən qalan şərabi da bu sayaqla içdim.

İmperatorun arvadı, gənc şahzadələr və şahzadə xanımlar saray qadınları ilə birlikdə kənarda düzülmüş qoltuqlu kürsülərdə



oturmuşdular; ancaq atın başına gələn macəradan sonra onların hamısı qalxıb imperatorun yanına gəldilər.

İndi mən əlahəzrətin zahiri görünüşünü təsvir etməyə çalışacağam. O öz saray adamlarından mənim dırnağım qədər hündür idi; bu səbəbdən ətrafindakılar ona qarşı qorxu qarşıq bir ehtiram hissi duyurdular. Onun üzünün cizgiləri ciddi və mərdanı idı; dodaqları azca qatlanmışdı; burnu qartal dimdiyinə bənzeyirdi; üzünün rəngi boğunuq idi, qaməti düz, əl-ayağı qəşəng, hərəkətləri zərif, boy-buxunu əzəmətli idi*. Imperator çox da cavan deyildi, onun iyirmi səkkiz yaş doqquz ay olmasına baxmayaraq*, yeddi ildi ki, müvəffəqiyyətlə padşahlıq edirdi. Əlahəzrə yaxşı baxa bilmək üçün böyrü üstə üzəndim, belə ki, biz üz-üzə dayandıq. O məndən cəmisi üç yardımçı məsafədə durmuşdu. Sonralar onu dəfələrlə əlimə alındığım üçün onu təsvir etməkdə səhvim ola bilməzdi.

İmparatorun paltarı çox sadə idi, Avropa ilə Şərq səliqəsi biçimindən tikilmişdi; başında qızıldan yüngül bir dəbilqə vardı; bu dəbilqə qiymətli daşlarla bəzənmiş və təpəsinə ləlek taxılmışdı. Imperator zənciri qıracağımdan qorxub, hər ehtimala qarşı hazır olmaq üçün siyirlmiş qılıncını əlində hazır tutmuşdu. Qi-

lincin uzunluğu üç düymə idi, qızıldan olan dəstəsi və qını brilliant ilə bəzənmişdi. Əlahəzrətin səsi cingiltili, təmiz və anlaşıqlı olduğu üçün, ayaq üstündə olduğum halda da onun danışığını yaxşı eşidə bilirdim.

Qadınlar və saray adamları çox yaxşı geyinmişdilər. Bu əlvan izdiham uzaqdan, qızıl və gümüşlə işlənmiş*, torpağa sərilmiş rəngbərəng tumana bənzeyirdi.

Əlahəzrət imperator mənə tez-tez suallar verirdi. Ancaq biz bir-birimizə dediyimiz sözlərdən bircə kəlmə də başa düşmürdük. Onda imperator əyanların sırasında olan ruhanilərə və hüquqşunaslara (onları mən geyimlərinə görə tanıdım) əmr etdi ki, mənimlə danışınlar. Mən də bildiyim bütün dillərdə: almanca, hollandca, latinca, fransızca, ispanca, italyanca danışmağa başladımsa da, bu təşəbbüslürim heç bir nəticə vermədi.

İki saatdan sonra saray adamları getdilər, məni isə yaxınlaşmağa inadla çalışan qara camaatın qəzəbli hərəkətindən və kobudluqlarından qorumaq üçün keşikçi dəstələrinin nəzarəti altında qoydular. Mən evimin qabağında, torpağın üstündə oturdugum zaman, bəziləri o dərəcə həyasızlıq etdilər ki, mənə bir neçə ox da atdlar. Oxlardan biri az qala sol gözümə dəyəcəkdi.

Bu ədəbsizlikdən hırslaşmış qoşun böyüyü əmr etdi ki, mənə ox atanlardan altı nəfərini tutsunlar. Onları cəzalandırmaq üçün mənim özümə vermələrini buyurdu. Əsgərlər şüluq salanları nizələrinin küt ucu ilə qovub mənə sarı gətirdilər. Mən onların hamısını sağ əlimlə qamarladım, beş nəfərini kamzolumun cibinə qoydum, altıncısını isə götürüb ağzımı yaxınlaşdırıldım və özümü elə göstərdim ki, guya onu diri-diriyemek istəyirəm. Yaziq dəhşətlə zingildədi, qoşun rəisi və zabitlər isə cib biçağımı çıxartdığını görüb bərk təşvişə düşdülər. Amma onlar tezliklə sakitləşdilər. Mən öz əsirimin üzünə mehribanlıqla baxıb, qollarına bağlanmış ipləri kəsdim və ehmalca yerə qoydum. O, həmin dəqiqə qaćıb getdi. O birilərini də bir-bir növbə ilə cibimdən çıxarıb, həmin qayda ilə azad etdim. Mən keşikçilərin və kütlənin belə rəhməlliyyimdən razı qaldıqlarını gördüm. Məni inci-

dənlərə qarşı belə mülayim rəftarım saray adamlarına, mənim xeyrimə olaraq, xoş bir təsir bağışlamışdı.

Gecə yaxınlaşdıqda, bir qədər çətinliklə də olsa, öz evimə girdim və quru yerdə uzanıb yatdım. Gecələrimi iki həftəyə qədər bu sayaq keçirdim. Sonra imperatorun xüsusi əmrilə mənim üçün döşək və sair yataq ləvazimati hazırlandı. Altı yüz ədəd adı ölçüdə döşək gətirdilər və mənim evimdə işə başladılar. Yüz əlli döşəyi bir-birinə tikib, mənim enimə-uzunuma yarayan bir döşək qayırdılar. Belə döşəklərdən dördünü üs-üstə qoydularsa da, yenə üzerinde yatdığını sərt daş döşəmə bir o qədər yumşamadı. Həmin bu haqq-hesabla da yorğan, döşəkağı və örtük hazırlanmışdı ki, bu da çoxdan bəri sıxıntılaraya öyrəşmiş bir adam üçün çox yaxşı idi.

Mənim haqqımdakı xəbər krallığa yayılar-yayılmaz, bu xəbəri eşidən varlılar, bekar və hər şeylə maraqlanan adamlar hər yerdən axışib mənə tamaşa etməyə gəlirdilər. Kəndlər, demək olar ki, bomboş qalmışdı, çöllərdə əkin işləri dayandırılmışdı, ev işlərində bir pozğunluq əmələ gəlmışdı. Əlahəzrət imperatorun ağıllı sərəncamları olmasayı, bunların hamısı çox pis nəticə vərə bilərdi. İmperator əmr vermişdi ki, məni görənlər tezliklə evlərinə qayıtsınlar. Sarayın xüsusi icazəsi olmadan, mənim evimə əlli yardlıq məsaflədən yaxın gəlmək, məni təkrar görmək istəyənlərə qadağan edilmişdi. Bu sorəncam bəzi nazirlər üçün böyük gəlir mənbəyi olmuşdu.


Kral mənim yanımıdan getdikdən sonra şura çağırıb, orada mənimlə necə rəftar etmək məsələsini müzakirəyə qoymuşdu. Sarayın, mənimle sonalar yaxın dost olmuş məşhur adamlarından birindən öyrəndim ki, dövlət şurası uzun müddət müəyyən bir qərara gələ bilməmişdi. Onlar bir tərəfdən mənim zənciri qıracağımdan qorxur, o biri tərəfdən isə məni saxlamaq çox baha başa gələ biləcəyindən və mənim ölkədə acliq törəməsinə səbəb ola biləcəyimdən ehtiyat edirdilər. Şura üzvlərindən bəziləri məni acıdan, ya da zəhərlənmiş oxlarla öldürməyi təkidlə tələb edirlərmiş. Lakin bu yekəlikdə meyidin čürüyüb qoxuması pay-



taxtda və bütün ölkədə taun xəstəliyi törədəcəyindən qorxub, bu təklifi redd etmişdilər.

İclasın ən qızğın vaxtında şuranın getdiyi böyük salonun qapısında bir neçə zabit zahir olur; bunlardan ikisi iclasa buraxılır, bu zabitlər yuxarıda dediyimiz altı nəfər şuluqçu ilə mənim necə mülayim rəftar etdiyim haqqında ətraflı məruzə edir. Bu məruzə əlahəzrət və bütün dövlət şurasına son dərəcə yaxşı təsir edir. İmperator təcili surətdə paytaxtin doqquz yüz yardlığında yerləşən bütün kəndlərdən mənim üçün hər sehər altı öküz, qırq qoyun, müvafiq miqdarda çörək, şərab və başqa ərzağın gətirilməsini əmr edir. Bunların hamısının xərci müəyyən nırx üzrə əlahəzrətin şəxsi xəzinəsindən ödənilirdi. Qeyd etmək lazımdır ki, bu padşah əsas etibarilə öz mülklərindən gələn gəlirlərlə dolanır vəancaq tək-tək hallarda öz təbəələrindən maddi yardım alırdı.

Bundan əlavə, mənim yanımıda altı yüz adamdan ibarət qulluqçular heyəti düzəldilmişdi. Onların xərci üçün imperator xüsusi vəsait ayırmış, mənim evimin hər iki tərəfində onlardan ötrü rahat çadırlar qurulmasını əmr etmişdi. Bundan başqa, mənə yerli biçimdə paltar tikmək üçün üç yüz dərzi təhkim edildi və altı nəfər məşhur alimin mənə yerli dili öyrətmələri haqqında



əmr verildi. İmperatora, saraya və qvardiyaya aid atları mənə öyrəsdirmək məqsədilə, onlarla mənim yanımda mümkün qədər tez-tez təlim keçmək barəsində də imperatorun əmri var idi.

Bu əmrlərin hamısı çox diqqətlə yerinə yetiriliirdi. Mən üç həftədən sonra lili put dilini öyrənməkdə xeyli müvəffəqiyyət qazandım. Bu müddət ərzində imperator tez-tez yanımı gəlməkələ, məni şərəfyab edir və mənə təlim verənlərdən öz mərhəmətinə əsirgəmirdi. Biz daha bir-birimizə öz fikrimizi başa çala biliirdik. İlk öyrəndiyim sözlər, əlahəzrətin mənə azadlıq lütf etməsi barədəki arzumu ifadə edən sözlər idi. Mən hər gün imperatorun hüzurunda diz çöküb, bu sözləri təkrar edirdim. Mənim xahişimə imperator bir qədər qeyri-müəyyən cavab verirdi. Zənnimcə, o deyirdi ki, mənim azad edilməyim üçün dövlət şurasının razılığı vacibdir və bir də mən hər şeydən əvvəl, “*lyumoz kelmin pesso deye marlon Empozo*”, yəni onunla və onun imperiyası ilə dinc dolanacağımı and içməliyəm. Əlavə olaraq qeyd etdi ki, mənim azad edilməyimin vaxtı var: gec-tez bu olacaqdır, ancaq onun özü və təbəələri qarşısında səbir və təvazökarlıqla yaxşı ad qazanmağım məsləhətdir.

Bir dəfə imperator məndən xahiş etdi ki, əger o xüsusi məmurlarına mənim üstümü axtarmaq barədə əmr verərsə, mən bunu özüm üçün həqarət saymayım. O əmindir ki, mən öz yanımda silah gəzdirirəm və mənim vücudumun yekəliyinə baxanda, belə nəticə çıxarmaq olar ki, bu silah çox təhlükəli olmalıdır. Mən əlahəzrətdən bu barədə narahat olmamasını xahiş etdim və onun qarşısında soyunub, ciblərimi çevirməyə hazır olduğumu bildirdim. Bunların hamısını mən qismən sözlə, qismən də işarələrlə başa saldım. Imperator mənə cavab verdi ki, imperiya qaydalara görə axtarışı onun iki məmuru aparmalıdır.

O dedi ki: “Əlbəttə, sizin razılıq və köməyiniz olmadan, qanunun bu tələbi yerinə yetirilə bilməz, amma mən sizin alicənablığınıh və haqperəstliyiniz barədə yüksək fikirdəyəm: odur ki, bu məmurları tam arxayınlıqla sizin ixtiyarınıza verəcəyəm. Onların sizdən alacaqları şeylər bu ölkəni tərk etdiyiniz zaman sizə qaytarılacaq, ya da bunların əvəzində size istədiyiniz qədər pul veriləcəkdir”.

Hər iki məmuru mən əlimə götürüb, kamzolumun cibinə qoydum. Bir cibimi yoxlayıb qurtardıqdan sonra, mən onları götürüb o biri cibimə qoydum. Mən iki saat cibimdən, bir də gizli cibimdən başqa bütün ciblərimi onlara göstərmişdim. Mənim onlara göstərdiyim ciblərimdə özümdən başqa heç kəsə lazımlımayan bəzi xırımxırda şeylər var idi. Saat ciblərimin birində gümüş saat, o birində isə pul kisəm vardı ki, bunun da içində bir neçə qızıl pul qalmışdı. Məmurlar kağız, qələm və mürəkkəb hazırlayıb, cibimdən tapdıqları şeylərin hamısını göstərən ətraflı bir siyahı tutdular*. Siyahı bitdikdən sonra xahiş ctdilər ki, onları yerə düşürüm. Onlar siyahını imperatora təqdim etdilər. Həmin siyahını mən sonralar ingiliscəyə tərcümə etmişdim. Bu siyahı hərbəhərf belədir:


“Nəhəng Dağ boyda Adamın (“*Kuinbus Flestrin*” söz-lərini mən belə tərcümə edirəm) kamzolunun sağ cibini diqqətlə yoxlayaraq, biz orada ancaq böyük və kobud bir kətan parçası tapdıq; bu kətan parçası ölçüsünə görə, Siz əlahəzrətin sarayının

baş mərasim salonu üçün xalı ola bilərdi. Sol cibində böyük bir gümüş sandıq var idi, bu sandığın qapağı da həmin metaldandır. Bizim – yoxlayıcıların bu sandığa gücü çatmadı. Bizim tələbimizlə Dağ boyda Adam sandığı açdı, bizlərdən biri sandığa girdi və dizə qədər naməlum bir tozun içində batdı. Bu toz havaya qalxıb, hər ikimizi bir neçə dəfə bərkdən asqırtdı.

Jiletinin sağ cibində möhkəm bir kəndirlə bir-birinə bənd edilmiş böyük bir bağlama halında nazik ağ kağızlar gördük. Vərəqələrin üzəri naməlum qara işaretlərlə örtülmüşdü. Bizim acızanə rəyimizə görə, bu işaretlər yazidan başqa bir şey ola bilməz; hərflərin hər biri əlimizin yarısı boydadır. Jiletin sol cibində xüsusi bir alət var idi. Bu alətin arxa tərəfinə vurulmuş iyirmi uzun mixça əlahəzrət sarayının qarşısındaki diş-diş barını xatırladır. Bizim fikrimizcə, Dağ boyda Adam bu alətlə saçlarını dariyır, ancaq bu yalnız bizim mülahizəmizdir. Biz Dağ boyda Adama suallar verib onu narahat etməkdən çəkindik, çünki bir-birimizi başa salmaq bizim üçün çətinlik törədirdi.


Dağ boyda Adamın şalvarının ("ranfulo" sözünü mən belə tərcümə edirəm) sağ tərəfindəki böyük cibində içi boş olan bir dəmir sütun gördük, bu sütun adam boyda idi. Sütun bir parça bərk ağaca bənd edilmişdir, ağac bu sütundan daha da enlidir. Sütunun bir tərəfindən çox qəribə şəkildə böyük dəmir parçaları çıxmışdır, bunların nəyə lazım olduğunu biz təyin edə bilmədik. Buna bənzər bir maşın da sol cibindən tapıldı. Sağ tərəfdəki balaca cibdə ölçüləri müxtəlif olan bir neçə dənə yastı və hamar dəyirmi lövhələr vardi, bunlar ağ və qırmızı metaldandır, ağ lövhələrin bəzisi çox böyük və ağırdır, belə ki, biz ikiilikdə onları güclə qaldıra bildik. Yəqin ki, bunlar gümüşdən qayrılmışdır.

Sol cibində qeyri-müəyyən şəkildə olan iki ədəd qara sütun gördük. Cibin dibində ayaq üstündə durduğumuz zaman əlimiz bii sütunların başına güclə çatırdı, hər sütuna poladdan qayrılmış böyük bir lövhə bənd edilmişdir. Biz bunun təhlükəli bir alət olduğunu güman edib, Dağ boyda Adamdan xahiş etdik ki, bunun nəyə lazım olduğunu bize anlatsın. Hər iki aləti futlyardan çıxa-



rib dedi ki, onların ölkəsində bu alətlərin birilə saqqal qırxırlar, o birilə isə et kəsirlər.

Bunlardan başqa, Dağ boyda Adamın iki cibi də var idi ki, biz ora girə bilmədik. Dağ boyda Adam bunları saat cibləri adlan- dirir. Bu ciblər onun şalvarının yuxarı hissəsində açılmış iki ge- niş yarıqdan ibarətdir ki, onun qarnı bu yarıqlara şiddətən təzyiq edib sıxır. Onun sağ cibindən böyük bir gümüş zəncir sallanır, bu zəncir əcaib bir maşına bağlanmışdır. Bu maşın onun cibinin di- bində idi. Biz maşını çıxarmağı ona əmr etdik, o, kürəyə bənzər bir şey idi. Onun yarısı gümüşdən, yarısı isə naməlum şəffaf bir metaldan qayrılmışdır. Bu kürənin şəffaf hissəsində qəribə işa- relər görüb, onlara toxunmaq istədik, ancaq əlimiz şəffaf mad- dəyə direndi. Dağ boyda Adam bu maşını bizim qulaşımıza ya- xınlaşdırıldı və biz ardi kəsilməyen bir gurultu eşitdik. Bu gurultu su dəyirmanı çaxının səsinə bənzəyirdi. Biczə, bu ya naməlum bir heyvandır, ya da onun ibadət etdiyi ilahi bir şeydir. Biz ikin- ciyə daha çox inanırdıq, çünki Dağ boyda Adam deyirdi ki, (əgər biz onun sözlərini düzgün anlamışıqsa), bu maşında məslə- hətləşməmiş o, tək-tək hallarda iş görər. Bu cismi o özünün fal kitabı adlandırır və deyir ki, bu cism onun həyatının hər bir



addımının vaxtını göstərir. Dağ boyda Adam soldakı saat cibindən böyük bir tor çıxartdı. Bu tor, böyüklükdə balıqçı toruna bənzeyir, ancaq quruluşca pul kisəsi kimi açılıb-örtülə bilir. Torun içindən bir neçə parça ağır və sarı metal tapdıq. Əgər bu saf qızıldırısa, yəqin ki, çox böyük qiymətə malikdir.

Dağ boyda Adamın ciblərinin hamısını axtardıqdan sonra onun kəmərini yoxlamağa başladıq; bu kəmər naməlum bir nə-həng heyvanın dərisindən qayrılmışdır. Kəmərin sol tərəfindən qılınc asılmışdır, bunun uzunluğu orta boylu adamdan beş dəfə artıqdır. Kəmərin sağ tərəfindən isə ikigözlü heybə və ya torba asılmışdır. Heybənin hər gözünə əlahəzrətin təbəələrindən üç nəfərini yerləşdirmək mümkündür. Heybənin bir gözündən, hər biri bizim başımız boyda olan, xeyli yumru kürələr tapdıq. Bunnar hamısı çox ağır bir metaldan qayrılmışdır. Belə bir kürəni qaldırmaq üçün çox böyük güc tələb olunur. Heybənin o biri gözünə qara, çox xırda və yüngül toxum tokülmüşdü. Biz hər əlimizlə belə toxumdan əlliye qədər saxlaya bildik.

Dağ boyda Adamı axtararken tapdığımız şeylərin ən gürüst siyahısı bundan ibarətdir. Axtarış zamanı Dağ boyda Adam daim nəzakəti olmuş və Siz əlahəzrətin əmrlərini yerinə yetirən məmurlarla layiqli ehtiramla rəftar etmişdir. Bu vərəqə Siz əlahəzrətin xoşbəxt padşahlığının səksən doqquzuncu ayının dör-düncü günü imzalanmış və möhürlənmişdir.

*Klefrin Frelok
Marsi Frelok"*

Bu siyahi imperatora oxunduğu zaman əlahəzrət nəzakətlə mənə təklif etdi ki, orada göstərilən şeylərin bəzilərini dövlətə verim. O hər şeydən əvvəl mənim qılıncıma işarə etdi. Mən həmin dəqiqə qılıncımı, bütün başqa bəzəyi ilə birlikdə belimdən açdım. Bu müddət ərzində imperator üç min nəfərlik ən yaxşı qoşuna əmr etdi ki (bu qoşun bu gün əlahəzrəti qoruyurdu), onlar oxlarını hazır tutub, məni mühasirəyə alsınlar. Ancaq mənim

gözlərim daim əlahəzrətə zilləndiyindən, heç bu qoşunu görməmişdim.

İmperator qılinci sıyırmağımı arzu etdi. Mən buna itaət etdim və sıyırdığım qılinci bir neçə dəyə başımın üstündə oynatdım. Əsgərlər heyrət və dəhşətdən özlərini saxlaya bilməyib çıqırışdılar. Qılınc dəniz suyundan azacıq paslanmışdısa da, yenə çox parıldayırdı. Günəşin işığı cilalanmış polad üzərinə düşərək, tamaşaçıların gözlərini qamaşdırırdı. Padşahlar içində ən cəsaretlisi olan əlahəzrət mənim gözlədiyimdən çox-çox az qorxmuşdu. O mənə emr etdi ki, qılinci qınına qoyum və ayağıma bağlanmış zəncirdən altı fut uzağa mümkün qədər ehtiyatla tullayım.

Sonra o, içi boş dəmir sütunlardan birini göstərməyimi tələb etdi. Mənim cib tapançalarımı onlar belə adlandırdılar. Mən tapançanı çıxardım və imператорun xahişilə, onu işlətmək qaydasını bacardığım dərəcədə izah etdim. Sonra tapançanı ancaq baritla doldurdum (barit qabının ağızı möhkəm bağlandığı üçün ora su keçməmiş, barit tamamilə quru qalmışdı), imператорu xəbərdar etdim ki, diksinməsin və havaya bir atəş açdım. Açığım bu atəş qılınca nisbətən daha böyük təsir bağışladı. Yüzlərcə adam ölü kimi yere sərildi. Hətta imператор, ayaq üstə durduğuna baxmayaraq, bir müddət özünə gələ bilmədi. Mən hər iki tapançanı və sursat heybəsini təhvıl verdim. Bunları verərkən, əlahəzrətdən xahiş etdim ki, barit oddan uzaq saxlasın. Çünkü barit azacıq bir qığılçımdan od alıb partlar və imператорun sarayını darmadağın edə bilər.

Mən saatı da verdim. İmператор ona böyük maraqla tamaşa etdi. İki nəfər ən güclü qvardiyaçıya, saatı uzun bir şüyüle keçirib aparmalarını əmr etdi. Qvardiyaçılar saatı möhkəm bir şüyüle keçirib, ciyinlərinə qaldırdılar və apardılar; İngiltərədə elya ilə dolu çəlləkləri bu sayaq aparırlar. İmператорu hər şeydən artıq saat mexanizminin səsi və dəqiqə əqrəbinin hərəkəti heyran etmişdi. Lilipatlarda görmək qabiliyyəti bizə nisbətən daha yaxşıdır, odur ki, əlahəzrət saat əqrəbinin arasıkəsilmədən hərəkətdə olduğunu görə bilmışdı. O, alımlərə təklif etdi ki, bu ma-

şının, nəyə gərək olduğunu müəyyənləşdirsinlər. Lakin alımlərin bu barədə müəyyən və vahid bir reyə gələ bilmədiklərini oxucu özü də başa düşə bilər. Onların fərziyyələrinin hamısı həqiqətdən çox uzaq idi. Sonra mən gümüş və mis pulları, içində on dörd iri və bir neçə ədəd xırda qızıl pul olan kisəni, bıçağı, ülgüçü, darağı, gümüş tütünqabını, burun dəsmalını və cib doftərçəsini təhvıl verdim. Qılınc, tapança, barit və gülə olan heybə arabalara yüklənib, əlahəzrətin silah anbarına göndərildi. Qalan şeyləri imператорun əmrilə mənə qaytardılar.

Mən məmurlara gizli cibimi göstərmədiyimi yuxarıda qeyd etmişdim. Bu cibimdə gözlüyüüm, cib durbinim və bir neçə xırda şeylər vardı. Bu şeylərin imператор üçün heç bir əhəmiyyəti yox idisə də, amma bunları bir yerdən başqa yerə apardıqda sindirib korlaya bilərdilər. Odur ki, mən verdiyim sözü pozmadan, imператор məmurlarından bu şeyləri gizlətməyi mümkün bildim.




ÜÇUNCÜ FƏSİL

Müəllifin imperatoru, saray xanımlarını və gəncləri çox qəribə surətdə məşğul etməsi. Liliputstanda saraydakı əyləncələrin təsviri. Müəllifə müəyyən şəraitdə azadlıq bəxş edilməsi.

Mənim müləyim və dinc davranışım imperatorun, sarayın, ordunun və bütün xalqın mənə qarşı meylini artırırdığından, yxın gələcəkdə azad olacağımı ümidi bəsləyə bilərdim. Mən haqqında olan yaxşı rəyi hər növ ilə möhkəmlətməyə səy edirdim. Bəzən yerə uzanıb, ovcumda beş, ya da altı liliputun rəqs etməsinə yol verirdim. Axır zamanlarda uşaqlar da saçımın içində gizlənpaç oynamaya cürət edirdilər. Mən onların dilində danışmağı və danışılanı başa düşməyi bir babat öyrənmişdim.

Bir defə imperator məni akrobatik tamaşalarla əyləndirmək fikrine düşdü. Belə tamaşalar təşkilində liliputlar öz çeviklik və bacarıqları ilə mənim tanıdığım xalqların hanusından üstündürərlər. Məni hər şeydən artıq heyran edən, ip üstündə oynayan kəndirbazlar oldular. Bunlar yerdən on iki düymə hündürlükdə tarım çəkilmiş iki fut uzunluğunda nazik ağ sap üzərində məhərətlə oynayırdılar. Bu tamaşa haqqında mən bir qədər ətraflı məlumat vermək istəyirəm, odur ki, oxuculardan bir azca səbirli olmalarını xahiş edirəm.

İp üstündə yalnız böyük mənsəblərə namizəd olanlar və sarayın rəğbətini qazanmaq istəyənlər oynaya bilərdilər. Onlar gənc yaşlarından bu sənəti öyrənməyə başlayırlar və bunların nəcabətli nəsildən olmaları və ya geniş təhsil almaları o qədər də vacib deyildir. Hər hansı bir əyanın vəfati, ya da gözdən düşməsi (belə hallar tez-tez olur) üzündən mühüm bir vəzifə yeri boşaldıqda, rəğbət qazanmaq istəyənlərdən beş-altı nəfəri imperatora ərizə verib xahiş edirlər ki, ip üstündə oynamaqla əlahəzrət imperatoru və saray adamlarını əyləndirmək üçün onlara icazə verilsin. İp üstündə çox hündürə tullamıb yixilmayan şəxs böyük vəzifəyə təyin olunur. Hətta nazirlər də öz qabiliyyətlərini itirmədiklərini sübut etmək üçün, ip üstündə çeviklik gös-



tərmək barədə imperatordan əmrlər alırlar. Dövlət xəzinəsinin rəisi Flimnap yaxşı tullanmaqdə xüsusi bir şöhrət qazanmışdır*. Tarım çəkilmiş ip üstündə o, imperiyanın başqa əyanlarına nisbətən, azı bir düymə, daha hündüro tullana bilmədi. Qalınlığı ingilis ciyəsindən artıq olmayan bir kendirə bənd edilmiş balaca bir taxta üzərində onun bir neçə dəfə dalbadal mayallaq aşdığını mən özüm gördüm. Məxfi şuranın baş katibi, mənim dostum Reldresel – ona olan sədaqətimə görə sehv edib şişirtmirməsə – dövlət xəzinəsinin rəisindən sonra bu cəhətdən ikinci yeri tutur.

Qalan əyanlar öz چevikliklərinə görə bir-birindən az fərqlənirlər.

Bələ yarışlar çox vaxt bədbəxt hadisələrlə nəticələnirdi. Bələ rəğbət gözləyənlərdən iki-üç nəfərinin yixilib yaralandığını mən öz gözümle görmüşəm. Ancaq nazirlər öz چevikliklərini göstərmək üçün əmr aldıqda, təhlükə daha da artır. Onlar baş-qalarından üstün olduqlarını göstərmək istədikləri üçün o qədər canfəşanlıq edirlər ki, yixılmayanlar az olur. Məni inandırırlar ki, buraya gəldiyimdən bir-iki il əvvəl Flimnap özü azca qalıbmış ki, yixilib boynunu sindirsən. Xoşbəxtlikdən o, təsadüfən yerdə olan bir balışın üstünə yixilmiş və bunun sayəsində ölümdən qurtarmışdır.

Arabir sarayda tamamile xüsusi mahiyyətdə tamaşalar düzəldirlər; bu tamaşalarda yalnız imperator, imperatriçə və birinci nazir iştirak edirlər. Imperator stolun üzərinə hər biri altı düymə uzunluqda – göy, qırmızı və yaşıl rəngdə – üç nazik ipək sap qoyur. Bu saplar imperatorun xüsusi lütfünə nail olan şəxsləri fərqləndirmək arzusu ilə onlara mükafat olaraq verilir. Bu mərasim, elahəzrətin taxtı olan böyük salonda icra edilir. Bu mükafatları qazanmaq arzusunda olanların məharətləri xüsusi bir sı-naqdan keçirilir ki, belə bir sınaga Köhnə və Yeni dünyyanın heç bir ölkəsində rast gəlmək mümkün olmamışdır. Imperator bir ağacı əlində üfüqi vəziyyətdə tutur, mükafat qazanmaq arzusunda olanlar isə ağacın yuxarıda və ya aşağıda olmasına görə, növbə ilə ya onun üstündən atılır, ya da sürünüb altından keçir-

lər. Bəzi vaxt ağacın o biri ucundan birinci nazir yapışır, bəzən isə ağacı təkcə nazir tutur. Bu oyunu hamidən yaxşı icra edənə mükafat olaraq göy sap verilir. Qırmızı sap چeviklikdə ikinci yeri, yaşıl sap isə üçüncü yeri qazananlara verilir*. Padşahın lütf etdiyi bu sapları qazananlar, bunları qurşaq kimi iki qat edib bəllərinə bağlayırlar. Sarayda bu cür qurşağı olmayan şəxslərə az-az rast gəlmək olar.

Mehtərlər qoşunun və padşahın tövlələrində olan atları mənib, hər gün mənim dövremə hərlənirdilər. Buna görə də bir müddətdən sonra atlar daha məndən hürküb qaçmır, lap ayaqlarının yanına qədər yaxınlaşırıdlar. Mən əlimi yerə qoyurdum, atlılar öz atlarını əlimin üstündən sıçradırdılar; bir dəfə isə padşahın baş sürücüsü iri bir atın belində, hətta mənim çəkməli ayağımın üstündən sıçrayıb keçdi ki, bu, doğrudan da cürətli bir sıçrayış idi.

Mən fikirləşib, imperator üçün qəribə bir əyləncə tapdim. Xahiş etdim ki, mənə iki fut uzunluğunda və adı əl ağacı yoğunluğunda bir neçə ağaç tapıb gətirsinlər. Elahəzrət baş meşə mə-



muruna əmr etdi ki, lazımı sərəncamlar versin və ertəsi gün səhər, yeddi meşobəyi istədiyim ağacıları, hərəsinə səkkiz at qoşulmuş olan altı arabada getirib gəldi. Mən doqquz ağac götürüb, onları kvadrat şəklində möhkəmçə yerə sancdım, bu kvadratin hər tərəfi iki yarım fut uzunluğunda idi. Mən öz yaylığımı bu doqquz paya üzərinə tarım bir halda çəkdim, yuxarıdan isə kvadratin dörd bucağına, yerə paralel dörd ağac da bağladım. Bu ağaclar yaylığın səthindən təxminən beş düymə hündür durub, hər tərəfdən barı kimi bir şey əmələ gətirmişdilər.

Bu hazırlığı qurtardıqdan sonra imperatordan xahiş etdim ki, qurdugum bu meydançada təlim oyunları oynamam üçün ən yaxşı at sürənlərdən iyirmi dörd nəfərlik bir dəstə ayırsın. Əlahəzrət mənim təklifimi bəyəndi. At sürənlər gəldikdə, mən onları bir-bir qaldırıb, yaylığın üstünə qoydum. Onlar nizam ilə düzəlib, iki dəstəyə ayrıldılar və təlimə başladılar: bir-birinə ucu küt oxlar atır, sıyırmış qılıncla bir-birinə hücum edirdilər. Onlar gah qaçırlar, gah hücum edir, gah geri çəkilirdilər. Bu zaman onlar elə gözəl bir hərbi intizam nümunəsi göstəridilər ki, mən bunun mislini heç bir zaman görməmişdim. Üfüqi vəziyyətdə bağlıdım ağaclar atlıları və atları yerə yixılmağa qoymurdu. İmperator bundan o qədər xoşlandı ki, məni bu əyləncəni bir neçə gün dəlbadal təkrar etməyə məcbur etdi, bir dəfə özü də lütf edib meydançaya çıxdı və təlimə şəxsən özü komanda verdi. İmperatriçəni örtülü kreslədə qaldırıb meydançadan iki yard aralı tutmağıma icazə verməyə imperator onu böyük bir çətinliklə razı sala bildi. Beləliklə, o, bütün tamaşanı yaxşıca görə bilərdi. Mənim xoşbəxtliyimdən, bütün bu təlim salamatlıqla başa çatdı. Tək bircə dəfə zabitlərdən birinin qızmış atı, dirnağı ilə vurub, mənim cib yaylığımı dəldi, bürdəyib yixildi və üstündəki atını yerə yıldı. Mən həmin saat onların köməyinə çatdım. Bir əlimlə dəliyin altını tutdum və bütün atlıları aşağı endirdim. Yixılan atın sol qabaq ayağı çıxmışdı, ancaq athiya heç bir şey olmamışdı. Mən yaylığımı yamadım, ancaq bundan sonra belə təhlükəli təlimlər üçün ondan istifadə etmədim.



Azad edilmeyimdən iki-üç gün əvvəl bir dəfə mən cürbəcür oyunlarla saray adamlarını əyləndirirdim. Birdən əlahəzrətin həzuruna bir qasid gəlib xəbər verdi ki, məni tapdıqları yerin yanlığında, onun təbəələrindən bir neçəsi yerdə qəribə şəkilli böyük və qara rəngli bir cisim görmüşlər. Həmin cismin ortası bir adam boyu hündürlüyündə, kənarları çox alçaq və genişdir. O cismin tutduğu sahə əlahəzrətin yataq otağı qədər olar. Əvvəlcə elə güman etmişlər ki, bu, yəqin misli görünməmiş bir heyvandır. Ancaq tezliklə bunun belə olmadığını yəqin etmişlər. Həmin cisim, otların üstündə hərəkətsiz bir halda düşüb qalıbmış və onlar bir neçə dəfə onun dövrəsinə hərlənmişlər. Onlar bir-birinin ciyinə çıxıb, həmin qəribə cismin təpəsinə qədər qalxmışlar; üstü yastı imiş. Onlar ayaqlarını həmin cismə döyüb, yəqin etmişlər ki, onun içi boşdur. Nəticədə bu məlumatı yazan adamlar acızanə bir surətdə təxmin etmişlər ki, bu cisim bəlkə Dağ boyda Adamındır. Onlar həmin cismi vur-tut beşcə atın köməyilə paytaxta getirməyi öz öhdələrinə alırlar.

Mən həmin saat bunun nə olduğunu başa düşdüm və bu xəbərə ürəkdən şad oldum. Görünür gəmi batdıqdan sonra mən sahilə çıxdıqda, halim o qədər xarab imiş ki, şlyapamın başımdan düşdüyüni hiss etməmişəm. Mən hələ qayıqın içinde ikən, onun bağlarını möhkəm çəkib, çənəmin altında bağlamışdım, suya düşdükdə isə lap qulağıma qədər başıma basmışdım. Quruşa çıxdıqda, o qədər yorğun idim ki, onu tamam yadımdan çıxarmışdım. Görünür sahildə bağ açılıb, şlyapam da başımdan düşübüş; mən isə güman etmişdim ki, onu dənizdə dalğaların arasında itirmişəm.

Əlahəzrətə həmin cismin nə olduğunu izah edib, xahiş etdim ki, şlyapanı təxirsiz olaraq, paytaxta getirmələri üçün sərəncam versin. Ertəsi gün şlyapanı götürüb gəldilər. Ancaq arabacılar çox da onun qeydinə qalmamışdır. Onlar şlyapanı iki yerdən dəlmış, həmin dəliklərə, ucunda qarmaq olan uzun kəndirlər keçirmiş və bu kəndirləri də atlara bağlamışdır. Beləliklə, onlar mənim şlyapamı düz yarımlı yer ilə sürümüşdülər.

Xoşbəxtlikdən həmin ölkənin yeri yumşaq və düzəngah olduğundan, şlyapam gözlədiyimdən az xarab olmuşdu.

Təsvir etdiyim hadisədən iki həftə sonra, imperator paytaxtda və paytaxt ətrafında olan qoşunlara əmr verdi ki, səfərə hazır olsunlar. Əlahəzrət özünə çox qəribə bir əyləncə düzəltmək xəyalına düşmüştü. O buyurdu ki, mən Koloss Rodoss vəziyyətində durub, ayaqlarımı mümkün qədər gen ayırm*. Sonra (qoca təcrübəli bir sərkərdə və mənim böyük hamim olan) baş komandanı əmr verdi ki, qoşunu sıx cərgələrə düzgün, piyadalar iyirmi dörd nəfərlik, atlılar isə on altı nəfərlik cərgələrlə təbil vura-vura, bayraqlarını dalgalandırı-dalgalandırı, süngülərini dik tutub mərasim marşı çala-çala mənim ayaqlarımın arasından keçsinlər. Ordu üç min piyada və min atlidan ibarət idi. Parad çox parlaq oldu və əlahəzrətə çox ləzzət verdi.

İmperatora mənə azadlıq bəxş etməsi üçün o qədər ərizə yarmışdım ki, axırda əlahəzrət bu məsələni əvvəlcə nazirlərin, sonra da dövlət şurasının müzakirəsinə qoymuşdu. Dövlət şurasında mənə azad etməyin əleyhinə tək bircə nəfər çıxmışdı, bu da Skayreş Bolqolam idi ki, aramızda heç bir şey olmadığı halda, nədənsə, mənə çox qəddar bir düşmən olmuşdu. Ancaq onun əleyhimə getməsinə baxmayaraq, məsələ mənim xeyrimə həll edilmişdi. Bolqolam *qabəletə*, yeni kral donanmasının admirali vəzifəsində idi, imperatorun böyük etimadını qazanmışdı, öz işini yaxşı bilən, ancaq qaraqabaq və kobud bir adam idi. Axırda onu da razı saldılar. Ancaq təkid etdi ki, mənə azadlıq verilməsi şərtlərini tərtib etmək ona tapşırılsın. Bu şərtləri iki katib və bir neçə əyan ilə birlikdə mənə Skayreş Bolqolam özü getirib gəldi. Bu şərtləri oxuyub qurtardıqdan sonra, mənə and içdirdilər ki, bunları pozmayacağam. Andığım mərasimi əvvəlcə mənim ölkəmin adətlərinə görə, sonra isə yerli qanunların təyin etdiyi bütün qaydalar üzrə icra olundu. And içən zaman mən gərək sağ ayağımı sol əlimlə tutub, eyni zamanda sağ əlimin ortancı barmağını təpəmə, baş barmağımı isə sağ qulağımın üst kənarına qoyaydım; ancaq bəlkə oxucu mənim öhdəmə götürməli olduğum



öhdəliklərlə maraqlanıb, onları bilmək istəyir. Buna görə də mən həmin sənədin tam və dürüst tərcüməsini burada dərc edirəm.

“Liliputstanın qüdrətli imperatoru, kainatın fəxri və qənimi, mülkünün hüdudu beş min blestreq (on iki mil qədər) Yer küreşinin son həddinə qədər uzanan padşahlar padşahı, insan övladının ən böyüyü, ayaqları yerin mərkezinə, başı Günəşə dirənən, bir işarəsindən dünya hökmdarlarının dizləri əsən, bahar kimi xoşsima, yay kimi səxavətli, payız kimi əliaçiq, qış kimi amansız olan əlahəzrət humayün *Qolbasto Momaren Evlem Gerdaylo Şefin Molli Olli Qu*, bu yaxınlarda bizimsə mavi ölkəmizə gəlmış olan Dağ boyda Adamın aşağıdakı şərtləri təklif buyurur. Dağ boyda Adam isə təntənəli surətdə and içərək, bunları yerinə yetirməyi öhdəsinə alır:

1. Dağ boyda Adamın, bizim böyük möhürlə möhürlənmiş xüsusi icazənaməmiz olmadan, bizim məmləkəti tərk etməyə ixtiyarı yoxdur.

2. Bizim xüsusi sərəncamımız olmadan, onun paytaxta gitməyə ixtiyarı yoxdur, belə hallarda əhali iki saat əvvəldən xəbərdar edilməlidir ki, öz evlərinə girib gizlənə bilsinlər.

3. Həmin Dağ boyda Adam gəzməyə çıxanda ancaq böyük yollarda gozməklə kifayətlənməlidir. O, çəmənliklərdə və taralarda gəzməməli və uzanmamalıdır.

4. Gəzməyə çıxdığı zaman o, öz ayağının altını diqqətlə yoxlamalıdır ki, bizim mehriban təbəələrimizdən heç kəsi və ya onların at-arabalalarını tapdamasın. Təbəələrimizin razılığı olmadan onları əlinə almamalıdır.

5. Əgər bir qasidi təcili surətdə imperatorluğun hər hansı bir uzaq şəhərinə aparmaq lazımlı gəlsə, – ancaq ayda bir dəfədən tez olmayaraq, – Dağ boyda Adam onu təxirsiz bir surətdə atı ilə birlikdə altı günlük məsafləyə aparmalı, lazımlı gəlsə, həmin qasidi sağ-salamat əlahəzrətimizin hüzuruna təqdim etməlidir.

6. Düşmənimiz olan Blefusku adasına qarşı müharibədə bizim müttəfiqimiz olmalı və hazırda bize hücum etməyə hazırlaşan* düşmən donanmasını məhv etmək üçün qüvvəsini sərf etməlidir.

7. Həmin Dağ boyda Adam boş vaxtında baş parkın divarını tikməkdə, eləcə də başqa binaları tikməkdə çox ağır daşları qaldırmaq işində bizim fəhlələrə kömək etməlidir.

8. Həmin Dağ boyda Adam iki ay orzindo bizim məmləkətin hüdudunu bütün sahil boyu gəzməli və addımlarını sayıb dürüst ölçməlidir.

9. Həmin Dağ boyda Adam təntənəli surətdə vod etməlidir ki, bu şərtləri eynən yerinə yetirəcəkdir. Bunun əvezində Dağ boyda Adama hər gün bizim təbəələrimizdən 1728 nəfərə kifayət edəcək qədər yemək-içmək veriləcək, o, biz şövkətməabin hüzurunu azad bir surətdə ziyarət etmək və bizim sair lütfərimizdən istifadə etmək haqqına malik olacaqdır. Bu sərəncam, Belfaborakda hökmdarlığımızın doxsan birinci ayının on ikinci gündə bizim sarayımda verilmişdir”.

Bu şərtlərin boziləri bir o qədər ləyaqətli olmasa da, bunları mən çox məmnuniyyətlə qəbul edib and içdim və imzaladım. Bu

ləyaqətsiz şərtlər yalnız baş admiral Skayreş Bolqolamin mənə olan kini nəticəsində yazılmışdı. Mən and içdikdən sonra həmin saat zəncirlərimi açdırılar və mən tamamilə azad oldum.

İmperator o qədər lütfkar idi ki, mənim azad olunmağında şəxsən özü iştirak etdi. Minnədarlıq əlaməti olaraq, əlahəzrətin hüzurunda diz çöküb səcdə etdim, ancaq imperator buyurdu ki,ayağa qalxdım. O, yüksək mərhəmet ifadə edən bir nitq ilə mənə müraciət edib, nəticədə belə bir ümid izhar etdi ki, mən ona faydalı bir xidmətkar olacağam, onun mənə göstərmış olduğunu və gələcəkdə də göstərə biləcəyi lütf'lərə tamamilə layiq olduğumu sübut edəcəyəm.

Oxucu bu cəhətə diqqət yetirsin ki, şərtlərin axırınca maddəsində imperator mənə 1728 Liliput yedirib-içirməyə kifayət edəcək qədər yemək-içmək verməyi vəd etmişdi. Mən belə dəqiq bir rəqəmin nə cür müəyyən edildiyi məsələsilə maraqlandım və bir dəfə, dostum olan bir saray xidmətçisindən bunu soruşdum. O cavab verdi ki, əlahəzrətin riyaziyatçıları kvadrant¹ köməyi ilə mənim boyumu ölçüb, Liliputdan on iki dəfə uca olduğumu teyin edib hesablamaşlar ki, bədənimin həcmi 1728 Liliputun bədəninin həcmində bərabərdir və bu bədən bu qədər artıq qida tələb edir. Bu misal həm Liliputların zəkalarını, həm də onların padşahlarının nə dərəcədə ağıllı və haqq-hesab bilən bir adam olduğunu göstərir.

DÖRDÜNCÜ FƏSİL

Liliputstanın paytaxtı Mildendonun və imperator sarayının təsviri. Müəllifin birinci katiblə dövlət işləri barəsində söhbəti. Müəllifin müharibə zamanı imperatora öz xidmətini təklif etməsi.

Mən azadlıq alar-almaz, hər şeydən əvvəl, ölkənin paytaxtı olan Mildendonu gözdən keçirməyə icazə istədim. İmperator asanlıqla icazə verdi, ancaq ciddi surətdə emr etdi ki, nə əhaliyə, nə də onların ev-eşiyinə bir zərərim toxunmasın. Mənim şəhəri gəzmək arzusunda olduğumu xüsusi elanlarla əhaliyə xəbər verdilər.

Şəhər iki yarımdan fut ucalıqda və təxminən on bir düymə qəlinliğinde bir divar ilə əhatə edilmişdir. Həmin divarın üstü ilə iki at qoşulmuş bir kareta tamamilə sərbəst gedə bilər. Bir-birindən on fut aralı olaraq ucalan möhkəm bürclər, şəhərə giriş yollarını qoruyur.

Mən böyük Qərb darvazaları üstündən aşib, yan-yana və ağır-agır iki baş küçədən keçdim. Kaftanımın ətəklərinin evlərin damlarını və çıxıntılarını zədələyəcəyindən ehtiyat edib, əvvəlcədən onu əynimdən çıxarmışdım. Əhalinin evlərinə çəkilmələri və bayırı çıxmamaları barədə ciddi əmr verildiyinə baxmayaq, küçələrdə laqeyd halda xeyli adam gezişirdi. Buna görə də mən son dərəcə ehtiyatla hərəkət edir, çalışırdım ki, onlardan heç birini basıb-əzməyim. Yuxarı mərtəbələrin pəncərələrində və evlərin damlarında hədsiz-hesabsız tamaşaçılar görünürdü. Mənə elə gəlir ki, ömrümədə bu qədər çox adam görməmişdim.

Şəhər düzgün bir dördbucaq şəklindədir, onun divarlarının hər tərəfi beş yüz futdur. Hərəsi beş fut enində olan iki baş küçə düzbucaq şəklində bir-birini kəsib, şəhəri dörd məhəlləyə bölür.

Yan küçələrə və döngələrə gedə bilməzdim, onları yalnız yuxarıdan gördüm, onların eni on ikidən on səkkiz düyməyə qədərdir.

Şəhərdə beş yüz minə qədər əhali yerləşə bilir. Evlər üç və beşmərtəbəlidir. Dükənlər və bazarlar mal ilə doludur.

¹ Kvadrant – səyyarələrin (başlıca olaraq Günəşin) uzaqlığını teyin etmək üçün qədim astronomiya aləti




İmperatorun sarayı şəhərin mərkəzində, iki baş küçənin birləşdiyi yerdədir. İki-üç həyəti olan bina, dövrəsinə iki fut ucalıqda hasar çəkilmiş geniş bir meydanın ortasındadır. Meydan o qədər böyükdür ki, əlahəzrətin icazəsilə mən sərbəst bir surtdə ora aşdim və sarayı hər tərəfdən gözdən keçirdim. İmperatorun yaşadığı evlər ikinci iç həyətdədir. Mən oranı çox görmək istəyirdim. Ancaq bu arzumu yerinə yetirmək çox çətin idi: cünki bir həyəti o biri ilə birləşdirən baş darvazanın hündürlüyü ancaq on səkkiz düymə, eni isə yeddi düymə idi.

Bayır həyətin binası o biri tərəfdən beş fut hündürlükdə olardı. Buna görə də mən onları üstündən aşa bilməzdəm; cünki divarlar dörd düymə enində yonulmuş daşdan möhkəm tikilmiş olسا da, hər halda onları xeyli zədələmiş olardım. Eyni zamanda imператор özü də gözəl sarayını mənə göstərməyi çox arzu edirdi...

Ancaq mən bizim bu müştərək arzumuzu yalnız üç gün sonra yerinə yetirə bildim, bu üç günü isə hazırlıq işlərinə sərf etdim.

Şəhərin yüz yardlığında olan padşahlıq parkından mən cib biçağımla ən iri ağaclarдан bir neçəsini kəsib, bunlardan ağırlığımı davam gətirə biləcək dərəcədə möhkəm və horosi üç fut qədər hündürlükdə olan iki kətil qayırdım. Sonra əhalini yenidən xəbərdar etdilər və mən şəhərin içi ilə keçib, sarayın yanına çatdım, iki kətili də əlimdə aparırdım. Meydança torəfdən saraya yaxınlaşıb, kətillərdən birinin üstünə çıxdım, o birini isə damın üstündən qaldırıb ehtiyatla, səkkiz fut enində olan birinci iç həyətə qoydum. Sonra ayağımın birini kətilin üstünə qoyub, o birini sərbəstcə binanın üstündən aşırıb, o biri kətilə qoydum və birinci kətili, ucunda qarmaq olan uzun bir ağacla qaldırıb, bu tərəfə qoydum. Bu sayaqla da mən ikinci həyətə yetişdim.

Orada mən yerə uzanıb üzümü ikinci mərtəbənin pəncərələrinə yaxınlaşdırırdım. Beləliklə, mən xəyalə getirilə bilən ən gözəl otaqları gözdən keçirə bildim. Mən əyanlarla əhatə olunmuş imperatriçəni və cavan şahzadələri gördüm. İmperatriçə həzrətləri lütf edib gülümsündü və zərif bir oda ilə pəncərədən əlini mənə uzatdı; mən onun əlini öpdüm.



Mən saraya tamaşa etdikdən sonra, yenə həmin kürsülərin köməyilə saray meydanına çıxdım və sağ-salamat evimə qayıtdım.

Mən azad olduqdan iki həftə sonra bir dəfə gizli işlər üzrə baş katib olan (burada onun mənsəbini belə adlandırırlar) Reldresel mənim yanımı gəldi. O öz sürücüsünü kənara sürüb gözləməyi əmr etdikdən sonra, onu qəbul etməyimi xahiş etdi. Mən buna şadlıqla razı oldum, çünki rütbəsinə və şəxsi ləyaqətlərinə görə ona hörmətim vardı. Bundan başqa, o, sarayda dəfələrlə mənə yaxşılıq etmişdi. Mən yerə uzanmağa hazır olduğumu bildirdim. Ancaq xahiş etdi ki, səhbətimiz zamanı mən onu öz əlimdə tutum.

O, hər şeydən əvvəl məni azad olmağım münasibətilə təbrik etdi; bu işdə, əlbettə, onun köməyi olmuşdu. Ancaq onun sözlərinə görə, mənə azadlıq verilməsi, vəziyyətin xüsusi bir şəkil alması nəticəsində mümkün olmuşdu. O mənə söylədi ki:

“Bizim ölkəmizdə işlərin ümumi vəziyyəti kənardan gələn adama çox gözəl görünə bilər. Ancaq bu, yanlış bir təsirdir. Bi-

zim vətənin üstünü iki qorxunc təhlükə almışdır. Yetmiş ay bundan əvvəl imperatorluqda *Tremeksenlər* və *Slemekeşenlər* adı ilə məşhur olan iki düşmən partiya əmələ gəlmışdır. Birincilər hündürdaban, ikincilər isə alçaqdaban tərəfdarıdırlar*.

Tremeksenlər iddia edirlər ki, hündürdaban bizim qədim dövlət quruluşumuza daha çox uyğundur; ancaq əlahəzrət alçaqdaban tərəfdarıdır, qərara alınmışdır ki, dövlət və saray idarələrində işləyən bütün xidmətçilər alçaqdabanlı ayaqqabilar geysinlər. Yəqin ki, siz də buna diqqət yetirmişsiniz. Şübhəsiz ki, siz əlahəzrətin öz ayaqqabılarının dabanlarının başqa saray xadimlərinin dabanlarından bir drerr alçaq olduğunu da görmüşsünüz (bir drerr bir düymənin on dörrdə bir hissəsinə bərabərdir).

Bu iki partiya arasında ə davət o dərəcəyə çatmışdır ki, bir partiyanın üzvləri o biri partiyanın üzvlərinin evində yeyib-içməzdilər, onları dindirməzdilər. Biz bu fikirdəydi ki, *Tremeksenlər* və ya hündürdabanlılar sayca bizdən artıqdırlar, ancaq dövlət hakimiyyəti bütünlükdə bizim əlimizdəir. Bizi qorxudan budur ki, taxt-tacın varisi olacaq şahzadə həzrətlərinin bir dərəcəyə qədər hündürdabanlılara hüsn-rəğbəti vardır. Onun çəkməsinin bir tayının dabanı hündürdür. Buna görə də o, bir az axsayır*.

İndi budur, belə bir ə davət bizim dövlətimizi taqetdən saldıçı bir zamanda, demək olar ki, əlahəzrətin imperatorluğu kimi böyük və qüdrətli bir imperatorluq olan Blefuscus imperatorluğu bizi istila etməklə hədələyir. Doğrudur, siz söyləyirsiniz ki, dünyada başqa krallıqlar və elə dövlətlər var ki, orada sizin kimi nəhəng adamlar yaşayır. Ancaq bizim filosoflar buna çox şübhə edirlər. Onlar daha artıq buna inanırlar ki, siz ya aydan, ya da başqa bir ulduzdan düşübsünüz. Axi heç bir şübhə yoxdur ki, yüz nəfər sizin boyda adam, ən qısa bir müddət içərisində əlahəzrətin ölkəsində olan bütün meyvələri və heyvanları yeyib qurtarar. Bundan başqa bizim salnamələrimiz var. Onlarda altı min aydan bəri baş verən bütün hadisələr təsvir edilmişdir, ancaq iki böyük imperatorluq olan Liliputstan ilə Blefuscudan başqa ölkələr mövcud olduğu barədə heç bir şey yazılmamışdır.

Budur, indi otuz altı aydan bəridir ki, bu iki qüdrətli dövlət bir-birilə ən amansız bir surətdə müharibə edir. Bu müharibənin səbəbi bundan ibarətdir: hamiya məlumdur ki, ən qədim zamanlardan bəri, bişmiş yumurtanı alt tərəfdən sindirarlar. İndiki imperatorun babası hələ uşaq ikən, bir dəfə ona nahar vaxtı bişmiş bir yumurta veribləmiş. Uşaq yumurtamı qədim ümumi qayda ilə sindiranda, barmağını kəsibmiş. Onda uşağıın atası, imperator bir ferman verib, bütün təbəələrini ən ağır cəza ilə hədələyərək, yumurtanı iti ucundan sindırmağı əmr edibmiş*.

Fərman əhalini o qədər qəzəbləndiribmiş ki, bizim salnamələrdə yazıldıqına görə bu, altı üsyana səbəb olubmuş; bu üsyalar zamanı bir imperator həyatından, biri də taxt-tacından məhrum edilibmiş. Blefusku padşahları daim bu üsyانları qızışdırıb, üsyən iştirakçılarını öz ölkələrində gizlətmışlər*. Hesab edildiyinə görə, on bir min nəfərə qədər mövhumatsını, yumurtanı iti ucundan sindırmaqdan imtina etdikləri üçün, edam cəzasına məhkum etmişlər. Bu məsələ barədə yüz cildlərlə böyük kitablar yazılmışdır. Ancaq yumurtanı altdan sindırmaq tərofdarlarının kitabları daha çoxdan qadağan edilmiş və onların partiyası dövlət vəzifələrində işləmək hüququndan məhrum edilmişlər.

Blefusku hökmədarları öz elçiləri vasitəsilə bizə neçə dəfə xəbərdarlıq ediblər. Onlar bizi taqsırlarırlar ki, biz daim araya nifaq salırıq və böyük peyğəmbərimiz Lyüstroun müqəddəs Blundekralının (məlum olduğuna görə, bu kitab liliptuların müqəddəs kitabıdır) əlli dördüncü fəslində yazılmış ehkamını pozmuşuq. Amma bu ittiham heç də düz deyildir. Ehkamın əsil mətni belədir: "Bütün həqiqi etiqad sahibləri yumurtanı rahat sindırıla bilən ucundan sindirmalıdırular". Yumurtanın hansı ucunun – iti ucunun və ya alt tərəfinin rahat olub-olmadığını təyin etmək məncə etiqad sahibinin öz şəxsi işidir*. Nəhayət, bu məsələnin həll edilməsini imperatorluğun baş hakimine tapşırmaq olar.

Müxtəsər ki, buradan qovulmuş yumurtanın altıcı tərofdarları özlərinə Blefusku imperatorluğunda möhkəm bir sığınacaq tapmışlar. Bu qaćqınlar oranın imperatorunu tədricən öz təsirləri altı-



na alıb, onu bizim dövlətə müharibə elan etmək dərəcəsində qızışdırıblar. İndi otuz altı aydır ki, müharibə davam edir, ancaq vuruşan tərəflərdən heç biri qəti qələbo qazanmaqla iftixar edə bilməz. Bu müddət ərzində biz otuz hərb gəmisi, sysız-hesabsız xırda gəmilər və otuz min ən yaxşı dənizçi və əsgər itirmişik. Güman edirlər ki, düşmənin itkisi bundan da artıqdır. Ancaq buna baxmayaraq, düşmən yeni bir donanma düzəldib, bizim torpağa qoşun çıxarmağa hazırlaşır. Buna görə də sizin qüvvət və cürətinə tamamilə inanan imperator həzrətləri mənə tapşırılmışdır ki, ölkəmizin həqiqi vəziyyətini sizə təsvir edim".

Mən katibdən xahiş etdim ki, acizanə hörmətimi imperatora yetirib, ona bildirsin ki, mən xarici təbəəsi olduğuma görə, yerli partiyalar arasındaki ədavətə qarışmamalyam, amma imperatora xilas və azad edildiyim üçün borclu olduğuma görə canımı əsirgəmədən, onun ölkəsini düşmən hücumundan qorumağa hazırlaram.

BESİNCİ FƏSİL

Müəllifin son dərəcə ağıllı bir tədbir sahəsində düşmən həcumunun qarşısını almış. Ona yüksək rütbə verilməsi. Blefusku imperatoru elçilərinin gəlib sülh bağlamaq istəmələri.

Blefusku imperatorluğu Liliputstanın şimal-şərqində olan bir adadır. Bu iki dövləti bir-birindən səkkiz yüz yard enində dayaz bir boğaz ayırrı.

Mən həmin bu adanın göründüyü sahilə heç bir vaxt getməmişdim. İndi isə bu yerlərdə görünmək məncə heç də ağıllı bir hərəkət olmazdı.

Mühəribə elan edildiyi vaxtdan bəri hər iki imperatorluq arasında gediş-geliş ölüm cəzasılə qadağan edilmişdir. Bizim imperator bununla kifayətlənməyib, heç bir gəminin Liliputstan limanlarından çıxmamasına icazə vermirdi. Buna görə də, blefusklular mənim liliputlar arasında olmayımdan xəbərdar deyildilər. Bu, mənim düşmən donanmasını tamamilə gözlənilmədən ələ keçirmək barədə planlarına uyğun idi. Buna görə də, mən boğaz tərofdağı sahildə gözə görünməməyə çalışırdım. Çünkü düşmənlər də məni görə bilərdilər.

Kəşfiyyatçılar bizə xəbər gətirdilər ki, Blefusku donanması boğazlardan birində hazır durub, yelkənlərini qaldırmaq üçün səmt küləyinin əsməsini gözləyir. Mən imperator ilə məsləhət-ləşib, öz məqsədimi təxirsiz yerinə yetirməyi qərara aldım.

Mən hər şeydən əvvəl dənizçilərdən boğazın dərinliyini soruştub öyrəndim. Onlar mənə söylədilər ki, onun dərinliyi hətta qabarma zamanı da yetmiş *q lyuq leffdən* (altı Avropa futu qədər) artıq olmur. Sonra mən Blefusku ilə qarşı-qarşıya olan şimal-şərq sahilinə ehtiyatla gəlib, bir təpənin dalında uzandım. Limanda lövbər salıb duran düşmən donanmasını durbinlə nəzərdən keçirtdim. Donanmanın ədliyyə qədər hərbi gəmi və çox miqdarda nəqliyyat gəmisindən ibarət olduğunu gördüm.


Evə qayıdır əmr verdim ki, mənə ən yoğun kəndirlərlə çoxlu dəmir cubuq gətirsinlər. Onların kəndirləri bizim ciyə kimi, də-

mir cubuqları isə corab mili boyda idi. Kəndirləri davamlı etmək üçün üç qat hördüm, dəmir cubuqları da üç-üç burub, uclarını qarmaq kimi əydim. Bu cür əlli qarmağı həmin miqdarda kəndirlərin ucuna bağlayıb, şimal-şərq sahilinə qayıtdım, kaftanımı, ayaqqabılarımı, corablarımı çıxarıb, əynimdə birçə meşin yarımkürk olduğu halda suya, onun qabarmasına yarım saat qalmış girdim. Əvvəlcə ayaqla getdim, sonra otuz yard qədər üzdüm, axırda ayağım dənizin dibinə çatdı. Bütün bunları mən çox sürətlə etdim və yarım saatdan da az bir müddətdə düşmən donanmasının durduğu limana çatdım.

Düşmənlər məni görən kimi, elə qorxuya düşdülər ki, özlərini gəmilərdən suya atıb, sahilə doğru üzməyə başladılar. Orada otuz minə qədər adam yiğmişdi. Mən hazırladığım kəndirləri çıxarıb, hər gəminin burnuna bir qarmaq taxdım və hamisinin ucunu bir yerə yiğib düyünlədim. Bu əməliyyat zamanı düşmən mənim üzərimə bulud kimi ox yağıdırırdı, onlardan bir çoxu mənim əllərimə və üzümə sancılırdı. Onlar məni yaman incidir və işləməyimə mane olurdu. Hər şeydən çox mən gözlərimçün qorxurdum. Gözlərimi qorumaq üçün tədbir görməsəydim, yəqin ki, kor olardım. Mənə lazım olan xırda şeylər arasında gözlüyüüm də vardı ki, bunu gizlin cibimdə saxlamışdım. Mən gözlüyüümü taxıb möhkəm bağladım. İndi ciddi əngəl olmadan işimi görə bilərdim. Oxlar tez-tez gözlüyüümüş şüşələrinə dəyir, ancaq mənə zərər yetirmirdi.

Bütün qarmaqları taxıb qurtardıqdan sonra, bir-birinə düyünlədiyim kəndiri əlimə alıb gəmiləri çəkdim, ancaq bircə gəmi də yerindən tərpənmədi. Gəmilər hamısı lövbərlərində möhkəm durmuşdu. Mən çox təhlükəli bir işə girişməli oldum. Gəmilərin dövrəsinə hərlənib lövbər kəndirlərini biçaqla kəsdim. Bu zaman iki yüzə qədər ox mənim üzümə və əllərimə sancıldı. Sonra mən gəmiləri bağlamış olduğum kəndirləri yenidən əlimə yiğib, düşmənin ən iri, əlli hərbi gəmisini asanlıqla çəkib apardım.

Ozlərini itirmiş blefusklar mənim nə etmək istədiyimi xeyli müddət anlaya bilməmişdilər. Onlar mənim lövbər kəndirlərini



kəsdiyimi görüb, elə güman etmişdilər ki, mən gəmiləri külək və dalğaların ixtiyarına buraxmaq, ya da onları bir-birilə toq-quşdurmaq isteyirəm. Ancaq bütün donanmanın arxamca çəkib apardığımı gördükdə, onlar yaman təşvişə düşüb ucadan acı-acı fəryad qopardılar. Onlardan ox mənzili uzaqlaşdıqda, mən durub üzümə və əllərimə sancılmış oxları ehtiyatla çıxartdım və yer-

lərini məlhəmlə ovdum. Sonra gözlüyümü çıxarıb, suyun çə-kilməsini bir saata qədər gözlədim və boğazın ortasından ayaqla keçib gəmilərlə birlikdə sağ-salamat Liliputstanın imperatorluq limanına gəldim.

İmperator və bütün saray adamları sahildə durub, bu böyük işin nəticəsini gözləyirdilər. Boğazın ortasında su xırtdəyimə qədər çıxırı. Odur ki, onlar məni görə bilmirdilər. Onlar yalnız böyük bir yarımdairə halında bizim sahile gəlməkdə olan donanmani görürdülər. İmperator bu fikrə gəlmişdi ki, yəqin mən batmışam və düşmən donanması müharibə məqsədilə ora yaxınlaşır. Ancaq onun bu qorxusu tezliklə yox oldu. Boğaz getdikcə dayazlaşır və mən suda daha aydın görünürdüm. Səsim sahildə eşidilə biləcək bir məsafləyə çatdıqda, mən gəmilərə bağlıdım kəndirləri yuxarı qaldırıb, ucadan çığırdım: "Yaşasın Liliputstanın qüdrətli imperatoru!" Mən sahilə çıxdıqda, böyük padşah mənə hər cür təriflər yağıdırıb, oradaca məni ölkənin ən yüksək rütbəsi olan *nardak* rütbəsi ilə təltif etdi.

Ancaq padşahların şöhrətpərəstliklərinin hədd-hüdudu yoxdur. Əlahəzrət padşah çox istəyirdi ki, mən düşmənin bütün qalan gəmilərini də qəsb edəm. Görünür o, bütün Blefuscu imperatorluğunu fəth etmək niyyətində idi. Blefuskunu öz naibi vasitəsilə idarə edərək, orada öz istədiyi qanun-qaydanı qura bilərdi, orada gizlenmiş olan bütün yumurtanı altdan sindırmaq tərəfdarlarını qırdırıb və bütün blefuskuluları yumurtanı iti ucundan sindırmağa məcbur edərdi. Belə olduqda, o bütün kainatın yeganə hökmədarı olacaqdı*. Ancaq mən hər cür çalışırdım ki, imperatoru bu fikrindən daşındırırm. Mən ona həm siyasi məqsədlərlə, həm də ədalət duyğusuna ilə ağlıma gələn bir çox dəlillər gətirdim. Nəticədə qəti olaraq bildirdim ki, heç bir zaman cürətli və azad bir xalqın qul edilməsinə bir alət olmağa razılıq verə bilmərəm.

Mənim bu cürətli və açıq bəyanatım imperator həzrətlərinin şöhrətpərəstlik xəyallarına tamamilə zidd idi. Onun planlarının yerinə yetirilməsindən boyun qaçırmağımı mənə əsla bağışlaya

bilməzdi. İmperator dövlət şurasının iclasında bunu çox nəzakətlə mənə eşitdirdi. Şuranın ən ağıllı üzvləri görünür ki, mənim tərəfimdə idilər, lakin onlar bunu yalnız sükutla ifadə edirdilər. Mənim gizlin düşmənlərim isə əllerinə düşən bu fürsətdən istifadə etməyə tələsib, əleyhimə bir çox mülahizələr söylədilər. O vaxtdan padşah həzretləri və mənə düşmən olan nazirlər, əleyhimə amansız bir fitnəyə başladılar. Heç iki ay keçməmiş, onlar öz fəsadları ilə məni az qala məhv edəcəkdirələr. Beləliklə, padşahlara göstərilən ən böyük xidmətlər də, onların nəzərində, tamahkarlıqlarına alət olmaqdan imtina etdikdə puç olurmuş.

Mənim təsvir edilən şücaətimdən üç həftə sonra Blefusku imperatorundan sülh təklifilə təntənəli bir elçi heyəti gəldi. Elçilər hər cəhətdən güzəştə getdilər və bir neçə gün sonra bizim imperator üçün çox əlverişli sülh müqavilənaməsi imzalandı.

Bu heyət altı nəfər elçi və beş yüz nəfərə qədər məiyyətdən ibarət idi. Bu dəstə çox dəbdəbəli olub, padşahın əzəmətinə və onların vəzifələrinə tamamilə uyğun idi. Sülh danışqlarında mən də bir dərəcəyə qədər iştirak etdim. Sarayda olan həqiqi və ya yalnız zahiri nüfuzum sayesində mən elçilərə xeyli yardım etdim. Danışqlar qurtardıqdan sonra, elçilər onlara rəğbət bəslədiyimi görüb, cürətim və alicənablığım haqqında bir çox xoş sözələr söylədilər, imperatorun adından məni, onların ölkəsini ziyanət etməyə çağırırlar. Nəhayət, onlar mənim, insanı heyrətə gətirən gücüm barədə çox sözələr eşitdiklərini söyləyib, xahiş etdilər ki, onlara öz gücümü nümayiş etdirim. Mən onların arzularını yerinə yetirməyə şadlıqla razı olub, bir neçə qəribə oyun göstərdim və onlar buna çox heyrət etdilər.

Onlardan ayrıldıqda, xahiş etdim ki, öz şücaətılı haqlı olaraq bütün dünyani heyran etmiş əlahəzərət hökmədarlarına mənim dörin hörmətimi bildirsinlər və öz vətənimə qayıdarkən, hər necə olsa, şəxsən onun həzuruna gedib, özümü ona təqdim edəcəyimi söyləsinlər.

Bundan sonra öz imperatorumuzla ilk görüşündə hörmətlə xahiş etdim ki, mənə Blefusku padşahını ziyanət etməyə icazə

versin. İmperator razılıq verdi; ancaq mənimlə çox soyuq rəstər etdi. Mən bu soyuqluğun səbəbini xeyli müddət anlaya bilmədim. Axırda əyanlardan biri işin nə yerdə olduğunu mənə söylədi. Məlum oldu ki, Flimnap və Bolqolam elçilərlə görüşmü imperatora mənim üçün ən namunasıb bir şəkildə təsvir ediblərmiş. Öz-özünə aydınlaşdır ki, onların bütün söylədikləri yalan idi. İmператорun həzurunda mənim vicdanım tərtəmiz idi*. Bu zaman mən ilk dəfə hələ tutqun bir şəkildə də olsa, nazirlərin necə adamlar və saray həyatının nə demək olduğunu anlamağa başladım.

Bunu qeyd etmək lazımdır ki, elçilər mənimlə tərcüməsi vasitəsilə damışındılar. Blefuskuların dili ilə Liliputların dili arasında iki Avropa xalqının dilləri arasında olduğu kimi bir fərq vardır. Həm də bu millətlərdən hər biri öz dilini qədimliyi, gözəlliyi və ifadəli olmasına öyünür, öz qonşularının dilinə açıq-aşkar həqarətlə baxırlar. Imperatorumuz düşmən donanmasını ələ keçirərək, üstün bir vəziyyətdə olmağımızdan istifadə edib, Blefusku elçilərini öz etimadnamələrini Liliput dilində təqdim etməyə və müzakirələri də bu dildə aparmağa məcbur etmişdi.

Yeri gəlmışkən qeyd etmək lazımdır ki, iki dövlət arasında olan geniş ticarət münasibətləri, qonşu dövlətdən qaçıb gələn adamlara həm Liliputstan, həm də Blefusku tərəfindən göstərilən qonaqpərestlik, eləcə də əsilzadə cavansıları dünyani görmək, insanların həyat və adətləri ilə tanış olmaq üçün xaricə gündərmək adəti nəticəsində, buruda hər iki dildə danışmayan təhsil görmüş bir əsilzadəyə, dənizçiye və dənizkənarı şəhərlərdə yaşayan tacirə az-az rast gəlmək olar. Bir neçə həftədən sonra Blefusku imperatoruna öz hörmətimi izhar etmək üçün getdiyim zaman, mən də bunun şahidi oldum.

Bir qədər keçdikdən sonra məlum oldu ki, oraya getməyin mənə çox xeyri olmuşdur. Düşmənlərim kin və qəzəblərindən mənim üçün böyük bir folakət hazırlayıblarmış. Ancaq bu barodə sonra danışacağam.

ALTINCI FƏSİL

Liliputstan əhalisi; onlarda elm, qanunlar və adətlər; uşaqların tərbiyə sistemi. Müəllifin bu ölkədəki yaşayış tərzi. Onun bir əyan xanımının şərəfini qoruması.

Mən Liliputstanın ətraflı təsvirinə xüsusi bir tədqiqat əsəri həsr etmək fikrindəyəm. Ancaq bununla belə bir ölkə və onun əhalisi barədə indidən bir qədər məlumat verməyi lazı bilirom.

Yerlilərin orta boyu altı düymədən azacıq uzundur. Bütün heyvan və bitkilərin də boyu buna tamamilə uyğundur: məsələn, orada at və öküzlərin boyu dörd və ya beş düymədən, qoyunlarınkı isə bir yarımdüymədən uca olmaz. Qazları bizim sərçə boydadır. Xırda heyvanları, quşları və həşəratları isə mən, demək olar ki, gözlə seçə bilmirdim. Ancaq təbiət liliputların gözlərini ətraflarındaki şeylərə uyğun yaratmış və onlar ancaq yaxın məsafəni çox yaxşı görürərlər. Onların gözlerinin itiliyinə bir misal göstərim: mən, bizim milçəkdən böyük olmayan bir torağayıñ tükərəni ütən bir aşpaza və gözə görünməyən iynənin gözünə ipək sap keçirən bir qızə tamaşa etməkdən böyük ləzzət



apardım. Liliputstanda ən böyük ağac yeddi futdan hündür deyildir; mən böyük padşahlıq parkında olan ağacları nəzərdə tuturam. Mənim əlim bu ağacların təpəsinə güclə çatırdı. Bütün başqa bitkilər də buna uyğun ölçüdədir, ancaq mən bunu hesablamagi oxucunun öz öhdəsinə buraxıram.

İndi mən xalqın içərisində çoxdan bəri hər sahədə inkişaf etməkdə olan elm və fənn haqqında yalnız qısaca məlumat verməklə kifayətlənəcəyəm. Ancaq diqqəti onların çox orijinal yazı yazmaq tərzinə cəlb edirəm; liliputlar avropalılar kimi bu sayaq soldan sağa yazmırlar:

Innuablement, Incomparablement

Ərəblər kimi bu sayaq sağdan sola yazmırlar:

كَلْمَ الْدِينِ كَنْرَا حَنْ وَ يَكْفُونَ عَنْ وَحْوَمَ الْأَنْ وَ يَدْ
لَهْوَمَ وَ يَمْ سَرْوَنَ

Çinlilər kimi bu sayaq üstdən aşağı yazmırlar:

頭 西
內 虞
屬 同
史 文
鼎 同

Onlar ingilis xanımları kimi, səhifə boyu köndələninə, səhifənin bir küncündən o biri küncünə yazırlar.

Liliputlar ölülerini qəbrə başısağı qoyub, dəfn edirlər. Onlar inanırlar ki, ölüler on bir min aydan sonra diriləcəklər. O vaxta qədər isə yer (liliputlar yerin yastı olduğunu güman edirdilər) başı aşağı çevriləcək, ölüler də dirildikdə, düz ayaq üstə durmuş olacaqlar. Alımlər bu etiqadın mənasız olduğunu təsdiq edirlər. Ancaq qara camaat arasında bu adət indiyə qədər də davam edir.


Bu imperatorluqda çox qəribə qanun və adətlər var. Bu qanun və adətlər mənim əziz vətənimin qanun və qaydalarına tamamilə zidd olmasayı, mən onları müdafiə edərdim. Ancaq arzu edərdim ki, bu qanun-qaydalara işdə də ciddi surətdə əməl edilsin. Hər şeydən əvvəl, xəbərçilər barədəki qanunu göstərim. Bütün dövlət cinayətlərinə görə burada adamları çox ağır cəzalandırırlar. Ancaq müttəhim məhkəmədə müqəssir olmadığını sübut edərsə, ona şor atmış adam təxirsiz olaraq rüsvayçılıqla edam edilir və safə çıxmış adamin xeyrinə olaraq vaxtını itirməsi, məruz qaldığı təhlükə, həbsxanada qaldığı müddətdə çəkdiyi məhrumiyyətlər üçün və müdafiəyə sərf etdiyi bütün məxaric böhtançıdan cərimə kimi alınır. Bu cərimə həqiqi miqdardan dörd qat artıq olur. Şər atan adamin əmlakı cəriməyə kifayət etmədikdə, çatışmayan məbləğ dövlət xəzinəsindən verilir. Bundan əlavə, imperator azad edilmiş adamı öz lütfünün əlamoti olan bir ictimai nişanla mükafatlandırır. Onun günahsız olduğu bütün ölkədə elan edilir.

Liliputlar firldaqcılığı oğurluqdan da ağır bir cinayət sayırlar. Buna görə də yalnız tək-tək hallarda ola bilər ki, firldaqcını ölümlə cəzalandırmasınlar. Onlar bu fikrdədirler ki, adam müəyyən dərəcədə ehtiyatlı, sayiq və bir qədər də sağlam düşüncə sahibi olsa, öz malını oğrudan qoruya bilər; ancaq mahir firldaqcıdan qorunmaq mümkün deyildir. Onlarda bütün ticarət alver edənlərin bir-birinə qarşılıqlı surətdə etibar etməsi əsasında qurulmuşdur. Buna görə də qanun ticarət işlərində hər cür adamaldatma və hiylə işlətməyi ciddi surətdə təqib etməlidir.

Belə olmasa, sədaqətli tacir həmişə zərərlı çıxar, firldaqcı və hiyləgor adamlar isə bütün qazanca sahib olarlar.

Bir dəfə mən padşahın hüzurunda bir cani üçün minnetçi olmuşum. Onun taqsırı bundan ibarət idi ki, öz ağasının etibarnaməsi üzrə çoxlu miqdarda pul alıb mənimsemiş və qaçmaq istəmişdi. Mən onun cəzasının yüngülləşdirilməsini xahiş edəndə, imperatora demişdim ki, burada yalnız etibardan pis istifadə məsələsi vardır. Müqəssiri müdafiə etmək üçün məhz onun cinayətini ağırlaşdırın bir cəhəti, yəni etibara xəyanət etməyi mənim dəlil göstərməyim imperatoru son dərəcə təəccübəldirdi. Boynuma alıram ki, buna mən heç bir cavab verə bilmədim: sadəcə belə bir mülahizə söylədim ki, müxtəlif xalqların adətləri də müxtəlifdir. Bu zaman mən yaman pert olmuşum.

Biz adətən mükafat və cəzanı dövlət maşınını hərəkətə gətirən başlıca yollar hesab edirikdə, ancaq bu qayda yalnız Liliputstanda ciddi bir surətdə yerinə yetirilir. Yeddi ay ərzində ölkənin adətlərino doğru-dürüst əməl etdiyini sübut edən hər bir adam özü də orada müəyyən imtiyazlar almağa haqq qazanır.



Dövlət vəsaitindən ona müəyyən pul mükafatı verilir. Bundan başqa o, *s n i l p e l*, yəni qanunlara əməl edən adam rütbəsi qazanır. Bu rütbə onun familiyasına əlavə olunursa da, övladlarına keçmir. Mən lilipurlara bizim ölkədə vətəndaşların qanunu gözləməsinin yalnız cəza qorxusu ilə təmin edildiyini, qanunları doğru-dürüst gözləmək üçün heç bir mükafat verilmədiyini danışdıqda, lilipurlar bunu bizim idarə üsulumuz üçün ən böyük bir nöqsan saydıqlarını söylədilər. Buna görə də buradakı məh-



kəmə müəssisələrində ədalət altı gözlü bir qadın surətində təsvir olunur. Bu qadının – ikisi qabaqda, ikisi arxada və hər böyründə bir gözü vardır ki, bu da sayıqliq timsalıdır. Onun sağ əlində qızıl ilə dolu ağızı açıq bir kisə, sol əlində isə qın içində bir qılınc var; bunun mənası belədir: o, cəzalandırmaqdan artıq mükafatlandırmağa hazırlıdır*.

Hər bir vəzifəyə namizəd seçdikdə, adamın zehni istedadından artıq əxlaqi sıfətlərin fikir verilir. Lilipurlar belə bir fikirdirlər ki, orta dərcədə zehni inkişafa malik olan hər bir adam,

bu və ya digər vəzifəyə qabildir. Axı tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə dərin və mürəkkəb bir sırrə çevirməyi nəzərdə tutmamışdır ki, bu sırrı yalnız bir əsrərde üç nəfərdən artıq doğulmayan böyük dahilər həll edə bilənlər. Əksinə, lilipurlar bu fikirdərlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi sadə xoş sıfətlər, təcrübə və xeyirxahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir adam xüsusi bilik tələb edən vəzifelərdən başqa, hər bir vəzifəni tutu bilər. Onların rəyincə, ən yüksək zehni istedad əxlaqi ləyaqəti əvəz edə bilməz. Onlar deyirlər ki: "Mühüm vəzifələri belə istedadlı adamlara tapşırmaqdan təhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər gədən bir adamın cəhalətindən əmələ gələn səhvi, həmişə asanlıqla düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza görmədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik olan bədniyyət bir adamın fəaliyyəti ictimai mənafə üçün çox böyük bir təhlükədir".

Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi, demək olar ki, unudulmuşdur. Bir çox başqa ölkələrdə olduğu kimi, indi Liliputstanda da əxlaq kökündən pozulmuşdur. Bu da xalqın əslini itirməkdə olmasına bir əlamətdir. Məsələn, yüksək dövlət vəzifələrinə mahir kendirbazları təyin etmək və ya ağacın üstündən çox zirəkliklə hoppanan, ya da onun altından sürünen keçən adam-lara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk dəfə indi hökmranlıq edən imperatorun babası tərəfindən tətbiq edilmişdir.

Lilipurlarda yaxşılıq bilməmək cinayət sayılır. Lilipurlar deyirlər: "Hətta yaxşılığını gördüyü bir adama da pislik etməyi bacaran şəxs, yəqin ki, heç bir yaxşılıq görmədiyi bütün başqa adamları özünə düşmən bilir. Buna görə də belə adam ölümə layiqdir".

Onların ailəyə, uşaqlara, ata-ana arasındaki münasibətlərə baxışları da bizimkindən xeyli fərqlidir. Lilipurlar belə hesab edirlər ki, uşaqların tərbiyəsini cəmiyyət və hökumət öz üzərinə götürməlidir. Odur ki, hər bir şəhərdə xüsusi tərbiyə müəssisə-


ləri təşkil edilmişdir ki, hamı iyirmi aylığa çatmış uşaqlarını ora
verməyə məcburdur.

Bu məktəblərdə şagirdlərin təlim və təbiyəsi, onların tərkibindən asılı olaraq müxtəlifdir. Oğlan və qızlar üçün adlı-sanlı adamların və varlıların, peşəkarların və yoxsulların uşaqları üçün ayrı-ayrı məktəblər vardır. Məktəbləri təhsil görmüş təcrübəli müəllimlər idarə edirlər. Bunlar uşaqları ata-analarının ictimai vəziyyətinə və onların öz qabiliyyət və meyillərinə uyğun olan işlərə hazırlayırlar.

Mən əvvəlcə oğlan uşaqları üçün, sonra da qızlar üçün olar
təbiyə müəssisələri haqqında bir neçə söz deyəcəyəm.

Nəcabətli və əyan uşaqlarına məxsus təbiyə müəssisələri nüfuzlu və təhsil görmüş müəllimlərin idarəsi altındadır. Uşaqların geyimləri və yeməkləri sadə, adidir. Onlar namuslu, ədələtlə və cüretli olmaq ruhunda təbiyə edilməklə, onlarda təvəzükərliq, mehribanlıq, dini hissələr, vətəno məhəbbət də inkişaf etdirilir. Onlar həmişə məşğuldurlar. Yeməyə və yatmağa çox az vaxt verilir. İstirahət və bədən təbiyəsinə gündə iki saat ayrılır. Qalan vaxt isə təlim və tədrisə sərf olunur. Uşaqları dörd yaşına qədər xidmətçilər geyindirib-soyundururlar. Ancaq dörd yaşından başlayaraq, bunu onlar özləri edirlər. Uşaqlara heç bir vaxt xidmətçilərlə damışmağa icazə verilmir. İstirahət zamanı onlar həmişə mürəbbinin və ya köməkçisinin nəzarəti altında olurlar. Beləliklə, onlar hər cür dedi-qodu, axmaq cəfəngiyat və pis təsirlərdən qorunmuş olurlar. Ata-analara ildə yalnız iki dəfə uşaqları ilə görüşməyə icazə verilir. Hər görüş bir saatdan artıq davam etmir. Onlar uşaqlarını bir görüşəndə, bir də ayrılanda öpə bilerlər. Görüş zamanı mürəbbi həmişə onların yanında olur. O, nəzarət edir ki, ata-analar uşaqlarla piçıldışmasınlar, onlara cürbəcür nəvazişli sözlər söyləməsinlər, oyunaq, şirniyyat və səirə bu kimi şeylər gətirib verməsinlər.

Orta mülkədarların, tacirlərin və peşəkarların uşaqları üçün olan təbiyə müəssisələri də belə qurulmuşdur. Bütün fərq bundan ibarətdir ki, peşəkar olacaq uşaqlara on bir yaşından baş-



layaraq peşə öyrədir. Əyan uşaqları isə ümumi təhsilə on beş yaşına qədər davam edirlər. Qeyd etmək lazımdır ki, yuxarı yaşılı məktəblilər üçün məktəb rejimi bir qədər yumşaldır.

Qızlar üçün olan təbiyə müəssisələrində adlı-sanlı ailələrin qızları, demək olar ki, oğlanlar kimi təbiyə edirlər. Ancaq xidmətçi kişilər əvəzinə bunları əxlaqlı dayələr geyindirib-soyundururlar. Bu zaman həmişə ya mürəbbiyyə, ya da köməkçi onların yanında olur. Dayələrə qızlar üçün cürbəcür qorxulu və ya axmaqcasına nağıllar danışmaq, sarsaq oyunlar çıxarmaq çox ciddi surətdə qadaraq edilir. Bu qaydani pozmaqdə müqəssir olan dayə, camaat arasında üç dəfə qamçı ilə döyüür, bir il həbsə alıñır, sonra isə həmişəlik ölkənin ən uzaq bir guşəsinə sürgün edilir. Belə bir təbiyə sistemi sayəsində liliputstanda cavan xanımlar da kişilər kimi qorxaqlıqdan, axmaqlıqdan çəkinir, təmizlik və səliqədən başqa hər cür bəzək-düzəyə nifrət edirlər. Mən qızlarla oğlanların təbiyəsi arasında heç bir mühüm fərq görmədim. Yalnız, qızlar üçün bədən təbiyəsi bir qədər yünğündür və fənn kursları çox geniş deyildir; bunun müqabilində

qızlara evdarlıq öyrədirlər; çünkü Liliputstanda belə hesab edirlər ki, yüksək siniflərdə də arvad kişinin düşüncəli və mehriban yoldaşı olmalıdır. Qız on iki yaşa, yəni oranın adətinə görə əre getmək yaşına çatanda, ata-anaları və ya qəyyumları onları öz evlərinə aparırlar. Bu zaman cavan qızın öz yoldaşları ilə vidaslaşması çox az-az hallarda ağlaşmasız keçir.

Aşağı siniflərdən olan qızlar üçün tərbiyə müəssisələrində onlara cürbəcür işlər öyrədirlər. Peşə ilə məşğul olacaq qızlar tərbiyə müəssisəsində yeddi yaşına qədər, başqaları isə on bir yaşına qədər qalırlar.

Kəndlilər və kənd fəhlələri öz uşaqlarını evlərində tərbiyə edirlər. Onlar əkinçiliklə məşğul olduqlarından, hökumət onların təhsili işinə xüsusi əhemmiyyət vermir. Xəstələr və qocalar xeyriyyə müəssisələrində saxlanılır. İmperatorluqda dilənçilik deyilən şey yoxdur.

Ancaq ola bilər ki, maraqlanan oxular mənim bu ölkədə necə yaşadığımı və nə ilə məşğul olduğumu bilmək istəyirlər. Axı mən orada doqquz ay on üç gün qalmışam.

Mən əl işini həmişə xoşlamışam. Odur ki, burada dülgərlik sənətindəki vərdişlərim mənim xeyli işimə yaradı, padşahlıq parkının ən iri ağaclarından mən özüm üçün xeyli rahat bir stol və stul qayırmaşıdım.

İki yüz dərzi qadına mənim üçün köynək, yorğan-döşək və süfrə tikmək əmri verilmişdi. Bunlar ölkədə olan ən möhkəm və qalın kətandan tikilməli idi. Ancaq bu kətan bizim ən zərif kiseyimizden də nazik idi. Buna görə, dərzi qadınlar parçanın davamlı olması üçün bir neçə qat parçanı üst-üstə sırmalı olmuşdular. Onların ən iri kətan parçasının uzunu üç fut, eni üç düymə idi. Mən yerə uzandım ki, dərzi qadınlar ölçümü götürə bilsinlər. Bir tikici qadın mənim boğazımın yanında, o birisi isə dizimin yanında durdu. Onların hərəsi ipin bir ucundan tutub çəkdilər, üçüncüsü isə bir düymə uzunlığında olan xətkeşlə ipin uzunluğunu ölçüdü. Sonra onlar mənim sağ əlimin baş barmağını ölçdülər. Onlara daha heç bir şey lazımlı deyildi. Onlar bileyin dairə-

sinin baş barmağın dairəsindən iki qat artıq, boyun dairəsinin isə bileyin dairəsindən ikiqat artıq olduğunu bildiklərindən, mənim üçün əynime yaxşı gələn alt paltarı tikdilər. Onlar üçün nümunə olaraq, mən köhnə köynəyimi səliqə ilə yerə sərmişdim.

Elə həmin vaxtda üç yüz dərziyə mənim üçün kostyum tikmək də tapşırılmışdı. Mən dizi üstə oturdum. Dərzilər ciynamış nərdivan qoydular, onlardan biri bu nərdivanla ciynamış çıxıb, boğazlığımızdan aşağı şaquli bir ip salladı, beləliklə, o, kaftanın uzunluğunu təyin etdi. Qollarımı və belimi özüm ölçüdüm. Şəhərdə heç bir elə ev tapılmadı ki, mənim kostyuminum hissələrini orada yerə sərə bilsinlər. Buna görə dərzilər mənim qaldığım qəsrə işləməli oldular. Kostyum zahiri cəhətdən ingilis xanımlarının cürbəcür parçalardan tikdikləri qurama yorğanlara bənzəyirdi. Ancaq buradakı parçalar hamısı bir rəngdə idi.

Mənim xörəyimi üç yüz aşpaz bişirirdi. Onlar öz ailələri ilə birlikdə mənim evimin yanında tikilmiş kiçik və rahat baraklarda yaşayırdılar. Mənə, hərəsi iki cür yeməkdən ibarət, səhər, güñorta və axşam yeməyi bişirməyə məcbur idilər. Mən iyirmi xidmətçini götürüb stolun üstünə qoydum, onların yüz nəfər yoldaşı aşağıda döşəmə üzərində işləyirdi. Bəziləri yemək daşıyır, bəziləri ciynlərində şərab və sair içki ilə dolu çəlləklər gətirirdilər. Stol üstündəki xidmətçilər Avropada quyudan su ilə dolu vedrədən çəkdikləri kimi, təkerli qarqaralarla onları məharətlə stolun üstünə qaldırırdılar. Onların gətirdikləri hər dolu boşqabı birdəfəyə ağızma boşaldır, hər şərab çəlləyini bir uduma içirdim. Buradakı qoyun əti bizimkindən dədsizdir. Amma mal əti çox ləzzətlidir. Bir dəfə mənə elə bir qabırğa rast geldi ki, onu üç tikəyə bölməli oldum. Ancaq bu, müstəsna bir hal idi. Bizdə torağayı yedikləri kimi, mal ətini sümükqarışığı yediyim və baxan xidmətçilər heyrət edirdilər. Bunların qaz və hinduşkalarını mən adətən birdəfəyə ağızma qoyub yeyirdim. Düzünü söyləmək lazımdır ki, buranın quşları bizimkilərdən çox dadlıdır. Xırda quşların iyirmisini-otuzunu birdəfəyə bıçağın ucuna keçirib yeyirdim.

Əlahəzrət imperator yaşayış tərzim barədə cürbəcür rəvayətlər eşitdiyindən, bir dəfə bildirmişdi ki (o belə buyurmaq lütfündə olmuşdu), şövkətli arvadı və gənc şahzadə qız və oğlanları ilə birlikdə mənimlə nahar etməyi özü üçün səadət hesab edir. Onlar gəldikdə, mən onları da qarşımızdakı stolda, bəzəkli qoltuq kürsülərində yerləşdirdim. Onların dörd bir tərəfində şəxsi keşikçiləri durmuşdu. Qonaqlar arasında əlində ağ dövlət əsası tutmuş dövlət xəzinəsinin baş mudiri lord¹ Flimnap da var idi. O, mənə acıqlı-acıqlı baxırdı, ancaq mən özümü elə göstərirdim ki, guya onun baxışlarını seçmirəm və öz əziz vətənimin şərəfinə buradakı saray əhlinin heyrətini daha da artırmaq üçün həmişəkindən də çox yeyirdim. Mənim belə güman etməyə haqqım var ki, əlahəzretin bu ziyanəti məni gözündən salmaq üçün Flimnapın əlində bir vasitə olmuşdu. Flimnap mənə bu qaraqabaq adamdan gözlənə biləcəyindən xeyli artıq bir nəzakət göstərirdisə də, əslində o, həmişə mənə düşmən olmuşdur. O, imperatorluq xəzinəsinin pis vəziyyətdə olduğunu imperatorun nəzərinə çatdırıldı. O dedi: "Biz yüksək faizlə borc almaq məcburiyyətindəyik. Bizim pullar qiymətdən düşür. Halbuki Dağ boyda Adamin saxlanması əlahəzrətə indiyədək bir milyon yarım *spruq dan* da yuxarı oturmuşdur (*spruq* liliputların ən iri qızıl pullarıdır; bu, ən xırda balıq pulu boydadır). Axırda əlavə etdi ki, ilk fürsət düşən kimi imperator məni ölkədən kənar edərsə, çox ağıllı bir iş görmüş olar.

Günahsız ola-ola, mənim üstümdə əziyyət çəkmiş hörmətli bir xanımın adını təmizə çıxarmağı özümə borc bilirəm. Xəzinənin baş müdürü qəlbinqaralığından öz arvadını mənə qısqanırdı. Dedi-qodu adamlar ona çatdırılmışdılar ki, onun hörmətli arvadı guya coşqun bir məhəbbətlə mənə bənd olmuşdur. Söz çıxarıblmış ki, guya o, xəlvətə mənim yanına gelirmiş. Bu dedi-qodu sarayda böyük hay-küyə səbəb olmuşdu. Mən təntənəli bir surətdə bəyan edirəm ki, bütün bunlar ən həyasız bir

¹ Xəzinənin baş müdürü lord – maliyyə naziri deməkdir.

iftira və böhtandır. Doğrudan da həmin hörmətli xanım mənə dostcasına münasibət bəsləyirdi və dəfələrlə mənim yanına gəlmişdi. Ancaq bunu həmişə açıq-aşkar etmişdi. Həm də kərtəda onunla üç nəfər: bacısı, qızı və rəfiqəsi olardı. Mənim yanına başqa saray xanımları da gəlib-gedərdilər. Mən öz xidmətçilərimi buna şahid çağırıram; qoy onlardan bircəsi söyləsin görək, heç mənim qapımda elə bir kareta görüblərmi ki, içindəkinin kim olduğunu bilməsinlər? Mənim evimə bir kareta yaxınlaşdıqda, xidmətçim həmişə kimin gəldiyini mənə xəber verərdi. Mən həmin saat qapiya çıxardım. Gələn adamlı hörmətlə salamlaşıb, karetanı iki atı ilə birləkə götürüb (əgər altı at qoşulmuş olardısa, sürücü həmişə dördünü açardı) stolun üstünə qoyardım. Bir bədbəxtlik üz verməsin deyə, mən əvvəlcədən stolun kənarına beş düymə hündürlüyündə bir taxma məhəccər taxardım. Çox vaxt mənim stolumun üstündə dörd kareta olardı ki, bunların da içərisində gözəl xanımlar əyləşərdilər. Özüm isə stulumda oturub, onlara sari əyilərdim. Mən bir karetadakı xanımlarla söhbət etdikdə, o biri karetalar stolun üstündə aramaram dövrə vurardı. Yeməkdən sonrakı saatlarının çoxunu mən beləcə söhbətlərlə çox xoş keçirərdim. Nə Flimnap, nə də onun casusları olan Krestril və Drenlo (əllərində nə gəlirsə etsinlər, mən onların adlarını çəkəcəyəm) heç bir zaman, heç bir kəsin mənim yanına xəlvət gəldiyini sübut edə bilməzlər. Yalnız bircə dəfə dövlət katibi Reldresel yanına gizlicə gəlmişdi. Ancaq, əvvəldən dediyim kimi, o da əlahəzret imperatorun xüsusi əmrilə belə hərəkət etmişdi.

Bəlkə də bu mənasız hadisə haqqında uzun-uzadı danışmağa dəyməz. Amma işin içində bir əyan xanımın namus məsələsi var. Bundan başqa, öz adının təmiz qalması da mənim üçün çox qiymətlidir. Axi mən *nardak* adı qazanmaq şərəfinə nail olmuşam ki, xəzinənin baş müdürü Flimnapın özünün də belə bir adı yoxdur. Hamiya məlumudur ki, o, yalnız *qlüm-qlümdür*; bu aid isə mənim rütbəmdən, bizdə markiz dərəcəsi hersoqdan aşağı olduğu qədər aşağıdır. Ancaq mən etiraf etməyə raziyam

ki, o tutduğu vəzifəyə görə məndən yüksəkdə durur. Hər nə isə, bu dedi-qodular gedib Flimnapın qulağına çatmış, bir müddət arvadı ilə onun arasını vurub, mənə qarşı olan kin və qəzəbini bir qat daha artırıbmış. Ancaq o, belə dedi-qodunun yalan olduğunu inanıb, bir az sonra arvadı ilə barışmışdı, mən isə həmişəlik onun gözündən düşmüştüm. Bir az sonra mən hiss etməyə başladım ki, imperatorun da, mənə olan münasibəti dəyişib, xarablaşmışdır. Bunda təəcüblü heç bir şey yox idi; çünkü əlahəzərət imperator öz sevimlisinin təsiri altında idi.


YEDDİNCİ FƏSİL

Müəllifin, onu dövlətə xəyanətdə təqsirləndirmək istədiklərindən xəbər tutması. Bletuskuya qaçmaq tədbiri. Orada qəbul edilməsi.

Indi mən bu ölkəni necə tərk etdiyimi danışmalıyam. Lakin əvvəlcə son iki ay ərzində mənə qarşı törədilən gizlin fitnə-fəsadla oxucunu xəbərdar etməyi lazımlı bilirəm.

Mən sakit və yoxsul bir adam olduğumdan, Liliputstana gəlib çıxmamışdan əvvəl kral saraylarını görməmişdim. Doğrudur, böyük padşahların adətləri barədə çox esitmiş və oxumuşdum. Bununla bərabər, heç güman etməzdim ki, bu uzaq ölkədə də hökmədarların adət və xasiyyətləri dövlət işlərinin gedişinə bu dərəcədə dəhşətli təsir edə bilər. Mənə elə golirdi ki, burada Avropadakı idarə üsullarından tamamilə başqa üsullar hakimdir.

Mən Blefusku imperatorunun yanına getməyə hazırlaşdım. Birdən, axşam vaxtı sarayda mühüm mövqe tutan bir nəfər yani- ma gəldi. Vaxtile imperatorun hüzurunda mən onu müdafiə etməklə, ona böyük bir yaxşılıq etmişdim. O, ötrülü portşezdə¹ gizlincə gəlmış və kim olduğunu bildirmədən, qəbul olunmasını xahiş etmişdi. Mən onu gətirən adamları kənara göndərdim, o,



möhətərəm zati portşəzi ilə bərabər kaftanımın cibinə qoyub, ən etibarlı xidmətçimə əmr etdim ki, hər kəs gəlsə, mənim xəstə olduğumu söyləsin. Sonra qapıları möhkəmçə bağlayıb portşəzi stolun üstünə qoydum və onunla üz-üzə stulda oturdum. O, möhtərəm zat portşəzi açdı, biz salamlaşdıq. Bu zaman gördüm ki, qonağım çox teşvişdədir. Mən bunun səbəbinə bilmək istədikdə, o möhtərəm zat xahiş etdi ki, səbirli olub onun söyləyəcəyi bütün sözləri diqqətlə dinləyim. Onun sözlerinə görə, səhbət mənim şərəf və həyatım barədə idi. Aydındır ki, mən onun dediklərindən bircə kəlmə də buraxmadım və o, cixib gedən kimi bunları öz qeyd dəftərimə köçürdüm. Onun danışdıqları bundan ibarət idi.

“Sizə söyləməliyəm ki, – deyə o sözə başladı, – son zamanlar şuranın xüsusi komissiyalarının bir çox, tamamilə gizlin iclasları* olmuş və orada sizin taleyiniz müzakirə edilmişdir. İki gün bundan əvvəl əlahəzərət bu barədə qəti qərar qəbul etmişdir.

¹ Portşez – içərisində adlı-sanlı adamlar gəzən örtülü kəcavə

KUINBUS FLESTRİN,
*Dağ boyda Adam
əleyhinə*

İTTİHAMNAMƏ

M. 1

Yuxarıda adı çəkilən Kuinbus Flestrin, Blefusku imperatorunun donanmasını əsir alıb, imperatorluq limanına gətirdikdən sonra imperator həzrətlərindən əmr almışdı ki, Blefusku imperatorluğunun qalan gəmilerini də tutub gətirsin. Bu əmrde son dərəcə əhəmiyyətli olan dövlət mənafeyi nəzərdə tutulmuzdu; belə ki, bu imperatorluq bizim canişinin idarəsi altında bir əyalətə çevriləməli, orada gizlənmiş yumurtamı altdan sindirmaq tərəfdarlarının başçıları edam edilməli və ümumiyyətlə, bütün mürtədlərin kökü kəsilməli idi. Lakin məzkar Flestrin mərhəmətli və müqəddəs imperator həzrətlərindən xaincəsinə xahiş etmişdi ki, onu yəni Flestrini bu tapşırığın icrasından azad etsin; onun söylədiyinə görə, guya vicdanı işlərdə zor işlətmək və taq-sırı olmayan bir xalqı azadlıqdan məhrum etmək istəmirmiş.

M. 2

Blefusku sarayından əlahəzrətin sarayına sülh üçün elçilər gəldikdə, həmin Flestrin elçilərin imperator həzrətlərinə açıq düşmən olub, əlahəzrət ilə açıqdan-açıga müharibə edən bir padşahın xadimləri olduqlarını bildiyi halda, qəddar bir xain kimi onlara havadar olub kömək etmiş, ruhlandırmış və əyləndirmişdir.

M. 3

İndi isə, həmin Kuinbus Flestrin sadıq təbəəlik vəzifəsinin eksinə olaraq Blefusku sarayına və imperatorluğuna səyahətə getməyə hazırlaşır. Bu səyahət üçün o, imperator həzrətlərinin yalnız şifahi icazəsini almışdır. Halbuki, Flestrin bu mübarək



Əlbəttə, sizə məlumdur ki, buraya gəldiyiniz ilk günlərdən biri qalbert Skayreş Bolqolam sizin ən qəddar düşməninizdir. Bu ədavətin necə və nə səbəbə əmələ gəldiyindən mənim xəberim yoxdur. Ancaq bunu bilirəm ki, sizin Blefusku üzərindəki böyük qələbənizden sonra onun kin və qəzəbi xüsusilə şiddətlənmişdir. Siz öz şücaətinizlə admiralın şöhrətini kölgədə qoymusunuz. Bu əyan öz arvadının üstündə sizə ədavət bəsləyən baş xəzinə müdürü Flimnapla, general Limtokla, baş saray naziri Lelkenlə və baş hakim Belmafla birlikdə sizi dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə töhmətləndirən bir məruzə tərtib etmişdir..."

Bu müqəddimə məni çox həyəcanlandırdı. Mən özümün tamamilə günahsız olduğumu və ölkəyə necə xidmətlər göstərdiyimi çox yaxşı bilirdim. Az qalmışdı ki, qəzəbdən coşub natinqin sözünü kəsəm. Ancaq o mənim sükutla durub gözləməyimi xahişlə sözünə davam etdi:

"Siz mənə o qədər yaxşılıq edibsiniz ki, canımdan keçib, bu ittihamnamənin surətini birtəhər əldə etməyi özümə borc bildim. Onu sizə təqdim edirəm".

icazəyə əsaslanaraq təxirsiz surətdə yola düşmək niyyətindədir. Onun məqsədi hələ bu yaxında əlahəzrətin düşməni olub, onuna açıq-aşkar müharibə edən Blefuscu imperatoruna yardım etmək, onu ruhlandırmak və həvəsləndirməklə bizim dövlətə qarşı qəddarcasına xəyanət etməkdən ibarətdir.

Mən ittihamnamənin yalnız ən mühüm maddələrini misal götirdim. Orada əhəmiyyəti nisbətən az olan bir çox başqa şeylər də var idi*.

Əyan sözünə davam edib dedi:

“... Etiraf etmək lazımdır ki, bu ittihamnamə etrafında gedən uzan-uzadı müzakirə zamanı əlahəzrət imperator sizə xeyli güzəştə getdi. O, dəfələrlə sizin xidmətlərinizi yad edib cinayətinizi mümkün qədər yumşaltmağa cəhd etdi. Xəzinənin müdürü və admiral təkid edirdilər ki, sizi ən işgəncəli və rüsvayçı ölümə məhkum etsinlər. Onlar təklif etdilər ki, gecə sizin eviniz yandırılsın və qoşun komandanına əmr verilsin ki, evinizi iyirmi min nəfərlik bir ordu ilə mühasirəyə alıb, sizin üzünüze və əllərinizə zəhərlənmiş oxlar yağıdırınlar. Başqa bir təklif də irəli sürülmişdə: xidmətçilərinizə əmr verilməli idi ki, sizin köynəyinizi və döşəkağınızı zəhərləsinlər. Bu zəhərin təsirilə siz öz bədəniniz qaşıyıb didəcək və ən ağır iztirablarla ölüceksiniz.

Qoşun komandanı da bu fikrə şərık idi.

Uzun müddət şuranın əksəriyyəti sizin əleyhinizə oldu. Ancaq əlahəzrət sizin həyatınızı mümkün qədər qorumaq istəyirdi. Axır ki, o, baş saray nazirini öz tərofinə çəkə bildi.

Bu mübahisələrini ən qızığın bir vaxtında özünü həmişə sizin dostunuz kimi tanılmış olan, məxfi işlər üzrə baş katib Reldresel əlahəzrət imperator əmr etdi ki, o da öz fikrini söyləsin. Reldresel bu əmrə tabe olub, sizin onun haqqında olan müsbət fikirlərinizi doğrultdu. O, etiraf etdi ki, sizin işlədiyiniz cinayətlər doğrudan da böyükdür. Ancaq bu hal padşahların ən böyük məziyyəti, o cümlədən əlahəzrətin həqiqətən zinəti olan mərhəməti aradan qaldıra bilməz. O dedi ki: “Mənimlə Flestrin arasında olan dostluq hamiya məlumdur. Buna görə də mənim

rəyimi möhtərəm şura üzvləri bəlkə də tərəfgirlik hesab edəcəklər. Ancaq mən əlahəzrətin əmrinə itaat edərək, rəyimi açıq söyleməyi özümə borc bilərəm. Əger əlahəzrət lütf edib razı olarsa, Kuinbus Flestrinin göstərdiyi xidmətləri nəzərə alıb, özünə məxsus olan bir mehribanlıqla onun həyatını qoruyaraq, yalnız gözlərini çıxarmaq əmrini verməklə kifayətlənər; güman edirəm ki, bu tədbir müəyyən bir dərəcəyə qədər ədaləti də təmin edər. Eyni zamanda belə bir qərara bütün dünya heyran qalar. Hamı böyük bir heyranlıqla həm padşahın müləyimliyini, həm də onun müşaviri şərəfinə nail olmuş şəxslərin alicənablılığını tərif edər”. Bunu da nəzərə almaq lazımdır ki, gözdən məhrum olmanız sizin fiziki qüvvənizə heç bir zərər yetirməyəcək və bunun sayəsində siz əlahəzrət imperatora yenə fayda verə biləcəksiniz; korluq sizin təhlükəni görmənizə mane olub, cürətinizi daha da artıracaqdır. Düşmən donanmasını əsir etdiyiniz zaman, sizə ən çox mane olan şey gözlərinizi itirmək qorxusu idi. Halbuki hətta böyük padşahlar da nazirlerin mələhətləri ilə kifayətlənmədikləri üçün, sizin də hər bir şeyi nazirlərin gözlərili görməniz kifayətdir.

Ali şura bu teklifi son dərəcə narazılıqla qarşılıdı. Admiral Bolqolam öz soyuqqanlığını mühafizə edə bilmədi. O, yaman qozəblənmiş bir halda yerində sıçrayıb söylədi ki, bir cinayətkarın həyatını qorumaq lehinə katibin söz söyləməsinə təəccüb edir, guya sizin göstərdiyiniz xidmətlər cinayətlərinizi daha da qorxunc və təhlükəli bir hala salır. Cənki özünüzü incidilmiş və ya təhqir edilmiş sandıqda, siz düşmən donanmasını əsir alıǵınız həmin o qüvvə ilə, o donanmanız geri də apara bilərsiniz. Bundan başqa, guya sizin ürəkdən yumurtanı altdan sindirmaq tərəfdarı olduğunu göstərən möhkəm dəlillər varmış. Xəyanət isə, həyata keçirilməmişdən əvvəl, insanın qəlbində doğulduğundan Bolqolam sizi xəyanətkarlıqda ittihamla edam olunmanızı teləb edirdi.

Baş xəzinə müdürü də bu fikirdə idi. O, sizin saxlanmanızın xəzinə üçün nə qədər ağır bir yük olduğu barədə iclasa məlumat

verib söylədi ki, bir az sonra xəzinə tamamilə yoxsullaşacaqdır. Həm də sizin gözlərinizi çıxarmaq barədə katibin təklifi əlahəzrəti nəinki bu bələdan qurtarmayacaq, çox ehtimal ki, məxarici daha da artıracaqdır. Təcrübə göstərir ki, bəzi ev quşları kor edildikdən sonra daha çox yeyir və tezliklə kökərlər.

Buna görə də əger əlahəzrət şura üzvləri sizin müqəssir olduğunuza vicdanla və möhkəm inanmışdırsa, bu, sizi ölümə məhkum etmək üçün kifayətdir: daha qanunun tələb etdiyi rəsmi dəllillər axtarmağa ehtiyac yoxdur.

Ancaq əlahəzrət ölüm cəzasına qarşı qəti surətdə etiraz etdi. O, lütf edib belə buyurdu ki, əger gözlərinizi çıxarmaq şuranın rəyince çox yumşaq bir cəzadırsa, daha ağır bir hökm çıxarmaq üçün həmişə vaxt tapılar. Bunu eşitdikdə, sizin dostunuz olan katib sizin saxlanmanıza guya hədsiz məxaric lazım gəldiyi barədə baş xəzinə müdirinin sözlərinə cavab vermək üçün icazə istədi. O söylədi ki, əlahəzrətin bütün gəlirləri tamamilə baş xəzinə müdirinin öz ixtiyarındadır. Buna görə də o, sizin yeyib-içmənizə sərf edilən məxarici tədricən azaltmaq üçün lazımı tədbirlər görə bilər. Lazımlıca yeyib-içmədikdə, siz zəiflər, arıqlar iştahadan qalar və bir neçə ayda taqətdən düşərsiniz. Bu cür hərekətin bir faydası da budur ki, sizin cəsədinizin çürüməsi təhlükəsi də azalar, çünki bədəninizin həcmi yaribayarı kiçilir. Beləliklə, siz ölon kimi, əlahəzrətin beş-altı min təbəesi iki-üç günün içində etinizi sümüyünüzdən ayırib, arabalara yükler və yoluxucu xəstəliklərə səbəb olmamaq üçün, şəhərdən uzaq bir yerdə basdırılar, skeletinizi isə gələcək nəsillərə maraqlı bir yadigar kimi mühafizə edərlər.

Beləliklə, katibin sizə qarşı olan dostcasına münasibətinə siz o cəhətdən minnətdar olmalısınız ki, onun sayəsində hər iki tərəfi razı salan bir qərara gəlmək mümkün oldu. Sizi tədricən acıdan öldürmək planını gizlin saxlamaq əmr olundu, gözlərinizin çıxarılması barədəki hökm isə, kitablara qeyd edildi. Qərar bir səslə çıxarıldı. Yalnız imperatriçənin nümayəndəsi olan admiral Bolqolam öz rəyində qaldı. O, əlahəzrət imperatriçənin təkidli təşviqlərinin təsirilə, sizin ölümünüzü tələb edirdi. İm-

peratricə, cürbəcür saray dedi-qodularına görə sizə kin bəsləyir. Saray xanımlarından bəziləri, onlara qarşı lazımlıca diqqətli olmadığınızı guman edib, sizi onun nəzərində ləkələməyə müvəffəq olmuşlar.

Üç gün dostunuz katib, əlahəzrətin əmrilə ittihamnaməni oxumaq üçün sizin yanınıza gələcəkdir. O, əlahəzrətin və dövlət şurasının mərhəmət və lütfkarlığının nə qədər böyük olduğunu sizə izah edəcəkdir. Axı bu qərara görə, sizin yalnız gözleriniz çıxarılaçaqdır. Buna görə də əlahəzrət şübhə etmir ki, siz bu hökmə itaət və minnətdarlıqla tabe olacaqsınız. Bu əməliyyatın lazımlıca yerinə yetirilməsindən ötrü əlahəzrətin iyirmi cərrahi nözarət üçün təyin edilmişdir. Siz yerə uzanacaqsınız və ən təcrübəli oxatanlar, ən zərif oxlarla sizin göz almacılarını nişan alıb olayacaqlar.

Bununla mən verəcəyim məlumatı qurtarıram. Nə cür hərəkət etmək lazım gəldiyini öz öhdənizə buraxıram. Mən isə şübhə oyatmamaq üçün, təxirsiz çıxıb getməliyəm”.

Bu sözlərdən sonra həmin möhtərəm zat məni tərk edib getdi: mən əzablı şübhə və tərəddüdlər içində tək qaldım.

İndiki imperator və onun nazirləri, liliptular arasında elə qaydalar qoymuşdular ki, deyilənlərə görə, əvvəllerdə bunların heç biri yox imiş. Hər dəfə kinli padşahın kefinə və ya onun dostunun kin və qəzəbinə görə, bir adamı məhkəmə amansız cəzaya məhkum etdikdə, imperator dövlət şurası iclasında bir nitq söyləyir. Bu nitqdə onun şəfqət və mərhəməti nümayiş etdirilir. Nitqi o saat bütün ölkəyə yayırlar. Ölkəni, heç bir şey imperatorun mərhəmətini torifleyən bu nitqlər qədər qorxuya salır; çünki hamiya məlumdur ki, bu nitqlər nə qədər geniş və dəbdəbəli olursa, cəza da bir o qədər vəhşicəsinə, buna düşər olan qurban isə bir o qədər günahsız olur*. Ancaq etiraf edirəm ki, belə işlərdən mənim çox da başım çıxmaz. Nə doğuluşum, nə də tərbiyəm etibarilə saray adamı olmaq mənim qismətimə yazılmışdır. Buna görə də mən öz baremdə çıxarılan hökmədə nə şəfqət, nə də mərhəmət əlamətləri görə bilmədim. Əksinə, mən (kim bilir, bəlkə də haqsız olaraq) bu hökmü yumşaq olmaqdan

artıq, sərt hesab edirəm. Bəzən ağlıma gəlirdi ki, şəxsən məhkəməyə gedib özümü müdafiə edim. Doğrudur, mən ittihadnamədə göstərilən dəlilləri inkar edə bilməzdəm, amma hər halda ümid edirəm ki, bunları öz xeyrimə izah edə bilərdim. Ancaq mən siyasi mühakimələr barədə çox şeylər oxumuşdum və biliydim ki, bunlar həmişə hakimlərin istədikləri kimi qurtarır. Buna görə də mən öz taleyimi belə qüvvətli düşmənlərin əlinə verə bilməzdəm. Bəzən müqavimət göstərmək fikrinə qapılardım. Mən çox yaxşı bilirdim, nə qədər ki azadam, bu imperatorluğun bütün qüvvələri mənə üstün gələ bilməyəcəkdir. Mən bütün paytaxtı daşa basıb, xarabazara çevirə bilərdim. Ancaq imperatora and içdiyimi, onun mənə lütfkarlıq göstərib verdiyi yüksək *nardak* rütbəsini yada salıb, bu fikirdən nifratlə əl çəkdim. Sarayın minnətdarlıq barədəki nöqtəyi-nəzəri mənə yad idim və heç cürə inana bilmirdim ki, əlahəzrətin indi mənə qarşı olan bu sərtliliyi məni onun həzurunda öhdəmə götürdüyüm öhdəliklər-dən azad edir.

Axırda belə bir qərara gəldim; çoxları bəlkə də bu qərarımı görə məni danlayacaqlar. Bunu açıqca söyləyim ki, gözlərimin salamat qalması və həm də azad olmağım mənim cətiyatsızlıq və təcrübəsizliyim sayesində mümkün olmuşdur. Doğrudan da əgər mən padşah və nazirlərin xəsiyyətini, sonralar başqa dövlətlərdə saray həyatını müşahidə etmək nəticəsində bildiyim qədər – onda bilmış olsaydım, belə bir yüngül cəzaya böyük bir məmənuniyyətlə razı olardım. Ancaq mən cavan və coşqun idim. Blefusku imperatorunu ziyarət etmək üçün əlahəzrətdən icazəm var idim. Buna görə də, üçgünlük möhlətin başa çatmasını gözləmədən, dostum katibə bir məktub göndərib, onu xəbərdar etdim ki, imperatorun icazəsilə mən Blefusku ölkəsinə gedirəm.

Mən cavab gözləmədən, həmin günün səhəri dəniz sahilinə getdim; bizim donanmamız burada lövbər salıb durmuşdu. Orada mən böyük bir hərbi gəmini ələ keçirib, onun burnuna bir kəndir bağladım və lövbəri qaldırdım. Sonra soyunub paltalarını, özümlə bərabər götürdüyüm yorğanı həmin gəmiyə qoydum və gəmini dalımcə çəkə-çəkə yola düşdüm. Yolun bir qismini



ayaqla yeridim, bir qismini üzü-üzə gəlib Blefusku padşahlığı limanına çatdım; burada əhali məni çoxdan gözləyirdi*. Mən iki nəfər bələdçi qoşub, Blefusku ölkəsinin həmin bu adda olan paytaxtına göndərdilər. Bələdçiləri mən ovcumun içində aparıldım. Şəhər darvazalarına iki yüz yard qalmış, onları yerə qoyub, xahiş etdim ki, gəldiyimi dövlət katiblərindən birinə xəbər versinlər və əlahəzrətin əmrlərini gözlədiyimi bildirsinlər.

Bir saat sonra mənə cavab gəldi ki, əlahəzrət özü, şövkotlı ailəsi və yüksək rütbəli saray adamları ilə bərabər məni qarşılamağa çıxıblar. Mən yüz yard da yaxınlaşdım. Imperator və onu müşayiət edənlər atlarından düşdülər, imperatriço və saray xanımları karetalardan çıxdılar və mən onların üzlərində azacıq da olsun qorxu və ya narahatlıq əlaməti görmədim. Mən imperator və imperatriçənin əllərini öpmək üçün yero uzandım. Əlahəzrətə bildirdim ki, öz vədimə omel edib, hökmdarım olan imperatorun icazəsilə, qüdrətli padşahın mübarək üzünü görməyə və ona öz xidmətimi təklif etməyə gəlmİŞEM; əlbəttə, bu xidmət mənim Liliputstanın sadıq bir təbəəsi olaraq, öhdəmə götürdüyüm öhdəliklərə zidd olmamalıdır. Mən Liliputstanın padşahının qəzəbinə düçar olduğum barədə rəsmi məlumat almadığımdan, mənim əleyhimə olan tədbirlərdən xəbərdar olmaya bilərdim. O biri tərəfdən, mən güman edirdim ki, Liliputstan imperatoru öz

hökmü altındakı ölkədən kənarda olduğumu bildikdə, haqqında olan cəza tədbirlərini gizlin saxlar. Ancaq tezliklə məlum oldu ki, mən öz təxminimdə çox böyük səhv etmişəm.

Blefusku imperatorunun sarayında mənə göstərilən qəbul mərasimini ətraflı təsvir edib, oxucunun diqqətini yormayacağam. Bu qəbul mərasimi, buranın qüdrətli padşahının səxavətinə tamamilə uyğun idi. Münasib bina və yataq olmamasından, çəkdiyim narahatlılıqdan da danışmayacağam. Mən quru yerdə öz yorğanıma bürünüb yatmalı oldum.

SƏKKİZİNCİ FƏSİL

Xoşbəxt bir təsadüf nəticəsində müəllifin Blefuskunu tərk edə bilməsi və bəzi çətinliklərdən sonra sağ-salamat öz vətəninə qayıtması.

Blefuskuya gəldikdən üç gün sonra, mən bu adanın şimalşərq sahilini seyr etməyə getdim. Dənizin dayaz yerlərində gezərkən yarım liqa¹ məsafədə üzü üstə çəvrilmiş qayığa bənzər bir şey gördüm. Ayaqqabılarımı və corablarımı çıxarıb, suyun içi ilə iki və ya üç yüz yarda qədər getdikdən sonra gördüm ki, qabarma həmin şeyi sahilə doğru gətirir. Bir neçə dəqiqə sonra yəqin etdim ki, bu şey, firtinanın bir gəmidən qoparıb dənizə atlığı böyük bir qayıqdır.

Həmin saat şəhərə qayıdırıb, imperator həzrətlərindən xahiş etdim ki, mənim ixтиyarına iyirmi böyük gəmi, üç min nəfər dənizçi və çox miqdarda kəndir vesin, bu kəndirləri möhkəm olmaq üçün üç qat hördüm. Donanma adanı hərlənərək getdi. Mən isə tələsik qayığı gördüyüm yerə qayıtdım.

Qabarma onu sahilə daha da yaxınlaşdırılmışdı. Gəmilər gəlib çatdıqda, mən soyunub qayığa sari getdim. Əvvəlcə ayaqla gedirdim, ancaq ona yüz yard qalmış üzməyə məcbur oldum. Gə-

milərdən birinin dənizçiləri mənə kəndir atdlar. Mən kəndiri qayığın burnunda olan halqaya bağladım. Kəndirin o biri ucu gəminin arxasına bənd edilmişdi və gəmi onu sahilə çəkirdi. Ancaq bundan bir şey çıxmadı. Mən qayığın arxasına üzüb, bir əlimlə onu itələməyə başladım. Qabarma mənə kömək edirdi. Əldən düşdüm, nəhayət, qayığı ayağımın dəniz dibinə çatdığı bir yere gətirib çıxara bildim. Su mənim çənəmdən idi. Bir neçə dəqiqə yorğunluğumu aldıqdan sonra, yenidən qayığı itələməyə başladım, nəhayət, su qoltuğumdan oldu.

İşin ən çətinini qurtarmışdım. Mən gəmilərdən birinə yiğilmiş olan o biri kəndirləri də götürdüm, qayığın burnuna bağlayaraq, yanımca gələn doqquz gəmiyə bənd etdim. Səmt küləyi əsirdi. Dənizçilər qayığı gəmilərin yedəyinə çəkirdilər, mən də arxadan itələyirdim. Bir azdan sonra bir sahilə qırx yard yaxınlaşdıq. Burada mən durub suyun çəkilməsini gözlədim. Su çəkildikdə, qayıq dayaz yerdə qaldı. İki min nəfərin köməyi ilə mən qayığı əvərib, onun alt hissəsini yoxladım. Zədə çox da böyük deyildi.

Mənim birinci işim avar qayırmış oldu. Bu iş on günə başa gəldi. Avar çəkərək, xeyli əziyyətdən sonra qayığı Blefuskun padşahlıq limanına gətirdim. Burada saysız-hesabsız camaat bu əcaib və yekə gəminin tamaşasına yiğilmişdi. Mən imperatora söylədim ki, bu qayığı mənə bəxt ulduzum vətənimə qayıda bilmək üçün göndərmişdi. Əlahəzrət imperatordan xahiş etdim ki, gəmini qaydaya salmaq üçün mənə zəruri olan ləvazimat və getmək üçün icazə versin. Əvvəlcə imperator məni dile tutub saxlamaq istədi. Lakin bu təşəbbüsün boşça çıxdığını görüb razı oldu.

Mənə məlum olduğuna görə, bütün bu müddətdə bizim imperatoruna mənim barəmdə Blefusku sarayına müraciət etməməsi məni çox təəccübləndirirdi. Ancaq bunun nə üçün belə olduğunu mənə sonradan izah etdilər. Bizim imperator həzrətləri mənim haqqımdakı niyyətlərdən xəbərdar olduğumu heç ağlına da getirməmişdi, buna görə də mənim Blefuskuya getməyimə, sadəcə olaraq, elçilərə verdiyim vədi yerinə yetirmək kimi baxırmış. O arxayı imiş ki, qəbul mərasimi qurtardıqdan sonra

¹ Lişa - 4.82 kilometrə bərabər olan uzunluq ölçüsüdür.

mən ora qayıdacağam. Ancaq, mənim uzan müddət qayıtmağım onu narahat etməyə başlamışdı. O, xəzinənin baş müdürü və mənə düşmən olan başqa əyanlarla məsləhətləşib, bir məmuru ittihamnamənin surətilə birlikdə Blefusku sarayına göndərmişdi. Bu elçiye tapşırılmışdı ki, Blefusku padşahına öz hökmdarının mərhəmətli olduğunu və bu qədər ağır cinayətlər müqabilində məni belə yüngül bir cəzaya məhkum etdiyini söyləsin. Bundan başqa, o söyləməli idi ki, mən ədalət məhkəməsindən qaçmışam və əger iki saat ərzində qayıtmamasam, *nardak* rutbəsindən məhrum və xain elan ediləcəyəm. Elçi əlavə etmişdi: əlahəzəret inanır ki, onun qardaşı olan Blefusku imperatoru etdiyim cinayətin cəzasına çatmaq üçün mənim, əl-qolum bağlı halda, Liliputstana göndərilməmə əmr edəcəkdir.


Blefusku imperatoru üçgünlük müşavirədən sonra ona bir çox üzürxahlıqla dolu mehriban bir cavab göndərdi. O yazdı ki, qardaşı mənim əl-qolum bağlı halda Liliputstana göndərilməyimin əsla mümkün olmadığını başa düşər. Bundan başqa, sühl müzakirələri zamanı mən ona xeyli kömək etmişəm. Bir də o, əlavə etmişdi ki, hər iki padşah bu yaxında asudə nəfəs ala biləklər; çünkü mən sahildən yekə bir gəmi tapmışam və bu gəmidə dənizə çıxa biləcəyəm. O öz təbəələrinə əmr etmişdi ki, gəmini hazırlamaqda mənə kömək etsinlər və ümid edir ki, bir neçə həftədən sonra hər iki imperatorluq nəhayət belə dözlüməz bir yüksək qurtarmış olacaqdır*.

Elçi bu cavabla Liliputstana qayıtdı və Blefusku padşahı bütün əhvalatdan məni xəbərdar etdi. Onun yanında xidmət etmək üçün qalmağa razı olsam, məni mehribancasına himayə edəcəyini gizlincə bildirdi. Imperatorun bu təklifini çox səmimi hesab edirdim sə də, padşahsız keçinmək mümkün olduğu üçün, bir də onlara etibar etməyi qərara aldım. Buna görə də mənə göstərdiyi mərhemətli diqqətinə görə ona minnətdarlığımı bildirib xahiş etdim ki, məni bağışlasın. Əlavə etdim ki, taleyin bu gəmini mənə xoşbəxtliyimdənmi, yoxsa bədbəxtliyimdənmi göndərdiyini bilmirəm, ancaq mən bu qədər qüdrətli olan iki pad-



şahın arasında ixtilafa bais olmaqdansa, özümü okeanın ixtiyarına verməyi qərara almışam. Mənə elə gəldi ki, imperator mənim cavabından məyus olmadı. Əksinə, təsadüfən öyrəndim ki, nazirlərin bir çoxu və elə o özü də mənim qərarından çox razi qalmışdı.

Bu vəziyyət məni getmək üçün tələsməyə məcbur etdi. Saray adamları, onların ölkəsini tezliklə tərk etməmi istədiklərdən, qayığın təmirində mənə hər cəhətdən kömək edirdilər. Beş yüz nəfər adam mənim nəzarətim altında ən möhkəm kətanları on üç qat sıriyib, qayığım üçün iki yelkon hazırladı. Kəndir və burazları mən özüm düzəldirdim. Mən oranın on qahn və davamlı kəndirlərini, on, iyirmi və otuz qat edirdim. Sahildə tapdığım iri bir daşı özümə lövbər qayırdım. Qayığı yağlamaq və sair ehtiyac-lar üçün mənə üç yüz inəyin piyini verdilər. Mən böyük bir çə-



tinliklə inşaatda işlənən bir neçə ən uca ağacı kəsib, dor qayırdım, bu işdə əlahəzrətin ustaları mənə xeyli kömək etdilər, mənim qayırdığım kobud dor ağaclarını onlar yonub hamarlayırdılar.

Bir aya hər şey hazır oldu. Mən əlahəzrətin əmrlərini almaq və onunla vidalaşmaq üçün paytaxta getdim. Imperator şövkətli ailəsilə birlikdə saraydan çıxdı. Mən onun böyük bir mehribanlıqla uzatdığı əlini öpmək üçün yerə uzandım. Imperatriçə də, padşah nəslindən olan bütün şahzadələr də onun kimi etdilər. Əlahəzrət mənə hərəsində iki yüz *spruq* pul olan əlli kisə və özünün ayaq üstə çekilmiş şəklini bağışladı, şəkil, yaxşı qalsın deyə onu həmin saat əlcəyimin içində qoydum.

Mən qayıga yüz öküz və üç yüz qoyun cəmdəyi yükledim, müvəffəq miqdarda çörək, içki və dörd yüz aşpazın hazırlaya bildiyi miqdarda qızarmış ət, bundan başqa altı diri inək, iki öküz

və eyni miqdarda qoç və qoyun da götürdüm ki, bunları öz vətənimdə bəsləyib törədim. Bu heyvanları yolda yedirtmək üçün, qayıga iri bir dərz quru ot və bir kisə taxıl yüklədim. Mən çox istəyirdim ki, özümlə yerlilərdən bir on nəfər aparı, ancaq əlahəzrət buna heç bir vəchlə razı olmadı. Əlahəzrət ciblərimi diqqətlə yoxlamaqla kifayətlənməyib, məndən vicdan naminə söz aldı ki, onun təbəələrindən bircə nəfərini də, hətta onların öz arzu və razılığı olsa belə, özümlə aparmayım.

Beləliklə, səfərə hazırlaşdıqdan sonra mən 1701-ci il sentyabrın 24-də səhər saat altı yelkənləri qaldırdım. Cənub-şərqedən əsən küləklo şimala doğru dörd liq qədər yol getdiqdən sonra axşam saat altı şimal-qərb tərəfdə yarımlıq məsafədə kiçik bir ada gördüm. Mən adaya yaxınlaşüb üzü küləyə lövbər saldım. Görünür, bu adada kimsə yaşamırıdı. Bir az yeyib-içdiğdən sonra dincəlmək üçün uzandım. Mən yaxşıca yatmışdım, yuxum təxminən altı saatə qədər davam etmişdi; çünki mən oyananda, səhərin açılmasına iki saat qalmışdı. Gecə aydınlıq idı. Qəlyanaltı etdiqdən sonra gün doğmamış lövbəri qaldırdım və cib kompasının köməyilə, yenə həmin istiqamətdə yol aldım. Səmt küləyi əsirdi. Məqsədim təxminimə görə Vandimen torpağından şimal-şorqdə olan adalardan birinə çatmaq idı. Həmin gün nəzəri cəlb edən bir hadisə olmadı. Ancaq ertəsi gün, günortadan üç saat sonra cənub-şərqə doğru hərəkət edən bir yelkən gördüm, mən özüm isə düz şərqə doğru gedirdim və hesabımı görə, Blefuskudan iyirmi dörd millik bir məsafədə idim. Mən gəmini səslədim, ancaq cavab almadım. Bir az sonra külək yatdı və gördüm ki, gəmiyə yetişə biləcəyəm. Bütün yelkənləri açdım, yarımlıq saat sonra gəmidən məni gördülər, bayraq qaldırıb top atdilar.

Gözlənilmədən məndə əziz vətənimi və burada qoyub geldiyim sevimli adamlarımı yenidən görmək ümidi oyandıqca, qəlbimi bürüyən sevinci təsəvvür etmək çətindir. Gəmi yelkənlərini yığdı və sentyabrın 26-da axşam saat altıda mən ona yan aldım. İngilis bayrağını gördükdə, həyəcandan ürəyim çırıldı.

Mən inək və qoyunları ciblərimə doldurub, bütün azacıq yü-kümlə bərabər gəminin göyərtəsinə çıxdım.

Bu, ingilis ticarət gəmisi idi, həmin gəmi Yaponiyadan gəlirdi. Gəminin kapitanı deptfordlu Con Bidl idi. O, son dərəcə mehriban bir adam və çox gözəl bir dənizçi idi. Biz bu zaman 30° cə-nub en dairəsində idik. Gəminin işçiləri əlli nəfərdən ibarət idi. Onların içində mən köhnə yoldaşım Piter Vilyamsa rast gəldim. O mənim baremdə kapitana çox gözəl bir məlumat verdi. Kapitan məni mehribanlıqla qəbul etdi və xahiş elədi ki, haradan gəlib, hara getdiyimi danışım. Mən başıma gələn macəranı qısa-ca ona nağıl edərkən, o mənim sayıqladığımı və çəkdiyim əziyyətlərdən ağlının çəşdiğini güman etdi. Bu vaxt mən cibimdən inək və qoyunları çıxarddım. Bunları gördükdə, o heyran qalıb sözlərimin doğruluğuna inandı. Sonra mən Blefuscu imperatorundan aldığım qızılları əlahozrətin şəklini və sair qəribə şeyləri ona göstərdim. Mən kapitana hərəsində iki yüz *sprug* olan iki pul kisəsi verərək, İngiltərəyə çatdıqda, bir südlü inəklə bir qoyun verəcəyimi vəd etdim.

Mən sağ-salamat keçən bu səfori ətraflı surətdə təsvir etməklə oxucunu yormayacağam. Biz 1702-ci il aprelin 13-də Duansa çatdıq. Yolda yalnız bircə xoşagəlməz hadisə baş verdi ki, bu da gəmi siçovullarının bir qoyunu oğurlayıb aparması idi. Mən bir dəlikdən onun gəmirilmiş sür-sümüyünü tapdım. Bütün qalan mal-qaranı sağ-salamat sahilə çıxarddım. Qırınviçdə onları çəməndə oynasına buraxdım. Burada olan zərif, təzə otlar onlara mənim gözlədiyimdən gözəl yem oldu. Əgər kapitan özünün ən yaxşı suxarılarını verməsəydi, mən bu uzun səfər müddətində onları doydurub saxlaya bilməzdəm. Mən bu suxarıları narın ovub, suda isladır və heyvanlarımı onunla bəsləyirdim. İngiltərədə qaldığım qısa müddətdə mən bu heyvanları adlı-sanlı şəxslərə göstərib, xeyli pul yiğdım. İkinci səyahətə çıxmazdan əvvəl mən onları altı yüz funta satdım. Axırıncı səyahətdən İngiltərəyə qayıtdıqda, mən xeyli böyük bir sürüyə

rast gəldim. Qoyunlar xüsusiilə çox artmışdı və mən ümid edirdim ki, onlar son dərəcə zərif yunları ilə* mahud sənayesində xeyli faydalı olacaqlar.

Mən arvad-uşağımın yanında iki aydan artıq qalmadım. Evdə çox qərarım gelmedi. Başqa ölkələri görməyə olan böyük hə-vəsim məni rahat qoymurdu. Arvadıma min beş yüz funt verib, onun üçün Redrifdə yaxşı bir ev tutdum. Sərvətimi artırmaq niyyətilə, qalan əmlakımı qismən satıb pula çevirdim, qismən də mal halında özümlə apardım. Böyük əmim Con, Uoppinq yaxınlığında olan və ildə otuz funta qədər gəlir gətirən mülkünün mə-nə çatmasını vəsiyyət etmişdi, bir bu qədər də Fetter-Leyndə uzun müddətə icarə etdiyim “*Qara Öküz*” meyxanasından gəlirim vərdi. Beləliklə, ailəmin pis günə düşməsindən qorxum yox idi. Öz əmisi Coninin adını daşıyan oğlum sərf-nəhv məktəbinə gedir və yaxşı oxuyurdu. Qızım Betti (indi ərə gedib, uşaqları da var) dərzilik öyrənirdi. Mən arvadım, qızım və oğlumla vidalaşdım; əlbəttə, hər iki tərəfdən göz yaşları töküldü. “*Advençer*” adlı üç yüz tonluq bir ticarət gəmisinə mindim, gəminin səfəri Surata, kapitanı isə liverpullu Con Nikoles idi. Bu səyahət barədəki məlumatı xatirələrimin ikinci hissəsində verəcəyəm.

İKİNCİ HİSSƏ

BROBDİNQNEQQƏ SƏYAHƏT

BİRİNCİ FƏSİL

Şiddətli firtinanın təsviri. İcməli su üçün barkas göndərilməsi. Müəllifin həmin barkasda ölkəni tədqiq etmək üçün getməsi. Onun sahildə qalması; bir nəfər yerlinin onu tapıb fermerin yanına aparması. Müəllifin fermada qəbul edilməsi və orada başına gələn cürbəcür əhvalat.

ƏHALİNİN TƏSVİRİ

Bəli, təbiət və tale özü məni foal və narahat bir həyat keçirməyə məhkum etdiyindən, mən yenidən vətənimini tərk edib dənizə çıxdım.

Ümid (Dobraya Nadejda) burnuna qədər səmt küləyi ilə getdik. Burada biz təzə su götürmək üçün lövbər saldıq. Ancaq gəmi su buraxmağa başladı. Biz malları boşaldıb, gəminin dəlik-deşiyini tutmalı olduq. Nəticədə kapitan titrətmə-qızdırma aza-rına düşdü. Biz Ümid burnunda qışlamalı olduk. Yalnız martinlarında yelkən açıb, Madaqaskar boğazını sağ-salamat keçdi¹. Şimal səmtinə gedirdik, təxminən 50° cənub en dairəsinə qədər müləyim şimal və qərb küləkləri əsirdi; bunlar bu yerlərdə dekabrın əvvəllerində mayın əvvəllərinədək çox əsən küləklərdir. Ancaq aprelin 19-da hava dəyişdi: qərbdən son dərəcə şiddətli külək, demək olar ki, firtına qopub, iyirmi gün ara vermədən əsdi. Bu müddət içərisində bizi çökib Molukk adaları-

¹ Madaqaskar boğazı – Madaqaskar adasını Afrikanın cənub-sərqindən ayıran Mozambik boğazı

dan şərqə və ekvatorдан üç dərəcə şimala apardı. Hər halda mayın 2-də kapitanın apardığı hesablama belə göstərirdi. O gün külək yatdı və sakitlik oldu ki, bu da məni çox sevindirdi. Lakin bu dənizlərdə səfər etmək təcrübəsi olan kapitan hamının firtinaya hazır olmasına əmr etdi. Doğrudan da, elə ertəsi gün musson adı ilə məşhur olan şiddətli cənub küləyi qopdu. Külək tədricən tufana çevrildi.

Biz küləyin getdikcə daha da qüvvətləndiyini görüb, iri yelkənləri yığaraq, xırda yelkənləri açmağa hazırlaşdıq. Ancaq hava getdikcə daha da xarablaşdı. Topların möhkəm sarılıb-sarılmadığını yoxladıqdan sonra biz, arxa dordakı yelkəni də yiğdiq. Gəmi düz arxası küləyə gedirdi və biz bu qərara gəldik ki, bütün yelkənləri yığmaqdansa, küləyin səmtlə axına uyub getmək dəha yaxşıdır. Ön dordakı kiçik yelkəni açıb, ipini gəminin arxasına bənd etdik. Sükanı küləyin əsdiyi səmtə çevirmişdik. Gəmi sükançıya tabe olaraq gedirdi. Biz qabaq dorun dirəklərini boşaltdıqsa da, ancaq yelkən yenə də parçalandı. Onda biz yelkən dirəyini endirib, yelkəni ondan açdıq və bütün kəndirlərini çıxartdıq. Firtina, doğrudan da, dəhşətli idi. Dalğalar dağ kimi ucalırdı. Biz sükançının işini yüngüləşdirmək üçün sükan dəstəyini möhkəm bağladıq. Dora bağlı olan yelkən dirəklərini endirməyib, bütün qalan yelkənləri öz yerinə qoyduq, çünki gəmi arxası küləyə gedir, qarşımız isə açıq dəniz idi. Firtina yatmağa başladıqda, orta və ön yelkenleri də qaldırıldı və gəmi axına uyub getməyə başladı. Bir az sonra biz arxa dordakı və altdakı, iri və kiçik yelkənləri də açdıq. Biz şimal-şərq istiqamətində gedirdik, külək isə cənub-qərbdən əsirdi. Biz küləyin əks tərəfdən yelkəncəkən kəndirləri boşaldıb, külək əsən tərəfdən bərkitdi. Gəmini arxa yelkənin köməyilə idarə edirdik. Biz daima küləyin istiqamətilə getməyi gəmi dorlarının gücü yetdiyi dərəcədə yelkənləri açıq saxlamağa çalışırırdı*.

Bu firtina müddətində külək bizi mənim hesabımı görə heç olmasa beş yüz liq şərqə aparmışdı. Ən qoca və təcrübəli dənizçilər də bizim dünyanın hansı qıtəsində olduğumuzu söyləyə

bilməzdilər. Yeməyimiz bol, gəmimiz saz, gəmi heyəti sapsağlam idi. Ancaq içməli suyun çatışmaması bizi narahat edirdi. Biz əvvəlki yolumuza davam etməyi üstün tutur və şimala sarı getmək istəmirdik; çünki belə olsa, külək bizi Böyük Tatarıstanın¹ şimal-qərb sahillərinə və Buzlu oekana apara bilərdi.

1703-cü il iyunun 16-da, dorda növbə çəkən gənc dənizçi torpaq gördü. Ayın 17-də biz böyük bir adaya və qitəyə yanaşdıq. Buranın hara olduğunu bilmirdik. Cənub tərəfdə dənizə uzanmış bir burun və körfəz görünürdü. Ancaq ora o qədər dayaz idi ki, yüz tondan artıq su tutumu olan bir gəmi bu körfəzə girə bilməzdi. Biz bu körfəzdən bir liq kənardə lövber saldıq və kapitan yaxşı silahlanmış on dənizçini barkasla sahilə göndərdi. Onlar özlərilə çəlləklər götürdüler. İçməli su tapılarsa, bu çəlləkləri doldurmaq ümidində idilər. Mən onlara qoşulmaq üçün kapitandan icazə istədim. Bu vaxta qədər məlum olmayan bu yeri mümkün qədər tədqiq etmək istəyirdim.

Sahilə çıxdığımız yerin yaxınlığında nə çay, nə də bulaq gör-mədik. Bura sanki bomboş bir yer idi, əhali yaşadığını göstəren heç bir əlamət yox idi. Dənizçilər içməli su axtarmaq üçün sahil boyu dağlışmışdılar. Mən isə təkbaşına eks tərəfə getdim. Bir mil qədər yol gedib, maraqlı heç bir şey görmədim. Ətraf yenə də qeyri-münbit və daşlıq səhradan ibarət idi.

Mən yorulduğumu hiss edərək geri dönüb, ağır-ağır körfəzə sarı gəldim. Qarşında dənizin böyük bir mənzərəsi açılmışdı. Bir də gördüm ki, bizim dənizçilər artıq qayığa doluşub, avarları var güclərilə çökə-çəkə gəmiyə doğru üzürlər. Mən onları səsləmək istəyirdim ki, birdən onların ardınca nəhəng bir adamın yüyürdüğünü gördüm. Su onun dizlərinə sorla çatırdı. O çox yekə addımlar atırdı. Ancaq qayıq ondan təxminən yarım liqə qədər uzaqlaşmışdı. Bundan başqa, dəniz iti qayalarla dolu idi və nəhəng adam qayıga çata bilməzdi. Bütün bunları mənə sonra



¹ Böyük Tataristan – Asiya qitəsində monqolustan və Çin hissəsinin qədim adıdır.

danişmişdilar. Mən özüm isə bu qaçdı-tutdunun axırını gözləməyə cürət edə bilmədim. Körfəzə sarı gəldiyim həmin yolla var gücümə geri qaçmağa başladım. Tövşüyə-tövşüyə dik bir təpəyə çıxdım, buradan ətrafi görmək mümkün idi. Ətrafdə torpaq çox yaxşı becerilmişdi. Ancaq otların hündürlüyü məni heyrətə saldı. Onların boyu iyirmi futa qədər olardı.

Mənə çox böyük görünən bir yola çatdım,ancaq bura yerlilər üçün arpa zəmisi içindən keçən dar bir cığır idi. Müddət ətrafında heç bir şey görə bilmədim; çünkü biçin zamanı çatmadı, arpanın hündürlüyü isə 40 fut olardı. Yalnız bir saat sonra bu zəminin qurtaracağına çata bildim. Zəminin dövrəsinə 120 fut hündürlükdə çəpər çəkilmişdi. Ağaclar o qədər yekə idi ki, mən onların hündürlüğünü təyin edə bilmədim. Bu zəmidən qonşu zəmiyə keçmək üçün 4 pillə çıxbı, bir də böyük bir daşın üstündən adlamaq lazım gəlirdi. Bu pilloni çıxmaq mənim işim deyildi. Hər pillənin hündürlüyü 6 fut, yuxarıdakı daşın hündürlüyü isə iyirmi futdan artıq idi.

Mən çopərdən keçməyə bir dəlik axtardım ki, birdən qonşu zəmidən bir nəhəngin pilləyə yaxınlaşdığını gördüm. O da bizim qayığın dalınca düşən həmin nəhəng kimi idi. Onun boyu kilsə qülləsi hündürlüyündə, hər addımı isə, mənim təxminimə görə, on yard olardı*. Mən heyret və dəhşət içində bir kənara qaçıb arpa zəmisində gizləndim. Gizləndiyim yerdən baxıb gördüm ki, həmin nəhəng adam pillələri çıxbı, yuxarıdakı daşın üstündə durdu və ətrafa boylanıb kimisə səslədi, onun səsi bizim şeypuruların səsindən qat-qat güclü idi. Bu səs o qədər ucadan gəlirdi ki, mən əvvəlcə onu göy gurultusu zənn etdim. Onun səsinə həmin saat yeddi nəfər özü kimi nəhəng adam gəldi. Onların əllərində, hər biri bizim altı dəryaz boyda olan oraqlar var idi. Bu gələn adamlar əvvəlkinə nisbətən yoxsul geyinmişdilər. Görünür bunnar onun nökərləri və ya muzdurları idilər. Ağaları nə isə dedi və onlar mənim gizləndiyim zəmini biçməyə başladılar.

Mən mümkün qədər onlardan uzaq qaçmağa çalışırdım. Ancaq çox böyük çətinliklə hərəkət edə bilirdim. Arpa o qədər sıx



bitmişdi ki, bəzi yerlərdə mən onun bəndəmləri arasından zorla keçirdim. Bununla bərabər, birtəhər zəminin elə bir yerinə gelib çıxa bildim ki, burada yağış və külək arpanı yerə yatırtmışdı. Burada mən dayanmalı oldum: bəndəmlər bir-birinə elə ilişib sarılmışmışdı ki, onların arasından keçmək əsla mümkün deyildi, yerə yatmış sünbüllerin qılçıqları isə elə bərk və iti idi ki, palitarımı dəlib bədənimə batırdı.

Taqətdən düşüb, tamam məyus halda xışın buraxdığı izə uzanıb, ürəkdən ölümü arzu edirdim. Dul arvadım və yetim uşaq-larının halına acıyırdım. Mən dost-əqrəbanın məsləhətlərinə baxmayaraq, məni ikinci dəfə səyahətə çıxmağa sövq edən tərsliyimə nifrət edirdim.

Üreyimi qəm-qüssə bürümüşdü. Mən qeyri-ixtiyari Liliputstanı yadına saldım. O ölkənin əhalisi mənə dünyada ən qəribə bir möcüzə kimi baxırdı. Orada mən tək əlimlə bir imperatorluq donanmanı çəkib apara bilmışdım. Çox-çox başqa şücaətlər də göstərə bilərdim. Mənim fəaliyyətim həmin ölkənin salnamələrinə düşə bilərdi. Həmin saat bu xalqın içərisində mənə edilə biləcək təhqirləri gözümün önünə gətirdim. Axı burada mən, bizi bir liliputun göründüyü qədər miskin və cılız görünəcəyim. Şübhə etmirdim ki, indiki halım burada mənim başıma gələ biləcək felakətlərin ən dəhşətlisi deyildir. Müşahidə göstərir ki, insanın sertlik və qaballığı boyuna uyğun olur. Mən bu nəhəng vəhşilərdən nə gözləyə bilərdim. Yəqin ilk əvvəl məni kim tapmış olsa, həmin saat yeyəcəkdi. Filosoflar böyük və kiçik



anlayışının nisbi olduğunu iddia etməkdə, şübhəsiz ki, haqlıdırlar. Bəlkə taleyin gərdişi liliputlar da, mənə nisbətən kiçik olduqları kimi, özlərinə nisbətən kiçik olan adamlara rast gələ biləcəklər. Kim bilir, bəlkə dünyanın uzaq bir guşəsində elə bir insan növü var ki, bu nəhənglərdən də yekədir.

Mən bu düşüncələrdə ikən biçinçilər mənə yaxınlaşmadı idilər. Birdən onlardan biri mənim uzandığım çuxura on yard yaxınlaşıdı. O, bircə addım atsa və ya orağını hərləsə idi, ya məni tapdaLAYIB əzəcək, ya da iki parça edəcəkdi. Mən dehşətə gəlib var gücümə fəryad etdim. Nəhəng adam durdu, eyildi, xeyli müddət ayağımın altındakı yeri nəzərdən keçirdi, axırdı məni gördü.

Biz naməlum bir kiçik heyvanı əlimizə almaq istərkən, onun bizi dişləyəcəyindən çəkindiyimiz zaman etdiyimiz kimi, o bir dəqiqəyə qədər üzündə müterəddid bir ifadə ilə məni gözdən keçirdi. Nəhayət, nəhəng adam cürətlənib, məni baş və şəhadət barmaqları arasında belimdən yapışb götürdü. O, məni yaxşıca görmək üçün gözlerinə yaxınlaşdırıldı. Mənim sürüşüb əlindən düşməyimdən qorxub, qabırğalarımı bərk-bərk sıxırdı. Xoşbəxtlikdən mən onun məqsədini həmin saat anladım və o məni yerdən altməş fut ucada tutmuş olduğu halda, ağıllı hərəkət edib, ona əsla müqavimət göstərmədim. Mən yalnız gözlərimi günoşə sarı döndərib, əllərimi yalvarıcı bir halda qaldırdım, sakit və kədərli bir səslə bir neçə söz dedim.

Mən hər an gözləyirdim ki, biz ayaqlayıb əzmək istədiyimiz xirdaca, iyrenc bir heyvanı tullayan kimi, o nəhəng də məni yerə tullayacaqdır. Ancaq mənim bəxt ulduzuma eşq olsun! Görünür mənim səsim və hərəkətlərim nəhəngin xoşuna gəlmİŞDİ. O, mənim sözlərimin mənasını anlamasa da, danışdığını görüb heyran qaldı və diqqətlə mənə baxmağa başladı. Ancaq onun barmaqları məni elə bərk ağırdırdı ki, zarımaq və göz yaşları tökməkdən özümü saxlaya bilmədim. Cürbəcür işarələrlə onu başa salmağa çalışırdım ki, qabırğalarımı çox bərk sıxır. Görünür o, mənim fikrimi başa düşdü; cünki paltarının ətəyini qaldırıb

məni ehtiyatla ora qoydu və qaça-qaça öz ağasının – mənim çöldə ilk rast gəldiyim həmin fermerin yanına getdi.

Fermer öz muzdurundan məni hardan tapdığını ətraflı soruşub, əlağacı yoğunluğunda bir saman çöpü götürdü və onunla mənim kaftanımın ətəklərini qaldırmağa başladı, görünür o elə güman edirdi ki, paltarım təbiətin mənə bəxş etdiyi dəri kimi bir şeydir. Sonra üzümü yaxşı görmək üçün mənim saçlarını üfürüb qaldırıldı. O, öz muzdurlarını səsləyib (sonra öyrəndiyimə görə) onlardan zəmilərdə mənə bənzər başqa kiçik heyvanlar tapıb-ğapmadıqlarını soruşdu. Sonra o məni əllərim və ayaqlarım üstə ehmalca yerə qoydu. Mən həmin saat ayağa qalxıb, o baş-bu başa gedib-gəldim və bununla göstərmək istədim ki, qaçmaq niyyətində deyiləm.

Onlar mənim hərəkətlərimi yaxşı görmək üçün dövrə vurub oturdular. Mən şlyapamı çıxarıb fermerə təzim etdim. Sonra diz çöküb, gözlərimi və əllərimi göyə qaldıraraq, mümkün qədər ucadan bir neçə söz söylədim. Cibimdən qızıl ilə dolu pul kisəmi çıxarıb, tam itaətkar bir əda ilə ağaya təqdim etdim. O, pul kisəsini ovcunun içine qoyub gözlerinin qabağına gətirdi. Sonra bir sancaq çıxarıb, bir neçə dəfə pul kisəmə batırdı. Ancaq bundan heç bir şey çıxmadı: o, bunun nə olduğunu başa düşə bilmədi. Bunu gördükdə mən işarə etdim ki, əlini yerə qoysun, mən kisəni açıb, bütün qızilları onun ovcuna boşaltdım. Orada hərəsi dörd pistol olmaq üzrə, altı İspaniya qızılı, iyirmi və ya otuz xırda pul var idi. O, çəçələ barmağının ucunu yaş edib əvvəlcə iri qızillardan birini, sonra da ikincisini qaldırdı, ancaq yenə bunların nə olduğunu başa düşə bilmədi. O, işarə ilə mənə başa saldı ki, bu pulları kisəyə yiğib cibimə qoyum. Bir neçə dəfə onu başa salmaq istədim ki, bu pul kisəsini məndən hədiyyə olaraq qəbul etsin, ancaq bir şey çıxmadı və mən onun əmrinə tabe oldum.

Fermer yavaş-yavaş başa düşdü ki, karşısındaki şüurlu bir məxluqdur. O, tez-tez mənimlə danışındı. Onun sözləri kifayət qədər aydın olsa da, səsi qulaqlarımда su dəyirmanının gurultusunu xatırladırdı. Mən mümkün qədər ucadan, cürbəcür dillərdə



cavab verirdim və o, tez-tez qulağını mənə iki yard qədər yaxınlaşdırırdı. Ancaq heç bir nəticə çıxmırı: biz bir-birimizin dediyini əsla başa düşə bilmirdik, nəhayət, fermer muzdurlara əmr etdi ki, işə başlasınlar. Özü isə çöməlib, sol əlini ovcu yuxarı yerə qoydu, cib yaylığını iki qat büküb ora sərdi və mənə işarə etdi ki, yaylığın üstünə çıxm. Bu o qədər də çətin deyildi; çünkü əlinin qalınlığı bir futdan artıq olmazdı. Mən onun əmrinə tabe olmayı ağıllı bir hərəkət bildim və yixılmamaq üçün yaylığın üstünə uzandım. Mənim təhlükəsizliyim üçün fermer məni, yorğana bürüyən kimi yaylıga büründü və bu vəziyyətdə evinə apardı. Oraya çatdıqda o, arvadını çağırıb, məni ona göstərdi. O, eynən ingilis xanımları qurbağa və ya hörümçək görəndə etdikləri kimi, çıçırib geri çekildi. Ancaq özümü nümunəvi bir surətdə aparmağım və ərinin bütün işarələrinə tamamən əməl etməyim, tezliklə onu sakitləşdirdi və o mənimlə çox mehriban rəftar etməyə başladı.

Günorta idi; xidmətçi sadə bir nahar gətirdi; nahar, diametri dörd futa qədər olan bir nimmə içində böyük bir mal əti parçasından ibarət idi. Fermer, arvadı, üç uşağı, bir də qoca nənə süfrəyə oturdular. Fermer məni yerdən otuz fut hündürlükdə olan stol üzərində, öz qabağında əyləşdi. Belə hündür bir yerdən yixılmaqdan qorxub, mən stolun kənarından ortasına çəkildim. Fermerin arvadı bir parça mal əti kəsdi, boşqaba bir qədər çörək doğrayıb tökdü və mənim qabağıma qoydu. Mən ona hörmətlə baş əyib çəngəl-bıçağımı çıxartdım və yeməyə başladım, bu isə



onlara böyük bir ləzzət verdi. Xanım qulluqçuya əmr etdi ki, likör qədəhini versin, bu qədəh təxminən iki qallon¹ maye tutardı, xanım bu qədəhə bir cür içki tökdü. Mən qədəhi iki əlimlə güclə qaldırıb, böyük bir hörmətlə xanımın sağlığına içdim. Bu, orada olanları elə güldürdü ki, az qaldı qəhqəhələrindən qulağım bata. Bu içki, yüngül sidr içkisinə bənzəyirdi və dadı xeyli xoş idi.

Ev sahibi məni işarə ilə öz boşqabının yanına çağırıldı. Stolun üstü ilə gedərkən, ayağım çörək qabığına ilişdi və mən yerə sərildim. Xoşbəxtlikdən bir yerim əzilmədi. Mən həmin saat ayağa qalxdım. Bu mehriban adamların yixılmağımdan çox narahat olduqlarını görüb, şlyapamı çıxarddım (yaxşı tərbiyə görmüş bir adama yaraşan kimi, onu qoltuğumda tutmuşdum), üç dəfə başımın üstündə yellədim və salamat qurtardığımı bildirmək üçün üç

dəfə “ura” çığıldım. Ancaq, mən ev sahibinə (fermeri bundan sonra belə adlandıracagyam) yaxınlaşdıqda onun yanında oturmuş on yaşlı dəcəl oğlu ayaqlarından yapışib məni elə hündüre qaldırdı ki, üreyim qopdu. Xoşbəxtlikdən atası məni oğlunun əlindən aldı və ona elə bir sillə vurdı ki, bu, yəqin ki, Avropa atlı qoşunlarının tam bir eskadronunu atdan salardı. O, çox qəzəbləndi və oğluna həmin saat süfrədən durub getməsini əmr etdi. Ancaq mən istəmirdim ki, uşaq məndən incisin və onun qəlbində mənə qarşı kin əmələ gəlsin. Həm də mən bizim uşaqların çox zaman sərçolərlə, dovşanlarla, pişik balaları ile və küçüklerlə necə sərt rəftar etdiklərini yadına saldım. Mən diz çöküb, barmağımla oğlanı göstərərək, var gücümle ağamı başa salmağa çalışdım ki, oğlunu bağışlaması üçün ona yalvarıram. Ata yumşaldı və oğlan yenə öz yerinə oturdu. Mən ona yaxınlaşıb əlini öpdüm. Ev sahibi gülümsündü və oğlunun əlindən tutub onun əliylə məni zərif-zərif oxşadı.

Yemək zamanı xanımın sevimli pişiyi onun dizinin üstünə atıldı. Mən arxamda şiddətli bir gurultu eşitdim, sanki on nəfər toxucu dəzgahda işləyirdi. Dönüb baxanda gördüm ki, bu xanımın yedirtdiyi və tumarladığı pişiyin xorultusudur. Başından və pəncələrindən görünürdü ki, bu pişik bizim öküzdən üç dəfə böyük olardı. Mən stolun o biri yanında, pişikdən əlli fut uzaqda idim. Xanım pişiyin mənim üzərimə atılacağından qorxub, öz sevimli heyvanını bərk-bərk tutmuşdu. Bununla bərabər mən bu amansız yırtıcı heyvanı gördükde, qorxudan özümü itirdim. Ancaq mənim qorxum yersizmiş, ev sahibi məni əlinə alıb pişiyə üç yard qədər yaxınlaşdırıldı. Pişik isə mənə əsla etinə etmədi. Səyahətlərim zamanı mən bu ümumi fikri dəfələrlə yoxlamışdım: yırtıcı heyvandan qorxsan və onun qabağından qaçsan, əlbəttə, sənə hücum edəcəkdir. Buna görə mən bu qorara gəldim ki, qorxduğumu əsla bürüze verməyim. Mən beş-altı dəfə sürətlə pişiyin lap sıfətinə qədər yaxınlaşdım və o məndən daha çox qorxurmuş kimi geriləməyə başladı. Naharın qurtarmasına azca qalmış, üç-dörd köpək qaça-qaca otağa girdi. Ancaq bunlar

¹ Qallon – 4,5 litre bərabərdir

məni daha az qorxutdular. Onlardan biri dörd fil boyda bir mastif¹, o biri isə mastifdən daha uca, amma ondan zərif bir tazi idi.


Sonra, qucağında biryaşar körpə olan dayə içəri girdi. Körpə məni görər-görməz, uşaqlara xas olan natiqlik məhareti qaydalara uyğun, elə bir feryad qopardı ki, eger o, Çelsidə çıçırmış olsayıdı, yəqin ki, səsini London körpüsündə eşidərdilər: o məni bir oyuncaq zənn etmişdi. Xanım analıq hissinə qapılaraq, məni götürüb körpənin qabağına qoydu. Uşaq həmin saat belimdən yapışib başımı ağızına soxdu. Mən elə dəhşətlə çıçırdım ki, uşaq qorxub məni əlindən yerə saldı. Xoşbəxtlikdən xanım öz önlüyünü mənim qabağıma tutmağa macal tapdı. Yoxsa yero yixılıb, oradaca öldərdim.

Dayə uşağı sakit etmək üçün ona şaxşax çalmağa başladı. Bu şaxşax, içi daşla dolu bir çəlleyle bənzəyirdi və yoğun bir kəndirlə uşağıın belindən asılmışdı. Dayə uşağı sakit ederkən, alçaq bir kürsü üstündə mənə o qədər yaxın oturdu ki, mən onun üzünü yaxşıca görə bilirdim. Etiraf etməliyəm ki, bu çox xoşağelməz bir mənzərə idi. Üzünüm bütün dərisi cürbəcür təpələr, dərələr, ləkələr və yekə-yekə tüklərlə dolu idi. Ancaq onun siması uzaqdan xeyli qəşəng görünürdü. Bunu gördükde mən, bizim ingilis xanımlarının dərilərinin zərifliyi və gözəllikləri barədə bəzi şeylər fikirləşdim. Onlar bizə yalnız ona görə belə gözəl görünürler ki, bizimlə bir boydadırlar. Biz onların üzlərindeki xırda kələ-kötürləri görmürük. Ən zərif və ən ağ bir dərinin əslində nə qədər qaba, qalın və rənginin nə qədər pis olduğunu, bizə ancaq zərrəbin göstərə bilər.

Yadimdadır, Liliputstanda olduğum zaman, mənə elə gəlirdi ki, dünyada bir xırdaca məxluqlara təbiətin bəxş etdiyi qədər gözəl dəriyə malik olan insanlar yoxdur. Mən yaxın dostum olan liliput alimi ilə bu barədə söhbət ederkən o demişdi ki, mən uzaqdan ona daha xoşsima görünürəm. O, açıqca etiraf etmişdi ki, onu ilk dəfə alıb üzümə yaxınlaşdırıldığım zaman yaman qor-

¹ Mastif - keşik və ov tulalarının bir cinsidir.

xubmus. Onun sözlerinə görə, mənim dərimin üzərində böyük kələ-kötürlər görünür, üzümün rəngi isə cürbəcür rənglərin yarışısız qarışığından əmələ gəlmış bir rəngdir. Saqqalının tükələri də qaban tükündən on qat qalındır. Bunu qeyd etməyi lazım bilirəm ki, mən öz həmvətənlərimin çoxundan da kifir deyiləm və uzun zaman səyahət etdiyimə baxmayaraq, üzümün dəriçi çox da yanıb qaralmamışdır. Digər tərəfdən, həmin alim mənimlə saray xanımları barədə danışarken, tez-tez deyirdi ki, birinin üzündə cil var, birinin ağızı, o birinin burnu çox yekədir, ancaq mən bunların birisini sezməmişdim. Aydın şeydir ki, bu



sözlərdə yeni bir şey yoxdur. Mən bunu ona görə söyləyirəm ki, oxular, aralarına düşdürülmə nəhəng adamların çox kifir olduqlarını güman etməsinlər. Əksinə, mən onlar haqqında düzünü söyləməliyəm. Onlar çox gözəl bir irqdirlər.

Yeməkdən sonra ev sahibi, səsindən və işarələrindən anladığımı görə, arvadına mənimlə yaxşı rəftar etmələri barədə əmrlər verib, öz muzdurlarının yanına getdi. Mən çox yorulmuşdum və yatmaq istəyirdim. Xanım bunu duyub məni öz yatağına

uzatdı və üstümə təmiz və ağ bir cib yaylığı saldı ki, bu yaylıq hərbi gəmilərin yelkənindən iri və qalın idi.

Mən iki saatə qədər yatdım, yuxuda gördüm ki, öz evimdə, ailəmin yanındayam. Ancaq oyandığım zaman özümü, yeni iki və ya üç yüz fut, hündürlüyü isə iki yüz futdan artıq olan yekə bir otaqda və eni imyirmi yard olan bir çarpayıda uzanmış gördükdə, dördəm daha da artdı. Xanım öz işinə getmiş, qapını üzümə bağlayıb moni otaqda tək qoymuşdu. Çarpayının yerdən hündürlüyü səkkiz yard idı. Halbuki bəzi təbii ehtiyaclarla görə mən aşağı düşməli idim. Köməyə bir adam çağırmağa cürət etmirdim. Bir də ki, bunun xeyri olmazdı; ev adamları hamısı mətbəxdə olduqlarından, mənim zəif səsimi eşidə bilməzdilər. Mən nə edəcəyimi fikirləşməkdə ikən, iki siçovul çarpayıya dırmaşıb, yatağı qoxulamağa başladı. Siçovullardan biri mənim

üzümə yaxınlaşdı. Mən dəhşətlə yerimdən sıçrayıb qısa qılincımi çəkdim. Bu murdar heyvanlar iki tərəfdən mənə həyasızcasına hücum etdirilər. Siçovullardan biri qabaq pəncələrilə mənim boğazlığımdan yapışmışdı. Xoşbəxtlikdən o mənə bir zərər yetirməyə macəl tapmamış, mən xəncərlə onun qarnını yırtdım. O mənim ayağım altına yıxıldı, o biri isə yoldaşının pis aqibətini görüb qaçıdı. O qaçanda, mən onun belinə bir qılinc vurdum, onun ardınca qanlı bir iz qaldı. Bu şücaətdən sonra mən nəfəsimi dərmək və özümə gəlmək üçün çarpayıda o baş-bu başa gəzisməyə başladım. Bu siçovulların hərəsi bir köpək boyda, amma daha zirek və daha qəzəbli idi. Əgər mən yatanda qılincımı açmış olsaydım, onlar yəqin ki, məni parçalayıb yeyəcəkdilər. Mən ölü siçovulun quyuğunu ölçüb gördüm ki, iki yarddan bir düymə əskikdir. Ancaq mən siçovulu çarpayıdan aşağı atmağa cürət edə bilmirdim.

Bu əhvalatdan bir az sonra xanım içəri girdi. Üstündə qan ləkələri görüb tələsik yanına gəldi və məni əlinə götürdü. Mən öldürdüğüm siçovulu göstərib, gülümseyə-gülümsəyə işaret ilə onu başa saldım ki, özüm yaralanmamışam. Xanım buna çox şad oldu. O, qulluqunu çağırıb tapşırıb kmi, siçovulu maşa ilə götürüb poncərədən eşiyə atsın, özü isə məni stolun üstünə qoydu. Onda mən qanlı qılincımı ona göstərdim, qılinci ətəyimə sildim və qınına qoydum. Ancaq mənim elə bir şeyə ehtiyacımvardı ki, onu mənim əvəzimə kimsə edə bilməzdi. Buna görə də var qüvvəmlə xanımı başa salmağa çalışırdım ki, aşağı düşmək istəyirəm. Bu arzum yerinə yetdiğindən sonra utandığımdan, daha əyani bir surətdə onu başa sala bilmədim, ancaq bunu etdim ki, barmağımla qapını göstərib, ona bir neçə dəfə baş əydim. Mehriban qadın, nohayət, çox böyük çətinliklə işin nə yerdə olduğunu bildi. O, məni əlinə alıb bağçaya apardı və orada yerə qoydu. Mən iki üz yard qədər uzaqlaşıb işaret etdim ki, o mənə baxmasın və bir ot yarpağının dalında gizlənib ehtiyacımı yerinə yetirdim.

Ümid edirəm ki, mərhəmətli oxucum onun vaxtnı bu cür təfsilatlarla aldığım üçün məni bağışlar. Bayağı və səthi düşün-



cəyə malik olanlar isə, şübhəsiz ki, bunu mənasız və yersiz hesab edəcəklər. Ancaq həqiqi filosof mənim bu sözlərimdə cəmiyyətin xeyrinə olaraq, düşünmək üçün əsas tapa bilər. Mənim həm bu, həm də başqa səyahətnamələri nəşr etdirməkdən yeganə məqsədim cəmiyyətin xeyrini düşünmək olmuşdur. Mən əsla öz biliyimi və ya üslubumu qələmə verməyə deyil, həqiqətən aşkarla çıxarılmasına cəhd etmişəm. Bu səyahət zamanı başıma gələn bütün işlər mənə o qədər derin təsir edib və yadımda elə möhkəm qalıb ki, indi bunları kağızda yazarkən, əhəmiyyətli olan hadisələrdən heç birinin üstündən keçə bilmədim. Bundan başqa, əl yazılarını bir də diqqətlə yoxladıqdan sonra, səyahətnamənin cansıxıcı və xırda-xuruşla dolu olmaması üçün bəzi əhəmiyyətsiz şəyləri pozdum; çünki haqlı olaraq bir çox soyyahları bu cəhətdən təqsirləndirirlər.

İKİNCİ FƏSİL

*Fermerin qızı. Müəllifin qonşu şəhərə, sonra isə paytaxta aparılması.
Səyahətin təfsilati.*

Bizim xanımın doqquz yaşında bir qızı vardı. Qız çox gözəl tikiş tikirdi. Gəlinciyini çox yaxşı geyindirirdi və ümumiyyətlə, öz yaşına nisbətən çox inkişaf etmişdi. O, anası ilə birlikdə öz gələcəyinin beşiyində, gecə yatmaq üçün mənə bir yataq düzəltdi. Bu beşiyi bir kiçik qutuya qoydular və qutunu tavandan asılmış bir taxtanın üstündə yerləşdirildilər ki, məni siçovullardan qorusunlar. Mən fermerin evində yaşadığım bütün müddətdə bu qutunun içində yatdım. Onların dillərini öyrənməyə başlayıb, mənə nə lazım olduğunu başa sala bildikcə, yatağım gün-gündən daha da rahat olurdu. Qız o qədər zirək idi ki, bir neçə dəfə mənim necə soyunduğumu gördükdən sonra, özü məni soyundurub-gevindirə bilirdi. Ancaq mən heç bir zaman onun xidmətlərindən həddindən artıq istifadə etməvib, özümə gevinib-soyunmağa icazə verməsini istəvirdim. O, tapılması mümkün



olan ən zərif və nazik kətandan mənə yeddi köynək və alt paltarı tikmişdi, ancaq mübaliğəsiz deyə bilərəm ki, bu kətan bizim girdən də qat-qat qalın idi. Həmişə mənim paltarımı özü yuyurdı. Qız eyni zamanda mənim müəllimim olub, öz dillərini öyrəndirdi. Barmağımla bir şeyi göstəriirdim, o da bu şeyin adını deyirdi. Bir neçə gündən sonra mən daha özümə lazımlı olan hər bir şeyi istəyə bilirdim. Qızın xasiyyəti çox gözəl idi və yaşına görə, boyu çox uca deyildi, cəmi qırx fut olardı. O, mənə *Qııldrıq* ad qoymuşdu və mənim adım da belə qalmışdı. Bu sözümüzənəsi – “adamçıq”, “cırtdan” demək idi.

Bu ölkədə başıma gələn bütün macəralardan sağ-salamat qurtarmağım üçün bu qızı minnətdaram. Mən orada olduğum bütün müddətdə, biz əsla bir-birimizdən ayrılmadıq. Mən ona *Qlyum dalklıçıım*, yəni mənim dayəm adı qoymuşdum ki,

əgər burada Qlyumdalklıçın mənə göstərdiyi qayğı və xoş rəftarını qeyd etməsəm, özümü naşükür adlanmağa layiq hesab edərdim. Mən butun varlığımla onun xəcalətindən çıxmağı arzu edirdim. Bunun əvəzində isə görünür ki, qeyri-ixtiyari olaraq, kralın ona qəzəblənməsinə bais olmuşam.

Mən orada göründükdən bir az sonra qonşular arasında belə bir şayiə yayılmışdı ki, mənim ağam çöldən təxminən spleknok (oralarda olan altı fut uzunluğunda xırdaca, qəşəng bir heyvandır) boyda, ancaq zahirən tamamilə insana bənzəyən xırdaca bir heyvan tapmışdır. Deyirdilər ki, bu heyvan insanın bütün hərəkətlərini təqlid edir. Hetta özünə məxsus bir şivə ilə danışır və yerli dildə bir neçə söz söyləməyi də öyrənmişdir. Deyirlər ki, o, iki ayağı üstə durub dik gəzir. Əl heyvanıdır, itaətkardır, çağıranda gəlir və əmr edilən hər şeyi yerinə yetirir, bədəninin quruluşu çox zərifdir, üzü isə üç yaşlı bir mülkədar qızının üzündən də ağıdır.

Mənim ağamın yaxın qonşusu və yaxşı dostu olan fermer bu deyilənlərin doğru olub-olmadığını yoxlamağa gəlmüşdi. Məni həmin saat gətirib stolun üstünə qoydular. Mən o baş-bu başa gedib-gəlir, komanda ilə qılıncımı qızından çəkir, yenə yerinə qoyur, ağamın qonağına təzim edir, onun əhvalını soruşur, onu görməkdən şad olduğumu söyləyirdim; müxtəsər, dayəmin mənə öyrətdiyi bütün işləri edirdim.

Yaşlı və gözləri zəifləşmiş bir adam olan bu fermer məni yaxşı görmək üçün, gözlüyünü taxdı. Mən ona baxanda, gül-məkdən özümü səxlaya bilmədim; çünkü onun gözləri gözlüyün arxasından iki pəncərə ardından otağa işq salan, bədr halında olan aya bənzəyirdi. Evdəkilər mənim gülməyimin səbəbini başa düşüb, gülüsdüllər. Qoca o qodər axmaq idi ki, küsüb özünü təhqir edilmiş hesab etdi.

O, xəsislikdə şöhrət qazanmışdı, bədbəxtliyimdən, onun haqqında yayılan bu şöhrət doğru çıxdı. O həmin saat mənim ağama, doğrudan da, əcaib bir məsləhət görüb, söylədi ki, məni qəribə bir şey kimi yaxın şəhərdə camaata göstərsin. Bizim ev

ilə həmin şəhər arasında yarım saatlıq, yəni iyirmi iki mil qədər bir məsafə var idi. Qoca arabir məni göstərərək, ağamın qulağına nə isə piçildamağa başlayanda mən həmin saat duyдум ki, nə isə iş xarabdır. Qorxudan mənə elə gəldi ki, deyəsən, bir neçə söz eşidib başa da düşdüm. Mənim dayəciyim Qlyumdalklıç bütün əhvalatı məharətlə anasından öyrənib, ertəsi gün səhər işin nə yerdə olduğunu mənə danışdı. Yaziq qız məni bağrına basıb, xəcalətindən və dərdindən ağlayırdı. O qorxurdu ki, qaba və yöndəmsiz adamlar mənə bir zərər yetirsinlər, onlar məni əllərinə götürsələr, yəqin ki, boğacaq və şikəst edəcəklər. O biri tərəfdən qız mənim əslən təvazökar və şərəf məsələsində həssas olduğumu bildiyindən, qorxurdu ki, mən pul ilə camaati ələndirmək üçün tamaşaaya qoymalarını özüm üçün böyük bir həqarət sayaram.

Qız dəyirdi ki, “atam və anam Qrildriqi mənə bağışlamağa söz vermişdilər. Ancaq görürəm ki, indi keçən ilki kimi etmək istəyirlər. Keçən il mənə bir quzu bağışlamışdılар, yekəlib kökələn kimi, onu qəssaba satdılار”.

Açıqca etiraf edirəm ki, bu xəbor məni, dayəm qədər narahat etmirdi. Mən möhkəm inanmışdım ki, – bu inam heç bir zaman məni tərk etmirdi – bir gün azad olacağam. Əlbəttə, xalqa tamaşaaya qoyulan bir əcaib məxluq rolunu oynamaq həqarətli bir şey idi. Ancaq mən özümü bu ölkədə tamamilə yad bir adam hesab edirdim və bu fikirdə idim ki, İngiltərəyə qayıdacaq olsam, heç kəsin məni məzəmmət etməyə haqqı ola bilməz. Hətta Böyük Britaniya kralı özü də mənim yerimdə olsayıdı, belə bir həqarətə dözməyo məcbur olardı.

Ağam öz dostunun məsləhətinə qulaq asıb, ən yaxın bazar günü məni bir qutunun içində qonşu şəhərə apardı. O, dayəciyimi də tərkino oturdub, özü ilə bərabər götürdü. Qutu hər tərəfdən bağlı idi, mənim girib-çıxmığım üçün kiçik bir qapısı və hava girmək üçün bir neçə dəliyi vardı. Qız o qədər qayğıkeş idi ki, öz gəlinciyinin çarpayısının sarınma yorğanını qutuya qoymuşdu. Mən bu yorğanın üstündə uzana bilirdim. Bununla



bərabər, yol cəmisi yarım saatlıq olsa da, məni yaman silkələyib yormuşdu. Atın hər addımı təxminən qırx futa bərabər idi. O, iri addımlar ilə yortur və onun hərəkəti firtına zamanı gəminin yırğalanmasını, onun gah dalğanın təpəsinə qalxıb, gah da sonsuz bir uçuruma enməsini xatırladırdı, yalnız atın hərəkətləri gəmiyə nisbətən daha sürətli idi. Bizim getdiyimiz yol təxminən London ilə Scent-Olbans arasındaki məsafəyə bərabərdi. Ağam həmişə qaldığı mehmanxananın qapısında atdan düşdü. Mehmanxana sahibi ilə məsləhətləşib bir *qrultruda*, yəni carçı tutdu. Bu carçı mehmanxanada tamaşaaya qoyulan əcaib bir məxluq olduğunu şəhər əhalisinə elan etməli və deməli idi ki: "bu *spleknok* insana çox bənzəyir, bir neçə söz söyləyə bilir və cürbəcür əyləncəli hərəkətlər edir".

Məni mehmanxananın, ehtimal ki, üç yüz kvadrat fut yekəliyində olan ən böyük bir otağında stolun üstündə qoydular. Dayociyim stolun ləp yanında bir kürsünün üstündə durub, məni qorumalı və mənə göstərişlər verməli idi. Basırıq olmasın deyə, ağam otağa hər dəfə otuz nəfərdən artıq adam buraxmırıldı. Qızın komandası ilə mən stolun üstündə o baş-bu başa gedib-gəlirdim, o mənə suallar verir, mən isə ona ucadan cavab verirdim. Bir neçə dəfə mən tamaşaçılara müraciətlə gah onlara hörmətimi izhar edir, gah da onları təkrar burada görmək istədiyimi söyləyirdim. Qlyumdalklıçın qədəh əvəzinə verdiyi oymağı şərabla doldurub, tamaşaçılara sağlığına içirdim. Qılıncımı çəkib İngiltərədə qılınc təlimi verən müəllimlər kimi havada oynadırdım. Dayociyim mənə bir saman çöpü verirdi və mən onunla nizə ilə oynayan kimi hərəkətlər göstərirdim. Bu sənəti mənə gəncliyimdə öyrətmışdır. Bir günün içində mənə on iki dəstə tamaşaçı baxdı və hər dəfə eyni hərəfətləri təkrar etməli oldum. Axırda bütün bunlar zəhləmi apararaq, məni çox yordu və əldən saldı. Məni görənlər, haqqında elə qəribə şeylər danışındılar ki, camaat mehmanxanaya axışmağa başlamışdı. Ağam öz mənfoətini güdərök, qızından başqa kimsəni mənə əl vurmata qoymurdu. Ehtiyat üçün tamaşaçılardan skamyaları stoldan uzaqda




qoyulmuşdu. Bununla bərabər bir məktəbli uşaq mənə findiq atdı. Findiq bizim qabaq boyda olardı. Xoşbəxtlikdən findiq mənə dəymədi, yoxsa yəqin ki, başımı yaradı. O dəcəli döyüb salondan qovdular və bu mənə çox ləzzət verdi.

Ağam şəhərə elan verdi ki, ən yaxın bazar günü məni yenə göstərəcəkdir. Bu müddətdə isə, mənim üçün daha rahat bir səyyar evcik hazırladı. Mənim buna çox ehtiyacım var idi. Birinci səyahət və səkkiz saatlıq fasiləsiz tamaşa məni lap əldən salmışdı. Zorla ayaq üstə dururdum, dilim söz tutmurdu. Dincəlib özümə gəlməyim tamam üç gün çəkdi; çünkü evdə də rahatlığım yox idi. Mənim barəmdə eşitmış olan qonşu mülkədarlar ara vermədən bu əcaib şeyi görmək üçün ağamın yanına gəlirdilər. Hər gün otuza qədər adam öz arvad-uşağı ilə gəlib mənə tamaşa edirdi. Ağam bu işdən böyük pullar qazanırdı; çünkü məni evdə göstərəndə, hər ailədən bütün bir salonun tamaşa pulunu alırdı. Beləliklə, bir neçə həftə ərzində məni şəhərə aparmadıqlarına baxmayaraq, heç dincələ bilmədim. Yalnız çərşənbə günləri, onların istirahət günü olduğundan dincəlirdim.

Ağam, ona çox mənfəət verdiyimi görüb, mənimlə krallığın bütün böyük şəhərlərini gəzməyi qərara aldı. Uzun sürəcək səyahət üçün bütün lazımlı olan şeyləri toplayıb, təsərrüfat barədə tapşırıqlarını verib, öz arvadı ilə xudahafızlaşdı və 1903-cü il avqustun 17-də, yəni mənim oraya gəlməyimdən iki ay keçəndən sonra biz bu ölkənin, demək olar ki, mərkəzindən və bizim evdən üç min mil məsafədə olan paytaxta yola düşdük. Ağam qızı Qlyumdalklıçı də tərkində oturmuşdu. Qız məni öz kəmərinə bənd olmuş bir qutunun içində, dizi üstündə tutmuşdu. O, qutunun divarlarına, orada təpiləsi mümkün olan ən yumşaq parça çəkmiş, yerinə keçə döşəmiş, gəlinciyinin çarpayısını mənim üçün qoymuş, mənim üçün alt paltar və sair lazımlı olan şeylər hazırlamış və ümumiyyətlə, rahatlığını mümkün qədər tomin etməyə çalışmışdı. Yüklərimizi gətirən bir işçi də ardımızca gəlirdi.

Ağam yolumuzun üstündə olan bütün şəhərlərdə məni nümayiş etdirdi. Bəzən o, yoldan əlli, hətta yüz mil qədər kənara



çıxb, yaxşı pul qazanmaq ümidində olduğu bir qəsəbəyə və ya adlı-sanlı adamın malikanəsinə gedirdi. Biz gündə yüz qırıq və ya yüz əlli mildən artıq yol getmirdik: çünki Qlyumdarklıç mənim qayğıma qalaraq, at üstündə getməkdən yorulduğunu söyləyib şikayətlənirdi. Mənim isteyimlə o məni təzə hava almaq və ətrafa tamaşa etmək üçün tez-tez qutudan çıxarırdı. Belə hallarda o məni bərk-bərk tuturdu ki, yixılmayı. Biz Nil və Qanq çayından qat-qat enli və dərin olan beş-altı çaydan keçdik. Yolumuzun üstüne London körpüsü yanındaki Temza kimi kiçik birce çaya da rast gəlmədik. On həftə yolda olduq. Bu müddətdə bir xeyli kəndləri və xüsusi evləri nəzərə almasaq, məni on səkkiz böyük şəhərdə nümayiş etdirdilər.

Oktyabrın 25-də biz Lorbrulqrud və ya Kainatin Fəxri adlanan paytaxta gəldik. Ağam kral sarayının yaxınlığında olan baş küçədə düşüb, mənim özümü və məharətlərimi təsvir edən elanlar buraxdı. O, eni üç və ya dörd yüz fut olan böyük bir salon kərəyələyib ora altmış fut diametri olan bir stol qoydurdu. Bu sto-

lun dövrəsinə üç fut hündürlüyündə barmaqlıq çəkdirmişdi ki, yixılmayı. Mən bu stol üzərində öz yun və hərəkətlərimi ifa etməli idim. Məni gündə on dəfə nümayiş etdirir və hamı buna heyran olub çox məmnun qalırdı. Bu zaman artıq, yerli dildə babat danişir və verilən sualları çox gözəl başa düşürdüm. Bundan başqa, hərfləri öyrənmiş və sadə cümlələri oxuya bilirdim. Bunu mənə Qlyumdarklıç evdə və yolda dərs verməklə öyrətmüşdi. O özü ilə bərabər qızlar üçün qısaca ədəb-ərkan dərsliyi olan kiçik bir kitabça götürmüdü. Bu kitabdan mənə əlifba və qiraəti öyrətmüşdi.

ÜÇUNCÜ FƏSİL

Müəllisin saraya tələb edilməsi. Kraliçanın onu fermerdən satın alıb krala təqdim etməsi. Müəllif əlahəzərət kralın böyük alımları ilə mübahisəyə girişir. Ona sarayda bina tikirlər. Kraliçanın ona böyük lütfü. O öz vətəninin şərəfini müdafiə edir. Onun kraliçanın cirtdəni ilə höcətləşməsi.

Mir neçə həftə davam edən gündəlik tamaşalar məni tamam təqətdən salmışdı. Ağam nə qədər çox pul qazanırdısa, iştahası bir o qədər artırdı. Mən tamam iştahdan düşdürüm üçün dərim sümüyümə yapmışdım. Fermer bunu görüb guman etdi ki, mən tezliklə oləcəyəm. Buna görə də mənim vəsitəmlə mümkün qədər çox pul qazanmaq qərarına gəldi. Ancaq elə bu zaman *slardral*, yəni kralın yavəri onun yanına gəlib, kraliçanı və saray xanımlarını əyləndirmək üçün mənim saraya aparılmamı tələb etdi. Bu xanımlardan bəziləri artıq məni görmüş və gözəlliyyim, ədəb-ərkanlı və əql-kəmalim barədə qəribə şayiələr yaymışdır. Həzrət kraliça və yanındakı xanımlar məni görəndə təsvir edilməz dərəcədə vəcdə geldilər. Mən diz çöküb, ülyahəzərət kraliçanın ayağını öpməyə icazə istədim, ancaq kraliça lütf edib çəçələ barmağını mənə uzatdı və mən onu iki əlimlə qucaqlayıb, böyük bir hörmətlə dodaqlarına gətirdim. O, vətənim və səyahətlərim barədə mənə bir neçə sual verdi. Mən bu

suallara qısa və aydın cavab verdim. Sonra məni sarayda saxlalar momnun olub-olmayacağımı soruşdu. Kraliçaya iki qat təzim etdim və təvazökarlıqla cavab verdim ki, mən öz ağamın qu-luyam. Əgər ixtiyarım öz əlimdə olsayıdı, bütün həyatımı məm-nuniyyətlə ülyahəzrət kraliçanın xidmətinə həsr edərdim. Onda kraliça ağamdan məni yaxşı qiymətə satmağa razi olub-olma-dığını soruşdu. Ağam məni başından rədd etmək fürsətinə çox şad oldu: çünkü mənim bircə ay da ömür edə bilməcəyimdən qorxurdu. O, min qızıl tələb etdi və bu pulu həmin saat ona ver-di-lər. İngilis puluna çevirdikdə, bu təxminən min qiney edər. Sövdələşmə qurtardıqdan sonra mən kraliçaya müraciətlə xahiş etdim ki:

“İndi mən siz ülyahəzrətin ən sadiq bir təbəəsi olmaq etibarılı, xüsusi lütfünüzü dinihməyə cəsarət edirəm. Mənim dayəciyim Qlyumdalklıç mənimlə həmişə çox mehriban və diqqətli rəftar etmişdi. O mənim vərdişlərimi çox gözəl bilir və mənə



çox yaxşı baxır. Buna görə siz ülyahəzrətdən xahiş edirəm ki, onu xidmətə götürəsiniz və o yenə də əvvəlki kimi mənim da-yəciyim və mürəbbiyəm olaraq qalsın”.

Kraliça mənim xahişimi qəbul etdi. Onun atası öz qızının sarayda işə düzəlməsinə çox şad oldu. Qlyumdalklıç özü isə şadlığını gizlədə bilmirdi. Keçmiş ağam mənə sağlıq diləyib getdi. O əlavə etdi ki, məni çox gözəl bir qulluqda qoyub gedir. Mən ona heç bir cavab verməyib, yalnız yüngülçə təzim etdim.

Kraliça mənim bu soyuq rəftarımı duydu və fermer getdi-kdən sonra bunun səbəbini soruşdu. Mən ülyahəzrət kraliçaya ətraflı cavab verməyə cürət edib dedim:

“Bu adama yalnız ona görə minnətdaram ki, mən yazıçı onun zəmisdə təsadüfən tapdıqları zaman başımı ayaqlayıb əzmədi. Ancaq fermer özünün bu lütfkarlığı müqabilində qat-qat artıq mükafat almışdır. Mənim sayəmdə o qədər pul qazanmışdır ki, varlı bir adam olmuşdur. Halbuki, mən onun evində çox pis güzəran keçirirdim. Onun mənim üçün yaratdığı güzəran şərtlərinə heç heyvan da dözə bilməzdı. O məni səhərdən axşama qədər avara adamları əyləndirməyə məcbur edirdi. Bu məni elə taqət-dən salmışdı ki, fermer ölçəyimdən qorxurdu. Yalnız buna görə, o məni belə ucuz satdı. Ancaq ümid edirəm ki, o nahaq yerə nigaran olurdu. Təbiətin zinəti, kainatın sevimliyi, öz təbəələrinin səadət mənbəyi, xalqın qüdrəti olan böyük lütfkar məli-kənin himayəsində mənimlə pis rəftar ediləcəyindən əsla qor-xum ola bilməz və şübhə etmirəm ki, tezliklə sağalacağam. Bir-cə ülyahəzrət kraliçanın hüzurunda olmağım sayəsində artıq özümü xeyli yaxşı və gümrah hiss edirəm”.

Mənim nitqimin ümumi əsas mənəsi bundan ibarət idi. Bu nitq çox nöqsanlı idi və mən bunu çox çətinliklə söleyirdim. Nitqin axırında mən burada padşah ailəsi haqqında işlədilən bəzi ifadələri də işə saldım. Bunları mənə Qlyumdalklıç öyrətmüşdi.

Kraliça mənim dili kifayət qədər yaxşı bilmədiyimə çox müllayim bir münasibət göstərdi. O mənim kimi kiçik bir məxluqun bu dərəcə zəka və dərin əql sahibi olmasına son dərəcə heyət



etdi. O məni əlinə alıb kralın kabinetinə apardı. Təkəbbürlü və sərt bir adam olan əlahəzrət padşah mənə ötəri bir nəzər salıb, kraliçadan soyuq əda ilə soruşdu ki, nə vaxtdan bəri, o, spleknoklara rəğbət göstərməyə başlamışdır. Mən kraliçanın sağ əlinin içində üzüqöylü uzanmışdım və görünür ki, padşah mənim spleknok bilmişdi. Zərif bir əqlə, şən bir səciyyəyə malik olan kraliça məni ehtiyatla yazı stolunun üstünə qoyub, öz sərgüzəştimi əlahəzrət krala danışmağımı əmr etdi. Mən bütün başıma gələnləri qısaca danışdım. İçəri girməyə icazə almış olan Qlyumdalklı mənim sözlerimi təsdiq etdi.

Kral bütün ölkədə ən alim adamlardan biri olub, gözəl fəlsəfə və xüsusən riyaziyyat təhsili almışdı. O məni diqqətlə nəzərdən keçirdi. Mənim dik gəzdiyimi görüb əvvəlcə məni ixtiraçı bir usta tərəfindən qayrılmış və içərisində saat mexanizmi olan bir oyuncaq hesab etdi. Ancaq səsimi eşidib, rabitəli və düşüncəli danışdığını görüb, heyrətini gizləyə bilmədi. O, danışdığını sözlərin bircə kəlməsinə də inanmadı. Yəqin, elə güman edirdi ki, bütün bunları mənə Qlyumdalklı və onun atası əzbərlötmişdilər ki, məni baha qiymətə satsınlar. Buna görə mənə bir neçə başqa sual verdi və hamisəna tamamilə ağıllı cavablar aldı. Mənim danışığının yeganə nöqsanı tələffüzümün pis olması və bəzi ifadələrin yönəmsizliyi idi ki, bu da dili yaxşı bilmədiyimi göstərirdi. Bundan başqa, mən saraya uyğun olmayan bir neçə sadə xalq ifadəsi işlətmışdım ki, bunları da tez-tez fermerin ailəsindən eşitmışdım. Bütün bunlar əcnəbi bir adam üçün tamamilə üzürlü sayıla bilən şeylər idi.

Bu ölkədə mənim zahirimi xeyli və diqqətlə tədqiq edib, bir-birinə zidd qərara gəldilər. Yalnız bir cəhətdən onların fikri bir idi ki, mənim kimi bir məxluq təbiətin normal qaybiliyyətinə malik deyiləm: sürətlə qaça bilmirəm, ağaca dırmaşmağı bacar-mırəm, yerdə yuva qaza bilmirəm. Alımlər mənim dişlərimi diqqətlə yoxlayıb, bu qərara gəldilər ki, mən qidanı necə əldə edirəm; çünki dördayaqlı heyvanların çoxu məndən güclüdür, çöl sıçanları və sair xırda heyvanlar isə çox zirək və cəlddirler.

Əvvəlcə bu fikrə gəldilər ki, mən ilbiz və cürbəcür həşərat yeyib dolanıram, ancaq bir çox elmi müzakirə və mübahisələrdən sonra bu fikir rədd edildi.

Bu alımlardan biri bu fikrə gəldi ki, mən yalnız rüşeym həlində qalmışam və ya vaxtından əvvəl doğulmuşam. Ancaq iki nəfər başqa alim bu fikri rədd edib göstərdi ki, bədənimin bütün üzvləri yaxşı inkişaf etmişdir və xeyli yaşım var. Zərrəbinlə yaxşıca görə bildikləri saqqalıım bunu sübut edir. Onlar məni sadəcə olaraq, boyca inkişaf etmiş bir cırtdan da hesab edə bilmirdilər; cünki mən çox kiçik idim. Ölkədə ən kiçik boylu və kraliçanın sevimli cırtdanı olan adamın boyu otuz fut idi.

Xeyli mübahisədən sonra onlar yekdilliklə bu qərara gəldilər ki, mən *relyum skolkatsdan* başqa bir şey deyiləm, bunun hərfi tərcüməsi lusus nature, yeni təbiətin əyləncəsi deməkdir. Bu qədər tamamilə müasir Avropa fəlsəfəsi ruhundadır. Məlum olduğu kimi, bizim filosoflar təbiəti tədqiq edərkən, rast gəldikləri bütün çətinlikləri bu əcaib, lakin az anlaşılan hadisə ilə izah edirlər, şübhəsiz ki, bəşəriyyət zəkasının böyük tərəqqisi bununla izah edilir*.

Mən bu ağıllı qərarı dinlədikdən sonra bir neçə söz söyləməyə icazə istədim. Krala müraciətlə əlahəzrəti inandırmağa çalışdım ki, mənim gəldiyim ölkədə mən boyda olan milyonlarla insan yaşayır. Orada bütün heyvanlar, ağaclar, evlər buradakı heyvanlara, ağaclarla, evlərə görə eyni nisbətdə kiçikdirlər. Buna görə də öz ölkəmdə mən əlahəzrətin bir təbəəsi kimi özümü qorumağı və özümə qida tapmağı bacarıram. Buna görə də, cənab alımların bütün dəlilləri əsassızdır.

Bunun müqabilində onlar istehzalı bir təbəssümle cavab verdiłər ki, fermer mənə çox yaxşı dərs vermişdir. Bütün bu alımlardan xeyli ağıllı bir adam olan kral alımları buraxıb fermerin dalınca adam göndərdi. Xoşbəxtlikdən o həlo şəhərdən çıxıb getməmişdi. Əlahəzrət əvvəlcə fermeri tək dindirib, sonra onu mənimlə və qız ilə üzləşdirərək, bu fikrə gəlməyə başladı ki, dediklərimin hamısı həqiqətə yaxındır. O öz arzusunu bildirib, kra-



liçaya tapşırıdı ki, məndən yaxşı muğayat olun. Qlyumdarklıçın mənim yanımda qalmasına razı oldu; çünki ilk baxışdan bizim bir-birimizə isinişmiş olduğumuzu gördü. Qız üçün sarayda otaq ayrılmışdı, onun tərbiyəsilə məşğul olmaq üçün mürəbbi, geyin-dirib-soyundurmaq üçün qaravaş və başqa işlərlə məşğul olmaq üçün iki quluqçu vermişdilər. Ancaq mənə baxmaq isə tamamilə Qlyumdarklıç tapşırılmışdı.


Kraliça saray dülgerinə əmr etdi ki, mənə yataqxana ola biləcək bir qutu qayırsın. Bu dülger gözəl bir usta idi, o mənim göstərişimlə üç həftənin içində uzunu və eni on altı fut, hündürlüyü on iki fut olan bir taxta otaq qayırdı. Londonda qurulan bütün adı yataq otaqları kimi, bu otağın da pəncərə və qapıları açılıb-örtülürdü və içərisində iki dolab vardı. Tavanı elə qayrılmışdı ki, onu açıb-örtmək mümkündü. Beləliklə, Qlyumdarklıç hər gün otağın havasını dəyişdirir və silib-süpürdü.

Kraliçanın mebel ustası mənə gözəl bir çarpayı qayırmışdı. Dayəciyim hər səhər onu havaya çıxarar, öz əliyle səliqəyə salır və axşam getirib yerinə qoyurdu. Zərif oyuncaqlar qayıran başqa bir usta fil dişinə bənzər xüsusi bir materialdan mənə söykənəcəyi və dirsəklərimi qoymaq üçün yeri olan iki kürsü, iki stol və kamod qayırdı. Otağın bütün divarlarına, döşəməsinə və səqfinə keçə vurulmuşdu ki, mənziliyi bir yerdən başqa bir yere aparanda, bədbəxtlik üz verməsin və arabada aparanda az silkələnsin.

Otağımı siçovul və siçanlardan qorumaq üçün, qapılara qıfil qayrılmاسını xahiş etdim. Xeyli çalışdıqdan sonra çilingər, nəhayət, bu ölkədə misli görünməmiş on küçük bir qıfil qayırdı ki, mən bundan böyüyüni yalnız bircə dəfə İngiltərədə, bir varlı evinin darvazasında görmüşdüm. Açıarı Qlyumdarklıçın itirə biləcəyindən qorxub, həmişə öz cibimdə gəzdirirdim.

Kraliça mənə tapılması mümkün olan ən zərif ipəkdən paltar tikilməsini əmr etdi. Amma bu parça ingilis yorğanlarından qalın idi və mən buna öyrəşincəyə qədər xeyli əziyyət çəkdir. Paltar bir az İran, bir az Çin modasına bənzəyən yerli modada tikilmişdi, çox sadə və abırlı idi.

Kraliça yanımda olmayı o qədər xoşlayırdı ki, mənsiz heç vaxt nahar etmirdi. Mənim balaca stolumu və stulumu ülyahəzrət kraliçanın stolunun üstünə, onun sol dirsəyinin yanına qoyurdular. Qlyumdarklıç bir kürsünün üstündə, yanımda dururdu. O mənə nəzarət yetirir və kömək edirdi. Mənim gümüşdən qayrılmış nimçə, boşqab və sair qab-qacaqdan ibarət tamam bir servizim var idi. Kraliçanın qab-qacağına nisbətən bunlar Londonun oyuncaq mağazalarında gördüyüüm oyuncaq servizlərinə bənzəyirdi. Dayəciyim bu qab-qacağı gümüş qutunun içində cibində gəzdirirdi. Yemək zamanı lazımlı olan şeyləri mənim stolunun üstünə qoyur, yeməkdən sonra isə yuyub təmizləyirdi. Kraliçadan başqa onunla bu süfrədə iki şahzadə qızı yemək yeyirdi. Böyükünün on altı yaşı var, kiçik isə on üç yaş bir aylıq idi. Ülyahəzrət kraliça adəti üzrə özü mənim nimçəmə bir parça mal eti qoyardı və onu özüm doğradım. Mənim yeməyimo və azacıq payıma tamaşa etmək ona böyük ləzzət verirdi. Kraliça özü isə birdəfəyə ağızına elə iri ət parçası qoyurdu ki, bunun bircəsi bir düjün ingilis fermerini doydurardı.



Əvvəllər mən onun yeməyinə iyrənmədən baxa bilməzdim. Bizim hind toyuğunun qanadından on dəfə böyük olan torağay qanadını sümüklərilə çeynəyib yeyir və hər dəfə bizim on iki penin ağırlığında olan iki qalac boyda çörək dişləyirdi. Birdəfəyə tutumu bizim çəllək qədər olan bir qızıl qədəhlə şərab içirdi. Onun yemək biçaqları bizim dəryazımızdan iki dəfə böyük idi. Qaşiq və çəngəllər də eyni nisbətdə böyük idi. Bir dəfə Qlyumdarklıç bir yerə yiğilmiş on-on iki dənə belə yekə biçaq və çəngəli göstərmək üçün məni yemək otağına apardı. Mənə elə gəlir ki, belə dehşətli bir mənzərəni heç bir zaman görməmişəm.

Hər çərşənbə günü (çərşənbə burada bayram günü hesab olunur) kral, kraliça və uşaqları əlahəzrət kralın otağında bir yerdə yemək yeyirdilər. Belə hallarda mənim stol və stulumu əlahəzrət kralın sol tərəfində qoyurdular, o da məni çox xoşlayır və əzizləyirdi.

Padşah mənimlə məmnuniyyətlə söhbət edirdi. O, Avropa barədə, oradakı adətlər, din, qanunlar və maarif barədə məndən ətraflı soruşur və mən ona bacardığım qədər müfəssəl məlumat verirdim. Kral aydın fikir və düzgün mühakimə sahibi idi. Ona verdiyim məlumat barədə çox dərin və incə mülahizələr söyləyirdi. Ancaq bir dəfə kral dözə bilmədi. Mən ona öz əziz vətənim barədə, bizim ticarət, quru və dəniz müharibələri, dini nüfəq və siyasi partiyalar haqqında uzun və şövqlə danışirdim. Kral dikkətə dincəyirdi, ancaq axırdı ondakı mövhumatçılıq dili gəldi. O məni sağ əlinə alıb, sol əliylə tumarlayaraq, ucadan gülə-gülə mənim kim: viqlərdən və ya torilərdən olduğumu soruşdu. Sonra kral, oradaca əlində "Monarx" adlı ingilis gəmisinin ən uca doru boyda ağ bir əsa tutub durmuş birinci vəzirinə müraaciətlə, mənim kimi xirdaca həşəratın da insanlıq iddiasına düşdüyündən, insan əzəmətinin nə qədər kiçildiyini söylədi. O əlavə etdi: "Mərc tuturam ki, bu məxluqların rütbə və ordenləri də vardır, onlar xirdaca yuvalar düzəldib, adlarını da ev və şəhər qoyurlar, onlar bəzənib-düzənib, seyrə çıxır, sevişir, vuruşur, mübahisə, hiyləgərlik və xəyanət edirlər".



Bu barədə o xeyli danışdı, qəzəbimdən rəng alıb-rəng verirdim. Mənim elm və incəsənət mənbəyi, vuruşmalarda qalib gələn, Fransanın qənimi, Avropanın ədalət məhkəməsi, xeyir-xahlıq və dindarlıq məkanı, kainatın fəxri və qıtbə etdiyi bir diyar olan əziz vətənim barədə bu istehzalı sözləri eşidərkən, qəzəbdən danım bevnimə vururdu.

Ancaq dərindən düşünüb, özümün təhqir edilib-edilmədiyimə şübhələnməyə başladım, həm də elə bir vəziyyətdə idim ki, təhqirə təhqirlə cavab verə bilməzdim. Bəlkə də, burada olduğum bir neçə ay ərzində yerli əhalinin zahiri görkəminə və danışqlarına alışmışdım. Bundan əlavə, ətrafda olan bütün şeylər bu adamların nəhəng boylarına uyğun idi. Yavaş-yavaş daha onlardan qorxmurdum. Mənə elə gəlirdi ki, əyinlərinə bəzək-düzəkli bayram paltarları geyinib vüqarla gəzişən, bir-birinə təzim edən və boş-boş danışan ingilis lordları və xanımları arasındayam. Sözün düzü, kral və əyanların mənə baxıb güldükleri kimi, mən özüm də onlara gülmək ehtiyacı duyurdum. Bir dəfə kraliça məni bədənnüma güzgünün qabağına apardıqda və ikimizin şəkli boy-a-boy aynaya düşdükdə, öz-özümə baxıb gülümseməkdən özümü saxlaya bilmədim. Bu ziddiyyətdən daha gülünc bir şey ola bilməzdi. Hərdən mənə elə gəlirdi ki, guya onlar nəhəng deyil, mən özüm bir neçə qat kiçilmişəm.


Məni hamidan artıq kraliçanın cırdanı açıqlandırıv və təhqir edirdi. Onun boyu otuz futdan uca deyildi və mən gəlməmişdən əvvəl bu ölkədə ən kiçik boylu adam sayılırdı. Təəccübülu deyil ki, özündən bir neçə qat kiçik boylu bir adam gördüyündən, o lovgalanmışdı və kraliçanın giriş otağında rastlaşıqdə, məni təkəbbür və həyasızlıqla süzürdü.

Mən stol üzərində durub əyanlarla söhbət etdikdə, o mənim boyum və görünüşüm barədə zəhərli sözlər atmaq fürsətini əlindən vermirdi. Bunun müqabilində mən onu öz qardaşım addalandırıv və ya tekbatək vuruşmağa çağırır, müxtəsər, saray xidmətçiləri arasında qəbul edilmiş bütün hiylələri işə salırdım.

Bir dəfə bu kinli küçük yemək vaxtı mənim bir sözümdən elə qəzəbləndi ki, ülyahəzrət kraliçanın stulunun dirsək qoyulan yerinə dırmaşıb, mənim belimdən yapışdı və gümüş qaymaq qabının içini atdı. Mən başı üstə qaymanın içini düşdüm. Xoşbəxtlikdən yaxşı üzə bilirdim. Yoxsa halim pis olacaqdı. Bu zaman Qlyumdalklıç otağın o biri başında idi. Kraliça isə özünü elə itirmişdi ki, mənə kömək edə bilmədi. Axırda dayəciyim qaçaraq geldi və məni qabdan çıxartdı. Ancaq qarnıma iki pint

qədər qaymaq getmişdi. Məni yatağa uzatdılar. Xoşbəxtlikdən axırı yaxşılıqla qurtardı. Ancaq paltarım xarab olduğundan onu tullamalı olduq. Cırdanı isə bərk döydülər, məni içinə yıldızı qabdakı qaymağı içməyə məcbur etdilər. O vaxtdan, cırdan həmişəlik olaraq kraliçanın gözündən düşdü. Bir müddət sonra kraliça onu bir əyan xanımına bağışladı və onu bir daha görmədim. Mən buna çox şad oldum. Bu kinli eybəcərin başıma daha nələr getirə biləcəyini söyləmək çətindir.

Hələ əvvəllər də o mənimlə qaba zarafat etmişdi. Bir dəfə yemək zamanı kraliça buludan bir ilikli sümük götürüb boşqaba qoyaraq, içindən iliyini çıxarmış və onu yenə yerinə qoymuşdu. Cırdan Qlyumdalklıçın bufetə getməsindən istifadə edib, dayəmin yemək zamanı həmişə üstündə durub, mənə nəzarət etdiyi kürsüyə sıçramış, iki əli ilə məni götürərək, ayaqlarımı bir-birinə sıxmış və qurşaqdan yuxarıya qədər boş sümüyüñ içini soxmuşdu. Köməyə çağırmaq mənə həqarətli görünmüvəvvar, aradan bir dəqiqəyə qədər keçəndən sonra, bu dəcəlliyyi görüb,





məni sümüyün içindən çıxarmışdılar. Görünür, mən çox gülməli görünürümüşəm. Sarayda isə xörək nadir hallarda verilirdi. Yalnız buna görədir ki, ayaqlarım yanmamış, ancaq corablarımıla şalvarım pis kökə düşmüşdü. Kralıça məni bu kökdə gördükdə, gülmeyini saxlaya bilməmişdisə də, ancaq buna baxmayaraq, cırdana bərk acığı tutmuşdu. Mənim ona tərəfdar çıxmağım, onu qovulmaqdan qurtarmışdı.

Kralıça tez-tez mənim qorxaqlığımı gülür və həmvətənlərimin də belə qorxaq olub-olmadıqlarını soruşurdu. Kralıçanın belə istehzasına aşağıdakı vəziyyət səbəb olmuşdu. Yayda burada yaman çox milçək olur. Hərəsi iri torağay boyda olan bu murdar həşərat, yemək vaxtı məni bir dəqiqə də rahat qoymurdu. Onlar bəzən yeməyimin üstünə qonur, öz iyrənc nəcislərini və ya yumurtalarını tökürdülər ki, bunları mən adicə gözlə aydın gördürüm. Bəzən milçəklər alnıma və ya burnuma qonub elə dişləyirdilər ki, qan çıxırı. Onlar yaman pis qoxuyurdu. Mən onların avaqlarında bir növ vəvisdan kimi mave gördüm

ki, bizim təbiət alımlarının sözlerinə görə, milçəklər bunun sayəsində tavanda da sərbəstcə gəzirlər. Bu murdar həşəratdan qorunmaq mənim üçün xeyli əziyyətli bir iş idi. Cırdanın ən çox sevdiyi əyləncə bu idi ki, bizim məktəblilər kimi o da, ovcuna bir neçə milçək doldurub, kralıcanı güldürmək və məni qorxutmaq üçün onları gözlənilmədən mənim üzümə atıldı. Mənim milçəklərdən qorunmaq üçün yeganə müdafiə silahım kiçik xəncərim id; onlar mənə yaxın uçuqları zaman, mən xəncərimlə vurub onları parçalayırdım. Mənim bu əvvəlciliyimə hamı heyran qalırdı.

Hava yaxşı olanda, Qlyumdarklıç hər səhər təmiz hava almaq üçün mənim qutumu pəncərənin içində qoyardı. Yeri gəlmışkən bunu da deyim ki, bizim İngiltərədə quş qəfəslərini pəncərədən bayırda asdıqları kimi, mənim qutumun da bayırdan asılmasına əsla razı olmurdu. Yadimdadır ki, bir səhər dayəciyim qutumu pəncərəyə qoyub harasa getmişdi. Mən pəncərəni açdım. Stol arxasına oturub, bir parça şirin qoğaldan ibarət olan səhər yeməyinə başladım. Birdən, şirin qoxu duymuş iyirmiyə qədər ari



otağıma doluşdu. Otağa elə bir vizilti düşdü ki, elə bil iyirmi tütək birdən çalındı. Arılardan bir qismi qoğalımın üstünə qonub onu parçalayır, bir qismi isə başımın üstündə hərlənib, viziltiləri ilə qulaqlarımı batırır, neşterləri ilə canıma yaman qorxu salırdı. Bununla bərabər mən xəncərimi çəkib, cürətələ onlara hücum etdim. Dördünü öldürdüm, qalanları isə uçub getdilər və mən həmin saat pəncərəni örtdim. Bu arılardan hər biri kəklik boyda idi. Mən öldürdüyüm arıların neşterlərini çıxartdım, bunlar bir yarım düymə uzunluğunda olub, iynə kimi iti idi. Bütün dörd neşteri diqqətlə qoruyurdum, sonra bunları başqa nadir şeylərlə bərabər Avropada camaata göstərdim. İngiltərəyə qayıtdıqdan sonra mən bunlardan üçünü Qreşemkollecə verdim. Dördüncüünü isə özüm üçün saxladım.

DÖRDÜNCÜ FƏSİL

Ölkənin təsviri. Müəllifin coğrafiya xəritələrini düzəltmək təklifi. Kral sarayı. Paytaxt haqqında bir neçə söz. Müəllifin səyahətə çıxmazı. Baş ibadətgahın təsviri.

Indi mən ölkəni, daha doğrusu, onun səyahətlərim zamanı gördüğüm hissəsini – krallığın paytaxtı olan Lorbrulqrudun təxminən iki min mil qədər ətrafinı təsvir etmək istəyirəm. Bu səyahətlərə mən kraliçaya yol yoldaşlığı etdiyim zaman çıxmışam. O isə heç bir zaman paytaxtdan, bundan artıq uzağa getməz, həttə kralı müşayiət edərkən də, bundan o yana ayaq basmaz, durub əlahəzretin qayıtmamasını gözlərdi. Bu padşahın ölkəsinin uzunu altı min, eni isə üç mindən beş min milə qədərdir. Buradan bu nəticəyə gəlirəm ki, bizim Avropa coğrafiyasınınları Yaponiya ilə Kaliforniya arasında başdan-başa okean olduğunu güman edirkən, çox böyük səhv edirlər*. Mən həmişə bu fikirdə olmuşam ki, burada Böyük Tatarstan qitəsinə eks olan mütləq bir qitə mövcud olmadıdır. Məncə onlar öz xəritələrini

düzəltməli və bu böyük ölkəni oraya daxil etməlidirlər. Mən onlara hər cəhətdən həvəslə kömək edərəm.

Təsvir etdiyim krallıq şimal-şərq tərəfində otuz mil qədər ucalıqda dağ silsiləsi olan bir yarımadadır. Bu dağ silsiləsi təmamilə keçilməzdür; çünkü bu dalğaların təpələri fealiyyətdə olan vulkanlardan ibarətdir. Ən böyük alımlar dağların o tayında kimlər yaşadığını və orada yaşamaq mümkün olub-olmadığını bilmirlər. Qalan üç tərəfdən yarımdanı okean əhatə edir. Ancaq bütün krallıqda bircə rahat liman da yoxdur. Dənizə tökülen çayların sahilləri başdan-başa iti qayalıqdır. Qayaların arasında həmişə coşqın dalğalar hökm sürür. Müxtəsər, sahilə həttə ən kiçik qayıqlar da yanala bilməz. Ancaq geniş çaylar gəmilərlə və gözəl balıqlarla doludur. Dəniz balığını isə onlar tək-tək hallarda tuturlar, çünkü bu balıqlar da Avropada olduğu böyüklükdədir. Yəni onlar üçün çox xirdadır.

Oxucu görür ki, təbiət belə fövqəladə böyüklükdə heyvan və bitkilər yaradarkən, onları yalnız bir qitəyə yaymışdır. Bu hadisənin səbəblorunu axtarıb tapmağı bizim filosofların öhdəsinə buraxıram. Ancaq bəzən firtına balinaları sahil qayalarının üstünə atır, yerlilər bunları tutur və iştaha ilə yeyirlər. Mən bir dəfə iri bir balina gördüm, bunu bir adam ciyində zorla aparırdı. Bəzən onları qəribə bir şey kimi səbətə qoyub Lorbrulqruda götürirlər. Bir dəfə mən kralın süfrəsində nəhəng bir balina gördüm, onu nadir bir yemək kimi süfrəyə qoymuşdular, ancaq mən bu yeməyin krala xoş gəldiyini sezmişəm. Mənə elə gəlir ki, o, balina cinsindən olan bu nəhəngdən iyrənirdi.

Ölkədə əhali sıxdır. Burada əlli bir böyük şəhər, dövrəsi hasarlı yüzə qədər qala və çozlu kənd vardır. Oxucuların marağını təmin etmək üçün Lorbrulqrudu təsvir etmək kifayətdir. Şəhər, çayın hər iki sahilində salınmışdır ki, bu çay onu təxminən bir-birinə bərabər iki hissəyə bölür. Bu şəhərdə səksən mindən çox ev və altı yüz minə qədər əhali var. Şəhərin uzunu üç *qlyun-qlyun-qlyunq* (təxminən əlli dörd ingilis mili), eni isə iki yarım *qlyunqlyunqdur*. Mən özüm bunu, kralın əmri ilə tərtib



edilmiş və qəsdən mənim üçün yere sərilmiş yüz kvadrat fut ölçüdə olan bir plan üzrə öldüm. Çəkmələrimi soyunub planın üstünə çıxaraq, onun diametrini və dövrəsini bir neçə dəfə addı-mımla öldüm. Bundan sonra miqyas üzrə şəhərin ölçüsünü asanlıqla təyin etdim.

Kral sarayı yeddi mil sahə tutan qarماqırışq binalardan ibarətdir. Mərasim salonlarının çoxunun hündürlüyü iki yüz qırıq fut olub, eni və uzunu da bu nisbətdədir.

Mənə və dayəciyimə bir kareta verilmişdi. Qlyumdalklıç, mürəbbiyəsi ilə birlikdə tez-tez şəhərə tamaşa və ya bazarlıq

etməyə gedərdi. Mən də həmişə öz qutumun içində oturub, bu gəzintilərdə iştirak edərdim. Öz xahişimlə məni qız tez-tez qutudan çıxarıb, əlində tutardı ki, küçələrdən keçdiyimiz zaman evlərə və adamlara rahat-rahat tamaşa edə bilim. Mənə elə gəlir ki, bizim kareta Vestminster-Holldan¹ kiçik deyildi, ancaq ondan alçaq idi. Bir dəfə mürəbbiyə sürücүyə əmr etdi ki, dükənlərin qarşısında dursun. Bu fürsətdən istifadə edərək, diləncilər kərtətanın ətrafına toplaşdırılar. Bir avropalı olmaq etibarilə, bu mənim üçün görünməmiş bir mənzərə idi. Diləncilər arasında olan bir qadının döşündə elə yaralar vardı ki, mən asanlıqla onların içində girib, bir mağarada olduğu kimi gizlənə bilərdim. Başqa bir diləncinin boynunda beş tay yun yekəliyində bir şiş vardı. Uçuncunun ayaqları taxtadan idi, bunların hər birinin ucalığı iyirmi fut olardı. Ancaq hamidən iyrənc şey, onların palтарlarında gəzişən bitlər idi. Mən adı gözə tufeylilərin ayaqlarını, mikroskopda Avropa bitlərinin ayaqlarını gördüyüümüzdən daha yaxşı görürdüm, xortumlarını da aydın gördüm. Bitlər xortumları ilə həmin bədbəxtlərin dərilərində donuz kimi eşələnirdi. Mən belə heyvanlara ömrümədə ilk dəfə idi ki, rast gelirdim. Bu bitlərin görkəmi üreyimi bulandırırdısa da, onların birini böyük bir maraqla yarib tədqiq edərdim. Amma cərrahlıq alətlərim yox idi, bədbəxtlikdən onlar gəmidə qalmışdı.

İçində yaşadığım böyük qutu səyahət üçün çox narahat idi. O, Qlyumdalklıçın dizi üstünə zorla yerləşir və karetada da xeyli ter tuturdu. Buna görə kraliça bir qədər kiçiyini, yəni uzunu iki futa qədər olan bir yol qutusu qayırmağı sıfariş etdi. Bu ikinci qutunu mənim göstərişimlə yenə həmin usta qayırırdı. Qutu kvadrat şəklində olub, üç divardan pəncərə açılmışdı. Yolda hər cür xoşagelməz təsadüflərdən qorunmaq üçün pəncərələrin önündə bayırdan dəmir məftillər çəkilmişdi. Bütöv olan dördüncü divara bayırdan iki möhkəm halqa vurulmuşdu. Mən at üstə gəzmək istədiyim zaman, atlı qayışımı bu halqalara keçirib qutunu öz

¹ Vestminster-Holl – Londonda ali möhkəmənin iclas salonudur.

belinə bənd edərdi. Bu vəzifəni həmişə etibar etdiyim sadiq və təcrübəli bir xidmətçi yerinə yetirərdi. Mən belə gəzintilərə tez-tez çıxardım. Bəzən mən kral və kralıcanı səyahətləri zamanı müşayiət edər, bəzən də parklara və bağlara tamaşaya gedər, çox vaxt isə saray xanımlarının və nazirlərin ziyarətində olardım. Qeyd etmək lazımdır ki, çox qısa bir müddətdə mən ən yüksək rütbəli əyanlarla tanış oldum. Onlar hamısı mənə çox böyük hörmət edirdilər, əlbəttə, bu mənim şəxsi ləyaqətimdən çox, əlahəzər kral və kralıcanın lütfünə nail olduğum üçün idi.

Uzaq səyahətlərə çıxdığımız zaman kareta məni yorduqda, at üstündə gedən xidmətçi mənim qutumu kəmərinə bənd edib, onu qarşısında bir yastığın üzünə qoyardı. Beləliklə, mən pəncə-rədən ətrafa tamaşa edə bilirdim. Qutunun içində mənim səfər yatacağım, tavandan asılmış yelləncəyim, at və kareta hərəkət etdiyi zaman aşmamaq üçün yerə bənd edilmiş bir stol və iki stalum vardi. Köhnə bir dənizçi oldudum üçün, yoldakı silklənmə – bəzən çox şiddətli olsa da – məni bir o qədər də narahat etmirdi.

Hər dəfə şəhərə tamaşa etmək istədikdə, mən öz yol kabinetinə girərdim. Qlyumdarklıç onu öz dizi üstə qoyub, açıq təxtrəvana oturardı və bu ölkədəki adət üzrə təxtrəvanı dörd adam, kralıcanın iki nökerinin müşayiətilə aparardı. Mənim barəmdə kifayət qədər eşitmış camaat həmişə təxtrəvanın ətrafinə yiğisərdi. Onda qız bizi aparanları dayandırıb, məni elində yuxarı qaldıradı ki, maraqlananlar rahat görə bilsinlər.

Mən baş ibadətgahı və xüsusən onun üstündə ucalan və bütün krallıqda ən hündür sayılan qülləni çox görmək istəyirdim. Nəhayət, bir dəfə dayəciyim mənimlə birlikdə onun lap təpəsinə çıxdı. Ancaq, açıqca etiraf edirəm ki, mən evə məyus qayıtdım. Qüllənin özülündən təpəsinə qədər, hündürlüyü üç min futdan artıq deyildi. Avropalı ilə yerli adamlın boyu arasındaki fərqi nəzərə alıqda bu ucalıq çox da təəccüblü bir şey deyildi. Əlbəttə, ciddi desək, her iki qülləni tikən adamların boyuna nisbətən bu qüllə Solsberi kilsəsinin zəng qülləsindən xeyli alçaqdır*.



Lakin bu qədər minnətdar olduğum bir millətin istedadını əsla kiçitmək istəmirəm. Buna görə, məmnuniyyətlə söyləyirəm ki, bu qüllə nisbətən alçaq olsa da, onun müstəsna gözəlliyi və möhkəmliyi diqqətəşəyandır. Onda təxminən yüz fut qalınlığında olan divarları yonulmuş daşdan tikilmişdir. Bu daşlardan hər biri qırıq kub futa bərabərdir. Divarlardakı tağların içində allahların və imperatorların təbii böyüklikdən artıq olan mərmər heykəlleri ucalır. Qüllənin yanında olan zibilliyə heykəllərdən birinin sınmış çəçələ barmağı düşmüdü. Mən onu ölçüb gördüm ki, uzunluğu dörd fut bir düymədir. Qlyumdalklıç bu qırıntıni əl yaylığına büküb cibinə qoydu. Bütün başqa uşaqlar kimi o da əyləncəli şeyləri xoşlayır və böyük həvəslə toplayırdı.

Kralın mətbəxi altı yüz fut ucalıqda tağları olan, doğrudan da, əzəmetli bir binadır. Onun baş ocağının eni müqəddəs Pavel kilsəsinin günbəzindən* yalnız onca addım azdır; bu günbəzi mən İngiltərəyə qayıtdıqdan sonra qəsdən ölçüdüm. Ancaq elə bilirom ki, bu mətbəxdəki raşperləri¹, hədsiz dərəcədə yekə olan güvecləri, qazanları və sair nəhəng qab-qacağı təsvir etsəm, heç kəs sözlerimə inanmaz. Amansız tənqidçilər yəqin güman edəcəklər ki, bütün səyyahlar kimi mən də bir qədər mübaliğə edirəm. Ancaq, eyni zamanda qorxuram ki, mübaliğə töhmətin-dən çəkinməyə çalışarkən, başqa bir ifrata varım. Ehtimal ki, bu qeydlərim bir zaman Brobdinqneq dilinə (Brobdinqneq bu krallığın adıdır) tərcümə ediləcəkdir. Mən heç istəməzdim ki, kral və onun təbəələri, onların ölkəsi haqqında yanlış və kiçildilmiş şəkildə məlumat verdiyim üçün məndən inciməyə haqları olsun.

Əlahəzrət kralın tövlələrindəki atların sayı altı yüzdən artıq olmur. Onların boyu əlli dörrdən altmış futa qədərdir. Təntənəli mərasim zamanı kralı beş yüz atlıdan ibarət qvardiya müşayiət edir. Uzun zaman mənə elə gəlirdi ki, bundan daha dəbdəbəli və əzəmetli bir mənzərə ola bilməz. Ancaq kral ordusunu tam hərbi nizam halında gördüğüm zaman, bu fikrimi dəyişməli oldum.

¹ Raşper – ət qovrulan qab

BEŞİNCİ FƏSİL

Müəllifin başına gələn müxtəlif macəralar. Onun dənizçilik məharətini nümayiş etdirməsi.

Dər boyuma görə başıma cürbəcür gülməli və kədərlə macəralar gəlməsəydi, mənim buradaki həyatım çox xoşbəxt sayıla bilərdi. Bu macəralardan bəzilərini oxuculara nəql etməyi münasib bilirəm.

Qlyumdalklıç məni tez-tez səfər qutusunun içində sarayın bağçasına çıxarırdı. Bəzən o, məni qutudan götürüb əlində tutur və ya yerə qoyurdu. Bir dəfə hələ kralıcanın cırtdanı sarayda yaşıdığı zamanlarda, o da bizim ardımızca bağa gəldi. Dayəciyim kiçik alma ağacları yanında məni yerə düşürtdü. Cırtdan da orada durmuşdu. Bunu görəndə, özümü saxlaya bilməyib zarafatla dedim ki, ağaclar da cırtdanla bir boydadır. Bunun əvəzində kinli təlxək, mən bir ağacın altından keçəndə fırsat tapıb, onu silkələdi, hərəsi bir çellək boyda olan ona qədər alma başıma töküldü, onlardan biri belimə düşüb məni yerə yıxıdı. Üzüquylu yerə sərildim. Xoşbəxtlikdən heç yerim zədələnmədi. Cırtdan bu dəcəlliyi üçün cəza almadı. Ona əvvəlcə mən özüm sataşdığımdan, bağışlanması üçün çalışdım.

Bir dəfə de Qlyumdalklıç öz mürəbbiyəsi ilə harasa gedib, moni bağın çəmənliyində tək qoymuşdu. Birdən dəhşətli dolu yağmağa başladı, həmin saat yerə sərildim və hərəsi tennis topu boyda olan dolular məni o ki var döyəclədi. Böyük bir çətinliklə iməkleyə-iməkleyə kolların dibinə gəlib gizləndim. Ancaq dolu məni elə əzişdirmişdi ki, on gün yatmalı oldum. Burada təecübəli bir şey yoxdur; çünkü buradakı dolu bizim Avropada olan dolulardan min sekkiz yüz dəfə böyükdür. Mən bunu təcrübə əsasında təsdiq edə bilərəm; çünkü maraqlandığımdan, oradakı dolu dənələrini ölçmüş və çəkmişdim.

Həmin o bağçada mənim başıma daha təhlükəli başqa bir iş gəlməmişdi. Mən çox zaman düşüncə və xatirələrimə dalmaq üçün




tək qalmaq istəyirdim. Belə hallarda dayəmdən baxmaq üçün tək qalmaq istəyirdim. Belə hallarda dayəmdən bağçanın sakit və təhlükəsiz bir guşəsində məni tək buraxmasını xahiş edərdim. Bir dəfə Qlyumdalklıç məni bağçaya aparmışdı, orada məni tam sərbəst buraxıb, mürəbbiyəsi və başqa tanış xanımlarla bağın başqa bir guşəsinə getmişdi, oradan mənim səsimi eşidə bilməzdidi. Dayəm yanında olmadığı zaman, bağbanlardan birinin ov tulası təsadüfen bağa girib, uzandığım yerin yanından keçirdi. Tula mənim iyimi duydü. Üstümə yüyürdü. Məni dişinə alıb sahibinin yanına apardı və quyrugunu bulaya-bulaya məni yavaşça yerə qoydu. Xoşbəxtlikdən tula yaxşı öyrədilmiş olduğundan, məni elə ehtiyatla apardı ki, nə bədənimi yaraladı, nə də paltarımı cirdi. Yaziq bağban məni çox yaxşı tanıyırıdı və yaman qorxuya düşmüştü. O, məni ehmalca iki əliylə qaldırıb, özümü necə hiss etdiyimi soruşdu. Bu gözlənilməz hadisədən özümü elə itirmişdim ki, dilim tutulmuşdu, buna görə bircə kəlmə də cavab verə bilmədim. Bir neçə dəqiqədən sonra özümə geldikdə bağban məni sağ-salamat öz dayəciyimin yanına apardı. O da artıq qayıdır gəlmış və böyük bir həyəcanla məni axtarıb səsləyirdi. Dayəm, tulanın üstündə bağbanı danladı. Ancaq biz bu hadisəni kimseyə bildirmədik. Qlyumdalklıç kralicanın qəzəbin-dən qorxurdu. Mən isə, açığı bu əhvalatda rolum çox da yaxşı olmadığından, bu söhbəti sarayda açmaq istəmirdim.

Bu hadisədən sonra Qlyumdalklıç gəzinti zamanı məni bir dəqiqə də gözdən qoymamağı möhkəm qərara aldı. Mən belə bir qərardan çıxdan qorxdumuğ üçün o, yanında olmayan zaman başıma gələn xırda işləri ondan gizlədirdim. Bir dəfə bağçanın üzərində sözən bir çalağan üstümə şığımişdi. O yəqin ki, məni caynağına alıb aparacaqdı. Ancaq mən cürətlə, xəncərimi çəkib qoruna-qoruna qalın bir kolun altına qaçdım. Bir dəfə də mən yenice eşilmiş bir kor sıçan yuvasının üstünə çıxıb, boğazima qədər yuvanın içində düşmüştüm. Paltarımın xarab olmasına səbəbini izah etmək üçün qəribə bir əhvalat uydurmuşdum ki, bunu da danışmağa dəyməz. Bir dəfə bağçanın xiyanətindən tək-

başına gəzə-gəzə, öz zavallı vətənim İngiltərəni yad edərkən, bir ilbiz qabığına ilişib yıxlaraq, sağ ayağımı sindirmişdim.

Bağda tək gozdiyim zamanlarda ləzzət aldığımı və ya həqarət duyduğumu söyləməyə çətinlik çəkirəm. Hətta ən kiçik quşlar da məni gördükdə hürkmürdülər. Onlar məndən bircə yard aralı atılıb-düşür və xirdaca qurdları, kəpənəkləri elə bir asudəliklə tuturdular ki, guya yaxınlarında heç bir kəs yox idi. Bir dəfə bir qaratoyuq quşu həyasızlıq edib, Qlyumdarklıçın mənə yeməyə verdiyi bir qoğal parçasını əlimdən qapmışdı. Mən xirdaca quşlardan birini tutmaq istədikdə, o cürətlə mənə sari dönüb, barmağımı dimdikləmək istəyir, sonra da heç bir şey olmamış kimi, yenə xirdaca qurdları və ilbizləri ovlamağa başlayırdı. Ancaq bir dəfə mən yoğun bir ağac parçası götürüb var gücümle xirdaca bir kətanquşuna atdım. Zərbəni elə məharətlə endirdim ki, quş ölü kimi yerə sərildi. Mən ikiəlli onun boğazından yapışib, sevincə dayəmin yanına yüyürdüm. Sən demə, quş huşunu itiribmiş, birdən o özünə gəldi və şiddətlə əlimdə



çapalamağa başladı. O, qanadları ilə mənim başıma və bədənimə elə zərbələr endirirdi ki, az qala onu əlimdən buraxacaqdım. Xidmətçilərdən biri mənə köməyə gəlib, quşun boğazını üzdü. Kraliçanın əmrilə ertəsi günü həmin quşu mənim üçün nahara bişirdilər. Yadımda qaldığına görə, həmin quş bizim qu quşandan yekə idi.

Kraliça mənim öz vətənimcün çox darıxacağımdan narahat olub, məni əyləndirmək üçün hər bir fürsətdən istifadə edirdi. O mənim dəniz səyahətlerim haqqındaki söhbətlərimi çox eşitmiş olduğundan, bir dəfə məndən yelkənli və avarlı qayıq sürə bilib-bilmədiyimi və avar çəkməklə məşğul olarsam, səhhətim üçün bunun daha da yaxşı olub-olmayacağını soruşdu. Mən cavab verdim ki, həm yelkənli, həm də avarla sürülən qayıqları çox gözəl idarə edə bilirəm, sənətim həkimlik olsa da, gəmidə təhlükəli zamanlada dəfələrlə sadəcə bir dənizçi kimi işləməli olmuşam. Ancaq əsla başa düşə bilmirdim ki, kraliçanın arzusu necə yerinə yetirilə bilərdi. Bu ölkədə ən balaca qayıq, bizim birinci dərəcəli hərbi gəmidən kiçik deyildi. Mənim sürə biləcəyim gəmini isə burada ən kiçik çay axıdib apara bilərdi. Onda əlahəzrət kraliça dedi ki, kralın dülgəri mənim rəhbərliyim ilə mənə yarayan bir qayıq qayira bilor və qayıqla üzmək üçün xüsusi bir hovuz hazırlatdırar. Çox mahir bir usta olan dülgər, mənim göstərişimlə on günün içində, bütün ləvazimatı olan oyuncaq bir gəmi qayırdı. Bu qayıq səkkiz nəfər avropaliya rahatca davam gətiro bilərdi. Qayıq hazır olanda kraliça o qəder sevindi ki, həmin saat onu krala göstərməyə apardı. Kral onu yoxlamaq üçün su ilə dolu bir ləyənə buraxmayı əmr etdi. Ancaq ləyən çox dar olduğundan, mən kürək çəkə bilmədim. Kraliçanın fikrində başqa şey vardi. O, dülgərə əmr etdi ki, uzunu üç yüz, eni əlli və dərinliyi səkkiz fut olan taxta təknə qayırsın. Sızmamaq üçün bu qutunu yaxşıca qatranlıdilar və sarayı otaqlarından birində divarın dibinə qoydular. Köhnəlmış suyu açıb buraxmaq üçün təknonin dibində bir deşik var idi və iki nəfər xidmətçi onu yarımla saata su ilə asanca doldura bilərdi. Mən bu hovuzun içində həm özüm

ləzzət almaq, həm də kralıçanı və onun yanındakı xanımları əyləndirmək üçün tez-tez avar çəkərdim, onlar da mənim bu məharət və zirəkliyimə baxmaqdan çox xoşlanardılar. Bəzən mən yelkənləri qaldırardım, xanımlar da öz yelpikləri ilə külək əmələ getirərdilər. Onlar yorulanda, xidmətçi oğlanlar yelkenlərə üfürrədilər və mən əsl bir gəmiçi kimi məharətlə ya küləyə qarşı, ya da yanı küləyə gəmini sürərdim. Gəzintidən sonra Qlyumdalklıç qayığı öz otağına aparıb qurutmaq üçün mixdan asardı.


Bir dəfə bu gəzinti zamanı elə bir hadisə baş verdi ki, az qala mən həlak olacaqdım. Xidmətçi oğlan qayığı təknəyə buraxdıqdan sonra Qlyumdalklıçın mürəbbiyəsi məni nəvazişlə qaldırdı ki, qayığa oturtsun. Necə oldusa, onun barmaqları arasından sürüşərək az qaldı qırx fut hündürlükdən yerə yixılım; ancaq xoşbəxt bir təsadüf nəticəsində xilas oldum. Yixılarkən, mən bu mehriban xanımın korsajına sancılmış iri bir sancağa ilişdim. Sancağın başı mənim köynəyimlə şalvarımın kəməri arasına keçdi və mən havadan asılı qaldım. Həmin bu dəqiqədə Qlyumdalklıç mənə köməyə yetişdi.



Bir dəfə də, təknənin suyunu hər üç gündən bir dəyişməli olan xidmətçi vedrənin içində su ilə bərabər iri bir qurbağa düşdüyüni görməyibmiş. Qurbağa təknənin dibində gizlənmişdi. Ancaq mən qayığın içində suyun ortasına çatdığını zaman o su-dan çıxıb, qayığa dırmanmaq istədi və qayığı şiddetlə bir yanı üstə əydi. Qayığın çevriləməməsi üçün, mən bütün ağırlığımı qayığın o biri kənarını basdım. Qurbağa başımın üstündə skamyadan-skamyaya atılıraq, üzümü və paltarımı üfunətli, yapışqan kimi bir maddəyə buladı. O mənə, insanın təsəvvür edə bəlicəyi ən kifir və iyrənc bir heyvan kimi görünürdü. Bununla bərabər Qlyumdalklıçdən xahiş etdim ki, qurbağanın öhdəsindən gəlməyi mənim ixtiyarına versin. Nəhayət, ona bir neçə şiddetlə avar zərbəsi vurdुqdan sonra, qurbağa qayıqdan suya atılmağa möcbur oldu.

Ancaq bu krallıqda mənim başıma gələn macəralardan ən qorxuluşu kralın mətbəxində işləyən bir qulluqçunun meymunu ilə olan əhvalat idi. Qlyumdalklıç harasa işə və ya qonaqlığa gedərək, məni öz otağında tek qoyub qapını bağlamışdı. Hava isti olduğundan həm otağın, həm də mənim qutumun pəncərələri və qapısı açıq idi. Mən sakitcə, stolumun arxasında oturub fikrə getmişdim. Birdən kiminsə pəncərədən Qlyumdalklıçın otağına atıldığıni gördüm. Mən çox qorxdum, lakin bununla belə başımı pəncərədən çıxarıb baxmağa cürət etdim.

Mən bir meymun gördüm. O, otağın içində atılıb-düşür, oynayirdı. Meymun mənim qutuma rast gələn kimi böyük bir məraqla onun bütün pəncərə və qapılarına baxmağa başladı. Bu qorxunc heyvanı gördükə, mən otağımın ən uzaq bir bucağına çekildim. Özümü elo itirmişdim ki, çarpayının altına girib gizlənmək ağlıma da gəlməmişdi. Meymun tezliklə məni gördü. Ağız-burnunu əyib, qışqıra-qışqıra pəncəsini qapıdan uzadaraq, məni tutmağa çalışdı. Mən onun əlinə keçməmək üçün nə qədər o künc-bu küncə qaçmağa çalışdım da, bir şey çıxmadı. O, çevik bir hərəkətlə möhkəm ipək parçadan tikilmiş kaftanımın etəyindən yapışıb, məni bayırə çəkdi. Sağ əlinin pəncəsilə məni



tutub, dayə uşağı tutan kimi bağrına basdı. Mən özüm vətənimdə meymunların pişik balalarını belə tutduqlarını görmüşdüm. Müqavimət göstərmək istəyəndə o, məni elə bərk sıxdı ki, ona tabe olmağı daha ağıllı bir hərəkət hesab etdim. Cox ehtimal ki, o məni öz cinsinə mənsub bir meymun balası hesab edirdi. Hər halda məni sol pəncəsi ilə zərif-zərif tumarlamağa başladı. Açılan qapının gurultusu onun bu nəvazişinə mane oldu. Meymun həmin saat pəncərəyə atıldı və ordan su boruları vasitəsilə qonşu binanın damına dırmaşdı. Meymun məni götürüb qaçlığı zaman mən Qlyumdalklıçın çıçırtısını eştidim. Yaziq qız az qalmışdı ki, dəli olsun; saraydakılar hamı bir-birinə dəymışdı; xidmətçilər nördivan götürməyə yürüdürlər. Yüzlərcə adam heyətə yığışıb, gözlerini damın lap dik yerində oturmuş meymuna zilləmişdi. O, bir pəncəsilə məni körpə kimi tutub, o biri pəncəsilə çənəsi altındakı kisəcikdən çıxartdığı yeməli şeyləri ağızına tixayırdı. Bunları yemək istəmədikdə, o məni yumruqlayırdı.

Aşağıda yığışmış olan həyət adamları bu mənzərəyə tamaşa edərək, qəhqəhə ilə gülüşürdülər. Mənə elə gəlir ki, bunun üçün o adamları cox da məzəmmət etmək olmaz. Bu mənzərə, şübhəsiz ki, məndən başqa hamı üçün əyləncəli idi. Yığışanlardan bəziləri meymunu qovmağa çalışaraq, ona daş atmağa başladı. Ancaq saray polisi daşlardan birinin mənə dəyə biləcəyindən ehtiyat edib bunu qəti surətdə qadağan etdi.

Nördivanlar qoyuldu və bir neçə adam dama çıxdı. Meymun özünü hər tərəfdən əhatə edilmiş görçək, məni damın ən dik yerində qoyub qaçırdı. Mən yerdən üç yüz yard hündürlükdə qalmışdım, hər dəqiqə gözləyirdim ki, ya külək vurub salacaq, ya da özüm buradan aşağı diyirlənəcəyəm.

Xoşbəxtlikdən, dayəmin xidmətçisi olan qoçaq bir oğlan dama çıxdı, məni şalvarının cibinə qoyub, sağ-salamat aşağı düşdü.

Mən, meymunun ağızma tixadığı zir-zibildən boğulurdum. Mehriban dayəciyim iynə ilə ağızımı təmizlədi. Mən quşdum və sonra özümü xeyli yüngülləşmiş hiss etdim. Ancaq o murdar heyvan məni clə əzişdirmişdi ki, azarlayıb on beş gün yataqda yatdım.

Kral, kraliça və bütün saray adamları hər gün mənim səhhətimdən xəbər tuturdular. Xəstəliyim zamanı Əlahəzrət kraliça bir neçə dəfə mənə baş çəkməyə gəldi. Meymunu öldürdülər və qəti surətdə əmr edildi ki, belə heyvanlar sarayda saxlanılmasın.

Sağaldıqdan sonra mən, göstərdiyi mehribanlığa görə təşəkkür etmək üçün kralın hüzuruna getdim. Əlahəzrət kral mənim başıma gələn macəra münasibətilə xeyli zarafat etmək lütfündə oldu. O mənim, meymunun pəncəsində olduğum zaman ağılma nə kimi fikirlər gəldiyini, onun verdiyi yemeklərin və bunu necə bir əda ilə verdiyinin xoşuma gəlib-gəlmədiyini, damdakı təmiz havanın iştahama necə təsir etdiyini soruşdu. Əlahəzrət kral, lütfən soruşdu ki, belə hal vətənimdə başıma gəlsəydi nə edərdim. Bu sualların müqabilində mən əlahəzrət krala cavab verdim ki, Avropada meymun yoxdur. Onları Avropaya başqa ölkələrdən qəribə bir şey kimi getirirlər və onlar o qədər xırdadırlar ki, bir düjünü də üstüme düşsə, onlarla bacararam. Yəqin ki,

mən qorxudan və qəflətən baş verən bu hadisədən özümü itirməmiş olsaydım, bu nəhəng ilə də (meymun fildən kiçik deyildi) bacarardım. O pəncəsini otağıma uzatdığı zaman, qılincimla onu vurub elə yaralardım ki, qaçıb qurturmağına özü də şad olardı. Bu sözləri söyləyərkən, öz cürətindən şübhələnməyə yol verməyən bir adam kimi, mən döyüş vəziyyəti alıb, əlimi qılincimin dəstəsinə atdım. Lakin sarayda olanlar əlahəzrət krala göstərikləri bütün hörmətə baxmayaraq, qəhqəhə çəkib mənim bu sözlərimə gülməkdən özlərini saxlaya bilmədilər. Bundan mən belə kədərli bir nəticə çıxarddım ki, bizdən xeyli uca olan adamların hörmətinə nail olmağa çalışmaq əbəsdir. Sözarası deyim ki, İngiltərəyə qayıtdığım zaman, rəftarları zahirən mənim nəhənglər ölkəsindəki rəftarına çox bənzəyən adamlara dəfələrlə rast gəldim. Görürsən ki, heç bir ləyaqət və qabiliyyəti olmayan sarşagın biri, bəzən özünü çəkir və dövlətin ən böyük adamları ilə bərabərleşməyə can atır.

Mən hər gün sarayda şəhər gülüşlərə səbəb olurdum. Qlyumdalklıçın mənə ince bir məhəbbət bəslədiyinə baxmayaraq, ülyahəzrət kralıcanı əyləndirəcəyini güman etdiyi hərəkətlərim barədə ona danışmaq fürsətini əldən verməzdi. Bir dəfə qız xəstələndi və mürəbbiyəsi onu təmiz hava almaq üçün saraydan otuz mil qədər kənara apardı. Kəreta, bir tarlanın ortasından keçən ciğirin kənarında Qlyumdalklıç mənim səfər qutumu yerə qoydu və mən gəzməyə çıxdım. Yolda bir mal təzəyi vardi. Mən öz əvəkliliyimi yoxlamaq üçün onun üstündən hoppanmaq istədim. Mən yüyürdüm, ancaq bədbəxtlikdən uzun məsafləyə tullanı bilməyib düz təzəyin ortasına düşdüm və dizimə qədər onun içində batdım. Çox çətinliklə kənara çıxa bildim. Nökərlərdən biri cib yaylığı ilə mənim bulaşmış paltarımı silib təmizlədi. Qlyumdalklıç iso daha evə qayıdana qədər məni qutudan bayırə buraxmadı.

Bu hadisəni həmin saat kralıçaya danışdılar, nökərlər isə bütün saraya yayıldılar, belə ki, bir neçə gün mən hamının güllüş hədəfi oldum.

ALTINCI FƏSİL

Kral və kralıcanı əyləndirmək üçün müəllifin cürbəcür vasitələr düşünməsi. Onun öz musiqi qabiliyyətini nümayiş etdirməsi. Kralın Avropadakı ictimai quruluşla maraqlanması. Müəllifin danışlığı şeylər barədə kralın müləhizələri.


Adət üzrə mən həftədə bir-iki dəfə kralın səhər tualetində iştirak edər və bərbərin onun üzünü necə qırxdığını gördərim. Əvvəlcə bu, məni qorxuya salırdı; çünkü onun ülgücü bizim dəryazdan, demək olar ki, iki dəfə böyük idi. Əlahəzrət kral ölkənin adətlərinə görə həftədə yalnız iki dəfə üzünü qırxdırdı. Bir dəfə bərbərdən xahiş etdim ki, sabun köpüklərini mənim üçün yiğsin, mən köpüyün içindən qırx-əlliye qədər ən yoğun tükü çəkib çıxarddım. Sonra ən nazik bir talaşa tapıb, onu daraq beli kimi yondum və Qlyumdalklıçın iynələrinin ən naziyi ilə taxtada bir cərgə dəlik açdım. Tüklərin ucunu cib biçağımla kəsib yonaraq, bu dəliklərə keçirdim. Xeyli yararlı bir daraq düzəltdim. Bu təzə daraq çox yerinə düşdü; çünkü darağımın dişləri sınmışdı. Buradakı ustalardan heç biri mənim üçün daraq qayira bilmirdi.

Bununla əlaqədar, mənim ağlıma çox qəribə bir fikir gəldi. Bunu həyata keçirmək üçün xeyli vaxt və zəhmət sərf etməli oldum. Kralıcanın otaq xidmətçisindən xahiş etdim ki, ülyahəzrət kralıcanın başını daradığı zaman tökülen saçlarını yiğib, mənim üçün saxlasın. Tədricən məndə xeyli saç toplandı. Bütün xırda sıfarişlərimi yerinə yetirmək əmri almış dostum dülgərə tapşırdım ki, yataq otağumdakı stullar boyda iki stal qayırıb, oturacağı və soykənəcəyinin dövresində ən nazik bizlə dəliklər açısin. Mən ən möhkəm saçları bu dəliklərdən keçirib, bizdə qamışdan hörmə stullar qayrıldığı kimi onları hördüm. İşimi qurtardıqdan sonra stulları kralıçaya bağışladım. O, həmin stulları öz qəbul otağna qoyub, nadir bir şey kimi hamiya göstərirdi. Kralıça mənim bu stullardan birinə oturmağımı arzu etdişə də,

mən qəti surətdə razı olmadım və dedim ki, vaxtilə ülyahəzrət kralıcanın başını bəzəmiş bu qiymətli saçların üstündə oturmaqdansa, ölməyə razıyam. Həmin bu saçlardan mən beş fut qədər uzunluğu olan kiçik və zərif bir pul kisəsi toxudum və ülyahəzrət kralıcanın adının baş hərflərini zərlə bu kisənin üstünə nəqş etdim. Kralıcanın razılığı ilə bu kisəni Qlyumdalklıçə bağışladım. Doğrusu, bu kisə yalnız tamaşa üçün toxunmuşdu. Ondan istifadə etmək olmazdı; çünki o buranın iri pullarının ağırlığına davam getirməzdı. Buna görə də Qlyumdalklıç oraya yalnız qızların çox xoşladiqları xırdaca oyuncاقları qoyardı.

Kral müsiqini xoşlayırdı, odur ki, sarayda tez-tez konsertlər verilərdi. Bəzən mən bu konsertlərə gedərdim. Mənim qutumu konsert salonuna gətirib, stolun üstünə qoyardılar. Ancaq orkestr elə gurultu ilə çalırdı ki, mən havaları zorla seçə bilərdim. Əminəm ki, ingilis ordusunun bütün şeypur və təbilçilərinin hamısı birdən çalsayırlar da, belə bir gurultu qopara bilməzdilər. Konsert zamanı mən çalanlardan mümkün qədər uzaq olmağa çalışıb qutumun bütün pəncərə və qapılarını örtər, pərdələrini salardım. Yalnız beləliklə, onların müsiqisindən bir zövq ala bilərdim.

Gəncliyimdə mən spinet çalmağı öyrənmişdim. Qlyumdalklıçın otağında da belə bir müsiqi aləti var idi. Həftədə iki dəfə müəllim ona dərs verməyə gələrdi. Mən bu aləti hər şədən əvvəl ona görə spinet adlandırıram ki, onu da spinet kimi çalırlar. Başına belə bir fikir gəldi ki, həmin bu alətdə ingilis havaları çalmaqla, kral və kralıcanı əyləndirim. Ancaq bu çox çətin və mürəkkəb bir iş idi. Alətin uzunluğu altmış futa yaxın olub, hər dilinin eni bir fut idi. Hər iki qolumu açdıqda, mənim əlim ancaq beş dilə çatırdı, hər dili çalmaq üçün isə, mən var gücümle yumruq vurmali idim. Məlum şeydir ki, iş belə olduqda, mən bərk yorğunluqdan başqa heç bir nəticə əldə edə bilməzdim. Bir qədər fikirləşib, iki dəyirmi ağac qayırdım, bunların bir ucu o birindən nazik idi. Yoğun uclarına sıçan dərisi çəkdirim ki, korlanmasın və zərbələrin səsi batsın. Spinetin qarşısına dillərdən dörd fut qədər alçaq olan uzun bir skamyaya qoyma-



dular. Mən bu skamyanın üstündə o baş-bu başa qaçıb, ağaclarla dilləri çalırdım. Beləliklə, mən ciqa¹ havasını çala bildim və bu, əlahəzrətin çox xoşuna gəldi. Ancaq bu mənim üçün ən yorucu bir bədən hərəkəti idi. Bununla bərabər, nə qədər cidd-cəhd etdimse də, havanı spinetin yalnız on altı dilində çala bildim... Eyni bir vaxtda hər iki açıarda – həm bas, həm də diskantda – çalmaq mənim üçün mümkün deyildi və aydındır ki, bu çalmığımı xeyli zərər verirdi.

Xatırlatdığını kimi, kral çox ağıllı və hor şeylə maraqlanan bir adam idi. O, tez-tez məni qutunun içində öz kabinetinə apardırmırdı. Sonra o, qutudan stul götürməmi təklif edib, məni özündən üç yard qədər aralı olan kamodun üstündə, demək olar ki, öz üzü ilə bir ucalıqda qoyub mənimlə uzun-uzadı söhbət edərdi. Bir dəfə mən cürətlənib ona söylədim ki, Avropaya və

¹ Ciqa - İngiltərədə dənizçilərin rəqsidir.

qalan bütün aləmə hərərətli bir münasibət göstərməsi, nəcib ağılının yüksək keyfiyyətlərinə uyğun deyildir. Axi zehni qabiliyyət bədənə mütənasib olaraq artmır. Əksinə, bizim ölkədə ən uca boylu adamlar çox zaman zehni inkişaf cəhətdən başqlarından geri qalmış olurlar. Sözümə davam edərək dedim ki, bu da diqqətəlayiqdir ki, heyvanlar içərisində arılar və qarışqalar ən fərasətli, məharətli və ağıllı həşərat kimi şöhrət qazanmışlar. Amma onlar heç də məxluqatın ən iriləri deyildirlər. Mənə gəlincə kralın nəzərində nə qədər heç yerində olsam da, ümid edirəm ki, gec və ya tez ona böyük xidmət göstərməyə müvəffəq olacağam. Kral mənim sözlərimi böyük bir diqqətlə dinlədi. Ümumiyyətlə, bu söhbətdən sonra kralın mənim barəmdəki fikri yaxşılığı doğru xeyli dəyişdi. Bir dəfə o məndən xahiş etdi ki, İngiltərənin necə və hansı qanunlar əsasında idarə olunduğunu ona mümkün qədər ətraflı və dürüst nağıl edim. O əlavə etdi: zira padşahlar öz ölkələrinin adətlərinə həmişə nə qədər çox möhkəm əməl etsələr də, mən başqa məmləkətlərdə təqlidə laiyq bir şey görsəm, çox şad olaram.

Ah, o zaman mən öz əziz vətənimin əzəmət, qüdrət və nai-liyyətlərini ona layiq sözlərlə şöhrətləndirə bilmək üçün Demosfen və ya Siseron* kimi gözəl bir natiq olmayı nə qədər böyük bir həvəslə arzu edirdim.

Hər şeydən əvvəl mən əlahəzərət krala söylədim ki, bizim dövlət iki adadan ibarət krallıqdır¹. Bunlara bizim Amerikada olan müstəmləkələri də əlavə etmək lazımdır. Mən bizim torpağın bərəkətli və iqlimimizin mülayim olması barədə xeyli ətraflı danışdım. Sonra bizim iki palatadan ibarət parlamentimizin quruluşunu təfsilatı ilə nağıl etdim.

Şərəfli perlər palatasına* ən məşhur nəsildən olan, ən qədim və böyük torpaq sahibləri toplaşırlar. Mən kralın və kralıcanın iştirak edən və hökmələri qəti olan ali möhkəmə üzvləri kimi gələcək perlərin təlim-tərbiyəsi işinə necə böyük bir qayğı gös-

tərildiyini ona təsvir etdim. Bunlar həmişə öz padşah və vətonlarının müdafiəsinə hamidian əvvəl hazır olan kübar, nəcib və sədaqətli əsgərlərdir.

Mən sözümə davam edib dedim ki, bu adamlar krallığın zi-nəti və istinadgahıdırılar. Onlar öz məşhur dədə-babalarının lə-yaqotlı varisləri olub, onların öz şəxsi şücaətləri sayesində qa-zandıqları bütün hörmətlərdən daim istifadə edirlər. Bu yüksək məclisin tərkibinə həmçinin yepiskop rütbəsində olan müəyyən miqdarda ruhanilər də daxildirlər. Onların vəzifəsi dini geniş yaymaq qayğısına qalmaq və dini həqiqətləri xalqa tolqın edənlərə nəzarət yetirməkdir. Kral və onun ağıllı müşavirləri yepiskopluğa, şəxsi həyatlarında qüdsiyyətə ən çox riayət edən və dərin məlumat sahibi olan ruhaniləri seçirlər. Buna görə onlar doğrudan da bütün ruhanilərin və xalqın mürəbbiləri və mənəvi atalarıdır.

Mən davam edib dedim ki, parlamentin o biri hissəsi nüma-yəndələr palatası adlanan məclisdən ibarətdir. Bu məclis birinci dərəcəli centlmenlərdən təşkil olunur. Onları xalq özü nüfuzlu və varlı təbəqənin üzvlərindən *az ad* bir surətdə seçilir.

Tamamilə məlum bir şeydir ki, xalq onları yalnız böyük qabiliyyət və doğma vətənə olan məhəbbətlərinə görə, bütün millətin zəkasını təmsil etmək üçün seçilir, buna görə də hər iki palata Avropada ən əzəmətli bir məclis sayılır. Bütün qanun-vericilik işləri kral ile birlikdə onlara tapşırılmışdır.

Bundan sonra mən bizim həqiqi zəka sahibləri olan və qanunu şərh edən möhtərəm hakimlərimiz tərəfindən idarə olunan möhkəmə palatalarının təsvirinə keçdim ki, mübahisəli məsələlərin həll edilməsi, pis hərəkətlərin cəzalanması və günahsızların qorunması bu zatlara tapşırılmışdır. Maliyyə işlərinin səliqə ilə idarə olunmasından və ordumuzun həm quruda, həm də də-nizdə göstərdiyi qəhrəmanlıqlarından danışdım. Ölkəmizin əha-lisinin ümumi miqdarını göstərib, bunlardan hər bir dini təriqətə və hər bir siyasi partiyaya neçə milyon adamın mənsub olduğunu dedim. Həmçinin ingilislərin oyun və eyləncələrindən də danışdım və ümumiyyətlə, öz mülahizəmə görə, vətənimin əzəmətini gös-

¹ İngiltərə, Şotlandiya və İrlandiya.

tərə biləcək heç bir şeyi yaddan çıxarmadım. Verdiyim məlumatı İngiltərənin son yüzillik tarixinin qısaca icmali ilə tamamladım.

Əlahəzrət krala etdiyim bu məruzə, hərəsi bir neçə saat davam edən beş görüşdə başa gəldi. Kral mənim sözlərimi çox böyük bir diqqətlə dinləyir, bir çox şeyləri qeyd edir və mənə verəcəyi sualları hazırlayırdı.

Mən öz uzun səhbətimi qurtardıqdan sonra, altıncı görüşdə əlahəzrət kral danışdığını hər məsələ haqqında bir çox şübhələri olduğunu söylədi və mənə xeyli suallar verdim. O soruşdu ki, əyan təbəqəsinə mənsub olan gənclərin bədəni və zehni inkişafı üçün nə edilir və onlar insan üçün təsir və təlqinə ən çox əlverişli olan məktəb illərini nə kimi möşğələrlər keçirirlər? Kral bu məsələ ilə də maraqlandı ki, məşhur bir nəslin son nümayəndəsi öldük-də, lordlar palatasında onun yerini kim tutur, kimə və hansı xidmetlərinə görə lord adı verilir? Elə bir hal olurmu ki, bu təyinlərdə kralın şəxsi arzusu və ya saraya mənsub bir xanıma, yaxud bir vəzirə, yerində və məharətlə təklif edilmiş pul, ya da ki, nəhayət, ümumi dövlət mənfəetinə zidd olaraq, bir partiyani qüvvətləndirmek meyli baş rol oynamış olsun? Bu lordlar doğrudanmı öz ölkələrinin qanunlarını yaxşı bilirlər və ən mühüm dövlət işlərinin müqəddəratını həll edəcək dərəcədə qabiliyyətlidirlər? Onlar hamısı doğrudanmı elə müstəqil qərəzsiz adamlardır ki, şəxsi mənafelərindən uzaq olub satılmaqdan, yaltaqlıq etməkdən və məhdud partiya mülahizələrindən özlərini saxlaya bilsinlər? Lord-yepiskop olanlar bu adı həmişə dini ehkamı dərindən bilmək və ruhani həyat keçirmək sayəsindəmi qazanırlar? Görəsən onlardan heç biri adı ruhani olduğu zaman bu dünya ilə kifayətlənən adlı-sanlı adamların möisət tələblərinə xidmət etməmişdirmi? Bu yüksək məclisdə əyanlardan birinin evində keşişlik edib, indi də öz hamisinin itaətkar bir qulu olaraq qalan bircə nəfərdəmi yoxdur?

Sonra kral mənim nümayəndələr palatası dediyim məclis nümayəndələrinin seçilməsində nə kimi bir sistem olduğunu bilmək istədi. Məgər yerli mənafeyə tamamilə laqcyd olan, kənar-

dangəlmə bir adam, seçiciləri dopdolu pul kisəsi sayəsində yerli əhali içərisində göstərilmiş daha ləyaqətli bir namizəd əvəzinə özünə səs verməyə qane cdə bilməzmi? Nəhayət, parlament üzvü olmaq insani tamam sınaq çıxaracaq məsreflər tələb etdiyi və onlara heç bir mükafat, maaş və ya təqaüd verilmədiyi halda, bu adamlar parlament üzvü olmağa nə üçün belə ehtirasla can atrılar. Belə bir fədakarlıq insandan çox böyük bir vətəndaşlıq şübhəti tələb etdiyindən, əlahəzrət kral onun səmimi olduğuna şübhələndi. Kral aydınlaşdırmaq istəyirdi ki, xalq nümayəndəsi olmağa belə canfəşanlıq edən adamların keçirdikləri həyəcan və etdikləri məsref müqabilində ictimai mənafeyin zərərinə, zəif günahkar padşahın və onun əxlaqsız nazırlarının arzularına eməl etməklə mükafat almayı ümid etmirlərmi? Kral mənə sualları verəndə, yeri gəldikcə, elə mülahizələr söyləyirdi ki, bunları təkrar etməyi namünasib və naqabil hesab edirəm*.

Daha sonra əlahəzrət kral bizim məhkəmələrin fəaliyyəti barədə bəzi məlumat almaq arzusunda idi. Bu məsələdə onun marağını tamamilə təmin etmək çətin deyildi. Vaxtilə özüm ali məhkəmədə uzun-uzadı davam edən bir iş nəticəsində az qala müqəssir olacaqdım. Özü də elə bir şəraitdə ki, işi mən qazanmışdım və müqəssir, məhkəməyə etdiyim məsarifi mənə verməli idi. Kral soruşdu ki, məhkəmədə kimin haqlı, kimin haqsız olduğunu aşkara çıxarmaq üçün nə qədər vaxt, nə qədər məxaric lazımdır. Ədalətsiz və qeyri-qanuni olduğu əvvəlcədən məlum olan bir işin vəkillər və məhkəmə işçiləri tərəfindən müdafiə edilməsinə icazə verilirmi? Məhkəməyə işi düşən adamların dini təriqətlərə və ya siyasi partiyaya mənsub olmaları hakimlərin qərar çıxmasına təsir edirmi? Vəkillər möhkəm hüquq tohsili almağa məcburdurlarını, yoxsa onların yerli, məhəlli və milli adət və ənənələrlə tanış olmaları kifayətdir. Həmin bu vəkillər və ya hakimlər şərh və izah etməli olduqları qanunların tərtibində iştirak edirlərmi? Heç elə hallar olurmu ki, bir işdə əvvəlcə ittihadçı sifətilə iştirak edən eyni şəxslər, sonra müdafiəçi kimi çıxış etsinlər. Bu adamlar məhkəmədə öz məslə-

hətləri və iş aparmaları üçün nə qədər pul alırlar? Bu adamlar aşağı palataya üzv ola bilərlərmi?

Bundan sonra kral bizim maliyyə işlərinə keçdi. O, bu fikirdə idi ki, mən dövlətin mədaxil və məxariclərinə aid rəqəmləri söylədikdə yanılmışam; çünki mənim sözlərimə görə, dövlətin mədaxili ildə beş və ya altı milyon, məxarici isə həmin rəqəmdən çox zaman iki dəfə artıq olurmuş. Kral, sözlərindən məlum olduğu kimi, maliyyə işlərimiz barədə mənim bütün söylədiklərimi xüsusi bir diqqətlə qeyd etmişdi; çünki o, ümidi edirdi ki, bizim maliyyə sistemimizlə tanış olduqda özü üçün faydalı bir nəticə çıxara bilər. Ona görə də, öz qeydlərinin yanlış olmasına yol verə bilməzdi. Lakin mənim söylədiyim rəqəmlər doğru isə, onda kral başa düşə bilmirdi ki, dövlət tək bir şəxs kimi, bu cür israflara necə yol verə bilər. O soruşurdu ki, dövlət əlavə vəsaitləri haradan alır və borcları ödəmək üçün pulu haradan tapır. O, mənim ardi-arası kəsilməyən və çox baha başa gələn müharibeler haqqındaki sözlərimi dinlərkən heyretə düşmüdü. O, yəqin etmişdi ki, ya biz özümüz çox dalaşqan bir xalqıq, ya da dövrümüzdəki qonşular pis adamlardır. O qeyd etdi ki, yəqin bizim generallar krallardan dövlətlidirlər. Kral soruşurdu ki, bizim sahillərimizi donanmanın köməyilə qorumaqdan başqa nə işimiz ola bilər. Bizim – azad bir xalqın – sülh zamanında məvaciblə saxlanan müntəzəm orduya ehtiyacımız olmasına o, xüsusilə təəccüb edirdi. Kral heyretlə soruşdu ki, əgər siz özünüüz idarə edirsinizsə, onda sizin kimdən qorxunuz ola bilər və kiminlə müharibə etməlisiniz. Kəral məndən soruşdu ki, məgər ev sahibi uşaqları və öz ev adamları ilə birlikdə evini, təsadüfən küçədən tutulmuş nadirüst adamlardan daha pismi qoruya bilər?

Mən öz ölkəmizdə yaşayan əhalinin miqdarnı, mövcud dini təriqətlərin və siyasi partiyalara mənsub adamların miqdarnı cəmleyib təyin edərkən, kral mənim bu qəribə hesabımı (o bunu hesab adlandırmaq lütfündə olmuşdu) xeyli güldü.

Kral buna çox təəccüb etdi ki, bizim adlı-sanlı adamlarımızın və mülkədarlarımızın əyləncələri arasında mən qumar oyunları-

nın da adını çəkdirdim. O bilmək istəyirdi ki, qumarı hansı yaşdan başlayaraq oynayırlar və bu məşğələ hansı yaşa qədər davam edir. Bəzən bu qumar oyunlarına qapılmaq insanların var-yoxlarının əlindən çıxmamasına səbəb olmurmu? Ona elə gelir ki, nadirüst adamlar oyunun bütün incəliklərini öyrənib, bunun sayesində böyük var-dövlət qazanır və cinayətlə böyük nüfuz sahibi olurlar. Eyni zamanda adlı-sanlı və hörmətli adamlar qumarbazlarla oturub-durduqda, tədricən onların da oxlaqı pozulur və uduzuqlarını qaytarmaq, yaxud udmaq üçün cürbəcür firldaqlara əl atmağa başlayırlar.

Ölkəmizin son yüz il içərisindəki tarixi haqqında verdiyim qısa məlumat kralı son dərəcə heyrətləndirdi. Söylədi ki, onun fikrinə görə, bu trix acgözlük, riyakarlıq, xəyanət, amansızlıq, quduzluq, azgınlıq, nifrət, həsəd, kin və şöhrətpərəstlikdən doğan yiğin-yiğin sui-qəsdler, şuluqluqlar, qətlər və dava-dalaşdan başqa bir şey deyildir.

Söhbətimizin nəticəsində əlahəzərət kral mənim bütün söylədiklərimi xülasə etmək zəhmətini öz öhdəsinə götürdü. Sonra məni ovcunun içine alıb yavaşca oxşayaraq, heç bir zaman unuda bilməyəcəyim aşağıdakı sözləri söylədi:

“Mənim balaca dostum Qrıldriq, siz öz vətəniniz barədə heyrənedici bir tərif söylədiniz. Siz aydın bir surətdə sübut etdiniz ki, cəhalet, tənbəllik və cürbəcür nöqsanlar çox zaman qanunvericilər üçün ən faydalı sifətlər sayılır, qanunları çox zaman hamidan yaxşı elə adamlar izah, şərh və təcrübədə tətbiq edirlər ki, onlar həmin qanunların təhrif edilməsindən, dolaşdırılmasından və onlara əməl edilməsindən hər kəsdən çox mən-fət güdürlər. Sizin adət və qanunlarda bəzi şeyləri ağıllı və faydalı hesab etmək olardı, ancaq bütün bunlar sonradan insanı qəzəbləndirən izahlar və uydurmalarla o qədər təhrif edilmiş, murdarlanmış və kirlənmişdir ki, bu yaxşı cəhətlərdən, demek olar ki, heç bir iz qalmamışdır. Bütün söylədiklərinizdən belə məlum olur ki, sizin ölkənizdə yüksək vəzifə sahibi olmaq üçün insanın heç bir ləyaqət sahibi olması lazımdır. İnsanlara yük-

sok adlar onların öz qabiliyyət və şücaətləri sayəsində verilmir. Ruhanilər yüksək rütbəyə öz dindarlıqları və ya elmləri, hərbi adamlar öz qəhrəmanlıq və nəcabətli rəftarları, hakimlər öz yenilməzlilikləri, senatorlar vətənə olan məhəbbətləri, dövlət müşavirləri isə ağıl və zəkaları sayəsində yüksək rütbə qazanırlar. Kral sözlərinə davam edib dedi: Sizin öünüze gəlincə, həyatınızın çoxunu səyahətlərdə keçirmişsiniz. Mənə elə gelir ki, siz bu vaxta qədər ölkəniniz bir çox nöqsanlı cəhətlərindən öz yanınızı qurtarmışsınız. Ancaq sizin sözlərinizdən, eləcə də sizdən çox böyük çətinliklə qopara bildiyim cavablardan mən bu nəticəyə gelirəm ki, sizin həmvətənlərin çoxu bu vaxta qədər dünya üzündə sürünən bütün murdar heyvanların ən murdarı və ən zəhərlisi olan xırda-xuruş heyvanlardan ibarətdir”.

YEDDİNÇİ FƏSİL

Müəllifin öz vətənina məhəbbəti. Onun krala çox faydalı bir təklif etməsi və kralın bundan imtina etməsi. Kralın siyaset işlərindən əsla baş çıxarmaması. Bu ölkədə maarif məsələsi. Ölkənin qanunları, hərbi işi və partiyaları.

Mənim başıma gələn macəraların bu hissəsini yalnız həqiqətə olan coşqun məhəbbətimə görə gizlətmədim. Mənim qəzəblənməyim və coşmağım bir xeyir verə bilməzdə; qəzəbim gülüşdən başqa heç bir şeyə səbəb olmazdı. Buna görə də, nəcib və çox sevimli vətənim barədə söylənən bu təhqiramız sözləri sakit və səbirlə dinləməyə məcbur oldum. Çox təessüf edirəm ki, belə bir rolu ifa etmək mənim öhdəmə düşmüşdür. Ancaq bu padşah hər şəylə o qədər maraqlanır və məndən bizim dövlətin həyatı barədə elə xırda təfərrüatları soruşurdu ki, nə mənim minnətdarlığım, nə də yaxşı bir tərbiyə görmüş adam olmağım onun bu marağını yerinə yetirməkdən boyun qaçırmaga mənə icazə vermirdi. Özümü doğrultmaq üçün bunu da qeyd etməliyəm ki, kralın bir çox suallarını böyük bir məhərətlə ca-

vabsız qoymağı bacardım və ona cavab verərkən çalışırdım ki, hər şeyi, əsl həqiqətin tələbatına uyğun olmadığı halda, ölkəmiz üçün daha faydalı bir surətdə göstərim. Həmişə öz vətənimin öz vətənimin ən yaxşı cəhətlərini coşqun bir məhəbbətlə təsvir edirdim. Öz vətənimizin həyatından olan mənfi və pis cəhətləri gizlətməyə can ataraq onun gözəlliklərinin ən yaxşı cəhətlərini parlaq surətdə nümayiş etdirməyə çalışırdım. Qüdrətli padşah ilə dəfələrlə etdiyim söhbətlərdə dönmədən və böyük bir ehtirasla yalnız bu məqsədi güdürdüm. Əgər mənim bu cidd-cəhdim müvəffəqiyyətli bir nəticə verməmişə, bunun taqṣırı məndə deyildir.

Lakin bütün dünyadan əlaqəsi kəsilmiş, başqa xalqların ənənə və adotları haqqında heç bir təsəvvürü olmayan bir kraldan nə tələb etmək olardı. Belə bir xəbərsizlik həmişə təfəkkürün dərliğinə səbəb olub, bir çox yanlış fikirlər doğurur ki, biz məlumatlı avropalılara bu tamamilə yaddır. Bu da aydındır ki, geridə qalmış belə bir kralın yaxşı və pis haqqındaki fikrini bütün bəşəriyyətə nümunə göstərmək mənasız bir iş olardı.

Söylədiklərimi sübut etmək və kifayət qədər təhsil sahibi olmamağın nə kimi nəticələr verdiyini göstərmək üçün burada qəribə bir hadisəni yada salmaq istəyirəm. Mən xüsusi minnetdarlıq əlaməti olaraq, krala bir xidmət göstərmək ümidi ilə ona üç və ya dörd yüz il bundan əvvəl icad olunmuş qəribə bir toz haqqında məlumat verdim. Mən krala izah etdim ki, həmin bu toz ən kiçik bir qığılçımdan bir anda alovlanmaq və bu zaman şimşek kimi dəhşətli bir sarsıntı və gurultu qoparmaq qüdrətinə malikdir. Əgər bir dəmir və ya mis lülə götürüb, onun içini müəyyən miqdarda həmin toz ilə doldursan, o alışdıqda, həmin lülənin içindən mis və ya dəmir bir kürəni uzağa tullaya bilər. Bu kürə, lülədən elə bir sürət və qüvvətlə çıxar ki, onun zərbəsinə heç bir şey dözə bilməz. Bu kürələrin ən böyükleri, nəinki cərgə-cərgə eşgərləri məhv edir, həm də ən möhkəm divarları uçurur, içərisində minlərlə adam olan ən yckə gəmiləri batırır, bu kürələr bir-birinə zəncirlə bənd edildikdə isə gəmilərin dorlarını, bütün yelkən və kəndirlərini qırıb tökür, yüzlərlə insa-

nı parça-parça edir və ətrafında olan hər bir şeyi puça çıxardır. Bəzən biz içərisi boş olan yekə dəmir kürələri bu tozla doldurur, xüsusi aletlər vasitəsilə, mühasirə olunmuş şəhərlərin içinə atırıq. Bu kürələr həmin şəhərdə dağıntılar əmələ gətirir, küçələri partladır, evləri darmadağın edir, yandırır və partlarkən ətrafa saçılan qəlpələrlə yaxında olan bütün adamların kəlləsini dağıdır. Bunlara əlavə olaraq mən söylədim ki, bu tozun tərkibini çox gözəl bilirəm və onu hazırlamaq üçün lazım olan bütün maddələr ucuz başa gelir. Onları hər yerdə tapmaq olar. Mən təklif etdim ki, əlahəzərət kralın ustalarına bu kürələri atmaq üçün metaldan lazımı lülələr hazırlamağı öyrədim. Onun ölkəsində olan ən böyük şəhərin qala bürclərini uçurmaq və əgər əhali padşahın sonsuz hakimiyətinə müqavimət göstərərsə, bütün paytaxtı bir neçə saat ərzində xarabazara çevirmək üçün iyirmi və ya otuz lülə kifayət edər. Mənə göstərdiyi bu qədər lütf və himayə müqabilində təşəkkür əlaməti olaraq, mən təvəzükərləqlə əlahəzərət krala bu kiçik xidməti göstərməyə hazır olduğumu bildirdim.

Kral mənim sözlərimi eşidəndə dəhşətə gəldi. O çox heyrət etdi ki, mənim kimi zəif və heç yerində olan bir həşərat (bu onun şəxsi ifadəsidir) nəinki belə qeyri-insani fikirlərə malikdir, həm də bunları tamamilə ağıllı və töbii bir şey hesab edir. Mənim bu təxribəcili maşınların törendikləri dəhşətli qantökmə və xarabazarlıq mənzərələrini bu qədər laqeydlik ilə təsvir etməyim onu son dərəcə qəzəbləndirdi. Kral söylədi ki, bu cür şeyləri yalnız kinli və insan nəslinin düşməni olan bir düha düzəldə bilər. Kralın sözlərinə görə o, elmi ixtiralardan son dərəcə böyük bir ləzzət alır, ancaq bu cür ixtiralaların sırrınə vaqif olmaqdansa, öz ölkəsinin yarısından əl çəkməyə razı olar. Nöticədə, kral mənə məsləhət gördü ki, əgər həyatım mənim üçün qiymətlidirsə, bundan sonra heç bir zaman bu şeylər barədə bir kəlmə də danışmayım.

Dar bir görüş məhdud bir təhsil sahibi olmanın nəticəsində belə olur. Bu padşah öz təbəələrinin məhəbbət və hörmətini

qazanmaq üçün bütün sifətlərə malikdir. O böyük bir zəkaya, dərin məlumat və ölkəni idarə etmək üçün müstəsnə bir qabiliyyətə malikdir. Ancaq bununla bərabər, biz avropalılara əsla anlaşılmayan hədsiz vasvasılıq sayesində, bu ağıllı padşah öz xalqının həyat, azadlıq və əmlakının tam sahibi olmaq kimi bir imkanı əlindən buraxır. Mən bu sözlərlə bu gözəl kralın yaxşı cəhətlərini əsla azaltmaq istəmirəm. Ancaq çox yaxşı bilirəm ki, mənim sözlərim onu ingilis oxucularımın nəzərindən xeyli salacaqdır. Yalnız burasını qeyd edirəm ki, bu cür zəiflik, bu xalqın cəhalətinin nəticəsidir. Bunların içərisində siyaset bu vaxta qədər bizdə olduğu kimi elm dərəcəsinə yüksəlməmişdir.

Bir dəfə kralla səhbət vaxtı qeyd etdim ki, bizdə hökuməti idarə etmək barədə minlərlə kitab yazılmışdır. Gözlədiyimin əksinə olaraq, bu sözlərim kralda bizim zəkamız barədə ən pis təsir əmələ gətirdi. O bizim siyaset adamlarının bütün incəlik və hıylələrinə həqarət nəzərilə baxıb, dövlət işlərində hər cür əsrarəngizlik və intriqalara qarşı nifrət duyduğunu bildirdi. O heç cür başa düşə bilmirdi ki, mən dövlət sırrı dedikdə, düşməni və ya düşmən olan bir milləti nəzərdə tuturam. Onun fikrinə görə, dövləti yaxşı idarə etmək üçün yalnız sağlam, dərin zəka, ədalət, qərəzsizlik və məhrİbanlıq kifayətdir. O bu fikirdə idi ki, eyni tarlada bir sünbül və ya bir ot əvəzinə ikisini yetirə bilən hər bir adam, öz ölkəsinə bütün siyaset adamlarının hamisiniñ birlikdə verdiyi mənfiətdən daha artıq xeyir vermiş olur.

Bu xalqın zehni inkişafı çox məhduddur. Burada yalnız əxlaq, tarix, şeir və riyaziyyat öyrənirlər. Lakin onlara haqq və rərək həmin sahələrdə böyük nailiyyətlər əldə etdiklərini demək lazımdır. Burada riyaziyyat yalnız əməli işlərdə tətbiq olunur. Onun əsas vəzifəsi əkinçiliyi və texnikanın müxtəlif sahələrini təkmilləşdirməkdən ibarətdir. Tamamilə aydınlaşdır ki, riyaziyyatın bu cür tətbiq edilməsi bizdə yüksək qiymət qazanmazdı. Mücərrəd ideyalara və hər cür fəlsəfi incəliklərə gəlince, mən onlara bu barədə ən kiçik bir məlumat verməyə nə qədər çalışımsa, bir şey çıxmadi.

Bu ölkədə heç bir qanunun sözləri əlifbada olan hərflərin miqdardından artıq deyildir. Əlifbada isə cəmisi iyirmi iki hərf vardır. Ancaq bu qanunların da az bir hissəsi bu qədər uzun sözlə ifadə olunur. Bütün qanunlar ən aydın və ən sadə ifadələrlə tərtib olunmuşdur. Bir də əlavə etmək lazımdır ki, bu insanlar qanunda bir neçə mənə tapmaq dərəcəsində zəkalı deyildirlər. Qanunlara şərh və izah yazmaq isə onlarda böyük bir cinayət hesab olunur.

Burada kitab çap etmək, çinlilərdə olduğu kimi, lap qədim zamanlardan bəri mövcuddur. Ancaq onların kitabxananaları çox da böyük deyildir. Məsələn, ölkənin ən böyük kitabxanası olan kral kitabxanasında min cilddən artıq kitab yoxdur. Bunlar da yüz iyirmi fut uzunluğu olan bir dəhlizdə düzülmüşdür. Mənə bu kitabxananın kitablarından sərbəst surətdə istifadə etməyə icazə verilmişdi. Kraliçanın dülgəri, Qlyumdalklıçın otaqlarından birində iyirmi beş fut hündürlüyündə olan taxta dəzgah qayırılmışdı. Zahiri cəhətdən bu dəzgah hər pilləsi əlli fut uzunluğunda olan bir nərdivanə bənzəyirdi. Bu dəzgah elə bir vəziyyətdə qoyuldu ki, onun aşağı pilləsi otağın divarından on fut aralı olurdu. Oxumaq itədiyim kitabı divara soykeyirdilər. Mən nərdivanın ən yuxarı pilləsinə çıxıb üzümü kitaba çevirib və səhifənin başından oxumağa başlayıb, pillə uzunu soldan sağa hərəkət edirdim. Gözlərimin səviyyəsindən aşağıda olan sətərə yetişdikdə, aşağı pilləyə enirdim, beləliklə, bütün səhifəni oxuyub qurtarırdım. Sonra yenə yuxarı pilləyə qalxıb bu sayaqla o biri səhifəni də oxuyurdum. Kitabın səhifələrini ikiəlli tutub çevirirdim. Bu çox çətin bir iş deyildi; çünkü kitabın kağızı bizim kartondan qalın olmazdı. Ən böyük kitabın isə uzunluğu cəmisi on səkkizdən iyirmi futa qədər olardı.

Bu adamların üslubu aydın, cəsarətli, sadə idi. Onlar, hər şeydən artıq, lüzumsuz sözlər və cürbəcür bəzək-düzək işləməkdən çəkinirlər. Mən onların əksəriyyətlə tarixi və əxlaqi mahiyyətdə olan xeyli kitablarını oxudum. Mənə kiçik və qədim bir elmi əsər xüsusən çox lezzət verdi. Bu kitab Qlyumdalklıçın

yataq otağında olub, onun mürəbbisi, əxlaqi-dini mövzularda çox-çox kitab oxumuş, hörmətli və yaşılı xanıma məxsus idi. Alimlər bu əsərə çox da böyük qiymət vermirler. Ancaq insan nəslinin naqışlıyindən danışan bu kitab qadınlar və qara camaat arasında böyük bir hörmət qazanmışdır. Mən yerli yaziçinin bu mövzuda nələr söyləyə biləcəyilə də çox maraqlanırdım. Avropa moralistləri kimi bu kitab da insanın öz təbiəti etibarilə nə qədər zəif, həqiqi və aciz bir məxluq olduğunu adı sözlərlə göstərir. Amansız iqlimin tosırlarından və yırtıcı heyvanların qəzəbindən insanın özünü qorumaq üçün nə qədər aciz olduğunu; bu heyvanların bəzilərinin öz gücü, bəzilərinin öz sürəti, bəzilərinin ehtiyatlılığı, bəzilərinin zəhmətseverliyilə insandan nə qədər üstün olduğunu sübut edir. Bu kitab sübut edir ki, son yüz il içərisində təbiət qədim zamanlarda yaşamış insanlara nisbətən yalnız alayarımcıq insanlar yaradır. Müəllifin fikrinə görə, qədim zamanlarda nehəng insanların mövcud olduğunu düşünmək üçün mühüm dəllillər mövcuddur. Bunu həm tarix, həm də xalq nağılları sübut edir. Krallığın cürbəcür yerlərində tapılan yekə sümük lər və insan kəllələri də bunun belə olduğunu göstərir. Bu sümük və kəllələr həcm etibarilə indiki xirdalaşmış insanlardan xeyli böyükdür. Bu mühakimələrdən müəllif gündəlik həyat üçün faydalı olan bir neçə əxlaqi qayda çıxarıb ki, bunları burada təkrar etməyə dəyməz.

Mən bu kitabı oxuyanda qeyri-ixtiyari bir məsələ haqqında insanlar arasında əxlaqi mövzularda nəsihətnamələr yazmayı, eləcə də özünün təbiətlə mübarizədə zəiflədiyindən şikayətləməyə nə üçün insanların bu qədər böyük bir həvəsi olduğu haqqında düşündüm. Mənə elə gəlir ki, bu məsələnin diqqətlə tədqiq olunması, bu cür şikayətlərin həm bizdə, həm də bu xalq içərisində tamamilə səhv olduğunu göstərə bilər.

Buradakı yerlilər, kralın yüz yetmiş altı min piyada və otuz iki min atlıdan ibarət olan ordusu ilə öyunürlər. Ancaq bilmirəm ki, şəhərlərdə tacirlərdən, kəndlərdə isə fermerlərdən ibarət olan bu qəribə köməkçi dəstəlorinə ordu demək olarmı? Bu

dəstələrə eyanlar və ya xırda zadəganlar komandanlıq edirlər. Onlara heç bir maaş verilmir. Ancaq bu ordu kifayət dərəcədə yaxşı təlim görmüş və gözəl intizama malikdir. Bunda təəccübülu heç bir şey yoxdur. Nəzəro almaq lazımdır ki, hər bir fermer öz mülkədarının və hər bir şəhərli şəhərin adlı-sanlı adamlarının komandası altındadır. Bir də ki, bütün bu başçılar Venetsiyada olduğu kimi, səsverici üsulu ilə seçilirlər.

Mən tez-tez şəhərin yaxınlığında olan iyirmi kvadrat mil böyüklüyündəki meydanda paytaxt qoşunlarının hərbi təlim-lərini görürüm. Bu meydanda olan piyadanın sayı iyirmi beş mindən və atlıların sayı altı mindən artıq olmurdusa da, ancaq mən bunları heç bir vəchlə saya bilmirdim; cünki ordunun tutdu-ğu sahə çox böyük idi. At üstündə oturmuş hər bir atlı yüz fut hündürlüyündə olan bir qülləyə bənzəyirdi. Mən bir dəfə bütün bu atlıların komanda ilə birdən-birə qılınclarını çekib havada oynatdıqlarını gördüm. Heç bir xəyal bundan daha əzəmətli və daha heyranedici bir mənzərə təsəvvür edə bilməz. Elə bil ki, göyün üfüqlərində bir-birə on min şimşek parladı.

Mən çox maraqlanırdım ki, bu padşah necə olub ki, ordu yaratmaq və öz xalqını hərbi intizama öyrətmək fikrinə düşmüdü. Axı onun torpaqları heç bir yerdə başqa bir dövlət ilə həmsərhəd deyildi. Bu barədə həm deyilənlərdən, həm də tarixi əsərləri oxuyaraq aşağıdakı şeyləri öyrəndim.

Bir necə yüz il müddətində həmin bu ölkə də, bir çox başqa dövlətlər kimi bir azara tutulubmuş. Zadəganlar hakimiyyəti öz əllərinə almağa çalışır, xalq öz azadlığını qoruyur, kral isə tam ağılıq uğrunda mübarizə edirdi. Bu səbəbdən əmələ gələn nifaq, vətəndaş müharibələrinə səbəb olubmuş. Bu müharibələrdən axırıncısı, hazırda hökmənləq edən padşahnın babası zamanında müvəffəqiyyətlə qurtarış, bütün partiyaları öz aralarında razılaş- mağa və bir-birinə güzəştə getməyə məcbur edibmiş. O zaman hamının razılığı ilə bir ordu yaradılmış ki, o da həmişə nizam-intizamin keşiyində durur.


SƏKKİZİNCİ FƏSİL

Kral və kraliçanın ölkənin sərhədlərinə səyahətə çıxması. Müəllisin onlarla birlikdə getməsi. Müəllisin bu ölkəni tərk etməsi barədə ətraflı məlumat, onun İngiltərəyə qayitması.

Mən həmişə bu fikirdə idim ki, gec və ya tez azad olaca-ğam. Ancaq bunun nə cür baş verəcəyini qabaqcadan bilmədiyim kimi, hər hansı bir plan tərtib etməyi də, əlbəttə ki, bacara bilməzdim. Məni buraya gətirən gəmi bu sahillərdə görünən ilk gəmi idi və kral ciddi surətdə əmr vermişdi ki, yeni bir gəmi də gəlib çıxarsa, onu mütləq tutub bütün miniklərilə birlikdə arabaya qoyub, Lorbrulqrudə gətirsinlər. Kral mənim üçün münasib bir arvad tapmağı çox arzu edirdi. O istəyirdi ki, mənim uşaqlarım olsun. Ancaq bizim sarı bülbülləri qəfəsdə saxladığımız kimi, mənim balalarımın da qəfəsdə saxlanılacağını və vaxtilə novə-nəticəmin qəribə heyvanlar kimi əyanları əyləndirmək üçün satılacaqlarını düşündükə, dəhşətə gəlirdim. Doğrudur, mənimlə çox mehriban rəftar edirdilər; cünki mən qüdrətli kral və kraliçanın sevimliyi idim. Bütün sarayın diqqəti məndə idi, ancaq mənimlə olan bu rəftarda da insanlıq ləyaqətimi tohqır edən bir əlamət var idi. Vətənimdə qoyub gəldiyim ailəmi heç bir vaxt yadimdən çıxara bilmirdim. Mən özümə bərabər olan insanlar arasında olmayı çox arzu edirdim. Bir qurbağa və ya küçük kimi ayaq altında qalib əzilmək qorxusu duymadan, küçələrdə və çöllərdə gəzmək ehtiyacı duyurdum.

Nəhayət, mən gözlədiyimdən daha tez və qəribə bir şəkildə azadlığa qovuşdum. Bu qəribə hadisənin necə əmələ gəldiğini bu saat nağıl edəcəyəm.

Mənim bu ölkəyə gəldiyimdən artıq iki il keçirdi. Üçüncü ilin əvvəllərində mən, Qlyumdarklıçlı birlikdə kral və kraliçanı krallığın cənub sərhədlərinə olan səyahətlərində müşayiət etməli olduq. Məni adət üzrə yol qutusunda aparırdılar. Bu qutu, eni on iki fut olan çox rahat bir otaq idi. Mənim tapşırığımla onun



icərisində ipək iplərlə möhkəm və böyük bir yelləncək asmışdır. Bu yelləncək məni yoldakı silkintilərdən qoruyur və mən çox vaxt səyahət zamanı onun içinde yuxulayırdım. Qutunun damında, düz mənim yelləncəyimin üstündə dülğər arzuma görə bir qapaq qayırılmışdı. Bir kvadrat fut böyüklükdə olan qapaq, isti olan vaxtlarda təmiz hava gəlmek üçün idi. Mən istədiyim zaman qapağı siyirmə taxa vasitəsilə açıb-örte bilərdim.

Biz səyahət etdiyimiz yerə çatdığınız vaxt, kral dəniz sahilindən on səkkiz ingilis mili məsafədə olan Flenflasnik şəhəri yaxınlığındakı qəsrində bir neçə gün qalmaq qərarına gəldi. Qlyumdarklıç və mən bu uzun səyahətdən çox yorulmuşdum. Mən azacıq zökəm olmuşdum. Yaziq qız isə elə bərk azarlamışdı ki, öz otağında qalmalı olmuşdu. Mən okeani çox görmək istəyirdim. Əger mənə bir zaman azadlıq qismət olacaqdısa, bu, yalnız okean sayəsində mümkün ola bilərdi. Mən özümü həqiqətdə olduğundan daha bərk xəstələnmiş kimi göstərdim və xahiş etdim ki, çox sevdiyim cavan saray xidmətçisilə birlikdə mənə təmiz dəniz havası almağa icazə versinlər. Bu oğlan ilə birlikdə məni bir neçə dəfə gəzməyə buraxmışdır. Qlyumdarklıçın buna necə həvəssiz razılıq verdiyini heç bir zaman unuda bilmərəm. Elə bil ki, o, başıma nə gələcəyini əvvəlcədən bilərək, ağlaya-ağlaya məni göz bəbəyi kimi qorumağı həmin xidmətçiye dönə-döne tapşırı.

Həmin xidmətçi, icərisində yelləncəkdə uzanmış olduğum qutunu götürdü və yarım saat piyada yol getdikdən sonra biz qayalıq dəniz sahilinə çatdıq. Burada mən ona buyurdum ki, qutunu yerə qoysun. Mən pəncərəni açıb həsrətlə okeanın sularına baxdım. Özümü yaxşı hiss etmədiyimdən, xidmətçiye söylədim ki, yatmaq istəyirəm. Ümid edirdim ki, yatsam, bir qədər yün-gülləşərəm. Mən uzandım və xidmətçi, soyuq dəyməsin deyə, pəncərələri möhkəm bağladı. Bir az sonra yuxuya getdim. Sonra nələr olduğunu bilmirəm. Ancaq güman edirəm ki, xidmətçi uzun zaman oturub mənim keşiyimi çəkməmişdi: yəqin ki, o, yuxu zamanı mənim başıma heç bir təhlükəli iş gəlməyəcəyini



fikirləşib, qayaların arasında quş yuvası axtarmağa getmişdi. Mən dəfələrlə öz pəncərəmdən görmüşdüm ki, o, qayaların arasında belə yuvalar tapıb oradan yumurta götürür. Hər nə isə, mən şiddətli bir təkandan ayıldım. Elə bil ki isə qutumun üstünə vurulmuş halqanı şiddətlə çəkdim. Mən qutumun havaya qalxdığını, sonra böyük bir sürətlə getdiyini hiss etdim. Birinci təkan vurulduğda, az qalmışdı ki, yəlləncəkdən yixılam, ancaq sonra hərəket daha müvazinətli oldu. Mən bir neçə dəfə var gücümlə bərkdən çığırdım, amma heç bir şey çıxmadı. Mən pəncərədən baxarkən, yalnız buludları və səmanı gördüm. Başımın üzərində qanad səslərinə bənzəyən bir xışlı eşidib, yavaş-yavaş öz vəziyyətimin nə qədər təhlükəli olduğunu anlamağa başladım. Yəqin ki, bir qaraquş dimdiyilə mənim qutumun halqasından yapışib havaya qaldırmışdı ki, ordan məni daşların üstünə salın və qutunun qırıntıları altından bədənimi çıxarıb yesin. Bu ağıllı quşlar çanaqlıbağaların çanağını qırıb, ətlərini yemək istəyəndə də belə edirlər.



Bir neçə dəqiqə keçdikdən sonra hiss etdim ki, xışlı artdı və qanadların hərəkəti sürətləndi. Mənim qutum küləkli bir gündə dirəkdən asılmış bir lövhə kimi o yan-bu yana yırğalanırdı. Başımın üstündə qəzəbli bir çığırtı və zərbə səsləri eşitdim. Birdən-birdə elə sürətlə dikaşağı düşdüyüm hiss etdim ki, nəfəsim tutulan kimi oldu. Dəhşətli bir su şappiltisi eşidildi. Bu səs qulaqlarında Niaraqa şəlaləsinin gurultusundan daha bərk səsləndi. Bir an mən qatı bir qaranlığa batdım, sonra qutum yuxarı qalxmağa başladı və pəncərelərin üst tərəfindən işıq gördüm. İndi bildim ki, dənizə düşmüşəm. Görünür məni havaya qaldıran qaraquşun üzərinə iki-üç rəqib hücum edib, onun qənimətini əlin-dən almaq isteyibmiş. Onlarla vuruşan zaman, qaraquş məni dimdiyindən buraxıbmış. Qutunun altında olan ağır dəmir təbəqələr havadan enən zaman onun müvazinətini saxlamasına və suya düşərkən parçalanmamasına kömək edibmiş. Qutunun divarları bir-birinə möhkəm bitişmiş, qapıları isə rəzə ilə bağlanmayıb siyirmə pəncərə kimi aşağı-yuxarı açılırdı. Bir sözlə,


mənim otağım çox kip bağlandıqından, içərisinə su az keçmişdi. Mən böyük bir çətinliklə yelləncəkdən düşüb, damda olan qapını açmağa cürət etdim ki, içəri bir qədər təmiz hava gəlsin, çünki havasızlıqdan az qala boğulmuşdum.

Bu dəqiqələrdə mən dəfələrlə öz əziz Qlyumdarklıçimin yanında olmadığı nə qədər arzu etmişdim. Mənim ondan ayrıldığım dan yalnız bircə saat keçməsinə baxmayaraq, aramızda sanki böyük bir uçurum əmələ gəlmışdı. Ən qorxunc təhlükələr hər tərofdən mənə üz verib, bütün diqqətimi cəlb etmişdi. Bununla bərabər, öz yaziq dayəciyimi yadıma saldıqda, mənim itməyim ona necə ağır gələcəyini, bütün ümidişlərinin boşça çıxdığını və kraliçanın ondan narazı qalacağının düşündükə, ağlamaqdan özümü saxlaya bilmədim. Yəqin ki, çox az səyyahlar monim düşdüyüm bu çətin və təhlükəli vəziyyətə düşmüşdülər. Mən qutumun parçalanacağını və ya küləyin vurub, onu çevirəcəyini hər an gözləyə bilərdim. Tək bircə pəncərə şüşəsi sınmış olsayıdı, mən yəqin ki, həlak olacaqdım. Bu şüşələri nazir bir dəmir barmaqlıq qoruyurdu. Mən kiçik dəlmə-deşikdən içəri su dolmağa başladığını gördükdə, bacardığım kimi bunları tutmağa çalışdım. Qutumun qapağını açmağa qüvvəm çatmadı; yoxsa, mütləq bunu edib, yuxarı çıxardım. Orada mən hər tərefi bağlı olan (əgər belə demək mümünsə), bu anbarda qalib boğulmaqdansa, bir neçə saat artıq yaşaya bilərdim. Ancaq, bu qutu suyun üzündə hətta bir neçə gün sağ-salamat qala bilsəydi, mən yenə də mütləq acıdan və soyuqdan ölürdüm. Beləliklə, hər dəqiqə ölümümü gözləyə-gözləyə, hətta bunu arzu edə-edə, dörd saata qədər vaxt keçirdim.

Söylədiim kimi qutumun yan divarlarında iki möhkəm qulp var idi. Məni at üstündə aparan xidmətçi, qayış kəmərini bu qulpdan keçirib, onu belinə bənd edərdi. Birdən-birə bilmirəm mənəmi elə gəldi, yoxsa doğrudandamı həmin qulplara bir şeyin toxunduğu hiss etdim. Bundan sonra mənə elə gəldi ki, qutumu çəkir və ya yedəkləyib aparırlar. Bəzən mən qutumun dartıldığını hiss edirdim. Qutum dənizə xeyli batmış və otağım

qaranlıqlaşmışdı. Bütün bunlar məndə, köməyimə kimin gələ biləcəyini bilmədiyim halda, xilas olmağa zəif bir ümid doğurdu. Mən döşəməyə bənd edilmiş stullardan birini açmağı qərara aldım və onu yuxarı qapağın düz altında, böyük çətinliklə yenə yerə bənd etdim. Bir az əvvəl həmin qapağı açmışdım. Stulun üstünə çıxıb ucadan köməyə çağırmağa başladım. Sonra yaylığımı bir ağaca bağlayıb, onu qapaqdan bayır çıxartdım və yelləməyə başladım ki, əgər həqiqətən yaxınlıqda gəmi və ya qayıq varsa, bununla onların diqqətini cəlb edim və dənizçiləri başa salım ki, bu qutunun içində bədbəxt bir insan vardır.

Ancaq bütün bu işaretlərə heç bir cavab almadım. Bununla bərabər, qutumun daim irəliyə doğru hərəkət etdiyini duyurdum. Təqribən bir saat keçdi. Birdən qutumun qulplu tərəfi bərk bir şeyə toxundu. Mən qorxdum. Bunun qaya olduğunu zənn etdim. Qutumun əvvəlkindən daha bərk yırğalandığını duydum. Otağımın damında, aşağı salınan və sanki halqaya keçirilən bir buraz



səsi – zəif bir cırılıt eşitdim. Bundan sonra qutumun yuxarı qaldırıldığını duydum. Mən yenidən ucunda yaylıq olan ağacı dəlikdən çıxarıb, səsim tutulana qədər bağirdim. Bunun cavabında üç dəfə təkrar olunan uca çıçırtılar eşitdim. Mənim duydugum həyəcanı, yalnız başlarına belə ağır fəlakətlər gelən adamlar başa düşə bilərlər. Başımın üstündə ayaq tappiltiləri eşitdim. Kim isə ucadan ingiliscə bu sözləri çıçırdı: “Əger içəridə bir adam varsa, səsini çıxarsın!” Cavab verdim ki, mən bədbəxtliyimdən dünyada ağıllı bir məxluqa üz verə biləcək ən ağır fəlakətlərə düşər olmuş bir ingilisəm və onlara and verdim ki, məni bu zindandan qurtarsınlar. Bunun cavabında həmin səs söylədi ki, artıq təhlükədən qurtarmışam; çünkü qutumu gəmiyə bağlayıblar. Bu saat dülger gəlib qutunun damında, məni çıxarmaq üçün lazımı genlikdə bir deşik açacaqdır. Mən cavab verdim ki, nahaq yerə vaxt itirməsinlər. Qoy gəminin əmələlərindən biri barmağını qutunun halqasına keçirib onu sudan çıxartsın və kapitanın otağına aparsın. Bu sözlərimdən dənizçilərin bəziləri elə güman etdi ki, mən dəliyəm, bəziləri isə qəhqəhə ilə gülməyə başladı. Doğrudan da mən tamamilə yaddan çıxarmışdım ki, indi özüm boyda və mənimlə bir qüvvədə olan adamlar arasındayam. Dülger geldi və bir neçə dəqiqliğin içinde dörd kvadrat fut enliyində bir deşik açdı. Sonra içəri kiçik bir nərdivan salladılar və mən yuxarı çıxdım. Bu vaxt özümü o qədər zəif hiss etdim ki, bu adamlar mənim qucaqlarına alıb, gəminin göyərtəsinə çıxartdılar.

Heyrət içinde qəlmiş dənizçilər mənə suallar yağıdırıldılar. Ancaq bunlara cavab verməyə məndə taqət yox idi. Mən bu cırtdanları görüb özümü itirmədim. Nəhəng adamlar və nəhəng şeylər arasında yaşamağa o qədər alışmışdım ki, bu kiçikboylu adamlar mənə çox miskin və eybəcər görünürdüllər.

Nəhayət, ləyaqətli və hörmətli bir şropşırı olan kapitan mister Tomas Vilkoks huşumu itirməkdə olduğumu görüb, məni öz otağına apardı. Orada mənə qüvvə dərmanı verdi və bir qədər dincəlməyi məsləhət görüb, yatağa uzandırdı. Bu, doğrudan da

mənim üçün son dərəcə zəruri idi. Yuxuya getməmişdən əvvəl mən kapitana söylədim ki, qutumun içinde çox qiymətli məbel var, onları itirmək heykdir. Orada gözəl bir yelləncək, səfər yatacığı, iki stul, bir stol və kamod var. Otağın bütün divarlarına ipək və pambıqdan toxunmuş parçalar çəkilmişdir. Kapitandan xahiş etdim ki, dənizçilərdən birinə mənim qutumu onun otağına gətirməsini əmr etsin. Burada mən qutumu açıb, bütün sərvətimi ona göstərmək istəyirdim. Kapitan bu sərsəmləməni eşidib, elə güman etdi ki, mən sayıqlayıram. Ancaq məni sakit etmək üçün soz verdi ki, arzumu yerinə yetirəcəkdir. Sonra o, göyərtəyə çıxıb bir neçə dənizçiye əmr etmişdi ki, mənim qutumun içinə girsinlər. Onlar mənim şeylərimi çıxarmış, divarlara çəkilmiş parçaları qoparmışdır. Təəssüf ki, stullar, kamod və yataq xeyli xarab olmuşdu. Dənizçilər şeylərin döşəməyə bərkidilmiş olduğunu bilmədiklərindən zorla çəkib qoparmışdır. Onlar qutunun içinde maraqlı saydıqları bütün şeyləri və gəmidə işə yaraya biləcək bir neçə taxtanı çıxarıb gətirmişdilər. Qutu isə dənizdə qalmışdı. Onun içi az zamanda su ilə dolmuş və batmışdı. Mən çox şad oldum ki, bu zaman özüm orada deyildim. Yəqin ki, bu mənzərə axır illərdə başıma gələn bütün fəlakətləri yadına salıb, məni kədərləndirəcəkdi.

Mən bir neçə saat yatdım. Ancaq rahat yata bilmədim. Yaxın zamanda başıma gelmiş hadisə və fəlakətləri hey yuxumda gördüm. Hər halda mən bir qədər dincələrək özümü xeyli yaxşı hiss edirdim. Axşam saat səkkiz olardı. Kapitan mənim çoxdan bəri ac olduğumu bilib əmr etdi ki, tez axşam yeməyi gətirsinlər. O, gözümüzə dəlilik əlamətləri görünmədiyinə əmin olub, tamamilə rabitəli bir surətdə danışdığını gördükdə, məni nəşə ilə qonaq etməyə başladı. Biz tək qaldıqda, xahiş etdi ki, başıma gələn macəraları danışım və bu qəribə qutunun içinə necə düşdürüyü izah edim. O söylədi ki, günortaya yaxın müşahidə borusu ilə mənim qutumu görmüş; əvvəlcə bunun bir yelkənli gəmi olduğunu güman edib, öz gəmisinin yolu üstündə olduğu üçün ona yanaşış bir qədər suxarı almaq istəmişdir; çünkü gəmidə suxarı

qurtarmaq üzrə imiş. Yaxına gəlib səhv etdiyini gördükdə, bu şeyin nə olduğunu bilmək üçün bir qayıq göndərib. Dənizçilər qorxmuş halda geri qayıdib, and içiblər ki, üzən bir evə rast gəliblər. Kapitan onlara gülüb, özü qayığa oturub və dənizçilərə əmr edib ki, özlərlə iki möhkəm kəndir götürsünlər.

Dəniz sakit olduğu üçün, kapitan bir neçə dəfə qutumun ətrafına hərlənib bu qutunun dəmir barmaqlı pəncərələri olduğunu görüb. Qutunun qapı-pəncərəsiz divarında o, iki möhkəm qulp görüb, əmr edib ki, kondırı bunlardan birinə keçirsinlər ki, sandığımı (o buna belə ad verirdi) yedəkləyib gəmiyə aparsınlar. Bunu qurtardıqdan sonra kapitan əmr edib ki, o biri kəndiri qutunun damında olan halqaya keçirib, sandığımı gəminin göyərtəsinə qaldırmağa çalışımlar. Ancaq bu sandıq o qədər ağır imiş ki, gəminin bütün əmələləri nə qədər çalışıblarsa da, onu iki və ya üç futdan artıq qaldıra bilməyiblər. Kapitan söylədi ki, onlar mənim qutunun deşiyindən uzatdığını, ucuna yaylıq bağlanmış ağacı görüb, bu nəticəyə gəliblər ki, sandığın içində bədbəxt bir adam vardır.

Kapitandan soruşdum ki, mənim qutuma rast gəldikləri yerdə, gəminin yaxınlığında nəhəng quşlar görüblərmi? Bunun cavabında kapitan söylədi ki, dənizçilərdən biri şimala doğru uçan üç qaraquş görmüşdür. Ancaq bunlar ona adı quşlar boyda görürənmüşdür. Bu, yəqin ki, quşların xeyli ucada uçduqları ilə izah oluna bilər. Kapitan mənim bu suali nə üçün verdiyimi başa düşə bilmədi. Sonra ondan soruşdum ki, biz qurudan çoxmu uzaqdayışq? Bu suala o cavab verdi ki, tam dürüst hesaba görə, ən yaxın sahil bizdən yüz liq qədər uzaqdadır. Mən onu inandırmağa çalışdım ki, çox səhv edir; çünkü mən yaşadığım ölkəni cəmisi dənizə düşdüyümdən təqrübən iki saat əvvəl tərk etmişdim.

Bu zaman kapitan ciddi bir görkəm alıb məsləhət gördü ki, mənim üçün ayırdıqları kayuta gedib, doyunca yatım. O işarə etdi ki, çekdiyim iztirablardan, yəqin ki, huşum bir qədər pozulmuşdur. Mən onu inandırdım ki, onun mehribanca qonaqpərvərliyi sayəsində özümü çox gözəl hiss edirəm.

Onda o mənimlə tamamilə açıq danışmağa icazə istədi. Əlbəttə, mən buna razılıq verdim. Kapitan bir qədər sükutdan sonra məndən soruşdu ki, bəlkə mən müdhiş bir cinayət işləmişəm və buna görə də cəza olaraq məni bu sandığa salıb dənizə buraxıblar; bəlkə bunun nəticəsində mənim ağlım bir qədər çəşmişdir. O dedi ki, bəzi ölkələrdə ən dəhşətli caniləri sıniq-salxaq bir qayığa oturdub, dənizə buraxmaq adəti ona məlumdur. Kapitan əlavə etdi ki, mən heç bir şeyi gizlətmədən onunla açıq danışa bilərəm. Əlbəttə, belə bir canini öz gəmisinə aldığı üçün o, heç bir zaman özünü əfv etməyəcəkdir. Ancaq iş-işdən keçdiyi üçün, söz verir ki, məni ən yaxın bir limana qədər sağ-salamat aparacaqdır.

Mən də kapitandan xahiş etdim ki, bir qədər sobirli olub, bütün danışqlarımı diqqətlə dinləsin. Mən Ingiltərədən çıxdığım gündən ta o mənim qutumu görünçəyə qədər başıma gələn bütün macəranı tamam-kamal ona danışdım. Həqiqət həmişə ağıllı və düşüncəli adamın qəlbinə yol tapar. Tamamilə təbiidir ki, dərin ağıl sahibi və təhsil görmüş bir adam olan bu möhtərəm cənab, mənim sözlerimin doğruluğuna və səmimiliyinə tezliklə inandı. Onun axırıncı şübhələrini dağıtmaq üçün kapitandan xahiş etdim ki, kamodumu bura gətirmələrini əmr etsin. Kamodun açarı cibimdə idi. Kamodu açıb, belə qəribə bir surətdə tərk etdiyim ölkədə topladığım nadir şeylərdən ibarət kiçik kolleksiyani kapitana göstərdim. Bunların içərisində kralın saqqalının tüklərindən qayırdığım daraqdan başqa, kralicanın böyük barmağının dırnağının qırıntılarından düzəltdiyim daraq da var idi. Bu kolleksiya hər biri bir futdan yarım yarda qədər olan iynə və sancaqlardan, kralicanın başı darandığı zaman yiğdiğim saçlardan, onun çəçələ barmağından çıxarıb boyunbağı kimi boğazımı taxdıği qızıl üzükdənibarət idi. Kapitandan xahiş etdim ki, mənə göstərdiyi xidmətin müqabilində, minnətdarlıq əlaməti olaraq bu üzüyü qəbul etsin; ancaq o qəti surətdə imtina etdi. Mən öz əlimlə bir xanımın ayaq barmağından kəsdiyim döyenəyi də ona göstərdim. Bu döyenək iri alma boyda idi, özü də o qədər bərk

idi ki, İngiltere'ye qayıtdıqdan sonra ondan bir qədəh qayırdım və onu gümüş haşıyə içmə aldım. Nəhayət, kapitana siçan dərisindən olan şalvarımı göstərdim.

Kapitanı çox çətinliklə razı edə bildim ki, bir saray nökərinin dişini məndən hədiyyə olaraq qəbul etsin. O həmin bu diş böyük bir maraqla nəzərdən keçirirdi. Kapitan bu hədiyyəni, belə boş bir şeyi layiq olmadığı dərəcədə böyük bir təşəkkürlə qəbul etdi. Təcrübəsiz bیر həkim Qlyumdarklıçın nökərlərindən birinin diş ağrıdığı zaman, səhvən onun sağlam dişini çəkmişdi. Mən həmin bu diş təmizləyib, qəribə bir şey kimi öz kamodumda saxlamışdım. Bu dişin uzunluğu bir fut, diametri isə dörd düym olardı.

Kapitan mənim bu səmimi söhbətimdən çox razı qaldı. O ümidi edirdi ki, mən İngiltere'ye qayıtdıqdan sonra bütün bunları yazıb kitab halında çap etdirəcəyəm. Onun fikrincə, beləliklə, mən insanlığa böyük bir xidmet etmiş olaram. Kapitana soylədim ki, mənim bu macəramın diqqəti cəlb edə biləcəyinə gümanım azdır. Dedim ki, hazırda oxucuları heç bir şeylə heyrətləndirmək olmaz. Bir çox müəlliflər həqiqətdən çox öz şöhrətpərəstlik və mənfəətlərini təmin etməyə çalışıb, avam oxucuları en qəribə uydurmalarla cəlb etməyə can atırlar. Onların hekayələrinə nisbətən mənim kitabım, yəqin ki, solğun və darıxdırıcı olacaq və heç bir kəsin diqqətini cəlb etməyəcəkdir. Hər halda haqqında söylədiyi xoş sözlər və verdiyi məsləhət üçün kapitana təşəkkür etdim.

Kapitan mənim belə ucadan danışdığınıma tövəccüb etdi və yaşıdığım həmin ölkənin kral və kralıçasının kar olub-olmadıqlarını soruşdu. Mən ona izah etdim ki, bu, uzun müddət nəhenglər arasında yaşadığımın nəticəsidir. Onlarla mən elə ucadan söhbət edirdim ki, elə bil qüllənin başında duran bir adamlı danışırıam.

Boynuma aldım ki, onu dinləyəndə mənə elə gəlir ki, guya o, piçılı ilə danışır. Aldığım başqa bir təsiri də ona söylədim. Gəmiyə çıxıb, ətrafında dənizçilər toplandığı zaman onlar mənə

rast geldiyim boyca ən kiçik məxluqlar kimi göründülər. Doğrudan da, gözlərim nəhəng şeylərə o qədər alışmışdı ki, mən güzgüdə özümə baxa bilmirdim; çünkü bu, özümün nə qədər kiçik olduğum bərədə məndə xoşa gəlməyən duyular oyadırdı.

Kapitan mənə söylədi ki, yemək zamanı mənim hər bir şeyə diqqətlə baxdığını və çox zaman özümü gülməkdən zorla saxlaşdığını sezmişdir. Mənim belə qəribərəftarımın səbəbini başa düşmədiyindən, elə zənn etmişdi ki, ağlım bir qədər çəşmişdir.

Ona cavab verdim ki, müşahidəsi tamamilə doğrudur, qoy özü düşünsün: üç pens boyda bir boşqab, bir uduma yeyilə bilən bir donuz budu, findiq qabığı boyda fincanlar və sair bu kimi şeyləri gördükdə, gülməyə bilərəmmi?

Kapitan bu zarafatımı yaxşıca başa düşüb, gülə-gülə mənə qədim bir ingilis məsəli ilə cavab verib dedi ki, mənim gözlərim mədəmdən böyükdür: çünkü bütün günü heç bir şey yemədiyimə baxmayaraq, iştaham olmadığımı görmüşdü. O gülə-gülə dedi ki, qaraquşun mənim qutumu dimdiyində apardığını və çox yüksəklərdən necə dənizə düşdüğünü özü görüb, zövq almaq üçün yüz funt verərdi; çünkü bu gələcək nəsillərə yadigar olmaq üçün təsvir edilə biləcək bir mənzərə idi.

Kapitan Tonkində¹ imiş və İngiltereye geri qayıdanda külək onu şimal-şərqə, 44° şimal en dairəsinə və 143° şərq uzunluq dairəsinə qədər kənara aparıbmış. Lakin onlar məni gəmiyə çıxartdıqdan sonra, passat küləyi əsməyə başlayıb, biz uzun müddət cənuba doğru getdik. Yeni Hollandiyani keçdiqdən sonra biz qərbə və cənub-qərbə doğru yönəldik, sonra cənuba və cənub-qərbə doğru getdik və nəhayət, Ümid burnunu döndük. Bizim bu səfərimiz çox yaxşı keçdi və mən onu təsvir etməklə oxucunu yormayacağam. Kapitan yolda bir-iki dəfə yemək və təzə su götürmək üçün limanlara yan aldı. Ancaq mən Daunsa çatana qədər gəmidən bir dəfə də olsun çıxmadım. Bura isə xilas olduqdan doqquz ay sonra 1706-cı il iyunun 3-də gəlib çatdıq.

¹ Tonkin – Hind-Çində bir şəhər adıdır.

Mən gəmidə getmək haqqı olaraq, bütün var-yoxumu kapitana təklif etdim. Ancaq o, bircə fartinq də almadı. Biz bir-birimizdən dəst kimi ayrıldıq və kapitan mənə söz verdi ki, Redrifə mənim yanına gələcək. Kapitandan borc aldığım beş şillinqə bir at və bələdçi tutdum. Yolda mən xirdaca ağacları, evləri, adamları və ev heyvanlarını seyr edərkən, çox zaman elə bilirdim ki, yenə Liliputsandayam. Yolda qabağıma çıxan adamları basıb əzməkdən qorxaraq, çox zaman bərkədən çıçırlırdım ki, kənara çəkil-sinlər. Az qalmışdı ki, bu qabalığım mənə çox baha tamam olsun. Bir-iki dəfə az qaldı ki, vurub başımı yarsınlar. Ətrafdakı yerləri çox böyük çətinliklə tanıya bilirdim. Evimin yolunu baş-qalarından soruşmalı oldum. Xidmətçi qapını açdı. Mən içəri girəndə, başım qapının yuxarısına dəyməsin deyə (darvaza altından keçən qaz kimi) başımı aşağı əydim. Arvadım yüyürüb məni qucaqlamaq istədi, ancaq onun boyunun üzümə çatması üçün mən onun dizindən də aşağı əyildim.

Qızım xeyir-duamı gözləyərək diz çökdü. Lakin mən nə-həng adamlarla danışdığını zaman həmişə başımı yuxarı qaldırmağa öyrəşdiyimdən, onu heç görmədim. Xidmətçilərə və evdə olan bir-iki tanış adama isə nəhənglərin cırtdanlara baxdığı kimi yuxarıdan aşağı baxırdım. Mən ürəyimdə arvadımı danlayırdım ki, yəqin həddindən artıq qənaət etmişdir; çünkü həm özü, həm də qızım mənə çox xirdaca görünürdü. Müxtəsər, mən özümü o qədər qəribə aparırdım ki, yaxın adamlarım mənim dəli olduğunuşdan şübhələnməyə başladılar. Bunları ona görə qeyd edirəm ki, vərdiş və yanlış duyğuların nə qədər böyük bir qüvvəyə malik olduqlarını göstərim.

Mənimlə ailəm və dostlarım arasında əmələ gələn bu anlaşılmazlıq tezliklə aradan qalxdı: ancaq arvadım təntənəli surətdə elan etdi ki, mən bir də dəniz üzü görməyəcəyəm. Buna baxmayraq məşum tale öz hökmünü başqa cür verdi və oxucunun tezliklə görəcəyi kimi, hətta arvadım da məni vətəndə saxlaya bilmədi. Bununla məşum səyahətlərimin əhvalatının ikinci hissəsini qurtarıram.

Üçüncü hissə
LAPUTAYA, BALNİBARBİYƏ,
LAQQNEQQƏ, QLABEDOBDRİBƏ VƏ
YAPONİYAYA SƏYAHƏT

BİRİNCİ FƏSİL

Müəllifin üçüncü səyahətə çıxması. Dəniz quldurları tərəfindən tutulması. Qəddar hollandiyalı. Müəllifin boş bir adaya çıxması. Laputaya qəbul edilməsi.

Mən evə qayıtdıqdan sonra üç yüz tonluq "Xoş Ümid" gəmisinin kapitani kornuelsli kapitan Vilyam Robinson yanına gəldi. Keçmişlərdə onun komandası altında Levanta işləyən bir gəmidə cərrahlıq edərdim. O mənimlə qardaş kimi dolanar, heç bir zaman məni özünə tabe bir adam hesab etməzdı. Görünür ki, köhnə bir dost kimi görüşümə gəlmüşdi. Hər halda birinci görüşdə bizim aramızda uzun zaman bir-birilə görüşməyən dostlar arasında gedən adı danışqlardan artıq bir səhbət olmadı. Sonra o, tez-tez yanına gəlməyə başladı və məni sağ-salamat gördüyü üçün dəfələrlə öz şadlığını bildirib, İngiltərədən ayrılmamağı qəti surətdə qərara alıb-almadığımı soruşdu və özünün iki aydan sonra Şərqi Hindistana getmək niyyətində olduğunu söylədi. Axırda bir çox üzrxahlıq və müqəddimədən sonra məni öz gəmisində cərrahlıq vəzifəsinə dəvət etdi. Kapitan dedi ki, mənim bir cərrah köməkçim də olacaqdır və mənə ikiqat artıq maaş verəcəkdir. Nəticədə əlavə etdi ki, gəmini idarə etmək işində mənim məsləhətlərimlə hesablaşmağı öhdəsinə alır; çünkü mən gəmiçilik işini ondan az bilmirəm və onunla bir dərəcədə gəmi idarə edə bilərəm.

Kapitan mənə xeyli iltifatlı sözlər söylədi. Mən onu yaxşı bir adam kimi tanıldıqmdan, təklifində boyun qaçıra bilmədim.

Başında gələn bütün fəlakətlərə baxmayaraq, dünyani görmək həvəsi məni əvvəlki qüvvəsilə cəlb edirdi. Arada bircə çətinlik qalmışdı ki, o da arvadımı razı etməkdən ibarət idi. Nəhayət, mən bu səyahətdə bizim uşaqlarımız üçün hasil olacaq faydaları sayıb, onu razı saldım.

Biz 1706-ci il avqustun 5-də lövbər qaldırıb, 1707-ci il aprelin 11-də Sen-Jorj fortuna çatdıq. Orada üç həftə qaldıq. Biz gəminin əmələlərini artırımlı idik; çünkü dənizçilər arasında xəstələnənlər çox idi. Oradan Tonkinə yola düşdük. Tonkində kapitan çox qalmağı qət etdi; çünkü ona lazım olan mallar bir neçə aydan tez hazırlanıb gəmiyə təhvil verilə bilməzdii. Burda dayanarkən, əmələ gələn məsarifi qismən ödəmək üçün kapitan kiçik bir gəmi satın alıb, onu işə gedən mallarla doldurdu və mənim komandam altında qonşu adalara göndərdi. O, Tonkində öz işlərini gördüyü müddətdə bu malları satmayı mənə tapşırmışdı.

Gəmidə məndən başqa on dörd nəfər əmələ var idi. Bunnardan üçü yerli idi. Biz sahildən ayrıldıqdan üç gün keçməmiş, şiddetli külək bizi əvvəlcə şimal-şərqə, sonra isə şərqə tərəf apardı. Bundan sonra, şiddetli qərb küləyinin sakitləşmədiyinə baxmayaraq, hava yaxşılaşdı. Onuncu gün dalımızca iki quldur gəmisi düşdü. Bizim çox yüklenmiş olan gəmimiz sürətlə gedə bilmirdi. Buna görə də bir az sonra onlar bize çatdırılar.

Gəmilər bizim gəmiyə yan aldı və hər iki quldur gəmisinin kapitanı, demək olar ki, eyni zamanda öz adamları ilə birlikdə bizim gəmiyə doluşdular. Hər cür müqavimət mənasız olduğundan mən əvvəlcədən komandaya əmr verdim ki, üzüqoylu yerə uzansınlar. Bunun sayəsində nahaq qan tökülmədi. Quldurlar bizim əl-ayağımızı möhkəm sariyib, üstümüzə keşikçi qoymaqla kifayətləndilər və gəmini axtarmağa başladılar.

Mən quldurların arasında bir hollandiyali olduğunu gördüm. Görünür ki, o gəmi komandiri olmasa da, quldurların arasında nüfuz sahibi idi. O həmin saat bizim ingilis olduğumuzu bildi və hamımızı söyə-söyə and içdi ki, bizi dal-dala bağlayıb dənizə atacaqdır*. Mən ona müraciətlə xahiş etdim ki, bizim xristian və

protestant, həm də onun ölkəsinə dost bir dövlətin təbəələri olduğumuzu nəzərə alsın. Ona görə o bizi hədələməyib, əksinə, komandirin həzurunda müdafiə etməlidir. O, öz təhdidlərinə ara verməyib, yoldaşlarına müraciətlə qızığın bir surətdə, yəqin ki, yapon dilində nə isə söyləyərək, tez-tez "xristianos" sözünü tekrar edirdi.

Bu iri gəminin kapitanı yapon idi, Hollandiya dilində azca danışa bilirdi. O mənə yanaşıb, bir neçə sual verdi. Mən bu sual-lara çox hörmətlə cavab verdim və o söz verdi ki, bizi öldürməyəcəklər. Mən ikiqat əyilib kapitana təzim etdim və hollandiyaliya müraciətlə dedim ki, bir bütpərəstin, qardaşım olan bir xristiandan daha mərhəmətli olduğunu görmək mənim üçün çox kədərlidir. Düşünmədən söylədiyim bu sözlərimin tezliklə peşmanlılığını çəkdim. Həmin yaramaz hollandiyalı dəfələrlə kapitana müraciət edib, məni dənizə atmağı xahiş etdi, nəhayət, işi o yerə yetirdi ki, mənə ölümündən də ağır olan bir cəza təyin etdirdi. Mənim adamlarımı bərabər surətdə bölib, iki quldur qayığına oturtdular; bizim gəmiyə isə yeni komanda təyin etdilər. Məni kiçik bir yelkənli qayığa oturtmayı və dörd günlük azuqə ilə küləyin və dalgaların ixtiyarına buraxmayı qərara aldılar. Yaponiyalı kapitan o qədər mərhəmətli bir adam idi ki, mənim üçün təyin edilən ərzaq miqdarını öz ehtiyatı hesabına ikiqat artırıb, məni axtarmağı qadağan etdi. Mən qayığa minərkən, hollandiyali gəminin göyərtəsində durub, məni ağızına gələn hər cür söyüslərlə söyüb lənət yağıdırırdı.

Biz, quldur gəmilərinə rast gəlməzdən təxminən bir saat əvvəl hesablayıb 46° şimal en və 183° şərq uzunluq dairəsində olduğumuzu təyin etmişdim. Quldurlar gözdən itdikdən sonra, mən cibimdə gəzdirdiyim müşahidə borusunu çıxarıb üfüqi diqqətlə gözdən keçirməyə başladım. Cənub-şərq tərəfdə bir neçə ada gördüm. Yelkəni qaldırıb onlara tərəf getdim. Səmt küləyi əsdiyi üçün üç saatdan sonra bu adalardan ən yaxında olanına çatdım. Qayaların üstündə xeyli quş yuvası görünürdü və mən heç bir əziyyət çəkmədən xeyli yumurta yığdım. Yanımda çax-

maq, daş və qov var idi. Od yandırıb, quru dəniz otu və çirpi-lardan tonqal qalayaraq, küllemə yumurta bişirdim. Axşam yeməyim bundan ibarət oldu; çünkü ərzağımı mümkün qədər saxlamaq istəyirdim. Bir qayanın altında yerə quru ot sərib gecəni çox yaxşı yatdım.

Ertəsi gün o biri adaya, oradan isə üçüncü və dördüncü adaya getdim. Bu darixdırıcı və yorucu səyahətimin yalnız beşinci günü, nəhayət, bu adaların ən şərqdə olanına çatdım. Bu ada dənizin çox uzaq bir guşəsində idi. Bu adaya yetişmək üçün beş saatdan artıq yol getməli oldum. Adamın sahillərinə yan almaq mümkün deyildi. Yalnız uzun müddət axtarışdan sonra adaya çıxməq üçün əlverişli bir yer tapa bildim. Bura kiçik bir körfəzdən ibarət idi, mənim qayığım kimi iki-üç qayıq zorla yerləşə bilərdi. Ada daşlıq olub, torpağı münbit deyildi. Yalnız orada-burada qayaların arasında xırdaca ətirli kollar bitmişdi.



Mən ərzağımı çıxarıb, bir qədər yeyib qarnımı doydurdum. Bütün qalan ərzağı böyük bir diqqətlə sahildəki qayalar arasındakı mağarada gizlətdim və gecəni burada keçirməyi qərara aldım. Qayaların arasından xeyli yumurta yiğib, sonra da mağaraya bir-iki qucaq quru dəniz otu götürdüm. Fikrim bu idi ki, səhər qəlyanaltıya özümə yumurta bişirim. Mənim yatağım da həmin bu quru dəniz otlarından ibarət idi. Gecəni çox pis yatdım. Yorğunluğuma baxmayaraq, qorxunc fikirlər məni yatmağa qoymurdu. Fikirləşirdim ki, buradan xilas olmaq üçün ümidim coz azdır və başıma gələcək fəlakəti gözümün öünüə götürirdim. Bu qara fikirlər məni o dərəcədə taqətdən salmışdı ki, ayağa qalxmağa əsla cürət etmirdim.

Mən mağaradan çıxdığım zaman, hava artıq xeyli işıqlanmışdı. Bir qədər qayaların arasında gəzdim. Göyun üzü tamamilə açıq idi. Güneş adamı yaman bərk yandırırdı. Birdən-birə hava qaraldı, ancaq bu, əsla günəşin üzərini bulud aldığı zaman olan qaranlığa bənzəmirdi. Mən gözlərimi qaldırıb havada, yerdən təxminən iki mil qədər ucalıqda böyük, qara bir cisim gördüm ki, bu cisim adaya tərəf hərəkət edirdi. Bir neçə dəqiqəliyə günəşin qabağını tutan şey həmin bu cisim imiş. Ancaq hava qaralan zaman mən soyuqluq hiss etmədim. Elə bir təsir hasil oldu ki, guya mən bir qayanın kölgəsində durmuşdum. Bu cisim par-par parldayır, günəş işığına qərq olmuş dənizi eks etdirirdi. Mən sahil-dən iki yüz yard aralı olan uca bir qayanın üstünə çıxb gördüm ki, bu yekə cisim, demək olar ki, dimdik aşağı enir. Bizim aramızda bir ingilis mili qədər məsafə olardı. Mən müşahidə borusunu götürüb, həmin cismin eniş tərəfində aşağı düşən və yuxarı qalxan adamları görə bildim. Ancaq bu adamların nə iş gördük-lərini seçə bilmədim.

Şadlıqdan ürəyim çırpındı. Mən ümidi edirdim ki, bu hadisə nəticəsində hər halda buradan xilas olacağam. Ancaq, eyni zamanda (oxucu bunu yaxşı başa düşər), təsviredilməz bir heyretlə havada süzən bu adya baxırdım. Bunun üzəri adamlarla dolu idi və bunlar mənə elə gəlirdi ki, öz arzularına görə həmin adanı

istədikləri tərəfə sürə bilirdilər. Ancaq bu dəqiqlidə mənim bu barədə fəlsəfi düşüncələrə dalmağa macalım yox idi. Məni hər seydən artıq maraqlandıran bu adanın hansı tərəfə getməsi məsələsi idi; çünki o deyəsən havada durmuşdu. Lakin bir neçə dəqiqlidən sonra o yenə hərəkət gəldi və mənə o qədər yaxınlaşdı ki, onu xeyli aydın görə bildim.

Adanın kənarları pillə halında bir neçə qat eyvan kimi üstüste düzülmüşdü. Bu eyvanları dikiñə qoyulmuş pillələr həm bir-birilə, həm də adanın təposilə birləşdirirdi. Ən aşağı eyvanda bir neçə adam durmuş və oturmuşdu. Onlardan bəziləri uzun tilovlarla balıq tutur, bəziləri isə onlara tamaşa edirdi. Mən keçə papağımı çıxarıb yelləməyə başladım (şlyapam çıxdan köhnəlib işdən çıxmışdım); ada, üzərində durduğum qayaya bir qədər də yaxınlaşdıqdan sonra, mən var gücümle çıçırmaga başladım. Bir neçə dəqiqlidən sonra adanın mənə sari çevrilmiş tərəfində camaatın yiğisidığını gördüm. Adamlar barmaqları ilə məni göstərir, həyecanla əl-qollarını yelloyırdılər. Başa düşdüm ki, onlar səsimə səs verməsələr də, məni görüblər. Birdən-birə camaatın içindən dörd-beş nəfer ayrılib, pillələrlə adanın təpəsinə doğru yüyürməyə başladı. Orada mən onları gözdən itirdim. Başa düşdüm ki, bu adamlar böyük bir adamın yanına əmr almaq üçün gedirlər.

Camaat get-gedə çoxalırdı. Yarım saat çəkmədi ki, ada mənim durduğum qayaya tamamilə yaxınlaşdı, onun aşağı eyvanı mənimlə bir səviyyədə, qayanın təpəsindən yüz yard qədər aralı idi. Mən yalvarıcı bir vəziyyət alıb, şikayətli səsləimdən çağırmağa başladım. Ancaq bütün yalvarışlarım cavabsız qaldı. Mənə hamidian yaxın duranlar paltarlarından göründüyüne görə, adlısanlı adamlar idilər. Onlar daim mənə sari baxaraq, nə barədə isə ciddi surətdə məşvərət edirdilər.

Nəhayət, onlardan biri səs cəhətindən italyancaya bənzər temiz, zərif və ahəngdar bir dil ilə nə isə çığırdı. Mən italyanca cavab verdim. Güman edirdim ki, onlar sözlərimi başa düşməsələr də, italyan dili onlara hər bir başqa dildən daha artıq xoş



gələr. Ancaq mənim nə demək istədiyimi sözsüz də başa düşmək çətin deyildi.

Mənə qayadan sahilə enməyi işarə etdilər. Həmin saat onların dəvətinə əməl etdim. Uçan ada düz başım üstündə aşağı enməkdə idi. Yuxarıdan tez zəncirə bənd olmuş bir oturacaq sallaşdırılar. Mən onun üstündə oturdum və onlar məni qarqaraların köməyilə yuxarı qaldırdılar.

İKİNCİ FƏSİL

Laputalıların xasiyyət və adətləri. Laputada elm. Kral və onun sarayı. Müəllifin sarayda qəbul edilməsi. Laputalıların arvadları. Laputalıların qorxu və həyəcanları.

Adaya çıxan kimi, camaat məni araya aldı. Mənə yaxın duran adamlar görünür ki, yüksək sinfə mənsub idilər. Onlar hamısı böyük bir heyretlə məni süzürdülər. Ancaq mən özüm də onlara borclu qalmırdım: hələ ömrümdə görkəmləri, paltarları və üzlərinin ifadəsi cəhətdən insanı bu qədər heyrotə getirən məxluq görməmişdim. Onların hamısının başı sağa və ya sola əyilmişdi, gözlerinin biri içəriyə doğru çəp olub, o biri isə düz yuxarı baxırdı. Üst paltarları günəş, ay, ulduz şəkillərilə və bunların arasında skripka, fleyta, arfa, şeypur, gitara, klavikord və bir çox başqa, Avropada məlum olmayan, musiqi alətləri şəkil-lərilə bəzənmişdi. Üzaqda əyinlərində nökər paltarı olan bir neçə adam gördüm. Onların əllərində qısa ağaclar var idi. Bu ağacların ucuna içi hava ilə dolu qovuqlar bağlanmışdı.

Mənə sonra söylədilər ki, bu qovuqların içində bir qədər quru noxud və ya xırda daş töküblərmiş. Nökərlər arabir həmin bu qovuqları öz yanlarında durmuş adamların dodaqlarına və qulaqlarına toxundururdular.

Mən xeyli müddət bunu nə üçün etdiklərini başa düşə bil-mədim. Görünür bu adamlar o qədər dərin mənalı düşüncələrə

dalmışdilar ki, nə həmsöhbətlərinin sözlərini eşitməyə, nə də onlara cavab verməyə təqətləri yox idi. Bu dalğınlıqdan ayılmış üçün onların danışmaq və eşitmək üzvlərinə sırf fiziki, xarici bir təsir etmək zəruri idi. Buna görə də varlı adamlar öz qulluqçuları ilə bərabər, bir də qovuqvuran saxlayırlar (yerli dildə buna *klay menole* deyirlər) və onlar heç bir zaman yanlarında qovuqvuran xidmətçi olmadan evdən bayır çıxmazlar. Qovuqvuranın vəzifəsi bundan ibarətdir ki, bir neçə adam bir-birinə rast gəldikdə, qovuqları yavaşdan danışmalı olan adamin ağzına və eşitməli olan adamin sağ qulağına toxundursun. Gəzinti zamanı qovuqvuran arabir qovuğu öz ağasının gözlərinə toxun-durmalıdır; çünki belə etməsə, ağası hər bir addimda ya çalaya düşər, ya başını dirəyə toxundurará, ya da yoldan ötən adamlarla toqquşar.

Mən bütün bu təfsilati oxucuya bildirməliyəm; çünki belə olmasa, bu adamların məni pillələrlə adanın təpəsinə, oradan da kralın sarayına apararkən etdikləri hərəkət və ədalarını başa düşə bilməzlər. Onlar pillələri çıxarkən tez-tez nə etməli olduqlarını yadlarından çıxarıv və məndən geridə qalırdılar. Bu zaman qovuqvuranlar öz ağalarını dalğınlıqdan ayıldırdılar. Görünür nə mənim zahiri görkəmim, nə paltarım, nə də ki dərin düşüncələr-dən tamamilə uzaq olan qara camaatin heyrotlu çığırtıları onlara heç təsir etmirdi.

Nəhayət, biz saraya çatıb, görüş salonuna girdik. Burada kral, ətrafında ən məşhur əyanlar olduğu halda taxtda oturmuşdu. Taxtın qabağında üstü qlobuslar, planet dairələri və cürbəcür riyaziyyat alımlırilə dolu olan bir stol qoyulmuşdu. Bizim gəlişimiz saray xidmətçilərinin böyük səs-küy qoparmasına səbəb olmuşdusa da, ancaq əlahəzrət kral bizə əsla etina etmədi. Kral çətin bir məsələnin həlli üçün xəyalə getmişdi və o, həmin məsələnin həll edincəyədək, biz heç olmazsa bir saat gözləməli olduğunu. Kralın hər iki tərəfində əllərində qovuq olan iki xidmətçi oğlan durmuşdu. Onlardan biri kralın məsələni həll etdiyini görüb ehtiramla qovuğu onun dodağına, o biri isə sağ qulağına



toxundurdu. Kral diksinib, nəzərlərini mənə və məni müşayiət edən adamlara dikdi. O bir necə söz sözlədi. Bundan sonra əlin-də qovuq olan cavan oğlan həmin saat mənə yaxınlaşdı və qovuğu yavaşcadan mənim sağ qulağıma toxundurdu. Mən işaret ilə onu başa saldım ki, buna ehtiyacım yoxdur. Sonradan öyrəndiyimə görə, bu hərəkətin əlahəzərət kral və bütün saray adamlarında mənim zehni qabiliyyətlərim barədə çox alçaq bir təsəvvür yaranmasına səbəb olmuşdu.

Kral mənə bir neçə sual verdi. Mən bildiyim bütün dillərdə ona cavab verdim. Bizim bir-birimizin dilini başa düşmədiyimiz aydın olduqda, kral əmr etdi ki, məni sarayın otaqlarından birinə aparsınlar. Orada yanında iki xidmətçi qoydular. Bu kral,

əvvəller rast gəldiyim bütün krallara nisbətən xaricilərə qarşı tamamilə mehriban idi. Bize yemək gətirdilər və mənim taxt-tac salonunda kralın yanında gördüyü dörd əyan böyük bir iltifat göstərib mənimlə bir süfrəyə oturdu. Bize, hər dəfəsində üç cür xörəkdən ibarət iki dəfə yemək verdilər. Birinci dəfədə tərəfləri bərabər olan üçbucaq şəklində qoyun küreyi, romboid şəklində bir parça mal əti və sikloid şəklində pudinq verdilər. İkinci dəfə skripka şəklində hazırlanmış iki ördək, fleyta və qaboy şəklində sosiska və kolbasa, arfa şəklində dana döşü gətirdilər. Xidmətçilər bizim üçün konus, silindr, paraleloqram və başqa həndəsi cisimlər şəklində çörək doğradılar.





Yemək zamanı mən buranın dilində cürbəcür cisimlərə nə ad verildiyini soruşmağa cəsarət etdim. Qovuqvrulanların köməyilə bu əyanlar mənə xeyli mehribanlıqla cavab verdilər. Yəqin onlar elə güman edirlər ki, mən onlarla sərbəst danışmaq imkanını qazansam, onların qabiliyyətlərinə olan heyranlığım bir qədər də artmış olar. Bir az sonra mən artıq çörək, su və özümə lazımlı olan başqa şeyləri onlardan istəyə bilirdim.

Nahardan sonra mənim yemək yoldaşlarım çıxbı getdilər və kralın əmrilə qovuqvrulanlarla birlikdə yanımıza yeni bir adam gəldi. O adam özü ilə qələm, mürəkkəb, kağız və üç-dörd kitab gətirib, işarə ilə məni başa saldı ki, ona yerli dili mənə öyretmək əmr olunub. Biz dörd saat məşğul olduq. Bu müddətdə mən bir

neçə cərgə söz yazıb, bir neçə xırda cümlə öyrəndim. Müəlli-mim tez-tez xidmətçilərdən birinə bir şey gətirib gəlmək və ya dönəmək, əyilmək, oturmaq, qalxmaq, yerimək və sair bu kimi əmrlər verir və mən onun söylədiyi hər cümləni təkrar edib yazırdım. O, kitabdan mənə həmçinin güneşin, ayın, uluzların, zodiak, tropik və qütb dairelərinin şəkillərini göstərib, bir çox yastı və stereometrik cisimlərin adlarını söyləyirdi. O bütün müsiqi alətlərinin adlarını söyləyib təsvir edir və mən bunların hər birini çaldıqda, işlədilən texniki istilahlarla tanış edirdi. O gedikdən sonra mən bütün bu sözləri mənaları ilə birlikdə əlifba tərtibilə yazdım. Yaddaşım yaxşı olduğundan bir neçə gün ərzində Laputa dilində xeyli söz öyrəndim.

Mən, *Laputa* sözünün haradan əmələ gəldiyini heç vəchlə öyrənə bilmədim. Bu sözün mənası məncə *uçan* və *üzən* ada deməkdir. *Lap* sözü indi işlədilməyən qədim bir söz olub, uca mənasına gəlir. *Untu* sözü isə hökmədar deməkdir. Alimlərin söylədiyinə görə, təhrif edilmiş *Lapuntu* sözü *Laputa* kəlməsi də burdan əmələ gəlmüşdür. Ancaq mən bu sözün belə izah edilməsinə razı deyiləm; çünkü bu mənə bir qədər uydurma kimi görünür. Mən cürət edib, oranın alimlərinə bu sözün əmələ gəlməsi barəsində öz rəyimi söylədim. Mənim fikrimcə *Laputa* sözü *lap au ted* sözündən başqa bir şey deyildir: *lap* sözü gün-həş şüalarının dənizin səthində oyanması, *au ted* sözü isə qanad deməkdir. Ancaq mən öz rəyimin dürüst olduğuna arxayın deyiləm və bunu yalnız dərin düşüncəli oxucuların mühakiməsinə buraxıram*.

Kralın mənə baxmaq üçün təyin etdiyi saray xidmətçiləri paltarımın çırklənmiş və köhnəlmış olduğunu görüb, mənə təzə kostyum tikmək üçün həmin saat dərzi çağırtdırıb, ölçü götürməsini əmr etdilər. Usta bu tapşırığı yerinə yetirərkən, öz avropaçı peşədarlarına nisbətən tamamilə başqa cür hərəkət edirdi. Hər seydən əvvəl o, kvadrat vasitəsilə mənim boyumu ölçdü, sonra əlinə pərgar və cədvəl taxtası alıb kağızda mənim bədənimin ölçü və şəklini hesablayıb təyin etdi. Altı gündən sonra

paltar hazır oldu. Bu paltar əsla bədənimə görə tikilməmişdi, əynimdə çox pis dururdu. Usta məni başa saldı ki, yəqin o hesablayanda bir səhv buraxmışdır. Ancaq buna mənim çox da acı-gım tutmadı. Ətrafında olan saray adamlarının paltarına baxdıqda, məlum olmuşdu ki, bələ səhv'lər çox tez-tez buraxılır.

Başında gələn işlərdən sonra özümü çox yorğun hiss edirdim. Bundan başqa, layiqli bir paltarım da yox idi. Ona görə mən bir neçə gün evdən csiyə çıxmayıb, bu müddətdə buranın dilini daha



ətraflı öyrənə bildim. Mən bir də saraya getdiyim zaman, kralın bir çox suallarına kifayət dərəcədə cavab verə bilirdim. Əlahəzrət kral əmr etdi ki, adanı bütün krallığın paytaxtı olan və aşağıda yer üzərində yerləşmiş Laqado şəhərinə, şimal-şərqə doğru sürsünlər. Bunun üçün doxsan liq yol getmək lazımdı və bizim səyahətimiz dörd gün yarım sürdü. Maraqlıdır ki, mən adanın havada hərəkətini əsla hiss etmirdim. O biri gün saat on bir radələrindo kral, əyanlar, saray xadimləri və məmurlar musi-

qi alətlərini götürüb konsert verdilər. Bu konsert ara vermədən üç saat davam etdi. Qulaqlarım tutuldu və bunun nə üçün edildiyini heç cür anlaya bilmədim. Ancaq müəllimim məni başa saldı ki, bu uçan adada yaşayan əhali fəza musiqisini dərk etmək qabiliyyətinə malikdir. Bu musiqi yalnız müəyyən vaxtlarda eşidilir. Bu vaxta artıq az qaldığından, hər bir saray xadimi ən yaxşı çaldığı musiqi alətilə bu dünya konsertində iştirak etməyə hazırlaşır.

Bir Laqadoya doğru uşduğumuz zaman, əlahəzrət kral öz təbəələrindən ərizə qəbul etmək üçün adanı bəzi şəhər və kəndlərin üzərində saxlamağı əmr etdi. Bu məqsədlə, ucuna kiçik bir şey bağlanmış nazik iplər aşağı salladıldı. Əhali öz ərizələrini bu iplərin uclarına bağlayır və onları məktəblilərin öz badbanlarının quyruqlarına bağlıqları kağız parçaları kimi çəkib yuxarı qaldırırdılar. Bəzən biz aşağıdan şərab və yeməli şeylər də alırdıq. Bütün bunları qarqaralarla yuxarı çəkirdilər.

Onların danışq dillərini öyrənəndə riyaziyyat sahəsində olan məlumatım mənim işimə xeyli yaradı. Bunların dilində riyaziyyat və musiqidən alınmış ifadələr çoxdur. Bu adamların başları həndəsi çertyoj və fiqurlarla doludur. Məsələn, onlar qadın və ya hər hansı bir heyvanın gözəlliyyini təsvir etmək istəyəndə, mütləq romb, dairə, paraleloqram, ellips kimi terminlər işlədir və yaxud musiqidən müqayisələr alırlar. Mən kralın mətbəxində bir çox riyaziyyat və musiqi alətləri gördüm ki, aşpazlar əlahəzrətin süfrəsinə veriləcək qızarmış ətləri bu şəkildə doğrayırlar.

Lapatalıların evləri çox pis tikilmişdir. Divarlar, demək olar ki, həmişə əyridir; heç bir otaqda düz künçə rast gəlmək olmaz. İş burasındadır ki, onlar təbəqi həndəsəyə dərin nifrət edirlər. Onların fikrincə bu, son dərəcə qaba bir elmdir və bununla yalnız qaba peşəkarlar məşğul ola bilər. Onlar yalnız yüksək məccərrəd məsələlərlə məşğul olurlar və onların fəhlələrə verdikləri bütün göstərişlər o qədər mürəkkəb və qeyri-həyatı olur ki, bu səbəbdən tez-tez ən qəribə səhv'lər əmələ gəlir. Onlar kağız üzərində cədvəl taxtası, karandaş və pərgar işlətməkdə çox mahirdirlər. Ancaq mən adı həyatda bunlar kimi kobud, yön-

dəmsiz və qeyri-mütəhərrik, riyaziyyat və musiqidən başqa hər bir şeyi bunlar qədər gec başa düşən adamlara heç vaxt rast gəlməmişəm. Onlar çox pis mütəfəkkirdilər. Mühakimələrini rədd etmək çox asandır. Əlbəttə ki, həqiqət onların tərəfində olduğu zaman, bu mümkün deyildir, ancaq belə hallar çox az olur. Bu adamlar təsəvvür, xəyal və ixtiraçılıqdan tamamilə məhrum-durlar. Onların dilində hətta bu anlayışları ifadə edən sözler də yoxdur. Riyaziyyat və musiqidən başqa onlar heç bir şey bilmir və bilmək də istəmirlər.

Laputalılardan çoxu, xüsusən astronomiya ilə məşğul olanlar, açıq söyləməkdən utansalar da, astrologiyaya¹ inanırlar. Ancaq onların yeniliklərə və siyasetə olan düşkündülkləri məni hər şeydən artıq təeccübəldəndirirdi. Onlar həmişə son yenilikləri bir-birindən soruşur və dövlət işləri barəsində saatlarla çənə döyüb, mənasız partiya ixtilaflarına aid qızgrün mübahisələrə girişirlər. Riyaziyyat ilə siyaset arasında heç bir ümumi cəhət görməsəm də, həmin meyli mən Avropa riyaziyyatçılarının da çoxunda müşahidə etmişəm. Mənə elə gəlir ki, bu meyl, insanlar arasında bizi, mahiyyətcə heç bir münasibətimiz olmayan şeylərlə maraqlanmağa sövq edən bir zəiflikdən irəli gəlir.

Laputalılar daim təşviş içindədirler. Onlar heç bir zaman mənəvi rahatlıqdan zövq almırlar. Ən qəribəsi budur ki, onlar baş-qalarını əsla həyəcanlandırmayan şeylər üçün təşvişə düşürərlər. Onları hər şeydən artıq səma cisimlərində dəyişkənlik əmələ gələ biləcəyi fikri qorxudur. Onlar qorxurlar ki, Yer daim Günəşə yaxınlaşdıığı üçün, nəhayət, Günəş onu udacaqdır. Onlar bir zaman guya Günəşin üzünü möhkəm bir qabıq tutacağı və onun işıq verməyəcəyi fikrindən dəhşətə gəlirlər. Onlar belə güman edirlər ki, Yer axırıncı quyuqlu ulduzun quyuğuna toxunmaqdan zorla qurtarmışdır və onların hesablarına görə, otuz bir ildən sonra gələcək yeni bir quyuqlu ulduz, yəqin ki, Yer kürəsini

¹ Astrologiya – qədimdə yayılmış saxta bir elm olub, guya ulduzların vəziyyətinə görə insanların taleyini xəbor verirmiş.

məhv edəcəkdir. Ancaq məsələ bununla bitmir. Laputalıların fikrinə görə, Günəş hər gün heç bir əvəz almadan, öz həraretiన sərf etdiyindən, nəhayət, yanıb məhv olacaqdır. Bu isə Yerin və Günəşdən işıq alan bütün planetlərin labüb məhvinə səbəb olacaqdır*.

Laputalılar bütün bu fəlakətləri daim gözlediklərindən, ele bir qorxuya düşmüslər ki, öz yataqlarında rahat yata bilmir. Həyatın adı ləzzət və sevincini duymurlar. Səhər-səhər bir laputalı öz tanışına rast gəldikdə, hər şeydən əvvəl soruşur ki, Günəşin vəziyyəti necədir? O, doğan və batan zaman nə vəziyyətdə idi, yaxınlaşan quyuqlu ulduzla toqquşmaqdan qurtarmağa ümidi varmı? Onlar bu cür səhbətləri, uşaqların cinlər və divlər barədə qorxulu nağılları dirlədikləri kimi saatlarla davam etdirə bilərlər. Onlar bu səhbətləri acgözlükə dinləyib, sonra isə qorxudan yata bilmirlər. Bu adadakı qadınlar kişilərə əsla bənzəmirlər. Onlar bu dünyadakı həyatı sevən və öz ərlərinə nifrat edən diribaş gümrah insanlardır. Onlar adadakı tənha həyatlarından həmişə şikayətlənlərlər. Ancaq fikrimcə bu ada dünyanın ən gözəl bir guşəsidir. Adada yaşayan qadınlar paytaxt əyləncələri üçün həsrət çəkirler. Adada ixtiyarlarında olan bütün bəzək-düzək və bolluq onları əsla təmin etmir. Ancaq dərd burasında ki, yerə ancaq kralın xüsusi icazəsilə enmək olar. Bu icazəni isə çox çətinliklə almaq mümkündür. İş burasındadır ki, sarayda olan nüfuzlu adamlar öz uzun təcrübələri əsasında inanmışlar ki, qadınları yerdən adaya qaytarmaq çox çətindir. Buna görə də onların paytaxta getmələrinə hər cür əngel törədirler.

Bir aydan sonra mən Laputa dilini xeyli yaxşı öyrəndim. İndi kralın mənə verdiyi sualların çoxuna sərbəst cavab verə bilirdim. Əlahəzrət kral mənim gördüğüm ölkələrin qanunları, idarəüsulu, tarixi, dini adət və ənənələrlə əsla maraqlanmirdi. O yalnız riyaziyyatın vəziyyəti barədə suallar verir və qovuqvuranlar onun diqqətini cəlb etmək üçün nə qədər çalışırdılsa da, mənim cavablarımı böyük bir laqeydlik və saymazlıqla dinləyirdi.

ÜCÜNCÜ FƏSİL

Müasir fəlsəfə və astronomiyanın həll etdiyi məsələ. Laputalıların astronomiya sahəsindəki böyük nailiyyətləri. Kralın üşyanları yatrmaq üsları.

Dəhəzrət kral lütf edib adanın görməli yerlərini gəzməyə mənə icazə verdi. Müəllimə tapşırılmışdı ki, yanımca getsin. Adanı hərəkətə gətirən mexanizm və ya təbii qüvvələrin nədən ibarət olduğunu bilmək məni hər şeydən artıq maraqlandırırı. Bu barədə bu saat nəql edəcəyəm.

Uçan və ya üzən ada düzgün dairə halında olub, diametri yeddi min səkkiz yüz otuz yeddi yard və ya dörd yarımlı mil qədərdir. Beləliklə, onun sahəsi on min akra bərabərdir. Adanın hündürlüyü üç yüz yarddır. Onun bünövəsi iki yüz yard qalınlığında almaz laydan ibarətdir. Aşağı səthi həmişə yerə doğru çevrilmişdir. Bu layın üzərində müxtəlif dağ-mədən təbəqələri olub, onların da üstü on və ya on iki fut dərinlikdə məhsuldar qaratorpaqla örtülüdür.

Adanın mərkəzində, diametri əlli yard qədər bir uçurum var ki, buradan astronomlar böyük bir mağaraya enirlər. Bu mağara günbəz şəklində olduğuna görə də *Flandona Qaqnole* və ya Astronomiya mağarası adlanır. Bu mağara almaz təbəqəsinin yüz yard dərinliyindədir. Bu mağarada həmişə iyirmi çırqı yanır və bunlar almaz divarlarda oks edib, hər bir guşoni parlaq surətdə işıqlandırır. Bütün mağaranın içi cürbəcür sekstantlar, kvadrantlar, teleskoplar, astrolyabiylar və sair astronomik cihazlarla doludur. Bu mağaranın içərisində ən görkəmli şey toxucu məkiyinə bənzər iri bir maqnitdir ki, adanın taleyi bundan asılıdır. Bu maqnitin uzunu altı, eni isə ən qalın yerdə üç yard qədərdir. Maqnitin lap mərkəzində bir deşik açılmışdır ki, buradan çox möhkəm bir almaz ox keçir. Bu ox, öz yerinə o qədər kip keçirilmişdir ki, ona bir balaca toxunduqda, maqnit hərlənməyə başlayır. Maqnit içi ovulmuş bir almaz silindrin içərisindən asılmışdır. Silindrin divarlarının qalınlığı dörd, hündürlüyü dörd

futa bərabərdir. Silindrin diametri on iki futa çatır. Silindr şəkli etibarilə nəhəng almaz üzüyə bənzəyir. Silindr, hər biri altı yard hündürlüyündə səkkiz almaz paya üzərinə üfüqi vəziyyətdə möhkəm bərkidilmişdir. Onun divarlarının iç üzündə, ortada hərəsi on iki düymə dərinlikdə iki yuva qayrılmışdır. Üzərində maqnitin hərləndiyi oxun ucları bu yuvalara qoyulmuşdur.

Bizim təsvir etdiyimiz maqnitin heç bir qüvvə yerindən tərpədə bilməz, çünki silindr və onun ayaqları nəhəng almaz lay ilə bitişikdir ki, bu da adanın özülünü təşkil edir.

Ada bu maqnitin köməyiilə yuxarı qalxıb aşağı enir və bir yerdən başqa yerə hərəkət edə bilir, çünki padşahın hökmü altında olan yer səthinə nisbətən maqnitin bir ucunda çəkici, o biri ucunda isə itələyici müsbət qütbü yerə doğru çevrilmiş olur, bu zaman ada aşağı enir. Maqnitin mənfi qütbü aşağı çevrildiyi zaman ada yuxarı qalxır. Maqnit çəp vəziyyətdə olduqda, ada da çəp istiqamətdə hərəkət edir; çünki bu maqnitin qüvvəti həmişə müsbət ucun çevrildiyi istiqamətə yönəlir.

Adanın necə hərəkət etdiyini başa düşmək üçün təsəvvür edək ki, "AB" xətti Balnibarbi ölkəsindən keçir. "VQ" xətti maqnit özüdür. "V" nöqtəsi onun mənfi "Q" nöqtəsi isə müsbət qütbüdür. Tutaq ki, ada "V" nöqtəsi üzərindədir. Qoy maqnit "VQ" vəziyyətinə çevrilmiş olsun. Bu zaman onun mənfi qütbü çəpinə olaraq yerə doğru çevrilmiş olur. Belə olduqda ada "Q" istiqamətində hərəkət etməyə başlayacaqdır. O, bu nöqtəyə çatdıqda, maqnitin elə çevirək ki, onun müsbət qütbü "D" istiqamətinə dönmüş olsun. O zaman ada da çəp istiqamətdə "D" nöqtəsinə sarı hərəkət edəcəkdir. Əgər indi maqnitin mənfi qütbünü "E"yə sarı aşağı çevirmiş olsaq, ada çəpinə olaraq, "E" nöqtəsinə doğru, oradan da müsbət qütbü "J" nöqtəsinə çevirək, adanı "J" nöqtəsinə doğru sövq etmək mümkün olar. Beləliklə, maqnitin vəziyyətini dəyişdirərək, adanı çəpəki xətlər ilə qaldırmaq və endirmək olar və belə qalxıb-enmə sayesində, onu ölkənin bir hissəsindən o biri hissəsinə hərəkət etdirmək mümkündür.

Ancaq qeyd etmək lazımdır ki, uçan ada yalnız Laputa padşahının məmləkəti üzərində hərəkət edə bilər. İş burasındadır ki, böyük maqnitə təsir edən mədənler yalnız bu krallığın torpaqlarındadır. Eyni zamanda ada yer üzərində dörd mildən yuxarı qalxa bilməz, çünki çox yüksəyə qalxdıqda, maqnitin təsiri kəsilir. Maqniti düz üfüqi vəziyyətə çevirdikdə, ada dayanır. Bu hadisəni izah etmək çətin deyildir. Maqnitin qütbləri yerdən eyni məsafədə olduqlarından, hər ikisi eyni qüvvətlə – biri adanı aşağı doğru çekir, digəri isə yuxarı qaldırır. Beləliklə, ada yerindən hərəkət edə bilmir.

Maqnit, təcrübəli astronomların sərəncamındadır. Onlar maqnitin vəziyyətini kralın əmri ilə dəyişdirirlər. Bu alimlər ömürlərinin çox hissəsini səma cisimlərinin hərəkətini müşahidə etməkdə keçirirlər. Buradakı teleskoplar keyfiyyətcə bizişkilərdən xeyli üstündür. Onların ən böyüyü üç futdan uzun deyildir. Ancaq onlar bizim yüz futluq teleskoplardan xeyli qüvvətlidir. Bu üstünlük sayəsində lapatalılar bizim Avropa astronomalarını öz keşfiyyatları ilə xeyli geridə qoymuşlar. Belə ki, onlar iki yüz min sabit ulduzun kataloqunu tərtib etmişlər. Halbuki, bizim kataloqların ən mükəmməlində bu rəqəmin üçdə birindən artıq ulduz yoxdur. Bundan başqa onlar Mars ətrafında hərəkət edən iki ulduz və ya iki peyk də koşf etmişdir. Bunnardan ən yaxında olanı həmin planetdən onun diametrinin üç mislinə bərabər bir məsafədə, ikincisi isə beş mislinə bərabər məsafədədir.

Lapatalılar söyləyirlər ki, onlar doxsan üç müxtəlif quyuqlu ulduzu müşahidə edib, onların qayıtma dövrünü böyük bir dürüstlüklə təyin etmişlər. Əgər bu doğru isə, onların müşahidələrinin nəticəsini hamiya çatdırmaq çox yaxşı olardı. Bu, quyuqlu ulduzlara aid indiki geridə qalmış nəzəriyyənin mükəmmələşməsinə kömək etmiş olardı*.

Başa düşmək çətin deyildir ki, uçan adaya malik olmaq Laputa kralına yerdəki bütün başqa padşahlara nisbətən çox böyük üstünlükler verir. Əgər o öz nazirlərini onun istədiyi kimi iş gör-

məyə məcbur edə bilsəydi, dünyada ən hökmran bir padşah ola bilərdi. Ancaq nazirlər çox yaxşı başa düşürər ki, hakim – mütləq bir padşahın nədimi olmağa çox da bel bağlamaq olmaz. Bundan başqa onlardan hər birinin yerdə çox böyük mülk və torpaqları vardır. Buna görə də ölkənin boyunduruq altına alınması onlar üçün əlverişli deyildir və onlar buna razı olmurlar.

Aşağıda, hər hansı bir şəhərdə üsyan qalxdıqda və bu şəhər əhalisi vergi verməkdən boyun qaçırdıqda, kral onları itaət altına almaq üçün iki vasitəyə el atır. Bunnardan birincisi və bir qədər yumşağı bundan ibarətdir: kral adanı üsyan etmiş şəhərin və onun ətrafindakı yerlərin üzərində saxlamağı əmr edir. Beləliklə, bu üsyan kar camaatı günəşin və yağışın bərəkətli təsirindən məhrum edir, onların ölkəsində acliq və xəstəlik başlanır. Əgər kralın fikrincə, həmin şəhərin əhalisi böyük bir cinayət işləmişsə, bu cəzanı qüvvələndirə bilər. Onun əmri lə şəhərin üzərinə böyük daşlar yağırmaya başlayırlar ki, əhali yalnız anbarlara və zirzəmilərə girib gizlənməklə, bundan özlərini qurtara bilirlər, çünki evlər tamamilə uculub dağılır. Əgər üsyankarlar öz inadlarında davam edirlərsə, kral başqa və daha qəti vasitəni işə salır: ada aşağıya, üsyankarların düz başının üstünə enir və onları evləri ilə bərabər sıxıb əzişdirir. Lakin bu son tədbirə kral çox az-az hallarda el atır. Nazirlər də belə bir tədbiri ona çox tez-tez məsləhət görmürlər. Bir tərəfdən onlar xalqın nifrət və intiqamından qorxur, digər tərəfdən bununla öz mülklərinin də zərər görə biləcəyindən ehtiyat edirlər. Yaddan çıxarmamaq lazımdır ki, ada kralın yalnız öz şəxsi mülküdür. Əyanların bütün torpaqları, evləri və köşkləri aşağıda, yer üzərinə dədir. Bu ölkənin krallarının belə dəhşətli tədbirə yalnız ən zəruri hallarda və istəmədən el atmalarının başqa və daha mühüm bir səbəbi də vardır.

Əgər məhv edilməli şəhər yüksək qayalar arasında (buradakı şəhərlərin çoxu qəsdən belə salınmışdır) və belə bir şəhərdə qüllə və ya daş qalalar çoxdursa, bu zaman ada süretlə aşağı enərkən, onun almaz bünövrsi zədələnə bilər. Doğrudur,

bu bünövrə, söylədiyim kimi, iki yüz yard qalınlığında bütöv bir almaz laydan ibarətdir, ancaq, yenə şiddetli təkandan o parçalanar və ya şəhərin dağılması zamanı əmələ gələ bilən yığınlardan çatlaya bilər. Bü vəziyyət əhaliyə məlumdur. Buna görə də əhali öz azadlıq və əmlakına təcavüz edilməsinə qarşı müqavimət təşkil edərkən, bunu çox gözəl hesaba alır.

Kral da üsyankar bir şəhəri yer üzündən yox etmək istədikdə, adanı mümkün qədər yavaş və ehtiyatla aşağı endirməyi əmr edir. Bu zaman o öz mərhəmət və şəfqətindən dəm vurur. Əslində isə öz almaz dairəsinin yerin səthinə toxunub sinmasından qorxur.

Mən lapatalılar arasına gəlməmişdən üç il əvvəl qəribə bir hadisə baş veribmiş ki, bu hadisə az qala həmin padşahlıq üçün məşum bir nəticəyə səbəb olacaqmış. Kral öz torpaqları üzərindən uşub keçirmiş. Onun gəldiyi birinci şəhər krallığın ən böyük əhərlərindən biri olan Lindalino imiş. Şəhərin əhalisi valinin zülmündən krala xeyli şikayət edibmiş. Əvvəllərdə olduğu kimi, bu şikayətlər yenə də nəticəsiz qalıbmış. Kralın getməsindən üç gün keçməmiş, əhali şəhərin darvazalarını bağlayıb, valini həbs etmiş və qısa bir müddətdə şəhərin dörd bucağında dörd nəhəng qüllə tikibmiş. Bu qüllənin hər biri düz şəhərin mərkəzində olan itiulu qranit qaya hündürlüyündə imiş. Onlar qüllələrin və qayanın üzərində iri maqnitlər qoyublarmış. Bu maqnitlər adanın idarə olunmasına təsir etməzsə, bunu nezərə alıb, böyük miqdarda tez alişan yanacaq hazırlayıblarmış. Onlar od vasitəsilə adanın almaz bünövrəsini zədələmək istəyirləmiş.

Lindalino şəhərində baş verən üsyannın xəbəri krala yalnız səkkiz aydan sonra çatır. O, adanı Lindalinoya sarı sürmək əmri verir. Bir neçə gündən sonra ada düz şəhərin üzərində durub, əhalini gün işığından və yağışdan məhrum edir. Bu tədbir kifayət etmir; çünki şəhərin ortasından böyük bir çay axırmış. Şəhər əhalisi özlərinə azuqə tədarük etməyə fürsət tapıblarmış və mühasirədən qorxuları yoxmuş. Onlar axıra qədər müqavimət etməyə qotı qərar veriblərmiş. Kral əmr veribmiş ki, adaya çox

miqdarda kəndir sallasınlar. Ancaq itaətkarana ərizələr əvezinə aşağıdan adaya curətli tələblər göndərilmiş. Onlar vurulan zərərlərin ödənilməsini, şəhər imtiyazlarının qüvvəyə mindirilməsini, şəhər əhalisinə vali seçməyo ixтиyar verilməsini və sair bu kimi ağlaşığmaz şeylər tələb ediblərmiş. Bunun cavabında əlahəzərət kral adadan şəhər üzərine iri daşlar yağıdırılmasını əmr edibmiş. Ancaq şəhər əhalisi öz var-yoxunu qüllələrin və anbarların içərinə toplayaraq, özleri də bu amansız cəzadan qaçıb oralarda gizləniblərmiş.

Onda kral bu məğur adamları öz itaəti altına almağı qət edib, əmr verib ki, adanı qüllələrə və qayanın təpəsinə qırıq yard qədər yaxınlaşdırıb aşağı endirsirlər. Kralın əmri yerinə yetirilmiş, ancaq məmurlar görmüşlər ki, maqnitit çevirərkən, ada həmimşəkindən xeyli surətlə aşağı enir. Onlar maqnitit üfüqi vəziyyətə çevirməklə, aşağı enməsinin qabağını almışlar. Ancaq bu zaman məlum olub ki, adanı nə isə bir şey qüvvətlə aşağı çəkir və ada, beləliklə, yere düşə bilər. Onlar bunu həmin saat əlahəzərət krala xəbər verib, adanı dərhal yuxarı qaldırmaq üçün icazə istəmişlər. Kral həmin saat öz razılığını vermişdir. Adanı xeyli yuxarı qaldırmışlar. Bundan sonra böyük bir şura çağırılmış və maqnitit idarə edən məmurlar həmin şuraya dəvət edilmişlər. Bunların içərisində ən təcrübəli vəç bilik sahibi olan adam, bir təcrübə etməyə icazə istəmişdir. O, möhkəm və uzun bir ip götürüb, bunun ucuna (adanın bünövrəsini təşkil edən almaz kimi) içərisində azca dəmir külçəsi olan bir almaz parçası bağlayaraq, onu aşağı eyvandan düz qüllələrdən birinin üzərinə sallamağa başlamışdır. Ancaq almaz bir neçə yard aşağı endikdən sonra məmur hiss etmiş ki, daşı böyük bir qüvvətlə aşağı doğru çəkirlər və o, kəndiri zorla əlində saxlaya bilir. Bu vaxt bir neçə almaz parçasını aşağı atıb görüb ki, qüllələr həmin almazları özlərinə doğru çəkilərlər. Bu cür təcrübə, qalan qüllələr üzərində də edilmiş və nəticə hər yerdə eyni olmuşdu.

Qorxuya düşmüş kral həmin şəhəri dağıtmadan əl çəkib, ona toxunmamışdır.

Nazirlərdən biri məni başa saldı ki, əgər ada şəhər üzərində çox aşağı enmiş olsaydı, daha yuxarı qalxa bilməzdi və şəhər əhalisi onu hərəkət etmək qabiliyyətindən həmişəlik məhrum edərək, kralı və onun tərəfdarlarını öldürüb, idarə üsulunu tama-milə dəyişcəkdilər.

Bu ölkənin əsas qanunu, kralı və onun iki böyük oğlunu adadan ayrılmağı qadağan edir. Bu, eyni zamanda kraliçaya da aiddir.

DÖRDÜNCÜ FƏSİL

Müəllifin Laputani tərk etməsi. Onun Balnibarbidə endirilməsi. Müəllifin paytaxta gəlməsi. Paytaxtin və ətrafdakı yerlərin təsviri. Bir əyanın müəllifi qonaqpərvərliklə qəbul etməsi. Onun bu əyanla söhbəti.

Adada mənə göstərilən qonaqpərvərlikdən şikayətim olmasa da, etiraf etməliyəm ki, orada mənə çox da etina etmədilər. Bundan əlavə, laputahlar mənə bir qədər həqarotlə baxırdılar. Kralın və əhalinin riyaziyyat və musiqidən başqa heç bir şəylə maraqlanmadıqlarını nəzərə aldıqda, bu tamamilə aydın olar. Bu sahədə ise mənim məlumatım onlardan xeyli az idi. Ona görə də mən burada çox hörmət qazana bilməzdim.

Digər tərəfdən mən adanın bütün görməli yerlərini gözdən keçirdikdən sonra, özüm oranı tərk etmək istəyirdim. Bu adamlar mənim lap zəhləmi aparmışdır. Onlar doğrudan da riyaziyyati və musiqini çox yaxşı bilirlər. Lakin təhsilli lapatalılar o qədər dərin düşüncələrə dalıb və huşuz olublar ki, mən ömrümdə bunlar qədər xoşagəlməz və darixidirici həmsöhbətlər görməmişəm. Buna görə də mən orada olduğum zaman onlarla söhbət etməkdən mümkün qədər çəkinir və başlıca olaraq qadınlar, tacirlər, qovuqvuranlar və xidmətçilərlə söhbət edirdim. Mən, verdiyim suallara yalnız bu adamlardan ağıllı cavablar ala bilirdim. Ancaq buna görə təhsilli lapatalılar mənə daha artıq həqarotlə baxmağa başladılar.

Göstərdiyim cidd-cəhd sayəsində mən yerli dili yaxşı öyrənmişdim. Adada mən yaman darixirdim. Burada mənə lap az etina edirdilər. Odur ki, ilk fürsət düşən kimi, buradan çıxıb getmək qərarına gəlmişdim.

Sarayda mən bir əyanla həmişə görüşürdüm. O, kralın yaxın qohumlarından idi. Bu səbəbdən də saray adamları onunla hörmətlə rəftar edirdilər. Əslində onlar bu adamı son dərəcə axmaq və cahil hesab edirdilər. O, dövlətə xeyli mühüm xidmətlər göstərmişdi. Böyük fitri qabiliyyət sahibi olub, üreyi düz və sadıq bir adam idi. Ancaq təessüf ki, qulağı musiqiyə əsla həssas deyildi və düşmənlərinin söylədiyinə görə, çox zaman ahəngi tuta bilmirdi. Riyaziyyat cəhətdən də işi yaxşı deyildi. Müəllimləri çox böyük bir çətinliklə ona ən sadə riyaziyyat teoremlərini sübut etməyi öyrədə bilmisdilər. Bu əyan mənə böyük rəğbət və hörmət bəsləyirdi. Tez-tez yanımı gəlir, Avropa barədə və getdiyim ölkələrin qanunları, adətləri, əxlaq və elmi nailiyyətləri barədə məlumat almaq istəyirdi. Məni böyük bir diqqətlə dinləyir, söylədiyim sözlər barədə çox ağıllı mülahizələr deyirdi. Onun yanında da iki qovuqvuran vardi. Ancaq o, heç bir zaman onların yardımına müraciət etmir, yalnız mərasim və rəsmi qəbul zamanı onlardan istifadə edirdi. İkimiz təklikdə qaldıqda, həmişə onları azad buraxırdı.

Mən bu hörmətli zatdan xahiş etdim ki, adanı tərk etmək üçün əlahəzrət kraldan icazə almaq işində mənə kömək etsin. Luff edib söylədiyinə görə, bu əyan mənim xahişimi təessüflə yerinə yetirdi. O, məni adada saxlamaq üçün bir çox xoş təkliflər etdi, ancaq mən dərin minnətdarlığımı izah edib, bunları qəbul etmədim.

Fevralın 16-da mən əlahəzrət kral və saray xadimlərilə vidasdım. Kral mənə iki yüz ingilis funtu qiymətində olan hədiyyələr verdi. Kralın qohumu olan öz havadarımdan da eyni miqdarda bəxşişlər aldım. Bundan başqa o mənə krallığın paytaxtı olan Laqado şəhərində yaşayan bir dostuma tövsiyə məktubu da verdi. Bu zaman ada, paytaxtdan iki mil məsafədə uçurdu və

məni iki ay bundan əvvəl adaya qaldırarkən istifadə etdikləri həmin zəncirə bağlanmış stul ilə aşağı eyvandan yerə endirdilər.

Uçan ada padşahının yerdəki mülkləri Balnibardi adı ilə məşhur olub, paytaxtı söylədiyim kimi Laqado adlanır. Mən ayağımın yerə toxunduğunu hiss etdikdə xeyli seivndim. Əynimdə yerli paltar olduğundan və yerli əhali ilə danışa bilmək üçün dili kifayet dərəcədə bildiyimdən, heç bir çətinlik çəkmədən, gəlib paytaxta çıxdım. Havadarımın məni yanına göndərdiyi şəxsin evini tezliklə tapıb, tövsiyə məktubunu ona verdim və çox mehribanlıqla qəbul edildim. Adı Myunodi olan bu əyan evində menim üçün bir otaq hazırlanmasını əmr etdi və mən paytaxtda olduğum bütün müddətdə orada yaşadım.

Gəldiyim günün sabahı ev sahibi məni bir minik arabasına oturdub, paytaxtı gəzməyə apardı. Bu şəhər Londondan iki dəfə kiçikdi. Buradakı evlər çox qəribə tikilmişdir. Bunların bir çoxu yarımxaraba halında idi. Adamlar çox əcaib bir vəziyyətdə idilər. Demək olar ki, hamısı cır-cındır içinde idilər. Onlar gözlərini bərəldərək, intizamsız halda şəhərin küçələrində o torəf-bu tərəfə yüyürüşürdülər. Biz, şəhər darvazalarından çıxıb çölə getdik. Burada en müxtəlif alətlərlə işləyən bir çox kəndli gördüm. Lakin onların nə işlə məşgul olduğunu heç cür başa düşə bilmədim; çünki torpaq zahirən çox bərəkətli idisə də, ancaq heç bir yerdə nə ot, nə də taxıldan bir əlamət görünmürdü. Gör-düyüm şeylərdən son dərəcə heyrətə düşüb, bunların barəsində izahat almaq üçün yoldaşima müraciət etməyi qərara aldım. Rast gəldiyimiz adamların hamısının üzündə bir qayğı vardı. Hamısı hara isə təlesirdi. Həm şəherdi, həm də çöllərdə, hamı nə iləsə məşgul idi. Amma bununla bərabər bütün bu qızığın fəaliyyətin heç bir nəticəsi görünmürdü. Əksinə, mən heç bir yerdə bu cür pis becərilmiş tarlalar, bu cür pis tikilmiş evlər və bu cür ta-qətdən düşmüş və dilənçi kimi cır-cındır içinde olan adamlar görməmişdim.

Cənab Myunodi çox məşhur bir zat idi. O, bir neçə il Laqado şəhərinin valisi olmuşdu. Ancaq nazirlərin fitnələri nəticəsində

guya bacarıqsızlığına görə vəzifəsindən kənar edilmişdi. Lakin bununla bərabər o, kralın iltifatından məhrum olmamışdı. Kral, onu çox ağıllı olmasa da, etibarlı və sağlam düşüncəli bir adam hesab edirdi.

Myunodi mənə çox təmkinlə və qısa-qısa cavablar verirdi. O, yalnız bunu söylədi ki, mən bu ölkə və onun əhalisi barədə düzgün bir fikrə gələ bilmərəm, çünki hələ burada çox az qal-mışam, hər xalqın isə öz adət və qaydaları vardır. Bu sözlərdən sonra o səhbətin mövzusunu dəyişdi. Ancaq biz evə qayıtdığımız zaman o məndən öz evinin xoşuma gəlib-gəlmədiyini, evin



tikilişində bir nöqsan görüb-görmediyimi və onun xidmətçilərinin paltarları və zahiri görkəmləri barədə rəyimi soruşdu. O, belə sualları çəkinmədən verə bilərdi; çünki onun evində hər bir şey öz səliqə və qaydası ilə olub, xeyli zərif və gözəl idi. Mən cavab verdim ki, o cənabin zəkası, şöhrəti və sərvəti onu hem-vətənlerinin cəhalət və ya son dərəcə yoxsulluqları nəticəsində

əmələ gələn bütün uyğunsuzluqlardan qorumuşdur. Bunun cavabında Myunodi söylədi ki, bu cür səhbətləri biz onun şəhər-dən iyirmi mil qədər kənardə olan köşkündə etsək, daha yaxşı olar. O cənab sabah həmin yerə getməyi töklif etdi və mən buna böyük bir şadlıqla razılıq verdim.

Yolda Myunodi mənim diqqətimi kəndlilərin torpağıbecər-kən işlətdikləri müxtəlif üsullara cəlb etdi. Bunlar hamısı mənim üçün naməlum və tamamilə anlaşılmaz idi, çünki bəzi müstosna hallardan başqa, mən tarlalarda nə bir sünbül, nə də ot görə bilmədim. Lakin üç saat yol getdikdən sonra mənzərə tamamilə dəyişildi. Yermerlərin gözəl evləri, dövrəsinə çəpər çəkilmiş tarlalar, üzümlükler, sıx taxıl bitmiş zəmilər və yaşıl çəmənlər görünməyə başladı. Mən çoxdan bəri belə gözəl bir mənzərə görməmişdim. Həmin cənab fərəhləndiyimi görüb söylədi ki, buradan onun torpaqları başlanır. Bu zaman o, dərin-dən köksünü ötürüb əlavə etdi ki, öz təsərrüfatını güya pis aparlığı və başqalarına pis nümunə göstərdiyi üçün, həmvətənliləri ona nifrat edirlər.

Nəhayət, biz evə çatdıq. Bu, gözəl və qədim memarlıq üsulu ilə tikilmiş möhtəşəm bir bina idi. Fəvvarələr, bağlar, xiyabanlar, kiçik meşələr – hər şey çox ağıllı və böyük bir səliqə ilə ti-kilmişdi. Mən gördüyüüm şeylər barəde bol-bol tərif söyləməkdən çəkinmədim. Ancaq həmin cənab sözlərimə əsla etina etmədi. Axşam yeməyindən sonra biz tək qaldıqda, ev sahibi mə-yus bir halda mənə söylədi ki, o, tez-tez öz evlərini son modanın tələblərinə görə yenidən tikmək və öz torpaqlarını yeni üsulla becərmək fikrinə düşür. Ancaq onu lovğalıqda, orijinal olmaqdə, hoqqabaz, cahil və yekəbaş olmaqdə təqsirləndirib, bəlkə də, Allah göstərməsin, kralın qəzəbinə düşər edəcəklərindən qor-xur. Əlahəzrət kral isə onsuz da ona çox etibar etmir. O qorxurdı ki, sarayda eşimədiyim bəzi təfərruat barədə mənə məlumat verərsə, mənim heyrətim xeyli azalmış olacaq. Axi orada, yuxarıda adamlar həddindən artıq yüksək düşüncələrə dalıb, yerdə olan hadisələrə əsla diqqət yetirmirlər.

Onun söylədiyi sözlərin əsl mənası bundan ibarət idi: təxminən qırx il bundan əvvəl, paytaxt əhalisindən bir neçə nəfər, bəziləri iş üçün, bəziləri isə əylənmək üçün Laputaya qalxıblarmış. Orada beş ay qaldıqdan sonra həmin hava diyarından riyaziyyatdan tamamılıq səthi bir məlumatla, lakin bolluca hə-qabazlıqlar öyrənib aşağı eniblər. Bu adamlar adada qaldıqları müddətdə bizim bütün işlərimizə qarşı dərin bir həqarət və nif-rət hissi bəsləməyi öyrənib, elmin, incəsənətin, dilin və texni-kanın yeni qayda üzrə təzədən qurulması üçün layihələr tərtib etməyə başlayıblar. Bu məqsədlə onlar kralladan Laqado şəhə-rində layihəcilər Akademiyası təsis etməyə imtiyaz alıblar. Bu məsələ çox böyük müvəffəqiyyət qazanmışdır. Indi krallığın clə bir böyük və ya kiçik şəhəri tapılmaz ki, orada belə akademiyalar olmasın. Bu akademiyalarda professorlar torpağı becərmək və binalar tikmək üçün yeni üsullar, hər cür sənətlər üçün yeni alət və maşınlar ixtira edirlər. Onlar söyləyirlər ki, bu maşın və alətlərin köməyilə bir adam on adamin işini görə biləcəkdir. Onların sözlərinə görə, ixtira etdikləri vasitələrdən istifadə yolu ilə bir həftə ərzində bu möhkəm materialdan elə saray tikmək olar ki, o, heç bir təmirə ehtiyac olmadan, əbədi yaşar. Bütün yerdəki meyvələr ilin hər bir fəslində yetişəcək və bunlar indiki meyvə-lərdən güya yüz qat iri olacaqdır. Sözün qisası, onların bəşəriy-yəti səadətə qovuşdurmaq üçün yaratdıqları bütün layihələri saymaqla qurtarmaq olmaz, ancaq təəssüf ki, bu layihələrdən hələ heç biri başa çatdırılmışdır. Hələlik olkə geləcək səadət intizarı ilə xarabazara çəvrilmişdir, evlər uçulub dağılır, əhali acıdan ölürlər və cir-cindir içinde gəzir*.

Lakin bu vəziyyət layihəcilərin coşqunluqlarını əsla soyut-mur, əksinə, ümid və məyusluqdan cyni dərəcədə ruhlanmış olan bu adamlar öz layihələrini həyata keçirmək üçün daha da təkidlə çalışırlar.

Ancaq Myunodinin özüñə gəlinçə, o çox da təşəbbüskar bir adam deyildi və buna görə də köhnə qaydalara əməl edirdi. Ba-balıları zamanından tikilmiş evlərdə yaşayır və heç bir yenilik ya-

ratmadan, hər cəhətdən onları təqlid edirdi. Zadeganlar arasında hələ bir neçə əyan da bu sayaq yaşayır, lakin onlara həqarət və pis nəzərlə baxırlar; çünki onlara cahil, elm düşmənləri və ölkənin müvəffəqiyyətlərini öz rahatlıq və tənbəlliliklərinə qurban edən zərerli cəmiyyət üzvləri kimi baxırlar.

Nəticədə, həmin cənab mənə söylədi ki, mənə bundan daha ətraflı məlumat verməyəcəkdir; çünki məni, aparmaq istədiyi Böyük akademiyani nəzərdən keçirərkən ala biləcəyim zövqdən məhrum etmək istəmir. Yalnız məndən xahiş etdi ki, bizdən üç mil qədər məsafədə olan bir dağın ətəyində görünən xarabalara diqqət yetirim.

Bir zamanlar onun mülkünün yaxınlığında, böyük bir çayın kənarında qurulmuş gözəl bir su dəyirməni var imiş. Bu dəyirmən onun öz təsərrüfatı ilə bərabər bütün icarədarlarının təsərrüfatlarına da gözəl xidmət edirmiş. Təxminən yeddi il bundan əvvəl, bir layihəçilik şirkəti gəlib bu dəyirməni sökmək və əvəzinə dağın ətəyində yenisini qurmaq təklif edibmiş. Onlar dağın təpəsində uzun bir arx qazımaq isteyirlərmiş, burada su yiğilməli imiş. Onlar həmin arxa suyu xüsusi nasoslarla vurmaq niyyətində imişlər. Onların fikrinə görə, dağın təpəsində külek və təmiz havanın təsirilə su, yerin dümdüz səthi ilə axan çaydakı suya nisbətən daha surətlə hərəkət edəcəkmiş. Bundan başqa, su yuxarıdan aşağı axlığı üçün qüvvəti iki dəfə artıq olacaq, buna görə də dəyirmən əvvəlkindən iki qat artıq surətlə işləyəcəkmiş. Elə bu zamanlar onun sarayla olan münasibəti bir qədər pozulubmuş. O, sarayla münasibətini yaxşılaşdırmaq üçün, dostlarının təhrikilə, həmin şirkətin təklifini qəbul edibmiş. İki ilin ərzində yüz nəfərdən artıq adamın işləməsinə baxmayaraq, məsələ baş tutmayıbmış. Layihəçilər qaçıb gizlənmiş və bütün günahı onun boynuna qoyublarmış. O vaxtdan bəri, layihəçilər daim onu istehzaya qoyub, başqalarını da bu cür təcrübələr etməyə təşviq edərək, onlara da bu cür müvəffəqiyyət üçün zəmanət verirlərmiş.

Bir neçə gündən sonra biz şəhərə qayıtdıq.

Həmin cənab akademiyada pis ad qazanmışdı. Ona görə də mənimlə bərabər ora getməyi münasib bilməyib, bu işi öz dostlarından birinə tapşırıdı. Ev sahibi, məni layihələrlə çox maraqlanan, onlara vurgun və hər şeyə inanan bir adam kimi qələmə verdi ki, bu həqiqətən çox da uzaq deyildi, çünki gənclikdə mən özüm layihə ilə maraqlanırdım.

BEŞİNCİ FƏSİL

Müəllifin Laqado şəhərində Böyük akademiyani nəzərdən keçirməsi. Akademiyanın ətraflı təsviri. Professorların məşğıl olduqları elmlər və incəsənət.

A kademiya, küçənin hər iki tərəfində, tərk edilmiş və saatın alınıb onun işləri üçün uyğunlaşdırılmış bir neçə evdə yerləşmişdi.

Prezident məni gülər üzlə qəbul etdi və mən bir çox günlərimi akademiyada keçirtdim. Hər otaqda bir və ya bir neçə xəyalbaz otururdu; yadımda qaldığına görə, beş yüzə qədər otaq gəzdim.

Yanına getdiyim ilk alim üzünü və əllərini his basmış arıq bir adam idi. Onun paltarı, köynəyi və dərisi də belə idi, pırtlaşq uzun saçlarını və saqqalını alov qarsalamışdı. Bu alim səkkiz il idи ki, xiyardan günəş şüaları almaq layihəsini hazırlayırdı. Bu şüaları o, ağızı kip bağlanan qablara yiğmaq isteyirdi ki, yay soyuq və yağışlı olduqda, bunların vasitəsilə havanı qızdırırsın. O, bu fikirdə idи ki, səkkiz ildən sonra valinin bağları üçün çox ucuz qiymətə günəş işığı verə bilər. Ancaq o, maddi imkanın çox az olduğundan şikayət edib, məndən xahiş etdi ki, ixtiraçılığını təşviq etmək üçün ona bir şey bağışlayım, çünki ilin bu fəslində xiyar çox baha idi. Ev sahibinin ehtiyat üçün cibimə qoyduğu pulların bir qədərini ona bağışladım. Mənim ev sahibim olan cənab, alımlərin akademiyaya gələn hər bir adamdan sədəqə diləndiklərini çox yaxşı bilirmiş.

Orada mən başqa bir alimə də rast gəldim, o, buzu şiddətli odda qızdırmaqla, barıtta çevirməyə çalışırdı. O, mənə çap etdirmək üzrə olduğu bir əsərini də göstərdi ki, bu, alovun zindanda döyüle biliçeyinə aid bir tədqiqatdan ibarət idi.

Orada ev tikmək üçün yeni üsul icad etmiş ixtiraçı bir memar da var idi. Onun fikrinə görə, ev damından tikilməyə başlanıb, özülündə qurtarmalı idi. O, ən ağıllı həşərat olan arı və hörümçeyin yuva tikmək üsulunu göstərib, özünün haqlı olduğunu sübut edirdi.

Orada anadangəlmə bir kor da var idi. Bir neçə kor şagird onun rəhbərliyi altında rəssamlar üçün rəngləri qarışdırmaqla möşgül idilər. Professor onlara rəngləri qoxu və toxunma hissilə tanımağı öyrədirdi. Ancaq təəssüf olsun ki, onlar bu vəzifəni çox da yaxşı yerinə yetirmirdilər. Professor özü də daim səhv edirdi. Bu alim, yoldaşları arasında böyük hörmət qazanmışdı.

Başqa bir otaqda torpağı donuzların köməyilə şumlamaq üsulunu icad etmiş olan bir alim mənə çox ləzzət verdi. Bu üsul əkinçiləri kotan almaq, heyvan saxlamaq və əmələlərə pul vermək məsarifindən qurtarmalı idi. Onun ixtirası bundan ibarət idi: şumlanacaq olan bir akr torpağa bir-birindən altı düymə aralı olaraq, səkkiz düymə dərinlikdə qoza, xurma, şabalıd və sair bu kimi meyvə və göyərti basdırırsınız ki, bunları da donuzlar çox xoşlayır. Sonra həmin tarlaya altı yüz və ya daha artıq donuz buraxırsınız. Bir neçə gün ərzində bu donuzlar basdırılmış meyvələri axtarıb tapmaq üçün torpağı eşib əkin üçün əlverişli bir hala gətirirlər. Eyni zamanda onlar öz peyinlərilə tarlanı gübrələyirlər. Doğrudur, edilən təcrübə torpağın bu üsulla becərilməsinin çox böyük zəhmət və məxaricə başa gəldiyini, məhsulun isə az olduğunu göstərirdi. Ancaq hamı bu fikirdə idi ki, ixtira bir qədər təkmilləşdirildikdən sonra çox böyük faydalar verəcəkdir.

Mən başqa otağa girdim. Buranın divarları və tavanı başdan-başa hörümçək toru ilə örtülü idi. Ortada ixtiraçı üçün yalnız dar bir keçid qalmışdı. Mən qapıda görünər-görünməz, alim bərkdən çıçırdı ki, ehtiyatlı olum və onun hörümçək torlarını yırtmayım.

O, insanların qədim zamanlardan bəri yanlış bir yola düşdük-lərindən şikayət edirdi. Bu vaxta qədər insanlar yalnız ipəkqurdunun ipəyindən istifadə etmişlər. Halbuki bizim ixtiyarımızda öz qabiliyyətlərinə görə bu qurdlardan xeyli üstün olan bir çox başqa həşərat da vardır: ipəkqurdu yalnız barama hörür, o biri həşərat isə həm hörür, həm də toxuyur. O, sözlərinə davam edib dedi ki, ipəyi hörümçək toru ilə əvəz etdikdə, biz parçaları boyamaq üçün sərf etdiyimiz bütün məxaricdən də yaxamızı qurtarmış olarıq. Mən onunla razılaşmalı oldum, çünki o, mənə hörüm-



çəkləri bəsləmək üçün onlara yedirdiyi bir çox gözəl və rəng-bərəng milçəklər göstərdi. Onun sözlərinə görə, bu milçəklərin rəngləri hörümçeyin hazırlayacağı tozun rənginə keçməlidir. Alimin hər rəngdə milçəkləri olduğundan, ümid edirdi ki, hər cür istehlakçının arzusunu yerinə yetirə biləcəkdir. O, yalnız milçəklər üçün taxta yapışqanı və sair bu kimi maddələr tapıb onlara yedirtməlidir ki, torun telleri daha qalın və möhkəm olsun*.

Orada şəhər idarəsinin böyük qülləsi üstünə günəş saatı taxmaq fikrilə məşgül olan astronom da var idi. Bunun üçün o,

Yerin bir gecə-gündüzdə və bir ildəki hərəkəti arasında nə kimi bir tənasüb olduğunu və küləyin istiqamətinin dəyişməsinin bu-na necə təsir etdiyini dürüst bir suretdə hesablamalı idi.

Mən bir çox başqa otaqları da gəzdim. Ancaq orada gördüyüüm bütün qəribə şeyləri təsvir etməklə oxucunu yormaq istəmirəm. Yalnız “universal dahi” ləqəbi qazanmış bir alimin fəaliyyəti üzərində bir qədər duracağam. Onun sözlərinə görə, otuz ildir ki, bütün fikrini insan həyatının yaxşılaşdırılmasına həsr etməkdədir.

Onun ixtiyarında, içərisi ən qəribə şeylərlə dolu olan iki böyük otaq var idi. Onun rəhbərliyi altında əlli köməkçi işləyirdi. Onlardan bəziləri havanı qatılışdırıb, bərk və möhkəm bir cisim halına salır, ondan selitra istehsal edir və sulu hissələrini süzürdü*. Bəziləri balışlar və iynə taxılan kiçik yastıqlar üçün mərmər döyüb ovurdu; bəziləri isə diri atın dirnaqlarını əyilib sinmamaq üçün daş kimi möhkəm etməyə çalışırdı. Alimin özünə gəlincə, bu zaman o, iki böyük ixtira üzərində işləyirdi. Bunlardan biri tərəllər kəpək vasitəsilə toxumlamaq layihəsində ibarət idi. Onun fikrini görə, bütün bəhrə verən qüvvət kəpəkdə imiş. O öz fikrinin doğruluğunu mənə saysız təcrübələrlə sübut edirdi; ancaq mən cəhalətimdən bunlardan heç bir şey anlaya bilmədim. Onun həll etməyə çalışığı ikinci məsələ mürəkkəb bir yağı ixtira etməkdən ibarət idi. Bu yağıñ köməyilə quzuların tüklərinin artmasını dayandırmaq olardı. Bu alım ümid edirdi ki, o, yaxın bir gələcəkdə krallıqda dəriləri çıl-çılpaq olan qoyunlar yetirəcəkdir.

Küçənin o biri tərəfində olan evlərdə də akademianın başqa şöbələri var idi ki, bürada layihəcilər mücərrəd elmlərin tədqiqi ilə məşğul idilər.

Mənim burada rast gəldiyim ilk professor qırx şagirdiyə birlikdə yekə bir otaqda işləyirdi. Bir-birimizlə salamlaşdıq və mən otağı nəzərdən keçirməyə başladım. Otağın içərisində, onun böyük bir hissəsini tutmuş olan nəhəng bir çərçivə həmin saat məni heyran etdi. Professorunu görüb, məni başa saldı ki, o, mücərrəd həqiqətlərə həsr edilmiş xüsusi mexaniki cihazlar ixtira etmək üzərində işləyir. Ona görə bu fikir əvvəlcə məni heyrətə

sala bilər. Ancaq o əsla şübhə etmir ki, yaxın bir zamanda bütün dünya onun layihosunu yüksək qiymətləndirəcəkdir. Hələ heç bir zaman heç kəsin başına belə möhtəşəm və yüksək ideya gəlməmişdir. Elm və incəsənətin ümumi qayda üzrə öyrənilməsinin nə qədər çətin olduğunu hamı bilir. Halbuki onun ixtirası sayəsində hər bir ən qabiliyyətsiz və cahil adam da azacıq vəsait və fiziki qüvvə sərf etməklə, fəlsəfə, şeir, siyaset, hüquq, riyaziyyat və ilahiyyatdan kitablar yaza bilər. Bu sözləri söyleyib o, məni yanına apardı. Bu çörçivənin yanlarında onun şagirdləri cərəge ilə durmuşdular. İyirmi kvadrat fut olan bu çərçivə otağın ortasında qoyulmuşdu. Onun səthi çoxlu taxta lövhəciklərdən ibarətdi, bunların hər biri bir-birindən azacıq böyük-kiçik olmaqla bərabər, təxminən oyun zəri boyda idi. Bütün bunlar nazik məftillə bir-birinə bənd edilmişdi. Bu lövhəciklərə yapışdırılmış xırda kağızların üstünə Balnibarbi dilində olan bütün sözər müxtəlif formalarda, zamanlarda və hallarda işlədilən şəkillərdə yazılmış və tamamilə intizamsız bir tərzdə düzülmüşdü. Professor öz maşını işə salmaq istədiyindən, diqqətli olmayı xahiş etdi. Onun komandası üzrə şagirdlər çörçivənin kənarlarında olan dəstəklərdən yapışıb, onları sürətlə çöndərdilər. Bütün lövhəciklər çevrildi və sözər tərtibi tamamilə dəyişdi. Professor otuz altı şagirdinə əmr etdi ki, əmələ gələn sözər çərçivədə düzüldükleri qayda üzrə ağır-agır oxusunlar. Üç və ya dörd söz, mənalı bir cümlə təşkil etdikdə, bu cümlələri katib vəzifəsini ifa edən dörd şagirdə diktə edirdilər. Bu hərəkət üç və ya dörd dəfə tekrar olundu. Maşın elə qurulmuşdu ki, hər dəfə hərləndikdən sonra lövhəciklər çevrilir və yerlərini dəyişirdi. Bu surətlə, əmələ gələn sözər də yeni bir tərtib üzrə düzüldü.

Şagirdlər bu işlə gündə altı saat məşğul olurdular. Professor bu cür qırıq cümlələrlə yazılmış olan bir çox foliantları mənə göstərdi. O, bu zəngin material əsasında bütün clm və incəsənətin mükəmməl xülasəsini tərtib etmək fikrində idi. Tamamilə aydınlaşdır ki, o, Laqado şəhərində beş yüz belə dəzgah qura bilmək üçün kifayət qədər pul yıga bilseydi və rəhbərləri onun

əmələ gətirdiyi cümlə yiğinlarını birləşdirməyə məcbur edə bilsəydi, vəzifəsi xeyli yüngüllöşmiş olardı. O, mənə söylədi ki, bu ixtira, gənc yaşlarından bəri onun bütün fikrini cəlb etmişdir. İndi onun maşınının lövhəciklərində Balnibarbi dilində olan bütün sözlər cəm edilmişdir. Bundan başqa o, kitablarda işlədilən isim, fel və başqa sözlərin tənasübünü tamamilə dürüst olaraq hesablamışdır.

Mənə bu böyük ixtirasının sırrını bildirən bu möhtərəm zata dərindən təşəkkür edib söz verdim ki, əgər bir zaman öz vətəni-mə qayıtmış olsam, onu bu qəribə maşının yeganə ixtiraçısı kimi şöhrətləndirəcəyəm. Mən maşının şəkilini çəkmək üçün ondan icazə istədim. Ona söylədim ki, Avropada alımlar arasında bir-birinin ixtirasını oğurlamaq adəti varsa da, ancaq mən söz verirəm ki, bu ixtiranın şərəfinin ona aid olub qalması və heç kimdən bu xüsusda ona şərik çıxmaması üçün bütün tədbirləri görəcəyəm.

Bundan sonra biz dilşünaslıq məktəbinə getdik. Orada üç professor, ana dilini təkmilləşdirmək üçün cürbəcür layihələri müzakirə edirdi. Birinci layihədə təklif edilirdi ki, bütün çox-hecalı sözlər birhecalı edilsin. Felleri və feli sıfətləri atmaqla danışq dili sadələşdirilsin. Müəllif göstərirdi ki, yalnız cisimlər, həqiqətən, mövcud cisimlərə uyğundur.

İkinci layihədə tələb olunurdu ki, bütün sözlər tamamilə atilsın. Layihənin müəllifinə görə, bu işin başlıca olaraq sağlamlığa və vaxta qənaət etmək üçün xeyri çoxdur. Axi tamamilə aydınlaşdır ki, söz söylemək insanın boğazını və ciyərlərini yorur və beləliklə, bizim ömrümüzü qısalıdır. Sözlər yalnız cisimlərin adalarından ibarət olduğu üçün, öz fikir və arzularımızı ifadə etmək üçün lazımlı gələn cisimləri yanımızda gəzdirmək xeyli əlverişlidir.

Sağamlıq üçün çox faydalı bu ixtira yəqin ki, çox geniş yayılı bilərdi. Ancaq qadınlar, avam, qara camaatla birləşmiş, alımları üsyan qaldıracaqları ilə hədələmişdilər. Onlar dillərinin tamamilə azad qalmasını qəti surətdə tələb etmişdilər. Doğrudan da, qara camaat elmin barışmaz düşmənidir! Bununla bərabər, bir çox tamamilə alım və ağıllı adamlar öz fikirlərini cisimlər

vasitəsilə ifadə etməkdən ibarət olan o yeni üsuldan istifadə edirlər. Onun yeganə nöqsanı bundan ibarətdir ki, bir-birilə dənişanlar səhbət zamanı lazımlı olacaq müxtəlif şeylərlə dolu iri bağlamaları dallarında gəzdirməli olurlar. Ağır yükün altında, bizim hamballar kimi, ikiqat olmuş belə alımlar tez-tez rast gəlirdim. Bunlar küçədə bir-birini gördükdə, öz kisələrini ciyinlərindən yerə qoyub açır və ordan lazımlı olan şeyləri çıxarıb, bu surətlə də bir-birilə səhbət edirdilər. Sonra öz şeylərini yenə kisəyə yiğib, yükü ciyinlərinə qaldırmaq üçün bir-birinə kömək edir və xudahafizləşib ayrılrıldılar.

Ancaq qısa və sadə səhbətlər üçün lazımlı gələn şeyləri cibdə və ya qoltuqda gəzdirmək mümkün idi. Ev şəraitində səhbət etdikdə isə, bütün bu çətinliklər asanlıqla aradan qaldırıla bilərdi. Ancaq, bu dilin tərəfdarlarının yiğisidilərini otaqlar ən müxtəlif şeylərlə dolu olmalıdır.

Bu dilin ən böyük üstünlüyü onun beynəlxalq mahiyyətdə olmasıdır. Bütün mədəni xalqların mebel və ev şeyləri təxminən bir-birinə benzəyir. Bunun sayəsində elçilər xarici krallarla və ya nazirlərlə onların dillərini əsla bilmədikləri halda, şeylər vasitəsilə asanlıqla danışa bilirlər.

Mən həmçinin riyaziyyat məktəbinə də getdim. Burada dərs bizim Avropada əsla tətbiq oluna bilməyəcək bir üsulla aparılır. Hər teorem, sübutu ilə birlikdə nazik bir təbəqəyə yazılır. Mürrəkkəb yerinə başağrısı dərmanı işlədir. Şagird bu həbi acqarına udur və bundan sonra üç gün ərzində çörək və sudan başqa bir şey yeyib-içmir. Hər həzm olunduqdan sonra dərman onun beyninə yerir və özü ilə birlikdə teoremi də ora aparır. Ancaq bu vaxta qədər bu üsulun müvəffəqiyyəti cüzi olmuşdur. Bunun bir səbəbi budur ki, dərmanın miqdarı və ya tərtibində səhvə yol verilir; ikinci səbəbi isə uşaqların dəcəlliyyidir, çünkü onlar bu həbləri xoşlamırlar. Onlar çox vaxt kənara çekilir və həbi tüpürüb atırlar. Bundan başqa dərmanın təsiri üçün zəruri olan üçgünlük pəhriz saxlamağı bu vaxta qədər onlara qəbul etdirmək mümkün olmamışdır.

ALTINCI FƏSİL

Akademianın təsvirinin davamı. Müəllifin bəzi təkmilləşdirmələr təklif etməsi və bunların təşəkkürlə qəbul edilməsi.

Siysi xəyalbazlar məktəbində məni çox da mehribanlıqla qəbul etmədilər. Bir də, bu məktəbdə olan professorlar, mənim fikrimcə, tamamilə dəli idilər. Belə bir mənzərə isə məni hemişə kədərləndirir. Bu bədbəxtlər elə üsullar axtarırlar ki, padşahları öz nədimlərini ağılli, qabiliyyətli və xeyirxah adamlar arasından seçməyə, nazirləri ümumun mənafeyi qayğısına qalmağa, yalnız cəmiyyətə böyük xidmət göstərən adamları mükafatlaşdırmağa məcbur etsinlər. Onlar padşahları inandırmaq isteyirdilər ki, onların həqiqi mənafeyi xalqın mənafeyi ilə birdir və mənsəbi yalnız ləyaqətli adamlara vermək lazımdır. Bu dəllərin başlarında* düzgün düşünən insanlara tamamilə yad olan bir çox belə qəribə və qeyri-mümkün xəyallar əmələ gəldi. Mən onlara baxdıqda bir daha inandım ki, qədim hikmətli söz olan: – dünyada heç bir elə axmaq fikir olmaz ki, filosoflar arasında onların tərəfdarları tapılmasın, – sözü tamamilə doğrudur.

Ancaq akademianın bu şöbəsinə haqq verib etiraf etməliyəm ki, oradakı alimlərin hamısı belə xəyalpərəst deyildirlər. Mən çox hazırlıq bir doktorla tanış oldum. Bu adam, görünür ki, dövlət idarəsi mexanizmini və onun mahiyyətini mükəmməl bir surətdə tədqiq etmişdi. Bu məşhur xadim hökumət adamlarının tutduqları bütün cismani və əxlaqi xəstəliklərin dərmanını tapmaq üzərində tam bir müvəffəqiyyətlə çalışırdı. O, insan orqanızmılə dövlət quruluşu arasında tam bir bənzəyiş olduğu fikrinə əsaslanaraq iddia edirdi ki, dövlət quruluşunun əmələ gətirdiyi xəstəliklər, – hakimlərin nöqsanları və idarə olunanların əxlaqsızlığı, fiziki sobəblərdən əmələ gələn xəstəliklər kimi, eyni vasitələrlə müalicə olunmalıdır. Hamiya məlumdur ki, senatorlar və ya yüksək məclis üzvləri çox tez-tez çərənçilik, əsəbilik və sair pis meyllərə tutulmuş olurlar. Onlar müxtəlif beynin

və xüsusən, ürək xəstəliklərinə; əsəblərin, hər iki qolun – xüsusən, sağ qolun əzələlərinin şiddəti ağrılarla qic olub əsməsi, ödün bədənə yayılması, başgicəllənmə, sayıqlama, sıracə şışları, həddəsiz iştaha, vedyini həzm etməmək və bir çox başqa xəstəliklərə düşər olurlar ki, bunların hamısını burada saymağa ehtiyac yoxdur. Buna görə də alim doktor təklif edirdi ki, hər dəfə senat toplantıda birinci üç iclasa bir neçə təcrübəli həkim göndərilməlidir. Müzakirələr qurtardıqdan sonra bu həkimlər bütün senatorların nəbzələrini yoxlayıb, onları müayinə etməlidirlər. Diqqətli müayinədən sonra onların hər birinin xəstəliyini təyin edən həkimlər dördüncü gün iclas salonuna onlardan qabaq gəlib iclas başlamazdan əvvəl hər bir senatora xəstəliyinin növünü görə sakitləşdirici dərman, işlətmə, təmizləyici dərman, yeyici dərman, bağlayıcı dərman, zəifləyidici dərman, başağrısı dərmanı, öd saxlayan dərman, qulaq dərmanı verməlidirlər. Bu dərmanların təsirini yoxladıqdan sonra, həkimlər gələn iclasda bu dərmanları ya tökrar verməli, ya dəyişdirməli, ya da keşməlidirlər.

Bu layihənin həyata keçirilməsi böyük məxaric tələb etmir və mənim acizanə fikrimcə, bu, qanunvericilikdə senatın iştirak etdiyi bütün ölkələrə daha çox xeyir verə bilər: yekdillik emələ gətirər, müzakirələri qısalırdı, indi bağlı olan bir neçə ağızı açar və sayı xeyli artıq olan açıq ağızları yumar, cavanlıq alovunu azaldırdı, qocalıq sərtliyini yumşaldırdı, kütlələri hərəkətə gətirər, coşqunları soyudur.

Bu dərin düşüncəli alimin ikinci layihəsi bundan ibarət idi: hamı şikayətlənir ki, padşahların nədimlərinin hafızəsi çox küt və zəifdir. Buna görə həkim birinci nazirlə görüşə gedən hər adama təklif edir ki, öz işinin mahiyyətini ən qısa və aydın sözlə ifadə edib xudahafızlaşdırın ya nazirin burnundan tutub çəksin, ya onun qarnına bir təpik vursun, ya ayağındakı döyənəyi tapdalasın, ya da qulaqlarını çəksin, ya ona sancaq batırsın, ya da göyərincəyə qədər çımdıkləsən; beləliklə, nazirin yaddaşını möhkəmləndirsin. Xahiş yerinə yetirilməyince və ya qəti rədd

cavabı alınmayınca, hər dəfə görüşə getdikdə, bu əməliyyat təkrar olunmalıdır. Bir də o, təklif edir ki, hər bir senator öz rəyini söylədikdən sonra, səsini tamamilə zidd tərəfə versin. Doktor söz verir ki, bu qaydaya əməl edildikdə, səsvermənin nəticəsi həmişə cəmiyyət üçün xeyirli olar.

Partiya çəkişmələri çox kəskin bir mahiyyət alıqdə, həmin həkim intizamı bərpa etmek üçün aşağıdakı gözəl vasitəni təklif edir: hər partiyadan yüz nəfər başçısını alıb, cüt-cüt elə ayırmalıdır ki, hər cütdə olan adamların başları təxminən bir böyüklükdə olsun. Sonra iki cərrah eyni zamanda hər cütdə olan iki nəfərin peysərlərini müşarlayıb birinin peysərini o birinin başına bitişdirməlidir. Bu əməliyyat son dərəcə diqqətli olmayı tələb edir. Ancaq professor bizi inandırırkı ki, əgər bu əməliyyat məharətlə edilmiş olsa, onlar mütləq saqlacaqlar. Mənsub olduqları partiya cəhətindən bir-birinin qəddar düşməni olan adamların başlarından alınmış beynin yarısı o birinin başına bitişdikdən sonra, onlar bir-birinə uyuşub saqlacaqlar. Bu zaman, üzərlərində bu əməliyyat edilmiş olan başçıların başlarında həmin müləyim uyğunluq əmələ gələr, bu da, özlərini dünyani idarə etməyə yaranmış hesab edən adamlar üçün tamamilə zəruridir. Doğrudur, burada belə bir qorxu var ki, axmaq adamin beynini ağıllı adamin beyninə caladıqdə, biz onu da axmaq etmiş olarıq. Ancaq həkim bizi inandırırkı ki, ağıl və qabiliyyətləri cəhətindən partiya başçıları bir-birindən az seçilirlər. Belə ki, bu məsəloyə əsla əhəmiyyət vermək lazımdır.

Mən bir-birilə qızığın mübahisə edən iki professor gördüm. Bunlar verginin ağırlığını əhalinin həddən artıq hiss etməməsi üçün asan və rahat bir yol tapmaq üstündə mübahisə edirdilər. Birinci professor iddia edirdi ki, ən ədalətli yol ancaq naqis və düşüncəsiz olan adamlardan vergi yiğmaqdan ibarətdir. Kimdən nə qədər vergi almaq lazım gəldiyi məsəlesi isə yerli əhalidən ibarət bir komitəyə tapşırılmalıdır. Bu komitə, əlbəttə, öz qonşularının nöqsanlarını qərəzsiz təyin edə bilər. İkinci professor isə buna tamamilə zidd bir fikir söyləyirdi. O deyirdi ki, in-

sanların özlərində ən çox qiymətləndirdikləri mənəvi və cismani sıfətlər üçün vergi almaq lazımdır. Bu verginin miqdarı vergi verən özü haqqında fikrinə uyğun olaraq təyin edilməlidir. Həzircavablıq, mərdlik və ədəblilik üçün ən yüksək vergi almamalıdır. Ancaq səadət, ədalət, zəka və bilik üçün vergi almamalıdır; çünkü bunları qiymətləndirmək o qədər subyektivdir ki, bu sıfətlərin öz yaxın adامında olduğunu təsdiq edən və ya bunları özündə düzgün qiymətləndirən adamlara rast gəlmək olduqca çətindir.

Başqa bir professor mənə sui-qəsdlərin üstünü açmaq barəsində böyük bir əsər göstərdi. O, dövlət adamlarına məsləhət görür ki, şübhəli şəxslərin nə etdiklərini, nə zaman süfrəyə oturdularını, hansı böyürləri üstündə yatdıqlarını öyrənib, onların adı məişətləri baredə, sair buna bənzər məlumat toplasınlar.

Bütün bu mühakimələr böyük bir diqqətlə yazılmışdır və onların içərisində siyasetçilər üçün maraqlı və faydalı olan bir çox müşahidələr vardi. Ancaq bu müşahidələr mənə kifayət qədər mükəmməl görünmədi. Mən cürət edib, bu baredə fikrimi müəllifo söylədim və əgər arzu edərsə, bəzi əlavələr etməyi təklif etdim. O, mənim təklifimi böyük bir məmənuniyyətlə qəbul etdi ki, buna yazıçılar, xüsusilə layihə tərtib edənlər arasında az rast gəlmək olar. O əlavə etdi ki, mənim mülahizələrimi mütləq nəzərə alacaqdır.

Belə olduqda, mən ona söylədim ki, səyahətlərimizin birində getmiş olduğum Tribnia və ya yerlilərin adlandırdıqları kimi Lanqden* krallığında əhalinin çoxusu məlumat verənlərdən, şahidlərdən, çuğulçularından, ittihamçılardan, iddiaçılardan, müşahidəçilərdən vəkillərdən və onların saysız-hesabsız əlaltı və xidmətçilərindən ibarətdi; bu adamlar da nazirlərdən və onların müavinlərindən maaş alırlar. Bu krallıqda sui-qəsdlər adətən dərin bilikli bir siyasetçi kimi irəli çəkilmək, çürümüş hökumət orqanlarına yeni qüvvət vermək, ictimai narazılığı boğmaq və ya yayındırmaq, öz sandıqlarını müsadirə edilmiş mallarla doldurmaq, öz mənfəətlərinə uyğun olaraq, dövlətin gücünə inamı ar-

tırmaq və ya inamsızlıq töretmək istəyən adamların töretdikləri bir işdir. Onlar hər şeydən əvvəl şübhəli şəxslərdən hansını sui-qəsddə töhmətləndirmək lazımlı gəldiyi barədə öz aralarında sözləşirlər. Sonra bu şəxslərin məktublarını və kağızlarını ələ keçirmək, özlərini isə buxovlamaq üçün bütün vəsaiti işə salırlar. Ələ keçirilmiş məktub və kağızlar söz, heca və hərflərin əsrərəngiz mənalarını kəşf etməkdə mahir usta olan mütexəssislərə verilir. Məsələn: onlar çox asanlıqla təyin edirlər ki, qaz sürüsü – senat; axsaq it – müddəi; sar – birinci nazir; şış – arxiyepiskop; dar ağacı – dövlət katibi; süpürge – inqilab; siçan tələsi – dövlət xidməti; dibsiz quyu – xəzinədarlıq; çirkab çuxuru – saray; bir axmağın papağı – nədim; qırıq qamış – məhkəmə palatası; boş çəllək – general; irinli yara – idarə sistemi deməkdir.

Bu məlumatı verdiyim üçün professor mənə hərarətlə təşəkkür etdi və söz verdi ki, öz elmi əsərində mənim adımı hörmətlə qeyd edəcəkdir.

Bu ölkədə mənim diqqətimi daha heç bir şey cəlb etmirdi. Odur ki, İngiltərəyə qayıtməq üçün tədbirlər axtarmağa başladım.

YEDDİNCİ FƏSİL

Müəllifin Laqadonu tərk etməsi. Maldonadaya gəlməsi. Limanda Laqq-neqqə gedən heç bir gəminin olmaması. Müəllifin Qlabbdobdribə kiçik bir səyahəti. Bu ada hakiminin onu qonaqsevərliklə qəbul etməsi.

Bu krallığın yerləşdiyi qitə, mənim fikrimcə, Amerikanın Kaliforniyadan qərbə uzanan, tədqiq olunmuş sahələrindən şərqdədir. Bu krallığın şimalında Sakit okean dalğalanır. Laqadodan yüz əlli mil məsafədə gözel Maldonada limanı var. Burada yaşayanlar, ondan 29° şimal en dairəsi və 140° qərb uzunluq dairəsində, şimal-qərbədə olan Laqqneqq adası ilə qızığın ticarət edirlər. Laqqneqq adası Yaponiyanın cənub-şərqində olub, təqribən yüz mil uzaqdadır. Yapon imperatoru ilə Laqqneqq kralı öz aralarında ittifaq bağlamışlar və bu adalar arasında

daimi əlaqə vardır. Buna görə də, mən Laqqneqqə getməyi qərara aldım ki, Yaponiya vasitəsilə oradan Avropaya qayıdam.

Mən Maldonadaya getmək üçün iki qatırla bir bələdçi kirayə etdim. Oradan isə gəmi ilə Laqqneqqə getməli idim. Sonra havadarım Myunodi ilə bir dost kimi vidalaşdım. O, mənə yol üçün xeyli hədiyyə verdi və yola düşdüm.

Bu səyahətim zamanı qeyd oluna biləcək heç bir macəra baş vermədi. Mən Maldonadaya çatdıqda, orada Laqqneqqə gedən bir gəmi də tapmadım. Limanda mənə söylədilər ki, adaya gəmi yalnız bir aydan sonra gedəcəkdir. Mən gözləməli oldum. Şəhər mehmanxanasında yerləşdim. Çox çəkmədən, bəzi adamlarla tanış oldum. Adlı-sanlı bir cənab mənə söylədi ki, burada bir aya qədər qalacağımdan, bəlkə beş liq cənub-qərbdə olan Qlabbdobdrib adasına kiçik bir səhayətə gedəm. O, öz dostu ilə bərabər mənə yoldaşlıq etməyi və bu səyahət üçün münasib olan kiçik bir gəmi tapmayı vəd etdi.

Qlabbdobdrib sözü, mənim anladığımı görə, sehrbazlar və ya cadugərlər adası deməkdir. Uayt adasından üç dəfə kiçik olan bu adanın çox məhsuldar torpağı vardır. Oranı başdan-başa sehrbazlardan ibarət olan bir qəbilənin rəisi idarə edir. Bu adanın əhalisi yalnız öz aralarında qız verib-alarlar. Qəbilənin içərisində ən yaşlı adam adanın hakimi və ya padşahı sayılır. Onun möhtəşəm bir sarayı vardır. Bu sarayın üç min akr böyüklükdə yekə bir parkı var, bunun ətrafına iyirmi fut hündürlüyündə daş hasar çəkilmişdir. Parkın gözəl çəperlənmiş xüsusi sahələri maldarlıq, əkinçilik və bağçılıq üçün ayrılmışdır.

Hökmdarın xidmətçilərinin və onun ailə üzvlərinin qəribə bir görkəmi var. Nekromantiya* sahəsində dərin bilikləri olduğundan, hökmdar öz arzusuna görə, ölüleri çağırmaq və özünə xidmət etdirmək qüdrətinə malikdir. Ancaq onun dəvət etdiyi ölürlər üzərində hakimiyyəti yalnız iyirmi dörd saat davam edir. Bundan başqa, o, bir şəxsi üç ayda bir dəfədən tez çağırı bilməz.

Biz adaya gəldiyimiz zaman səhər saat on bir olardı. Yoldaşlarımdan biri əlahəzrötin hüzurunda olmaq şərəfinə çatmaq

ümidilə buraya gəlmış bir xaricinin hökmər tərəfindən qəbul edilməsini xahiş etmək üçün onun yanına getdi. Hökmər həmin saat öz razılığını verdi.

Sarayın darvazası ağızında, hər iki tərəfdə, tamamilə qədim dəbdə geyinmiş silahlı keşikçilər durmuşdular. Onların zahiri görkəmində elə bir şey var idi ki, bu mənim qəlbimə şiddətli qorxu saldı. Biz bir neçə otaqdan keçdik. Bu otaqlarda da həmin o xidmətçilərdən iki cərgə durmuşdu. Nəhayət, görüş salonuna çatdıq. Burada biz mərasimə əməl edərək, üç dəfə ikiqat yerə əyildik. Bize bir neçə əhəmiyyətsiz sual verdikdən sonra, əlahərzətin taxtının aşağı pilləsi önündə üç kürsü təklif etdilər. Hökmər Balnibarbi dilini bilirdi və məndən xahiş etdi ki, öz səyahətlərim barədə ona danışım. O mənim özümü sərbəst hiss etməyimi arzuladığından, ətrafdakılara çıxıb getmələrini əmr etdi. Onlar, biz yuxudan birdən-birə ayıldıqda, gördüyüümüz röya yox olduğu kimi, bir anda yox oldular. Mən heyrət və qorxudan donub qaldım. Hökmər bunu görüb, məni inandırmağa çalışdı ki, burada mən tamamilə təhlükəsizəm. Mən bu cür mənzərelərə alışmış olan iki yoldaşımın üzündə tamamilə sakitlik əlaməti görüb bir qədər özümə gəldim və öz macəralarından bəzilərini əlahərzətə təsvir etdim. Ancaq tamamilə sakit ola bilmədiyimdən, tez-tez yox olan xidmətçi xəyalların durduqları yerlərə baxırdım.

Mən hökmər ilə bir yerdə nahar etmək şərəfinə nail oldum. Süfrədə bize yeni bir xəyallar dəstəsi xidmət edir və yemək gətirirdi. Ancaq indi bunlar məni səhərki kimi qorxutmurdu. Gün batana qədər sarayda qaldım. Hökmər məni öz sarayında gecələməyə dəvət etdi. Lakin əlahərzətdən ehtiramla xahiş etdim ki, məni bağışlasın və söylədim ki, gecəni buradan getmək istərdim. Mən gecəni öz dostlarımıla birlikdə, bu adanın paytaxtı olan şəhərdə, xüsusi bir mənzildə keçirtdim. Ertəsi günü səhər biz yenidən hökmərənə yana gedib, ona öz hörmətimizi və onun ixtiyarında olduğumuzu izhar etdik.

Biz adada on gün qaldıq. Gündüzün çox hissəsini sarayda, hökmərin hüzurunda keçirir, gecələr isə şəhərdəki mənzildə

qalırdıq. Mən tezliklə bu xəyallar və ruhlar arasında olmağa o qədər öyrəşdim ki, artıq üçüncü gün onlardan nə qorxurdum, nə heyrət edirdim. Bəlkə də mən həle onlardan bir az qorxurdum, ancaq maraq bu qorxuma üstün gəlirdi. Əlahərzət bunu görüb, mənə təklif etdi ki, keçmişdə və yaxın zamanda ölmüş adamlardan kimi görmək istədiyimi ona söyleyim. O, mənə vəd etdi ki, onları çağırıb, mənə onlarla səhbət etməyə imkan verə. Əlbəttə, onlar yalnız öz həyatları zamanı baş vermiş hadisələrdən danışa bilərdilər. Hökmər əlavə etdi ki, hər halda mən yalnız doğru sözər eşidəcəyəm, çünki yalan o dünyada əsla faydası olmayan bir məharətdir.

Bu yüksək lütfünə görə əlahərzət hökmərə hörmətə təşəkkür etdim. Bu zaman bizim olduğumuz otağın pəncərəsindən parkın gözəl mənzərəsi görünürdü. Tamamilə aydırındı ki, mən əvvəlcə dəbdəbəli və əzəmətli səhnələri görmək istədim. Xahiş etdim ki, mənə Böyük İskəndəri* Arbela müharibəsindən azacıq sonra, öz qoşununun başında göstərsin. Budur, hökmərin barmağının bir işarəsilə, həmin saat İskəndər durduğumuz pəncərənin önündəki böyük meydanda zahir oldu. Hökmər onu otağa dəvət etdi. Mən onun qədim yunan dilini çox çətinliklə başa düşə bilirdim. O da mənim söylədiklərimi yaxşı anlamadı. İskəndər and içib mənə söylədi ki, o zəhərlənmişdir, həddindən artıq sərxişluqdan əmələ gəlmiş isitmədən olmuşdur.

Sonra mən Hannibalı*, Alplardan keçərkən gördüm. Hannibal mənə söylədi ki, onun düşərgəsində bircə damcı da sirkə yoxmuş.

Mən Sezarı və Pompeyi* döyüşə hazır olan qoşunlarının başında gördüm. Sezarı son zəfəri vaxtında da gördüm, sonra xahiş etdim ki, saray salonlarından birində Roma senati, o birində isə indiki parlament toplansın. Birincisi mənə qəhrəman və yarimallahlar yığıncağı, ikincisi isə oğruşalar, cibgırlər, qarətkarlar və azğınlar yığıncağı kimi göründü.

Mənim xahişimlə hökmər Sezar ilə Bruta* bize yaxınlaşmalarını əmr etdi. Bruto görərkən, mən dərin bir hörmət hissi

duydum. Onun üzünüñ hər bir cizgisində dərin bir xeyirxahlıq, böyük bir soyuqqanlılıq və mənəvi qüvvə, vətənə coşqun məhəbbət və insanlara yaxşılıq etmək əlamətləri görünürdü. Mən böyük bir sevinclə arxayın oldum ki, bu iki adam bir-birinə çox gözəl münasibət bəsləyir. Sezar gizlətməyib, mənə etiraf etdi ki, bütün ömründə göstərdiyi ən böyük şücaətlər həyatına qıyan adamın şərəfilə esla müqayisə edilə bilməz. Mən Brut ilə xeyli səhbət etmək şərefinə nail oldum.

Sözarası o, mənə söylədi ki, babası Yuni, Sokrat, Epaminond, Kiçik Katon, ser Tomas Mor* və o özü heç bir zaman bir-birlərindən ayrılmırlar. Bu elə bir sekstumviratdır* ki, buna bəşəriyyət tarixi yeddinci üzv əlavə etmək qüdretinə malik deyildir.

Mən dünyani, qədim tarixinin bütün dövrlərində görmək barədə sonsuz arzularımı yerinə yetirmək üçün hökmdarın çağırıldığı bütün məşhur adamları saysam, oxucunu yormuş olardım. Mən hamidən artıq zalim padşahları və qəddar hakimləri məhv etmiş və azadlığı, məhkum xalqların tapdanmış haqlarını bərpa etmiş adamların üzünü görməkdən ləzzət alirdim. Ancaq məni coşdurulan duyğuları oxucunu maraqlandıracaq bir surətdə ifadə etməyə qüdrətim yoxdur.

SƏKKİZİNCİ FƏSİL

Qalabbdohdribin təsvirinin davamı. Qədim və yeni tarixin düzəliyi.

Mən bütün bir günümü qədim zamanın ən böyük mütəfəkkirləri olan Homer və Aristotelle* səhbətə sərf etdim. Bu məşhur zatları onların əsərlərinə şərhnamələr yazan bütün adamlarla birlikdə görmək istədim. Bu şərhnamə yazanların sayı o qədər çox idi ki, onlardan bir neçə yüzü həyətdə və sarayıñ başqa otaqlarında gözləməli oldular. Mən ilk baxışda bu dəstənin içində iki böyük dahini seçdim. Homer Aristoteldən həm gözəl, həm də uca idi, yaşına nisbətən xeyli şax dururdu. Gözləri

son dərəcə canlı və nüfuzedici idi. Aristotelin beli bükülmüşdü, o, əl ağacına söykənmişdi. Üzü ariq, saçları düz və seyrək, səsi isə batıq idi. Mən tezliklə bu qənaətə gəldim ki, bu hər iki böyük zat öz əsərlərini şərh edən adamları heç bir zaman görməmiş və onlar barədə heç bir şey eşitməmişlər. Xeyallardan biri qulağıma piçildədi ki, şərhnamə yazan adamlar o dünyada bu məşhur mütəfəkkirlərdən daim kənar gəzirlər. Onlar başa düşürlər ki, öz şərhnamələrində bu müəlliflərin dərin fikirlərini eybəcər bir surətdə təhrif etmişlər; buna görə də onlardan utanıb yaxın düşmürələr. Mən istəyirdim ki, Aristoteli Skott və Ramusla* tanış edim. Ancaq həmin filosoflar bunların nəzəriyyələrini izah etməyə başlayanda, o, özündən çıxdı və məndən soruştu ki, görəsən, onların əsərlərinə şərhnamə yazan bütün o biri adamlar da bunlar kimi yelbeyindilərmi?

Sonra hökmdardan xahiş etdim ki, Dekart ilə Qassendini* çağırınsın. Bunlara təklif etdim ki, öz sistemlərini Aristotelə bildirsinlər. Bu böyük filosof təbiət haqqındaki nəzəriyyəsində olan səhvələrini açıq surətdə boynuna aldı; çünki bir çox hallarda onun mühakimləri təxminlərə əsaslanırdı. O həmçinin belə bir fikir söylədi ki, öz qüvvəsinə görə Epikürün* nəzəriyyəsini yeniləşdirmiş olan Qassend və Dekart öz firtinalı nəzəriyyəsi ilə sonrakı nəsillər tərəfindən eyni dərəcədə rədd ediləcəklər. O, müasir alimlərin belə coşqunluqla müdafiə etdikləri cazibə nəzəriyyəsinin taleyi barəsində də eyni fikri söylədi. Bu zaman o qeyd etdi ki, təbiət felsəfəsinə aid yeni sistemlər də, yeni modalalar kimi nəsildən-nəslə dəyişməkdədir. Hətta öz nəzəriyyələrini riyaziyyat vasitəsilə sübut edib əsaslandırmağa çalışan filosoflar da uzun müddət şöhrət qazanmayıb, taleyin toyin etdiyi müddətlərdə dəbdən düşürlər.

Mən beş gün müddətində qədim dünyadan bir çox başqa alimlərilə də səhbət etdim. Qədim Roma imperatorlarının çoxunu gördüm. Hökmdardan xahiş etdim ki, Qelioqabalənin* aşpazlarını çağırınsın, bizim üçün yemek hazırlasınlar; ancaq cürbəcür ədviyyatlar çatışmadığından, onlar öz məharətlərini layiqincə

göstərə bilmədilər. Agesilayın* qulu bizə sparta şorbası bişirdi. Mən ondan bir qasıq alıb dadına baxdım, daha ikincisini uda bilmədim. Mənimlə bərabər adaya gəlmış o biri iki cənab işləri olduğu üçün üçgünlüyə öz evlərinə getməli oldular. Əlimdə olan bu vaxtı son iki və ya üç əsrə mənim vətənimdə və ya başqa Avropa ölkələrində şöhrət qazanmış böyük adamların görüşünə sərf etdim. Mən həmişə qədim və məşhur nəsillərə hörmətkar olmuşam. Buna görə də hökmdardan xahiş etdim ki, bir-iki dü-jün kralı onların bir neçə nəsillik əcdadı ilə birlikdə dəvət etsin. Ancaq gözənlənməz bir surətdə və son dərəcə bərk əzab çəkərək moyus oldum. Mən əzəmətli tacidar zatlar əvəzinə, bir nəsildə



iki skripka çalan, üç hiyləgər saray xidmətçisi və bir italyan brellati, o biri nəsildən isə bir bərbər, bir abbat və iki kardinal gördüm. Ancaq tacidar başlara çox böyük hörmət bəslədiyim-dən, bu qıcıqlayıçı məsələ üzərində çox durmuram. Qraflara, markizlərə, hersoqlara və bunlara bənzər adamlara gelincə, on-larla çox da nəzakətlə rəftar etmədim. Etiraf edirəm ki, bizim məşhur nəsillərin zahirində olan bir çox səciyyəvi xüsusiyyətlərin haradan əmələ gəldiyini aydınlaşdırmaqdən böyük ləzzət alırdım. Mən bir nəsildə uzun çənənin haradan əmələ gel-diyi; digər bir nəsildə bir-birinin ardınca iki əvvəl nəsildə nadürütlər, iki sonrakı nəsildə isə axmaqlar; digər bir nəsildə başdan-başa dəlilər, bir başqasında isə bədəzatlar əmələ gəlməsinin səbəbini asanlıqla aydınlaşdırırdım. Bir çox nəsillərdə amansızlıq, yalanlılıq və qorxaqlıq, öz nökərlərinin paltarlarına və karetalarının qapılarına nəqş etdikləri ailə gerbi kimi səciyyəvi bir əlamət halını almışdır.

Mən yeni tarixə xüsusən böyük bir nifrət duyдум. Keçən əsr müddətində kralların saraylarında böyük şöhrət qazanmış adamlarla yaxşı tanış oldum. Satqın cizma-qaraçılarnın qorxaqlara – ən böyük hərbi şücaot, axmaqlara – ən ağıllı məsləhət, yaltaqlara – səmimiyyət, xainlərə – romalılara məxsus hünər, allahsızlara – dindarlıq, çuğulçulara haqpərəstlik istinad edərək, dünyani necə aldatdıqları məni son dərəcə təəccübələndirdi. Qüdrətli nazirlərin fitnələri sayəsində nə qədər məsum və gözəl insanların ölümə məhkum edildiklərini və ya sürgünə göndərildiklərini öyrəndim. Nə qədər alçaq adamlar yüksək mənsəblərə qaldırılmış, onlara etimad edilmiş, hakimiyyət verilmiş, hörmət qazandırılmış və başlarına maddi nemətlər yağdırılmışdır. Mən hadisələrin və çevrilişlərin səbəbələri ilə onları hərəkətə gətirən qüvvələr, bunların müvəffəqiyyətlərinə imkan yaratmış əhəmiyyətsiz təsa-düflər haqqında düzgün məlumat alıqda, insan zəkası və səda-qəti haqqında çox pis bir rəya geldim. Bir general mənə etiraf etdi ki, qalibiyəti o yalnız öz qorxaqlığı və pis komanda etməsi sayəsində qazanmışdır. Onun yanında duran bir admiral isə bildirdi

ki, düşmən onun qüvvələri haqqında pis məlumat aldığı üçün o, qalib gəlmışdır. O özü isə donanmanı təslim etməyə hazırlaşmış. Üç kral mənə bildirdi ki, onlar taxtda olduqları bütün müddətdə dövlət vəzifəsinə bir dəfə də olsun ləyaqətli adam təyin etməmişlər. Əgər təsadüfən ləyaqətli bir adam yüksək vəzifəyə təyin edilmişsə, bu yalnız sohvən, yaxud da hər hansı bir nazirin xəyanəti sayəsində olmuşdur. Ancaq onlar söz verirdilər ki, bir də taxta çıxmış olsalar, əsla belə səhvlərə yol verməzlər. Onlar böyük bir inandırıcılıqla mənə sübut etdirdilər ki, taxtda yalnız əxlaqı son dərəcə pozğun olan adam qala bilər; cünki müsbət cürətli və inadlı xasiyyəti olan adam hökuməti idarə etmək işinə yalnız əngəl törədə bilər.

Mən yüksək rütbələrin və böyük sərvətin necə qazanılması məsələsilə çox maraqlanırdım. Öz tədqiqimdə bu vaxta qədər heç olmasa xaricilərin xatırınə dəyməmək üçün bu məsələyə toxunmamışdım (ümid edirəm ki, bu söylədiklərimin heç birinin zərrə qədər vətonimə aid olmadığını oxucuya söyləməyə ehtiyac yoxdur). Mənim xahişimlə maraqlandığım bir çox adam çağırıldı. Ancaq bu zaman ən səthi suallardan sonra qarşısında elə bir namussuzluq mənzərəsi açıldı ki, bunu sakit xatırlaya bilmirəm. Xəyanət, təzyiq, satqınlıq, yalan və sair bu kimi zəifliklər burada işlədilən vasitələrə nisbətən əfv edilməyə layiq olan şeylərdir. Lakin onlardan biri etiraf etdi ki, o, öz böyüklük və sərvətini vətonə xəyanət sayəsində, bir başqası birini zəhərləmək sayəsində, əksəriyyəti isə günahsız bir adamı məhv etmək məqsədilə qanunları pozmaq sayəsində qazanmışdır (Ümid edirəm ki, oxucu bunu mənə bağışlar). Bütün bunlar mənim kiçik bir adam ola-ola, böyüklərə bəslədiyim ehtiramı bir dərəcəyə qədər zəifləşdirdi.

Mən tez-tez padşahlara və vətənə böyük xidmətlər göstərmiş adamlar barədə eserlər oxuduğum üçün onları görməyi çox istəyirdim. Ancaq söylədilər ki, o dünyadan arxivlərində bu adamların adlarını tapmaq mümkün deyildir. Doğrudur, siyahılarda öz vətəninin həqiqi xeyirxahları olmuş bir neçə adamın

adı varsa da, ancaq tarix bunları ən qəddar, rəzil və xain adamlar kimi təsvir etmişdir. Mən onları görmək istədim. Onlar hamısı mənim qarşısında çox pis kökdə və cır-cındır içində gəldilər. Onlardan çoxu mənə söylədi ki, həyatlarını dilənçilik içində, gözdən düşmüş bir halda, bəzən isə eşafotda başa vurublar.

O dünyadan çağırılan bütün adamlar, həyatda malik olduqları zahiri görkəmi bütün təfərrüati ilə mühafizə etmişdilər. Onların zahiri görkəmlərini öz müasirlərimin zahiri görkəmi ilə müqayisə etdikdə, mən insan nəslinin son əsr içərisində cırlaşlığı haqqında son dərəcə acı və kədərli nəticəyə gəldim.

Nəhayət, köhnə qayda ilə yaşayan bir neçə ingilis kəndlisinin çağırılmasını xahiş etdim. Bu adamlar vaxtılıq əxlaqlarının sadəliyi, ədalət və həqiqi azadlıq tərəfdarları olmaları, mərdlikləri və vətənə məhəbbətləri ilə şöhrət qazanmışdır. Mən dirilərlə ölüleri müqayisə etdikdə, babaların yüksək insani sıfətlərinin nəvələr tərəfindən nə dərəcədə pozğun bir hala salındığını görüb, bu məsələyə laqeyd qala bilmədim. Bu miskin adamlar parlament seçkilərində öz səslərini cüzi pul sədəqələrinə satmaqla sarayda öyrədilə bilən bütün pis sıfətləri qazanmışdır*.

DOQQUZUNCU FƏSİL

Müəllifin Maldonadaya qayıtması və Laqqneqq krallığına səfər etməsi. Həbs olunması. Saraya çağırılması. Sarayda ona göstərilən qonaqsevərlik. Kralın öz təbəələrinə mehriban münasibəti.

Nəhayət, buradan getmək vaxtı gelib çatdı. Mən Qlabbdobdribin əlahəzərət hökmədarı ilə vidalaşdım və iki yoldaşım ilə birlikdə Maldonadaya qayıtdım. Orada bir gəmi, artıq Laqqneqqə yola düşməyə hazır idi. Dostlarım o qədər mehriban idilər ki, lazım olan ərzagı verib, məni gəmiyə qədər yola saldılar. Bir ay yol getdim. Biz şiddətli firtinaya düşüb, altmış liq qədər bir sahədə əsməkdə olan passat küləkləri zolağına çatmaq üçün qərbə istiqamət almış olduq. 1708-ci il aprelin 21-də

Laqqneqgin cənub-şərq sahillərində olan Klyumeqniq çayına girdik. Bu çayın sahilində böyük bir dəniz limanı vardı. Biz şəhərdən bir liq qədər məsaflədə lövbər salıb, bələdçi losman tələb etdik. Yarım saat çəkmədi ki, iki losman bizim gəmiyə gəlib, bizi qayalar, iri daşlarla dolu olan qorxulu bir keçiddən keçirdək hər tərəfi örtülü olan bir limana gətirdilər. Burada gəmilər şəhər bürcərindən bir kabelt məsaflədə lövbər salıb, arxayı dura bilerdi.

Bizim dənizçilərdən kim isə, bəlkə də pis bir niyyətlə, gəmidə məşhur bir xarici səyyah olduğunu losmanlara söylədi. Losmanlar bunu gömrük məmuruşa xəbər verdilər, o da sahilə çıxdığım zaman, məni çox diqqətlə yoxladı. Gömrük məmuru mənimlə Balnibarbi dilində danışırdı. Bu ölkələr arasında qızğın ticarət olduğundan, bu dil burada, xüsusən, dənizçilər və gömrük xidmətçiləri arasında geniş yayılmışdı. Mən öz macəralarından bəzisini müxtəsər nəql edib, sözlərimə mümkün qədər həqiqi və rəbiteli bir ahəng verməyə çalışdım. Ancaq öz milliyyətimi gizlətməyi lazımlı bilib, özümü hollandiyalı kimi qələmə verdim. Mən Yaponiyaya getmək niyyətində idim. Ora isə, məlum olduğu kimi, bütün avropalılardan yalnız hollandiyalıları bura-xırlar*. Ona görə də mən gömrük məmuruşa söylədim ki, Balnibarbi sahillərində gəmimiz firtinaya düşüb batlığından, məni Laputaya və ya Uçan adaya qaldırmışdır (gömrükxana məmuru bu barədə çox tez-tez eşitmışdı), indi Yaponiyaya getməyə çalışıram, oradan isə öz vətənimə qayıtmaq ümidiндəyəm. Məmür mənə cavab verdi ki, saraydan binagüzarlıq alıncaya qədər məni nəzarət altında saxlamalıdır. Bu barədə saraya yazacağını vəd edərək, inandırdı ki, cavabın gəlməsi iki həftədən çox çəkməz. Mənə rahat bir bina verdilər, ancaq qapının ağızında keşikçi qoyulmuşdu. Amma mən böyük bir bağçanın içərisində azad surətdə gəzə bilərdim. Mənim yemək-içmək xərcim kralın hesabına idi və özümlə də xeyli yaxşı rəftar edildilər. Hər gün görüşümə xeyli adam gəlirdi; çünki çox uzaq ölkələrdən bir soyyahın gəlməsi xəbəri tezliklə bütün şəhərə yayılmışdı.



Bu gələn adamlarla danışa bilmək üçün mənimlə gəmidə gəlmüş cavan bir oğlanı tərcüməçi kimi öz yanımı çağırmışdım. O əslində laqqneqqli idi, bir neçə il Maldonadada yaşadığı üçün hər iki dili mükəmməl bilirdi. Lakin mənim yanımı gələn adamlarla etdiyim səhbətlər maraqlı deyildi. Mən yalnız onların sularına cavab verirdim.

Mənim haqqında yazılan məlumatın cavabı vaxtında geldi. Bu əmrnamədə göstərilirdi ki, məni on nəfərdən ibarət beş keşikçi dəstəsilə birlikdə Trildreqdaba və ya Trildroqdrıbə gəndərsinlər (yadımda qaldığını görə bu şəherin iki adı vardır). Məni yalnız cavan tərcüməçi müşayiət edirdi. Onu yanımıda qulluq etməyə razı salmışdım. Mənim hörmətlə etdiyim xahişimə görə, bizim hərəmizə bir qatur vermişdilər. Mənim tezliklə gələcəyimi xəbər vermək üçün qabaqca bir çapar göndərilmişdi ki, kral məni öz taxtının ayağı altındakı tozu yalamaq şe-

rəfinə nail edəcəyi günü və saatı lütfən təyin etsin. Buradakı sarayın ədəb-erkan qaydası belədir və təcrübədə qane oldum ki, bu, mənasız bir cümlə deyildir. Doğrudan da, mən ora çatdıqdan iki gün sonra, padşahla görüşməyə icazə aldıqda, əmr etdilər ki, qarnı üstə taxta sarı sürünbər yeri yalayım*. Ancaq mən xarici olduğum üçün, xüsusi bir hörmət göstərib, döşəməni elə təmiz süpürmüştülər ki, orda azacıq toz qalmışdı. Bu böyük bir iltifat sayılırdı. Buna yalnız ən yüksək rütbəli əyanlar nail olurdular. Ancaq padşah ilə görüşməyə icazə alan şəxsin sarayda düşmənləri çox olduqda, bəzən döşəməyə qəsdən toz səpirlər. Bir dəfə mən böyük rütbəli bir əyan gördüm; onun ağızı tozla o qədər dolmuşdu ki, nəhayət, sürünbər-sürünbər taxtin ayağına çatdığı zaman, bircə kəlmə də danışa bilmədi. Bu tozu udmaq lazımlı gəldi; çünki əlahəzrətin hüzurunda tüpürmək və ya ağızını silmək ən ağır bir cinayət sayılır.

Burada başqa bir adət də var ki, bunu əsla bəyənə bilmədim. Kral əyanlardan birini yüngül və lütfkar bir cəzaya məhkum etdiğdə, onun əmrilə döşəməyə qəhvəyi rəngdə zəhərli bir toz səpirlər. Məhkum edilmiş şəxs bu tozu yalayıb, iyirmi dörd saatdan sonra ölürlər.

Ancaq bu padşahın böyük lütfkarlığını və öz təbəələrinə olan qayğısını ayrıca qeyd etmək lazımdır (bu cəhətdən Avropa padşahları ondan çox şey öyrənməlidirlər). Hər dəfə belə bir edamdan sonra qəti surətdə əmr edilir ki, görüş salonunun döşəməsi tertəmiz yuyulsun. Bu əmr lazımı diqqətlə yerinə yetirilmədikdə, xidmətçilər padşahın qəzəbinə düşçər olmaq təhlükəsi qarşısında qalırlar. Mən özüm eşitdim ki, bir dəfə xidmətçilərdən biri öz növbəsi zamanı edamdan sonra döşəmənin təmizlənməsinə qəsdən layiqincə diqqət yetirmədiyindən, əlahəzrət kral onun qamçı ilə döyülməsini əmr etmişdi. Xidmətçinin bu səliqəsizliyi nəticəsində gələcək üçün böyük ümidlər verən cavan bir əyan zəhərlənib ölmüşdü. Halbuki, o zaman kralın əsla onu həyatdan məhrum etmək niyyəti yox imiş. Ancaq ürəyi yumşaq olan padşah o qədər lütfkarlıq göstərmişdi ki, padşah

tərəfindən xüsusi əmr verilməyince, xidmətçinin bliр də belə etməyəcəyi barədə söz verməsilə kifayətlənib onu kötək cəzasından azad etmişdi.

Öz rəvayətimizə qayıdaq. Mən sürünbər-sürünbər taxta dörd yard yaxınlaşdıqda yavaşça diz üstə çöküb, alnımı yeddi dəfə yerə döydüm və əvvəldən mənə öyrədilmiş olan bu sözləri söylədim: “*İkplinq qloffzsrob skvutseromm bliop mlyasnalt zvin tnod bokefsliofed qerdleb aşt!*”. Bu təbrik sözləri kralın hüzuruna buraxılan bütün şəxslər üçün ölkənin qanunu ilə müəyyən cdilmişdir. Bu sözləri belə tərcümə etmək olar: “*Görüm ki, əlahəzrət, səmavi vücüdünüz gүnnəsdən on bir ay yarı� artıq ömr eləsin!*”. Kral bu təbrikimi dinləyib, mənə bir neçə sual verdi. Mən bunları başa düşə bilmədim. Anxaq mənə əvvəlcədən sual verdi. Mən bunları başa düşə bilmədim. Ancaq mənə əvvəlcədən öyrədikləri bu sözlərlə ona cavab verdim: “*Flyuft drinyalerik duoldam prastredmirpus*”. Bu sözlərin mənası belədir: “*Mənim dilim dostumun ağızındadır*”. Bu sözlərlə mən, – tərcüməcimə müraciət etmənizi xahiş edirəm, – demək istəyirdim. Mən bunları söylədikdən sonra, həmin cavan oğlanı içəri gətirdilər. Onun kömeyilə əlahəzrətin məndən soruşmaq lütfündə olduğu bütün suallarə cavab verdim. Mən Balnibarbi dilində danışirdim, tərcüməçi mənim söylədiklərimi Laqqneqq dilinə çevirirdi.

Kralın məndən çox xoşu gəlmişdi. O öz *bliffmark klubuna*, yəni öz eşikağasına əmr verdi ki, mənimlə tərcüməcim üçün sarayda bina ayırib, yemək-içməyimizin qeydinə qalsın. Bundan əlavə, əlahəzrət özü mənə xırda xərclər üçün qızılla dolu bir kisə verdi.

Bu ölkədə üç ay qaldım. Kral mənə yüksək iltifatlar etdi. O, mənə olduqca xoşagələn təkliflər edib dilə tutdu ki, həmişəlik burada qalıb. Ancaq mən həyatımın son günlərini öz arvadımın və uşaqlarımın yanında keçirməyi daha düzgün və münasib hesab etdim.

ONUNCU FƏSİL

Laqqneqqilərin tərifi. Struldbruqların ətraflı təsviri. Müəllifin bəzi görkəmli adamlarla struldbruqlar barədə söhbəti.

Laqqneqqilər xoşrəftar və alicənab bir xalqdır. Bütün şərq xalqları kimi bunlar da bir qədər lovğadırlar, ancaq hər halda xaricilərlə, xüsusən sarayın xoşuna gələn şəxslərlə, çox mehribancasına rəftar edirlər. Mən on yüksək təbəqədən xeyli adamla tanış oldum və tərcüməçi vasitəsilə onlarla xoş söhbətlər etdim.

Bir dəfə kübarlar möclisində idim. Söhbət arasında kim isə təsadüfen məndən *struldbruqları* və ya *ölməzləri* görmədiyimi soruşdu. Bu suala mənfi cavab verib, xahiş etdim ki, bu qəribə sözün nə demək olduğunu mənə izah etsinlər.

Həmsöhbətim indiyə kimi, bu qəribə məxluqlar barədə heç bir şey eşitmədiyimə çox təeccüb etdi və həmin saat onlar barədə danışmağa başladı. Bu qəribə əhvalatın başlıca mahiyyəti bundan ibarətdir. Laqqneqqilər arasında çox az-az hallarda olsa da, hərdən elə uşaq doğulur ki, bunun alnında, düz sol qasıının üstündə qırmızı bir ləkə olur. Bu ləkə uşağın heç bir zaman ölməyəcəyini göstərən əlamətdir. Bu ləkə əvvəlcə üç penslik gümüş pul boyda olur, ancaq tədricən böyük öz rəngini dəyişir. Uşaq on iki yaşına çatdıqda, bu ləkə yaşillaşır və iyirmi beş yaşına qədər bu halda qalır. Sonra rəngi dəyişib tünd-göy olur. Struldbruqlar qırq beş yaşa çatdıqda, bu ləkə kömür kimi qaralır və bir ingilis şillinqi boyda olub, həmişəlik bu cür qalır. Belə ləkəli uşاقlar çox az-az doğulduğlarından, bütün krallıqda hər iki cinsdən struldbruqların sayı min yüz nəfərdən artıq olmaz. Bunlardan təxminən əlli nəfəri paytaxtda yaşayır və bunların arasında təxminən üç il bundan əvvəl doğulmuş bir qız vardır. Struldbruq hər bir ailədə doğula bilər. Belə uşاقların doğulması bir təsadüfdür. Struldbruqların uşaqları da bütün başqa insanlar kimi müəyyən müddət ömr edib sonra ölürlər.

Açıqca etiraf etməliyəm ki, bu əhvalat məni təsvir edilməz dərəcədə sevindirdi. Bunlar nə xoşbəxt bir millətdirlər. Burada doğulan hər bir uşaq ölməzlik xoşbəxtliyinə nail ola bilər. Öz xeyirxah babalarının canlı nümunələrini görə bilən bir xalq nə qədər xoşbəxtdir. Bu xalq üçün nə qədər böyük bir nemətdir ki, onların nəhayətsiz, nəsillər boyunca qazanılmış zəkaya malik tərbiyəçiləri vardır. Lakin nəcib struldbruqlar özləri yüz qat daha xoşbəxtidlər. Təbiət onları hər bir insanın başına gələn müdhiş aqibətdən azad etmişdir. Onlar iztirablı ölüm qorxusunun nə olduğunu bilmirlər. Bu qorxu onların fikirlərini daim məşğul etmir və onlar heç bir əngəl bilmədən, azad bir surətdə inkişaf edirlər.

Mən sarayda bu şərəfli ölməzlərdən bir nəfərinə də rast gəlmədiyim üçün heyrətimi bilmirdim. Alında qara ləkə o qədər gözəçarpan bir əlamətdir ki, belə bir adam görmüş olsaydım, dərhal diqqətimi cəlb edərdi. Ancaq eyni zamanda buna da inanmaq olmazdı ki, on ağıllı padşahlardan biri sayılan elahəzrət, öz ətrafinə belə alim və təcrübəli məsləhətçilər yığmasın. Amma ola bilər ki, bu mütəfəkkirlərin xeyirxahlığı həddindən artıq sərtdir və sarayda hakim olan əxlaq pozğunluğuna o qədər də uyğun gəlmir. Axi biz təcrübədən bilirik ki, cavanlar böyük bir tərslik və yüngüllükə böyüklərin ağıllı məsləhətlərinə qulaq asmaq istəmirlər. Ancaq əlahəzrət kral mənim sərbəst bir surətdə onun yanına gəlib-getməyimə icazə vermişdi və mən ilk fürsətdən istifadə edərək, bu baredə öz fikrimi ətraflı surətdə ona söyləyəcəyəm.

Hər halda, əgər struldbruqlar məni öz aralarına qəbul etmək lütfündə olsalar, əlahəzrətin mehribanlıqla etdiyi təklifi qəbul edib, həmişəlik onun ölkəsində qalmağa və bütün ömrümü bu yüksək məxluqlarla söhbətdə keçirməyə razı olaram.

Mən bu sözləri coşqun bir surətdə söyləyərkən (bizim söhbətimiz yaxşı bildiyim Balnibarbi dilində gedirdi), müsahibim gülümseyə-gülümseyə mənə baxırdı. Onun bu gülümseməsindən sadəcil bir adama rəhami gəldiyi hiss olunurdu. Sözlərimi qurtardıqda o, mehribanlıqla söylədi ki, məni öz ölkəsində

saxlamağa çox məmnun olar və xahiş etdi ki, sözlərimi orada olanlara tərcümə etməyə razılıq verim. Mən cavab verdim ki, bunun üçün ona çox minnətdar olaram. Onun sözləri hamının diqqətini cəlb etdi, sonra qızgın bir danişq başlandı. Təessüf ki, mən yerli dili bilmirdim. Üzlərinin ifadəsindən də mənim sözlərimin onlara necə təsir etdiyini başa düşmürdüm. Nəhayət, müsahibim yenidən mənə müraciət etdi. O dedi ki, mənim və onun dostları ölməzliyin böyük bir xoşbəxtlik və üstünlük olduğu barədəki ince mülahizələrimə heyran olublar. Ancaq bilmək istəyirlər ki, əgər taleyin iradəsilə mən özüm struldburq doğulmuş olsaydım, nə edərdim?

Mən cavab verdim ki, onların bu marağını təmin etmək çox asandır. Mən ölməzlik barədə tez-tez xeyallara dalaraq, həmişəlik yaşayacağımı yəqin bilsəm, özüm necə idarə edəcəyim haqqında çox düşünərəm.

Beləliklə, ölməzliyə nail olduğumu yəqin etsəydim, hər şeydən əvvəl varlanmağa çalışardım. Bir dərəcəyə qədər qənaət edib, az xərcəsəydim, iki yüz il sonra bütün krallıqda birinci varlı adam olacağıma möhkəm inana bilərdim. Eyni zamanda lap cavan yaşalarından elm və incəsənəti öyrənməyə başlar və nəhayət, alimliyim ilə hamını kölgədə qoyardım. Nəhayət, bütün baş verən görkəmli ictimai hadisələrin müfəssəl tarixini yazardım. Adətlərdə, dildə, geyimdə, yeməkdə və əyləncələrdə baş verən bütün dəyişiklikləri səliqə ilə öz dəftərimə yazardım. Oz bilik və müşahidələrim sayəsində tədricən həqiqi bir alim və öz xalqı üçün bütün biliklərin qaynağı olardım.

Altmış yaşıdan sonra mən evlənmək xəyalından əl çəkərdim. Qənaətkar olmaqla bərabər, əliaçiq və qonaqsevər bir adam olardım. Umidverən bütün gəncləri ətrafıma toplayıb, öz təcrübəmə, müşahidələrimə və xatırələrimə əsaslanaraq, ictimai və şəxsi həyatda xeyirxahlığın nə qədər faydalı bir şey olduğunu onlara inandırdım.

Lakin mənim ən yaxşı, daimi dostlarım və həmsöhbətlərim də ölməzlərdən ibarət olardı. Onların arasında özüm üçün ən

yaşlı qocalardan tutub, öz yaşıdlarımadək on iki dost seçərdim. Əgər onların içərisində ehtiyacı olan tapılardısa, öz mülkümün ətrafında onlara rahat ev verərdim. Mənim süfrəmə həmişə dostlarım olan struldbruqlar və seçilmiş ölməzər yığışardılar. Zaman keçdikcə öz dostlarının ölümünə alışar və onların nəsil-lərinə sevə-sevə baxardım. Biz keçən payızda solmuş çiçəklərin əsla həsrətini çəkmədən bağçamızda açılan mixək və zanbaq çiçəklərinə bu sayaq baxıb ləzzət alardıq.

Bizim söhbətlərimiz nə qədər mənalı və maraqlı olardı. Biz, struldbruqlar bir-birimizə uzun əsrlər boyu topladığımız xatirələr və müşahidələrimizdən danışardıq. Biz, insanlar arasında artmaqdə olan nöqsanlarla mübarizə üçün tədbirlər görərdik. Özümüz nümunə göstərməklə bəşəriyyətin getdikcə pozulub xarab olmasına yol verməzdik.

Hələ bundan başqa dövlət və imperatorluqlardan əmələ gələn böyük çevrilişləri, cəmiyyətin yuxarı təbəqələrindən tutmuş aşağı təbəqələrinə qədər, bütün təbəqələrdə baş verən dərin dəyişiklikləri görmək ləzzətini də bura əlavə edin. Sizin gözüñüzün qabağında qədim şəhərlər xarabazara, adsız-sansız kiçik kəndlər isə izdihamlı paytaxtlara çevrilir. Siz suyu bol olan çayların xırda çaylara çevrildiyini, okeanın tədricən bir sahildən çəkilib, o biri sahili basdığını öz gözlərinizlə görürsünüz. Siz dünən əsla məlum olmayan ölkələrin xəritələrə daxil edildiyinə şahid olursunuz. Siz ən mədəni xalqların vəhşiləşdiyini, vəhşi xalqların isə tədricən mədəniyyətin yüksək piləsinə qalxdığını müşahidə edirsiniz. Siz yəqin ki, bir çox böyük ixtiraların; *perpetuum mobile**-in, bütün xəstəliklərin dərmanının və ya ömrü uzatmaq dərmanının kəşf edildiyini görürsünüz.

Mən ölməzliyin insana bəxş edə biləcəyi səadət və ləzzətleri təsvir edərkən, çox gözəl sözlər tapıb söyləyirdim. Sözlərimi qurtardıqda və nitqimin məzmunu orada onlara tərcümə edildikdə, laqqneqqilər arabir istehza ilə mənə sari baxaraq öz aralarında qızgınlıqla söhbət etməyə başladılar.

Nəhayət, aramızda tərcüməçi rolunu oynayan cənab söylədi:

-Hamı ondan xahiş edir məni başa salsın ki, görüşlərim tamamilə yanlışdır.

Mənim səhvimin səbəbləri qismən, ümumiyyətlə bütün bəşər nəslinə aid olan axmaqlıqdan, qismən isə struldbruq nəslinin yalnız bu ölkəyə aid olmasından irəli gəldi. Bu cür qəribə məxluqlara nə Balnibarbidə, nə də Yaponiyada rast gəlmək olmazdı. Bu, tərcüməciyə yaxşı məlum idi; çünki o, Yaponiyada əlahəzrət kralın elçisi vəzifəsini ifa etmək şərəfinə nail olmuşdu və onun struldbruqlar barədəki söhbətlərinə orada əsla inanmaq istəməmişdilər. Elə özümün də ölməzlər barədəki ilk sözü eşidərkən, heyrətə düşməyim bu cür insanların varlığının mənim üçün nə qədər inanılmaz bir şey olduğunu göstərirdi.

Həmin adam adları çəkilən krallılarda olarkən yerlilərlə seyli söhbət edib görmüşdü ki, uzun ömr etmək arzusu bütün insanların ən böyük ümumi bir arzusudur. Bir ayağı qəbirdə olan hər bir insan o biri ayağını yerdə mümkün qədər möhkəmləndirməyə çalışır. Tamamilə taqətdən düşmüş qocalar da ömürlərinin hər günü üçün əsir və ölümə ən böyük bir fəlakət kimi baxırlar. Yalnız burada, Laqqneqq adasında həyata belə bir coşqun həvəs yoxdur; çünki onların gözü qabağında uzun ömrün nümunəsi olan struldbruqlar var.

Ölməzlər üçün mənim təsəvvür etdiyim həyat əsla mümkün deyildir. Belə bir həyat daim cavan, sağlam və qüvvətli olmayı tələb edir. Ancaq arzuları sonsuz olan heç bir insan belə bir həyata malik olmaq ümidiñe düşə bilməz. Deməli, burada iş əsla əbədi gənc qalmaq və onun nemətlərindən istifadə etməkdən ibarət olmayıb, qocalıqla əlaqədar olan bütün iztirablarla dolu, sonsuz bir həyati necə keçirmək məsələsindədir. Əlbəttə, belə ağır şərtlər altında ölməzliyi arzulayanlar o qədər də çox olmaz. Lakin müsahibim əlavə etdi ki, Balnibarbidə və Yaponiyada hətta qocalığın bütün iztirablarını çəkən qocalar da ölümü özlərindən uzaqlaşdırmağa çalışırlar. O, belə bir halın mənim öz vətənimdə və səyahətlərim zamanı gördüğüm ölkələrdə olub-olmadığını soruşdu.

Bu müqəddimədən sonra o, öz aralarında yaşayış struldbruqların həyatını mənə ətraflı surətdə təsvir etdi. O söylədi ki, onlar otuz yaşına qədər adı insanlardan əsla fərqlənmirlər. Sonra isə yavaş-yavaş qaraqabaq və qaradınməz olurlar.

Onlar burada insan ömrünün son həddi hesab olunan, səksən yaşına çatdıqda adı insanlar kimi taqətdən düşmüş qocalara çevrilirlər. Ancaq, ümumiyyətlə, qocalığa məxsus olan bütün əziyyət və zəifliklərdən başqa, onların daha böyük bir dərdi olur ki, bu da belə miskin bir həyati əbədi sürmək məcburiyyətini dərk etmələrindən ibarətdir.

Struldbruqlar yalnız tərs, deyingən, xəsis, qaraqabaq, şöhrətpərəst və naqqal olmaqla qalmayıb, həm də dostluq və məhəbbət duyğularından məhrumdurlar. İnsanın öz əqrəbasına olan təbii bağlılıq duyğusu, onlarda nəvələrdən o yana keçmir. Paxılıq və arzularının yerinə yetməməsindən əmələ gələn iztirab onlara daim əzab verir. Onlar, hər şeydən əvvəl, gənclərin dəcəlliklərinə və qocaların ölümünə həsrət çəkirlər. Onlar gənclərin şadlığına baxarkən, böyük bir kədərlə başa düşürlər ki, onlar üçün həyatdan zövq almaq tamamilə qeyri-mümkündür. Qocaların dəfn edildiyini gördükdə, deyinir və şikayətlənirlər ki, başqaları kimi sakit bir guşəyə basdırılıb dincəlmək ümidi onlar üçün yoxdur. O bədbəxtlərin arasında huşunu itirib körpə vəziyyətinə düşənlər xoşbəxt sayılırlar. Onlara qarşı hamı mərhemət və şəfqət hissi duyur; çünki onlar başqa ölməzlərə aid olan bir çox nöqsan və kəsirlərdən məhrumdurlar.

Bir struldbruq özü kimi ölməzliyə məhkum bir qadınla evləndikdə, onlardan kiçik olani səksən yaşına çatanda bu evlilik pozulur.

Struldbruqların yaşı səksənə çatar-çatmaz, onlar vətəndaşlıq baxımından ölmüş hesab edilirlər. Onların əmlakı həmin saat varislərinə çatır. Bu əmlakdan yalnız bir məbləğ onların güzəranı üçün ayrıılır. Kasıblar isə cəmiyyətin hesabına saxlanılırlar. Struldbruqlar bu yaşa çatdıqda heç bir vəzifə sahibi olmağa layiq görülmürlər. Onlar nə torpaq ala bilər, nə də icarə edə bilərlər. Onlara məhkəmədə şahidlik etməyə də icazə verilmir.

Doxsan yaşında struldbruqların dişleri və saçları töküür. Bu yaşda onlar yedikləri xörəyin dadını bilmir və qabaqlarına nə gəlirsə, ağız ləzzəti bilmədən iştahasız yeyib-içirlər. Qocalıq iztirabları nə artmadan, nə də azalmadan onları incitməkdə davam edir, get-gedə yaddaşlarını itirirlər. Söhbət zamanı on adı şeylərin, ən yaxın dost və əqrəbalarının adlarını yaddan çıxarırlar. Oxumaqdan da ləzzət ala bilmirlər. Cümənin axırına çatmamış, əvvəlini yaddan çıxarırlar. Beləliklə, özləri üçün mümkün olan bu yeganə əyləncədən də məhrum olurlar.

Bu ölkənin dili tədricən dəyişir. Bir əsrərə doğulmuş olan struldbruqlar sonrakı əsrərə doğulmuş adamların dilini çətinliklə başa düşürlər. Onlar iki yüz il yaşadıqdan sonra böyük bir çətinliklə yalnız bir neçə ən sadə cümlə söyləyə bilirlər. Bu vaxtdan sonra onlar özlərini öz vətonlərində xaricilər kimi hiss etmək məcburiyyətində qalırlar.

Söhbət etdiyim adamdan struldbruqların təsvirinə aid eşitdiyim şeylər bundan ibarətdir. Sonralar öz gözümlə müxtəlif yaşlarda olan beş-altı struldbruq gördüm. Onlardan ən cavanının yaşı iki yüzə yaxın idi. Onları mənim yanımı gətirmiş olan dostlar onları başa salmağa çalışıdılardı ki, mən böyük səyyaham və bütün dünyani görmüşəm. Ancaq bu sözlər struldbruqlara əsla təsir etmədi. Onlar gördüklərim və başıma gələnlər barədə mənə birçə sual da vermədilər. Yalnız bircə şeylə maraqlanırdılar. Mən onlara *Slomekudask*, yəni yadigar olmaq üçün bir hədiyyə verəcəyəm, ya yox. Bu, sədəqə istəmək üçün bir növ ədəbli üsul idi; çünki struldbruqlar cəmiyyətin hesabına saxlandıqlarından, onlara diləncilik qəti surətdə qadağan edilmişdi. Ancaq etiraf etmək lazımdır ki, onlara verilən pay çox azdır və onlar hər vasitə ilə qanundan kənarə çıxmaga çalışırlar.

Camaatın struldbruqlardan zəhləsi gedir və onlara həqarətlə baxırlar. Onlardan hər birinin anadan doğulması pis bir əlamət sayılır və anadan olduqları gün, səliqə ilə xüsusi bir kitaba qeyd olunur, belə ki, hər bir strulburqun yaşıını dövlət arxivlərindən soruşub öyrənmək olar. Lakin arxivlərdəki yazılar min ildən çox



qalmır. Bundan başqa, bir çox kitablar zaman keçdikcə çürüyüb tələf olmuş və xalq üsyənləri zamanı itib-batmışdır.

Struldbruqların yaşıni təyin etmək üçün ən yaxşı üsul, hansı kralın və məşhur adamların yadlarında qaldığını soruşturmaqdır.

Struldbruqların yadlarında yalnız onlar səksən yaşa çatmadan əvvəl taxta çıxmış kralların adları qalır. Sonra salnamələri yoxlayaraq strulburqun yaşıni təxminini surətdə təyin etmək çətin deyildir.

Mən ömrümde bunlar qədər iyrənc insanlar görməmişdim. Qadınlar kişilərdən daha da iyrəncidirlər. Hədsiz qocalığa məxsus olan adı kifirlikdən başqa, onlar il keçdikcə, bir kölgə şəklini alırlar. Onları görərkən, insanların duyduğu dəhşəti təsvir etmək əsla mümkün deyildir.

Oxucu asanlıqla inanır ki, struldbruqlarla yaxından tanış olundan sonra, mənim ölməzliyə olan coşqun həvəsim xeyli zəif-

lədi. İndi mən bir az əvvəl xeyalımda canlandırdığım cazibəli mənzərələrdən utanırdım. Düşünürdüm ki, struldbruq kimi olmaqdansa, ən dəhşətli edamı üstün tutardım.

Kral dostlarımıla etdiyim söhbəti eşidib şən-şən güldü. O, mənə təklif etdi ki, öz həmvətənlərimi ölüm qorxusundan müalicə etmək üçün struldbruqlardan bir-ikisini özümlə aparıb. Əgər krallığın əsas qanunu struldbruqlara vətənlərini tərk etməyi qadağan etməsəydi, mən onları aparmaq xərcini və zəhmətini həvəslə öz öhdəmə götürərdim.

Etiraf etmək lazımdır ki, struldbruqlar haqqındaki yerli qanunlar çox ağıllı qurulmuşdur. Əgər bu qanunlar olmasaydı, struldbruqlar qocalara xas olan ac gözlük lə bütün ölkəni tədricən özlərinə mal edib bütün mülki hakimiyyəti əllərinə alardılar. Onlar hökuməti idarə etməyə əsla qabil olmadıqlarından bu hal yəqin ki, bütün ölkənin fəlakətinə səbəb olardı.

ON BİRİNCİ FƏSİL

Müəllifin Laqqneqqi tərk edib Yaponiyaya getməsi. Buradan bir Hollanda gəmisində Amsterdama, oradan da İngiltərəyə qayıtması.

Ümid edirəm ki, struldbruqlar barədə hekayətim yeniliyinə görə, oxucunu bir qədər əyləndirmiş olar. Hər halda səyahətə aid olimə keçmiş bütün kitablarda belə şeyə rast geldiyimi xatırlamıram.

Laqqneqq krallığı ilə böyük Yaponiya imperatorluğu arasında daimi ticarət əlaqələri vardır. Yapon yazıçıları yəqin ki, struldbruqlar barədə bir şey yazmış olalar. Ancaq mən Yaponiyada çox az qaldım. Yapon dilində danışmağı əsla bacarmadığım üçün bu məsələ barədə heç bir şey öyrənə bilmədim. Ancaq ümid edirəm ki, hollandiyalılar danışdığını əhvalatı oxuyub, bu ölməzlərlə maraqlanar və verdiyim məlumatı tamamlayarlar.

Əlahəzrət kral təkid edirdi ki, mən sarayda bir vəzifə tutub, orada qalıb. Ancaq vətənimə qayıtməq qərarımın qəti olduğunu

gördükdə, o məni buraxmağa razı oldu, hətta Yapon imperatoruna bir tövsiyə məktubu yazmaq iltifatını da göstərdi. O, mənə dörd yüz qırx dörd iri qızıl pul və qırmızı bir almaz bağışladı ki, mən bunu İngiltərədə min yüz funta satdım.

1709-cu il mayın 6-da mən əlahəzrət kral və bütün dostlarımıla təntənəli suretdə vidalaşdım. Kral o qədər mərhəmətli idi ki, öz qvardiyasından olan bir dəstəyə, məni adanın cənub-qərb sahilindəki Qlanqvenstald adlı padşahlıq limanına qədər ötürməyi əmr etdi.

Altı gündən sonra Yaponiyaya gedən bir gəmiyə minib on beş gün yol getdim.

Biz Yaponianın cənub-şərq hissəsində olan kiçik Ksamoşı limanında lövbər saldıq. Bu şəhər uzun bir burun üzərində yerləşmişdir. Buradan dar bir boğaz şimala doğru gedib, uzun bir körfəzlə birləşir. Bunun şimal-qərb tərəfində imperatorluğun paytaxtı olan İeddo şəhəri yerləşmişdir. Mən sahilə çıxb, Laqqneqq kralının əlahəzrət imperatora yazdığı məktubu gömrük məmurlarına göstərdim. Gömrükdə kralın ovcumun içi boyda olan möhrünü çox yaxşı tanıydılar. Bu möhrün üzərində axsaq bir dilənçiyyə ayağa qalxmağa kömək edən kralın şəkli çəkilmişdir. Şəhər idarəsi bu məktub barədə eşidib məni dəst bir ölkənin elçisi kimi qəbul etdi. Şəhər idarəsi mənə minik və xidmətçilər verib İeddoya getmək üçün bütün yol məzaricimi öz öhdəsinə götürdü.

Mən ora çatdıqda, imperatorla görüşüb məktubu ona verdim. Bu məktub böyük bir təntənə ilə açılıb tərcüməçi tərəfindən imperatora oxundu. Əlahəzrət imperatorun emrili onlardan bir şey xahiş edib istəməyi mənə təklif etdilər. Bu xahiş imperatorun öz hökmdar qardaşı Laqqneqq kralına bəslədiyi hörmət xatırınə həmin saat yerinə yetirələcəkdir. Tərcüməciyyə hollandiyalılarla iş aparmaq vəzifəsi də tapşırılmışdı. Buna görə o, zahiri görkəmimdən mənim avropalı olduğumu tezliklə bildi və əlahəzrətin sözlərini çox mükəmməl bildiyi Hollandiya dilində mənə təkrar etdi. Mən əvvəlcəden qəbul etdiyim qərara görə, hollandiyalı

tacır olduğumu və gəmimizin uzaq bir ölkənin sahillərində fəlakətə düşər olduğunu söylədim. Oradan mən Laqqneqqə, oradan da gəmi ilə Yaponiyaya gəlib çıxmışam, mənə məlum olduğuna görə, həmvətənlərim bu ölkə ilə ticarət edirlər. Ümid edirəm ki, onlardan biri ilə öz vətənimə qayıtmağa imkan tapa bilərəm. Mən, əlahəzərət imperatordan hörmətlə xahiş edirəm ki, Avropa gəmilərinin daxil olmasına icazə verilən yeganə liman olan Naqasakiyə keşikçilərin nəzarəti altında getməyimə icazə versin. Orada Avropaya getmək üçün münasib bir fırsat gözləyəcəyəm. Axırdı əlahəzərət imperatordan xahiş etdim ki, himayəcim olan Laqqneqq kralının xatirinə məni həmvətənlərim üçün məcburi olan xaçı tapdalamamaq mərasimindən azad etsin*, çünki mən bu ölkəyə bir fəlaket nəticəsində gəlib çıxmışam və ticarət etmək niyyətim yoxdur.

Tərcüməçi mənim bu xahişimi imperatora söylədikdə, əlahəzərət bir qədər heyrət etdi. O söylədi ki, öz həmvətənlərim içərisində belə vasvasılıq göstərən birinci adamam. O, istər-istəməz mənim, doğrudan da, hollandiyalı olub-olmadığımından şübhələnir. Mənim sözlərimdən yalnız bu məlum olur ki, əsl xristianam. Bununla bərabər o, Laqqneqq kralına xüsusi bir hörmət əlaməti olaraq, mənim bu qəribə arzumu yerinə yetirməyə razı olur. Ancaq məni xəbərdar edir ki, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. O, öz məmurlarına əmr edəcəkdir ki, onlar guya məni bu mərasimdən təsadüfən, yadlarından çıxardıqları üçün, azad etmişlər. Çünki həmvətənlərim olan hollandiyalar mənim bu mərasimi yerinə yetirməkdən azad edildiyimi bilməsələr, imperatorun sözlərinə görə yolda mənim başımı kəsərlər. Tərcüməçinin vasitəsilə mən belə bir müstəsna mehribanlıq üçün öz dərin təşəkkürümü izhar etdim. Elə bu zaman Naqasakiyə bir dəstə əsgər göndərilməli idi. Mənə bu dəstəyə qoşulmağı təklif etdilər və dəstənin başçısına məni yolda qorumaq əmr edilib, xaç barədə xüsusi tapşırıq verildi.

Xeyli uzun və əziyyətli bir səyahətdən sonra, 1709-cu il iyunun 9-da Naqasakiyə çatdım. Burada Amsterdama gedən dörd

yüz əlli tonluq "Amboina" adlı gəmidə xidmət edən bir dəstə Hollandiya dənizçisi ilə tanış oldum. Mən Hollandiyada xeyli yaşayıb, Leydende təhsil almış olduğumdan, hollandca yaxşı danışirdim. Dənizçilər tezliklə mənim haradan gəldiyimi bilib, böyük bir maraqla səyahətlərim və həyatım barədə məni sorğu suala tutdular. Mən başıma gələn hadisələrin çox hissəsini gizlədərək, qısa, amma həqiqətə bənzər bir əhvalat uydurdum. Mənim Hollandiyada xeyli tanışlarım vardı. Buna görə də çətinlik çəkmədən, ata-anam üçün familiyalar uydurdum və onların Qederland qəzasında yaşayan təvazökar kəndlilər olduqlarını söylədim. Gəminin kapitanına (Teodor Vanqrult adlı birisinə) təklif etdim ki, məni Hollandiyaya aparmaq üçün nə qədər istəyirsə pul verim. Lakin o, cərrah olduğumu bilib, yol xərcinin yarısını almaqla kifayətləndi, bu şərtlə ki, onun gəmisində həkim vəzifəsində işləyim. Yola çıxmazdan əvvəl, dənizçilər yuxarıda söylədiyim xaç mərasimini yerinə yetirib-yetirmədiyimi bir neçə dəfə soruştular. Ancaq mən onlara qeyri-müəyyən bir cavab verdim. Buna baxmayaraq, qəzəbli bir cavan olan sükançı məni yapon zabitinə göstərib söylədi ki, hələ xaçı tapdalamamışam. Lakin mənim barəmdə xüsusi göstəriş almış olan zabit, həmin bu yaramazın ciyinlərinə bambuk ilə iyirmi zərbə vurdu. Bundan sonra daha heç bir kəs mənə bu barədə sual vermədi.

Səyahət zamanı qeyd olunmağa layiq heç bir hadisə baş vermedi. Ümid burnuna qədər səmt küləyi əsirdi. Biz, içməli su götürmək üçün bir neçə gün orada qaldıq. 1710-cu il aprelin 10-da sağ-salamat gəlib Amsterdama çatdıq. Yalnız yolda dörd adamımız – üçü xəstəlikdən, biri isə Qvincya sahillərində dorun başından döñizə yixilib öldü. Amsterdamdan mən bu şəhərə məsus kiçik bir gəmi ilə İngiltərəyə yola düşdüm.

Aprelin 16-da Daunsda lövbər saldıq. Ertəsi gün səhər sahile çıxıb beş il yarımlıq ayrılıqdan sonra yenidən öz vətenimi gördüm. Mən birbaş Redrifə yola düşüb həmin gün günortaüstü saat ikidə ora çatdım və arvad-uşağımı sağ-salamat gördüm.

Dördüncü hissə
QUIQNQNMLAR ÖLKƏSİNƏ
SƏYAHƏT

BİRİNCİ FƏSİL

Müəllifin gəmi kapitanı vəzifəsində səyahətə çıxmazı. Gəmi komandasının müəllifə qarşı sui-qəsd hazırlaması. Onun uzun müddət nəzarət altında kəytudə saxlanması. Sonra naməlum bir ölkədə sahilə çıxarılması. Müəllifin ölkənin içərilərinə getməsi. Exu adlanan xüsusi heyvanlar növünün təsviri. Müəllifin iki quiqnqna rast gəlməsi.

Mən beş aya qədər arvad-uşaqlıla bərabər evdə qaldım və nehayət, sakit, dinc həyatın qədrini bilib ona öyrəşmiş olsaydım, özümü çox xoşbəxt adlandırma bilərdim. Ancaq səyahətləre olan coşqun həvəsim məni rahat qoymurdu. Mənə çox əlverişli şərtlərlə üç yüz əlli tonluq "Advençyurer" adlı yaxşı bir ticarət gəmisində kapitan vəzifəsində işləməyi təklif etdilər və çox da tərəddüd etmədən bu təklifi qəbul etdim. Gəmiçilik işini mən çox yaxşı bilirdim, cərrahlıq isə lap zəhləmi tökmüşdü. Buna görə də yeri gəldikdə, bu işlə məşğul olmaqdan əl çəkməklə bərabər, bilikli bir çavan olan Robert Pyurefoy adlı bir adamı gəmi həkimi vəzifəsinə dəvət etdim. Biz 1710-cu il sentyabrın 7-də Portsmutdan yola düşdük. Ayın 14-də Tenerif yaxınlığında bristollu kapitan Pokokka rast gəldik ki, o, səndəl ağacı gotirmək üçün Kampeşiyə gedirdi. Ancaq, ayın 16-da başlayan firtına bizi bir-birimizdən ayrı saldı. Mən İngiltərəyə qayıtdıqdan sonra xəbər tutdum ki, onun gəmisi batmışdır. Bütün gəmi xidmətçilərindən yalnız bir gənc dənizçi xilas olmuşdur. O kapitan çox yaxşı bir adam və gözəl bir dənizçi idi. Ancaq çox tərsdi. Mən heç şübhə etmirəm ki, həmin bu nöqsan onun fəlakətinə bais olmuşdur.

Dənizdə səyahət zamanı mənim gəmimdə tropik qızdırma-dan bir neçə dənizçi öldü. Gəminin xidmətçilərini tamamlamaq üçün Barbadosda və başqa Antil adalarında bir neçə adam işə götürdüm. Bu adalara gəmilərin sahiblərinin tapşırığı ilə getmişdim. Lakin tezliklə bu adamları işə götürməyin acı pəşmanlığını çəkməli oldum. İşə götürdüyüm əmələlerin çoxu təmamilə şübhəli adamlar və sonradan məlum olduğuna görə, dəniz qudlurları imiş. Gəmimdə əlli nefər adam var idi. Mənə tapşırılmışdı ki, Cənub okean hindlilərlə ticarət münasibətinə girişim və bu en dairələrində az tanınmış olan sahələri tədqiq edim.

İşə götürdüyüm bu yaramazlar tezliklə qalan dənizçiləri də öz tərəflərinə çəkməyə müvəffəq oldular. Onlar məni həbs edib gəmiyə yiyələnməyi qərara almışdilar. Bu sui-qəsdi təcili olaraq yerinə yctirməli idilər. Bir dəfə səhər sui-qəsdcilər mənim kəytama girib əl-qolumu bağladılar və müqavimət göstərsem, məni dənizə atacaqları ilə hədələdilər. Mənim yalnız öz taleyi-mə tabe olmaq və özümü əsir bilməkdən başqa çərəm yox idi. Quldurlar məni and içməyə məcbur etdilər ki, daha onlara müqavimət göstərməyəcəyəm. Mən onların tələblərini yerinə yetirdikdən sonra əllərimi açdım, ancaq ayağımı zəncirlə çarpa-yıya bənd edərək, kayutamın ağzında əli silahlı keşikçi qoyaraq ona əmr etdilər ki, xilas olmağa kiçik bir təşəbbüs etsəm, məni gülle ilə vursun. Kayutaya mənim üçün yemək-içmək göndərildilər, gəminin idarəsini isə öz əllərinə almışdilar.

Quldurlar dənizdə İspaniya gəmilərini güdüb, qarət etmək qərarına gəlmişdilər. Ancaq belə bir iş görmək üçün onların sayı az idi. Buna görə də bu qərara gəlmişdilər ki, gəmidə olan mal-ları satıldıqdan sonra adamlarının sayını tamamlamaq üçün Madaqaskar adasına getsinlər. Quldurlar bir neçə həftə okeanda üzərək hindlilərlə alış-veriş edirdilər. Ancaq gəminin istiqamətindən xəbərim yox idi; cünki həmişə ciddi həbs şəraitində, öz kayutamda qalmışdım və onların məni tez-tez hədələyib qorxutduqları amansız edəmə hər dəqiqə gözləyirdim.

1711-ci il mayın 9-da Ceymís Uels adlı birisi mənim kayutama gəlib söylədi ki, kapitan məni sahilə çıxarmağı əmr etmişdir. Mən onu rəhmə gətirməyə çalışırdıma da, heç bir şey çıxmadı. O, hətta yeni kapitanın kim olduğunu da mənə söyləməkdən boyun qaçırdı. Quldurlar mənə ən yaxşı, demək olar ki, təzə paltarımı geyməyə və özümlə kiçik bir bağlama alt paltarı götürməyə icazə verdilər. Silahlarımdan mənə yalnız kiçik bir xəncər verdilər. Onların mehribanlıqları o qədər artıq idi ki, ciblərimi axtarmadılar. Cibləimdə isə pul və bəzi xırımxırda şeylər var idi. Sonra məni bir qayığa oturdub, texminən gəmidən bir liq məsaflədə görünən sahilə yönəldilər. Burada quldurlar məni dənizin dayaz yerinə çıxarıb, özləri gəmiyə qayıtdılar, xahiş etdim ki, heç olmazsa, buranın hansı ölkə olduğunu mənə söyləsinlər, ancaq and içdilər ki, onlar bu barədə məndən artıq bilmirlər və söylədilər ki, kapitan adlandırdıqları adam çoxdan yaxasını məndən qurtarmaq istəyirdi. Gəmidəki yükler satılıb qurtaran kimi, onlar Madaqaskara gedəcəklər. Bu sözləri söylədikdən sonra qayıq məndən ayrıldı. Vidalaşarkən onlar mənə müvəffəqiyyət dilədilər və məsləhət gördülər ki, hələ qabarma başlamamış sahilə çıxmaga tələsim.

Bu ağıllı məsləhət idi və mən dənizin dayaz yerindən sahilə doğru yönəldim. Sahilə çatdıqda, bir qədər dincəlmək və nə edəcəyimi fikirleşmək üçün bir təpənin üstündə oturdum. Mənim heç bir azuqə ehtiyatım və azuqə əldə etmək üçün heç bir vasitəm yox idi. Tək və silahsız idim. Mənim edə biləcəyim yeganə şey bundan ibarət idi ki, özümü rast gəldiyim ilk vəhşi adamın ixtiyarına verim və bir neçə qolbaq, muncuq və sair xırımxırda şeylər bağışlamaqla, onların rəğbətini qazanım. Dənizçilər vəhşi ölkələrə getdikdə, həmişə belə şeylər götürürdülər. Mən öz kayutamı tərk edərkən, belə şeylərdən bir neçəsini ciblərimə doldurmuşdum. Bu qərara gəldikdən sonra ayağa qalxıb, ölkənin içərilərinə yönəldim.

Qarşısında geniş bir düzən var idi. Onun ortasında cərgə ilə düzülmüş uzun ağaclar görünürdü, lakin bu ağaclar insan əliylə

okılmemişdi. Ağacların arasında yaşıl çəmənlər və çovdar əkilmış tarlalar görünürdü. Mən ətrafıma göz gəzdirə-gəzdirə, ehtiyatla irəliləyirdim. Kiminse mənə gözlənilmədən hücum edəcəyindən və ya arxadan, ya da yandan məni oxla vuracağından qorxurdum.

Bir qədərdən sonra işlək bir yola çıxdım. Yolda xeyli adam, bir neçə inək və hər şeydən çox at ləpəri görünürdü. Nəhayət, çöldə bir növ heyvanlar gördüm. Belə heyvanlardan bir neçəsi də ağaclarда oturmuşdu. Onların qəribə və əcaib görkəmi məni çasdırdı. Onları yaxşı görə bilmək üçün bir kolun dalında yerə uzandım. Onlardan bir neçəsi uzandığım yere yaxınlaşdı və mən onları çox yaxşı görə bildim. Onların başları və sinələri qalın tüklərlə örtülü idi. Bəzilərinin tükləri qıvırcıq, bəzilərinkisə hamar idi. Bir çoxunun keçi saqqalına bənzər saqqalları da var idi. Bellərinin və pəncələrinin qabaq hissələri boyunca zolaq-zolaq tük uzanmışdı. Ancaq bədənləri tüksüz idi. Belə ki, onların tünd-qəhvəyi rəngdə olan dərilərini görə bilirdim. Quyruqları yox idi. Dişiləri erkəklerindən bir qədər kiçik idi. Dişilərin başlarında uzun hamar tükləri var idi; üzləri isə tüksüz idi, bütün bədənləri yalnız nazik və yumşaq tüklərlə örtülü idi. Erkəklerin və dişilərin tükləri cürbəcür rənglərdə – xurmayı, qara, kürən rəngdə idi. Onlar çox az-az sakit dururdular. Qalan bütün vaxtı yürüür, atılır, heyrətli bir çevikliklə hoppanırlar. Qabaq və dal pəncələrində olan möhkəm və iti dırnaqları sayosində onlar dələ çevikliyile ən hündür ağaclarla dirmaşa bilirdilər. Ümumiyyətlə, mən bütün səyahətlərim zamanı heç bir yerdə bunlar kimi kifir və murdar heyvanlara rast gəlməmişdim. Buna görə də onlara çox baxmadım, onlara qarşı dərin nifrət hiss edib iynəyərək, gizləndiyim yerdən çıxdım və yoluma davam etdim. Ümid edirdim ki, bu yol məni aparıb bir hindlinin daxmasına çıxaracaqdır.

Ancaq bir neçə addım atmamışdım ki, bu iyriñc heyvanlardan birinə rast gəldim. Bu heyvan mənə sarı yürüdü. O, məni görən kimi durdu və gözlərini bərəldərək, dəhşətlə ağız-burnunu əyməyə başladı. Sonra mənə yaxınlaşıb maraqdanmı, yoxsa pis bir niyyətləmi qabaq pəncəsini qaldırdı. Bunu nə üçün


etdiyini başa düşmədim. Xəncərimi çəkib, yastısına onun pəncəsinə şiddətli bir zərbə vurdum. Xəncərin tiyəsini ona görə işə salmadım ki, yerlilərin heyvanlarından birini öldürmək və ya zədələməklə, onları özümdən incitmək istəmirdim. Bu heyvan zərbənin ağrısını duyub qaçmağa başladı. Ancaq elə bərkdən çıçırdı ki, buna bənzər qırxa qədər heyvan qonşu tarladan ulaşlaşa və dəhşətli surətdə üz-gözlərini oynada-oynada, məni dövrəyə aldı. Mən bir ağacın yanına qaçıb arxamı onun gövdəsinə söykəyərək, xəncərimi oynada-oynada onları yaxın buraxmamağa çalışdım. Ancaq vəziyyətim çox da yaxşı deyildi. Bir neçə heyvan ağaca çıxbı, yuxarıdan mənə hücum etməyə hazırlaşırıdı. Qalanları isə məni daha sıx dövrəyə alırdılar.

Mən daha xilas olmaqdan ümidiyi kəsib, həyatımı mümkün qədər baha satmağa hazırlaşdım ki, birdən düşmənlərimin arasına çaxnaşma düşdüyüünü gördüm. Bir dəqiqə də keçəndən sonra onlar tələsik qaçışmağa başladılar. Mən bir qədər gözleyib, ağacdən ayrılmaga və yoluma davam etməyə cürət etdim. Onlarda bu qorxunun nədən əmələ gəldiyini əsla bilmirdim. Səla baxdıqda, çöldən bir atın sakit-sakit keçməkdə olduğunu gördüm. Yəqin ki, mənim düşmənlərim bu atı məndən əvvəl görmüş və qaçmalarına da bu səbəb olmuşdu. At mənə yaxınlaşdıqda, azacıq diksinən kimi oldu. Lakin tezliklə özünə gəlib, son dərəcə heyrətlə düz üzümə baxmağa başladı. O mənim əllərimə, ayaqlarımı baxa-baxa, bir neçə dəfə dövrəmə firlandı. Mən yoluma davam etmək isteyirdim ki, at yolumu kəsdi və çəkinə-çəkinə mənə baxmaqdə davam edib, məni incitmək qəsdində olduğunu bildirən heç bir əlamət göstərmədi. Biz bir müdət beləcə bir-birimizə baxa-baxa durduq.

Nəhayət, mən cürətlənib, atı tumarlamaq məqsədilə əlimi onun boynuna uzatdım. Ancaq heyvan mənim bu hərəkətimə həqarətli bir münasibət göstərib, başını buladı, qaşlarını çatdı və sağ ayağını qaldırb, yavaşça əlimi kənara itələdi. Sonra at elə bir ifadə ilə kişnədi ki, onun öz dilində mənimlə danışmaq istədiyini zənn etdim.

Bir az sonra bizə başqa bir at da yaxınlaşdı, hər iki at bir-birilə təmtəraqla salamlıdı. Onlar sağ qabaq dırnaqlarını yavaşça bir-birinə vurub taqqıldatdılar və növbə ilə səslerini ən müxtəlif ahənglərlə dəyişərək kişnədilər. Sanki onlar aydın anlaşılan sözlərlə bir-birilə damışdırılar. Sonra onlar məndən bir neçə adımlı aralayıb, mühüm bir məsələ həll edən insanlar kimi yan-yanaya gəzisməyə başladılar. Bu zaman onlar qəçəcəgimə göz yetirilmiş kimi arabır mənə baxırdılar. Mən bu düşüncəsiz heyvanların belə rəftarına baxdıqda, qeyri-ixtiyari düşündüm ki, dördayaqlı heyvanları belə olan bir ölkənin, görəsən ikiayaqlı sakinləri necə olar? Onlar yəqin ki, dünyanın ən ağıllı insanlarıdır. Bu fikir məni xeyli cürətləndirdi və mən bir evə və ya yerlilərdən birinə rast gelincəyə qədər yoluma davam etməyi qərra-aldım. Lakin xallı və boz rəngdə olan birinci at getməkdə olduğumu görüb ardımcı elə ifadəli bir tərzdə kişnədi ki, mən onun nə demək istədiyini anlayan kimi oldum. Mən həmin saat geri dönüb, sonrakı əmrlərini dinləmək üçün onun yanına geddim. Açıqca etiraf etməliyəm ki, artıq bu macəranın nəticəsindən qorxmağa başlamışdım. Ancaq qorxumu bacardıqca gizləməyə çalışırdım. Oxucu asanlıqla təsəvvür edər ki, vəziyyətim çox da xoşa gələn deyildi.

Hər iki at mənə yaxınlaşış böyük bir diqqətlə üzümü və əllərimi nəzərdən keçirməyə başladı. Boz at qabaq ayağının sağ dırnağı ilə mənim şlyapamı hər tərəfdən əlləşdirdi. Bunun nəticəsində şlyapam o qədər əzildi ki, mən onu başından çıxartmalı oldum. Onu səliqəyə salıb, yenə başıma qoydum. Mənim hərəkətlərim, görünür ki, boz atı və onun yoldaşı olan kəhəri çox heyrətə salmışdı. İkinci at mənim kaftanımın ətəklərinə toxundu və ətəklərimin yellənməsi hər iki atı son dərəcə heyrətləndirdi. Kəhər at görünür ki, əlimin yumşaqlığını və rənginə heyrət edib, sağ əlimi tumarladı. Ancaq o mənim əlimi dırnağı ilə buxa ovluq oynağı arasında elə bərk sıxdı ki, ağrının şiddətindən çıçırdı. At həmin saat əlimi buraxdı və bundan sonra ikisi də mənə böyük bir ehtiyatla toxunmağa başladı. Mənim çəkmələ-



rim və corablarım onları tamamile çasdırmışdı. Onlar xeyli müd-dət bunları nəzərdən keçirib, dırnaqları ilə yoxlayır və kişnə-yərək işarələrlə son dərəcə heyrətə düşdükərini bildirirdilər. Ümumiyyətlə, bu heyvanların bütün rəftarında ardıcılıq və dü-şüncə əlamətləri var idi. Nəhayet, başıma bələ bir fikir gəldi ki, bəlkə bunlar hər hansı bir səbəbə görə müvəqqəti olaraq at şəklini almış sehrbazlardır. Onlar yolda bir xariciyə rast gəldiklə-rindən, bəlkə onunla oylənmək və onu qorxutmaq fikrinə düş-müşlər. Bəlkə onlar, doğrudan da, öz paltarı, üzünün cizgiləri və bədəninin quruluşuna görə bu uzaq ölkədə yaşayan insanlara əs-la bənzəməyen bir adamın görkəmindən həqiqətən heyrətə düş-müşdülər. Mən bələ bir nəticəyə gəldikdən sonra, cürətlənib aşağıdakı sözlərlə onlara müraciət etdim: "Cənablar, əger siz, doğrudan da, mənim zənn etdiyim kimi, sehrbazsınızsa, onda yəqin ki, bütün dilləri bilirsiniz. Buna görə, mən siz cənablara

bildirməyə cürət edirəm ki, mən faşır bir ingilisəm. Məşum tale məni sizin ölkənin sahilinə atmışdır. Xahiş edirəm, icazə verə-siniz sizdən birinizin əsil bir at kimi belinizə minim, yaxın bir obaya və ya kəndə qədər gedib, orada azca dincəlim və özümə bir sığınacaq tapım. Bu xidmətinizin müqabilində mən sizə bu bıçağı və ya bu qolbağı bağışlaram". Bunu deyib, mən hər iki şeyi cibimdən çıxarddım.

Mən danışdıqca, hər iki at elə bir vəziyyətdə durmuşdu ki, sanki mənim nitqimi böyük bir diqqətlə dinləyirdilər. Mən sözlərimi qurtardıqda, onlar bir-birinə müraciətlə bir neçə dəfə kişnədilər. Sanki, öz aralarında ciddi söhbət edirdilər. Bu vaxt mən başa düşdüm ki, onların dili duyğularını çöz gözəl ifadə edir və ehtimal ki, Çin dilinə nisbətən daha asan bir surətdə hecalara və ayrı-ayrı səslərə bölünə bilər.

Mən hər iki atın bir neçə dəfə təkrar etdikləri exu sözünü aydın eşitdim. Mən bu sözün mənasını başa düşə bilmədiməsə də, hər halda, onların danışdıqları müddətdə bu sözü mənimsəməyə çalışdım. Atlar susan kimi, mən ucadan "exu", "exu" – deyə at kişnəməsini təqlid etməyə çalışaraq, ucadan çağırıldım. Bu, yəqin ki, onları çox heyrətləndirdi və boz at bu sözü iki dəfə təkrar etdi. Sanki bələliklə, o mənə sözü düzgün söyləməyi öyrətmək istəyirdi. Mən onun ardınca həmin bu sözü mümkün qədər ey-nən təkrar etməyə çalışdım və gördüm ki, bu sözü tamam-kamal deməkdən çox uzaq olsam da, hər dəfə xeyli müvəffəqiyyət qazanıram. Bundan sonra, kəhər at mənə daha çətin olan başqa bir sözü: "q u i q n q n m" sözünü öyrətməyi sinadı. Bu sözü ifadə etmək əvvəlkine nisbətən son dərəcə çətin idi, ancaq iki-üç dəfə sinadıqdan sonra bu sözü xeyli aydın bir surətdə söyləyə bil-dim. Hər iki at, görünür ki, mənim fərasətimə heyran qalmışdı.

Dostlar bir qədər də söhbət etdikdən sonra görüşdükərini za-man etdikləri kimi yenə də dırnaqlarını bir-birinə toxundurub ayrıldılar. Sonra boz at mənə irəlidə getməyi işaret etdi. Mən daha yaxşı bir bələdçi tapıncaya qədər onun dəvətinə tabe olmağı ağlauygın bir horəkət hesab etdim. Mən yerisimi ya-

vaşıldıqda at: “*qquun, qquun*” – edib kişnəməyə başlayırdı. Mən bu kişnəmənin nə demək olduğunu başa düşüb, var qüvvəmlə ona başa salmağa çalışdım ki, yorulmuşam və iti gedə bilmirəm. At dincəlmək üçün mənə imkan vermək məqsədilə bir qədər dayandı.

İKİNCİ FƏSİL

Quiqnqnmın müəllifi öz evinə gətirməsi. Bu evin təsviri. Müəllifə göstərilən qonaqsevərlik; Quiqnqların yeməyi. Müəllifin bu ölkədə nə yeyəcəyi barədə narahat olması. Çətin vəziyyətdən çıxış yolu. Müəllif bu ölkədə nə yeyib dolanır.

Üç mil qədər yol getdikdən sonra yastı və uzun bir binaya çatdıq. Bu evin divarları yerə basdırılıb araları çubuqlarla hörülmiş direklerdən, damı isə küləşdən idi. Mən bu evi gördükdə azad nəfəs aldım və cibimdən bəzək-düzək şeyləri çıxarddım. Ümid edirdim ki, ev sahibləri bunların sayesində məni daha mehribanlıqla qəbul edərlər. At, işarə ilə mənə əvvəlcə içəri girməyi teklif etdi və mən yeri palçıqdan olan geniş bir otağa girdim. Evin bir divarı boyunca quru ot üçün şəbekəli axurlar vurulmuşdu. Orada üç yabı və iki madyan var idi. Bunlar nə axurların qabağında durmuş, nə də ot yeyirdilər. İtsayağı yerdə oturmuşdular. Bu məni son dərəcə heyrətləndirdi. Ancaq o biri atların ev işlərilə məşğul olduqlarını gördükdə, heyrətim daha da artdı. Bütün bunlar mənim bu fikrimi daha da möhkəmləndirirdi: şüursuz heyvanları bu dərəcədə tərbiyə etməyi bacaran bir xalq, şübhəsiz ki, ağılca dünyanın bütün başqa xalqlarından üstün olmalıdır. Boz at mənim ardımca içəri girib, o biri atlar tərəfindən mənim pis qəbul edilməmin qabağını aldı. O, ev sahibi kimi bir neçə dəfə elə amiranə kişnədi ki, başqa atlar dərhal itaətlə ona səs verdi.

Evdə bu otaqdan başqa, binanın uzununa bir-birinin ardınca düzülmüş üç otaq da vardı. Hər otağa geniş bir qapı açılırdı.

Qapılar divarlarda bir-birilə üz-üzə olduğundan, birinci otaqdan axırıncısına düz bir yol var idi. Biz ikinci otağa keçdi. Burada boz at mənə gözləməyimi işarə etdi, özü isə üçüncü otağa keçdi. Mən ikinci otaqda qalıb, ev sahibinə və onun arvadına verəcəyim hədiyyələri hazırladım. Bunlar: iki bıçaqdan, saxta mırvaridən düzəldilmiş üç qolbaqdan, kiçik bir güzgü və muncuq boyunbağıdan ibarətdi. At üç-dörd dəfə kişnədi və mən onun cavabında insan səsi eşidəcəyimi gözləyib hazır durdum. Ancaq mən yenə də kişnəmə səsi eşitdim, fərqi bu idi ki, bu səs daha zərif və nazik idi. Qeyri-ixtiyari guman etdim ki, məni ev sahibinin yanına buraxmaq üçün bu qədər mərasim lazım gəlirsə, demək, bu yəqin çox böyük bir adamin evidir. Ancaq, görəsen, bu böyük adamin atlardan başqa digər qulluqçuları yoxdurmu? Bunu mən heç cür anlaya bilmirdim. Mən qorxuya düşdüm və el güman etdim ki, başıma gələn fəlakətlərdən ağlım çəşmişdir.



Özümü zorlayıb, diqqətələ ətrafıma göz gəzdirdim. İçərisində olduğum otaq da birinci kimi idi; ancaq bura daha səliqəli idi. Mən gözlərimi bir neçə dəfə sildim, çünki qarşısında yenə də eyni şeyləri gördüm. Özümə gəlmək üçün bir neçə dəfə əllərimi və böyürlərimi çımdıklədim; çünki bəzən mənə elə gelirdi ki, bunların hamısını yuxuda görürəm. Ancaq özümü çımdıkləməkdən də heç bir şey çıxmadı. Mən yenə də həmin otağı, həmin torpaq döşəməni və həmin axurları gördüm. Mən qəti olaraq bu fikrə gəldim ki, yəqin bütün bunlar adu və sehrbazlıqdır. Elə bu dəqiqədə qapıda boz at görünüb işarə ilə məni öz ardınca üçüncü otağa çağırıdı. Burada mən, yanında iki dayça olan çox gözəl bir madyan gördüm. Onlar dal ayaqlarını altlarına yiğib gözəl toxunmuş, çox səliqəli və təmiz həsirlər üstündə oturmuşdular.

Mən içəri girdikdə madyan həmin saat həsinin üstündən durub mənə yaxınlaşdı. O, diqqətələ üzümə və əllərimə baxıb, böyük bir həqarət ifadəsilə üzünü yana çevirdi. Sonra boz ata müraciət etdi və mən onların danışıqlarından "yexu" sözünün tez-tez təkrar olunduğunu eşitdim. Bu sözün mənasını isə mən hələ bilmirdim. Heyhat! Mən tezliklə bu sözün nə demək olduğunu bilib, özümü çox təhqir olunmuş hiss etdim.

Boz at başı ilə mənə işaret edib, "qquun", "qquun" – sözlərini təkrar etdi. Bu sözləri yolda mən ondan tez-tez eşidib, mənasının – ardımcı gəl, – demək olduğunu bildiyimdən, onun ardınca getdim və o, məni içəri həyətə apardı. Burada, evdən bir qədər aralı, çox iri bir anbar vardı. Biz anbara girdikdə, orada üç iyrənc heyvan gördüm. Bunlar ağaç altında durub özümü onlardan qoruduğum həmin heyvanlardan idi. Onlar acgözlükə bitki kökləri və zahirən çox pis görünən ciyət yeyirdilər. Sonralar mən öyrəndim ki, bunların yediyi ölmüş itlərin, eşşəklerin və inəklərin əti imiş. Hər üç heyvan möhkəm söyüd qabığından hörülülmüş kəndirlə boyunlarından yoğun bir direyə bağlanmışdı. Onlar yedikləri şeyləri qabaq pəncələrinin dırnaqları arasında tutub dişləri ilə gəmirirdilər.

Ev sahibi, öz qulluqçusu olan, səmənd bir yabiya emr etdi ki, bu heyvanlardan ənirisini açıb həyətə gətirsin. Ev sahibi və onun nökəri bizi yan-yana qoyub, diqqətələ müqayisə etməyə başladılar və sonra bir neçə dəfə "yexu" sözünü təkrar etdilər. Mən bu iyrənc heyvanın zahirən eynən insana bənzədiyini gördükdə, duydugum dəhşət və nifreti ifadə etmək mümkün deyildir. Doğrudur, onun üzü yasti və enli, burnu batıq, dodaqları qalın və ağızı yekə idi, ancaq bu xüsusiyyətlərə vəhşi insanlarda da çox tez-tez rast gəlmək mümkündür; çünki anaları uşaqlarını üzü üstə yerə qoyur və dallarında gəzdirirlər, buna görə usağıñ üzü daim anasının ciyinin sürtünür. Yexuların qabaq pəncələri mənim əllərimdən yalnız bu cəhətdən fərqlənirdi ki, onların dırnaqları daha uzun, dəriləri qaba və qəhvəyi rəngdəydi; bir də pəncələrinin arxa tərəfi tüklü idi. Eynən bunun kimi yexuların dal pəncələri də mənim ayaqlarımdan o qədər fərqli deyildi. Ayaqlarında çəkmə və corab olduğundan atlar bunu başa düşə bilmədilərsə də, mən bunun belə olduğunu həmin saat anladım.


Görünür, atların ikisini də, hər şeydən artıq, mənim pałtarım heyrotə salmışdı. Bunun nə olduğunu onlar əsla anlaya bilmirdilər və bunun sayəsində mənim bədənim yexuların bədənidən kəskin surətdə fərqlənirdi.

Səmənd yabi dırnağı ilə oynağının arasında tutduğu bitki kökünü mənə uzatdı. Mən kökü alıb iyıldım və ən nəzakətli bir surətdə ona qaytardım. Onda o, mənə yexuların anbarından bir parça eşşək əti getirdi. Ancaq o ətdən elə pis qoxu gəlirdi ki, mən iyrənib üzümü yana çevirdim. At həmin əti yexuya tulladı, heyvan əti dərhal yedi. Sonra at mənə bir qucaq ot və bir çanaq çovdar göstərdi. Ancaq mən başımı yırğalayıb, ona bildirdim ki, bunların heç birini yeyə bilmərəm. Bu zaman mən, doğrudan da, qorxuya düşdüm. Birinci dəfə olaraq başıma belə bir fikir gəldi ki, əgər burada özümə bənzər insanlar tapmasam, yəqin ki, acıdan öləcəyəm. Aydın məsələ idi ki, bu cəhətdən yexuları əsla hesaba qatmaq olmazdı. Bu murdar heyvanların insanla müqayisə olunması fikri o zaman məni şiddətlə qəzəbləndirir və hə-



yəcanlandırırdı. Ömrümdə onlar qədər murdar və iyrənc heyvanlar görməmişəm. Mən, bu ölkədə olduğum müddətdə bu heyvanları daha yaxından tanıdlıqca, onlara olan nifrətim daha da artırdı. Sonra yexu mənə müraciətlə qabaq dırnağını ağızına apardı və bir neçə başqa işarələr edərək, mənim nə yeyəcəyimi öyrənmək istədi. Ancaq mən onun anlaya biləcəyi bir cavab vermədim. Onu da söyləyim ki, fikrimi başa düşmüş olsaydı da, yəqin ki, mənə osla kömək edə bilməyəcəkdi. Doğrudan da, o, mənim üçün yararlı yeməyi haradan tapacaqdı?!

Bu zaman bizim yanımızdan bir inək keçdi. Mən barmağımıla inəyi göstərib, ona yanaşmaq və sağmaq istədiyimi bildirdim. Atlar fikrimi başa düşdülər, çünki boz at məni qaytarıb evə apardı və qulluqçu madyana bir otağın qapısını açmağı əmr etdi. Bu otaqda içi südlə dolu xeyli saxsı və taxta qab vardı. Madyan



mənə südlə dolu böyük bir sərnic verdi və mən südü ləzzətlə içdim. Bundan sonra özümü xeyli çevik və qüvvətli hiss etdim.

Günortaya yaxın, evin yanında kirşəyə benzər bir araba dayandı; onu dörd yexu çəkirdi. Kirşənin içində, — görünür, adısanlı bir zat idi, — qoca at oturmuşdu. At dal ayaqları üzündə yeriyə-yeriyə oradan çıxdı; çünkü onun qabaq sol ayağı sıkəst idi. Bu at mənim ev sahibimin yanına nahar etməyə gəlmışdı. Ev sahibi onu son dərəcə mehribanlıqla qarşılıdı. Onlar on yaxşı otaqda nahar etdilər. Ət əvəzinə onlara südlə bişmiş çovdar getirdilər. Qonaq bu xörəyi isti-isti, qalan atlar isə soyuq halda yedilər. Axur otağın ortasında bir dairə halında qoyulmuşdu və orada yemək yeyənlərin sayına görə gözler ayrılmışdı. Atlar isə, yerə döşənmiş küləşin üstündə ədəb və nəzakətlə oturmuşdular. Axurun üstündə otla dolu və gözlərə ayrılmış böyük bir bar-

maqlıq vardı. Hər erkək at və hər madyan öz at payını və südlü çovdar aşını ayrıca yeyirdi. Hər şey çox ədəbli və səliqəli keçirdi. Dayçalar özlərini çox ədəbli aparırdılar. Ev sahibləri isə qonaqlarına çox hörmətkar olub, onunla mehriban rəftar edirdilər. Boz at məni yanına çağırıb, öz dostu ilə mənim barəmdə uzun-uzadı səhbət etdi. Bunu ondan başa düşdüm ki, onlar səhbət edərkən tez-tez mənə baxır və danışqlarında dəfələrlə “yexū” sözü eşidilirdi. Mən əlimi cibimə salıb əlcəklərimi yoxladım. Ağlıma gəldi ki, onları əllərimə geyim. Ev sahibi boz at bu-nu görüb çox heyrətə düşdü və işarə ilə məndən soruşdu ki, qabaq ayaqlarına nə olmuşdur. At öz dirnaqlarını bir neçə dəfə mənim əllərimə toxundurub, məni başa salmağa çalışdı ki, əllərimi əvvəlki halına getirim. Mən itaet edib əlcəklərimi çıxartdım və cibime qoydum.

Bu hadisə qızığın səhbətə səbəb oldu və mən hiss etdim ki, bu rəftarım onların hamisinin xoşuna gəlməşdir. Mənə əmr etdilər ki, öyrəndiyim sözleri söyləyim. Yemek zamanı ev sahibi mənə çovdar, süd, ot və bəzi başqa şeylərin adını öyrətmışdı. Bu sözləri öyrənmək mənim üçün çox da çətin deyildi; çünkü cavanhıdan dil öyrənməyə çox qabiliyyətli idim.

Yeməkdən sonra ev sahibi at, məni bir kənara çekib, işarələr və sözlərlə mənim üçün yeməyə bir şey tapılmadığından narahat olduğunu bilirdi. Bu vaxta qədər mən çovdar yeməkdən imtina edirdim, ancaq indi ağlıma gəldi ki, ondan çörəyə bənzər bir şey bişirmək olar. Çörək ilə süd isə mənə, özüm kimi insanların yaşıdığı başqa bir ölkəyə gedib çıxməq imkanı tapıncaya qədər, bir sayaq dolanmağa imkan verərdi. *Quiqnqnların dilində çovdara qlunq* deyilir. Mən bu sözü bir neçə dəfə təkrar etdim. Ev sahibi həmin saat qulluqçu ağ madyana əmr etdi ki, taxta boşqabın içində çovdar getirsin. Mən bu çovdarı odda birtəhər qovurdugandan sonra qabıqları tökülcəyə qədər ovuştururdum. Sonra sovrub dəni ayırdım və onu iki daşın arasında üyütdüm. Bir qədər su götürüb xəmir yoğurdum. Onu odda bişirdim və isti-isti yeyib, üstündən su içdim.

Bir çox Avropa ölkələrində çox yayılmış olan bu yemək, əvvəlcə mənə son dərəcə dadsız gəldi. Ancaq zaman keçdikcə, buna öyrəşdim. Bundan başqa, səyahətlərim zamanı dəfələrlə ən qaba yeməklərlə kifayətlənməli olmuşdum. Burada mən bir daha inandım ki, doğrudan da, insana yaşamaq üçün nə qədər az şey lazımlımiş.

Doğrudur, mən arabir yexu tüklərindən qurduğum cələ ilə dovşan və ya quş tuta bilirdim, bəzi yeməli otlar təpib suda bisirir və öz qoğalıma qatıb yeyirdim. Arabir südü çalxalayıb yağ hazırlayıb və ayranımı içirdim. Əvvəller duzun olmamasını çox şiddətlə hiss edirdim, ancaq tədriclə onsuz keçinməyə öyrəşdim.

Qədimlərdə duzu yalnız qonaqlıqda, susuzluq törətmək üçün işlədərmişlər, sonralar isə bütün insanlar buna öyrəşmişlər. Axı biz duzu xoşlayan heç bir heyən tanımıraq. Hər halda söyləməliyəm ki, duzun əsla olmadığına, yeməyimin az və qaba olmasına baxmayaraq, bu adada qaldığım bütün müddətdə mən bircə dəfə də xəstələnmədim.

Axşam olduqda, ev sahibinin əmrilə məni evdən altı yard məsafədə və yexuların tövləsindən ayrı olan bir binaya aparıldılar. Mən orada bir qədər küləş tapdım və paltarlarını üstümə çəkərək şirin yuxuya getdim. Ancaq, tezliklə özüm üçün daha rahat bir güzəran qurdum ki, bunu oxucu bu adadakı həyatumin ətraflı təsvirini verəcəyim sonrası hekayələrimdən biləcəkdir.

ÜÇÜNCÜ FƏSİL

Müəllifin cidd-cəhdli yerli dili öyrənməsi. Ev sahibi olan bu quiqnqnmun öz məşğələlərində ona kömək etməsi. Quiqnqnların dili. Bir çox məşhur quiqnqnların müəllifə tamaşa gəlməsi. Onun ev sahibinə öz səyahətləri barədə qısa məlumat verməsi.

Mənim başlıca məşğələm dil öyrənməkdən ibarət idi. Ev sahibindən (bundan sonra mən boz atı belə adlandıracığam) və onun uşaqlarından tutmuş ta xidməciyə qədər evdə

olanların hamisi bu cəhətdən mənə ürəklə kömək edirdilər. Qaba bir heyvanın şür əlamətləri göstərməsi onlara möcüzə kimi bir şey görünürdü. Mən barmağımla bu və ya başqa şeyləri göstərib, onların adlarını soruştururdum. Bu adı mən əzbərləməyə çalışır, sonra ilk fürsət düşən kimi bunu öz gündəliyimə yazdım. Mən tələffüzümü yaxşılaşdırmaq üçün ailə üzvlərindən xahiş edirdim ki, bu sözləri tez-tez təkrar etsinlər. Bu məşğələlərimdə hamidən artıq mənə kömək edən ev sahibinin qulluqçusu səmənd yabı idi.

Quiqnqnmalar sözü burunlarında və boğazlarında tələffüz edirdilər. Mənə məlum olan bütün Avropa dillərində quiqnqnmaların dilinə ən çox bənzəyən yuxarı Hollanda və ya alman dilidir. Amma quiqnqnmaların dili bunlardan daha zərif, daha ifadəlidir.

Onların dilini tezliklə öyronib öz macəramı nağıl edə bilməmi ev sahibi çox arzu edirdi. O, hər gün bir neçə saatını mənə dil öyrətməyə sərf edirdi. O yəqin etmişdi ki, mən yexuyam (o, bunu mənə sonralar söyləmişdi). Ancaq mənim qanacaqlı, ədəbli və təmizkar olmağım onu heyrətə salmışdır. Çünkü bu sıfətlərin biri də həmin heyvanlarda yox idi.

Ev sahibi mənim haradan gəldiyimi və öz rəftarimdə göstəriyim bəzi şür əlamətlərini haradan qazandığımı öyrənməyi səbirsizliklə gözləyirdi. O, başına gələn macəraları, mənim ağızından mümkün qədər tez eşitmək istəyirdi. Ümid edirdi ki, bu nu çox gözləməli olmayıacaqdır; çünkü mən quiqnqnmaların dilini öyrənməkdə xeyli müvəffəqiyyət qazanırdım. Sözləri yaxşı yadda saxlamaq üçün mən onların ingilis əlifbası tərtibi ilə yazır və qabaqlarında mənasını qeyd edirdim. Bir müddət keçidkən sonra mən ev sahibinin yanında yazı yazmağa başladım. Mən nə etdiyimi ona böyük bir çətinliklə anlada bildim; çünkü quiqnqnmala kitab, ədəbiyyat barəsində heç bir şey məlum deyildir.

Təxminən on həftədən sonra mən ev sahibinin suallarının çoxunu başa düşürdüm. Üç aydan sonra isə xeyli sərbəst onlara cavab verə bilirdim. Ev sahibi mənim hansı ölkədən bura gəldiyimlə və bu düşüncəli məxluqları təqlid etməyi nə cür öyrən-

diyimlə çox maraqlanırdı; çünkü yexular (ev sahibinin fikrincə, mən bu heyvanlara çox bənzəyirdim) nə qədər hiyləgər olsalar da, təlimi bütün başqa heyvanlardan pis qəbul edirlər.

Mən cavab verdim ki, çox uzaq bir ölkədən və özümə bənzər bir çox başqa məxluqlarla bir yerde gəlmişəm. Biz ağac gövdələrində qayrılmış böyük bir yasti qabın içində, uzun müddət dənizlə yol getməli olmuşuq. Nəhayət, yoldaşlarım məni bu sahildə çıxarıb taleyin ixtiyarına buraxıblar. Mən sözlərimin ev sahibi tərəfindən anlaşılması üçün bir çox ən müxtəlif işaret və hərəkətlər etməyə məcbur olurdum.

Ev sahibi bir qədər fikirleşdikdən sonra, cavab verdi ki, mən yeqin səhv edirəm və ya olmayan bir şeyi söyləyirəm (quiqnqnmaların dilində yalan və aldatmaq anlayışlarını ifadə edən sözlər əsla yoxdur). O, əsla inana bilmirdi ki, dənizin o tayından başqa yerlər vardır və bir yığın vəhşi heyvan taxta bir gəmini suyun üzərində istədiyi tərəfə sürə bilər. O, arxayı idi ki, quiqnqnmalar arasında heç bir kəs belə bir gəmi qayırıb, xüsusən bunun idarə edilməsini yexulara tapşırıa bilməz. Yerli dildə “quiqnqm” sözü yaranışın tacı deməkdir. Bu ölkədə ən şüurlu bir məxluqat olan atlar, özlərini belə adlandırırlar.

Mən ev sahibinə söylədim ki, hələ onların dilini çox yaxşı bilmirəm. Odur ki, onun suallarına cavab vermək mənim üçün çətindir. Ümid edirəm ki, tezliklə ona çox maraqlı şeylər danışa biləcəyəm.

Quiqnqnmalar kimi danışan, öz sözləri və hərəkətlərində şür əlamətləri göstərən qəribə bir yexunun peyda olması xəbəri tezliklə bütün ətrafa yayıldı. Adlı-sanlı atlar və madyanlar mənə tamaşa etmək üçün tez-tez ev sahibinin yanına gelirdilər. Mənimlə danışmaq onlara böyük ləzzət verirdi. Onlar mənə suallar verir, mən də bacardığım kimi cavab verirdim. Bunun sayəsində mən yerli dili öyrənməkdə elə böyük müvəffəqiyyətlər göstərdim ki, ora gəldikdən beş ay sonra mən söylənən hər bir şeyi anlayır və onlarla xeyli sərbəst danışa bilirdim. Məni görmək və mənimlə danışmaq üçün ev sahibinin yanına qonaq gələn quiqn-

qınlılar mənim əsl yexu olmağıma çox çətinliklə inanırdılar. Onları hər şeydən artıq mənim paltarım çasdırırdı. Heç cürə başa düşə bilmirdilər ki, bu paltar mənim bədənimin hissəsidir, ya yox. Mən isə onların bu heyrotini aradan qaldırmağa heç də tələsmirdim; çünkü onlar məni paltarsız görseydilər, yəqin ki, əsl yexu hesab edəcəkdilər. Bunu isə mən əsla istəmirdim. Ancaq mən öz sırrımı çox uzun zaman gizli saxlaya bilmədim. Adət üzrə mən paltarımı, yalnız evdə, hamı yatdıqdan sonra, yatanda çıxardır və səhər sübhədən, hələ onlar yuxudan durmamış geyinərdim.

Ancaq bir dəfə səhər tezdən ev sahibi, öz nökəri olan səmənd yabını məni çağırmağa göndərmişdi. O, mənim yatdığını binaya girdikdə, mən paltarımı çıxarıb yatmışdım. O, içəri girində mən ayıldım və yabinetin çəşib qalmış olduğunu gördüm. O, verilən tapşırığı birtəhər yerinə yetirib, tələsik öz ağasının yanına qəçdi. Ev sahibi mənimlə salamlaşdıqdan sonra həmin saat soruşdu ki, bu nöker nə danışır; güya mən yatdığını zaman əsla həmişə olduğum kimi deyilmişəm.

Mən başa düşdüm ki, sırrımı bundan sonra gizlətməyin heç bir mənası yoxdur; çünkü paltarım və ayaqqabılarım tamamilə köhnəlmüşdir və yaxın bir zamanda onları yexu və ya digər heyvan dərilişindən tikilən başqa bir şeylə əvəz etməli olacağam. Buna görə də ev sahibinə söylədim ki, mənim gəldiyim ölkədə bədəni, bəzi heyvanların yunlarından toxunmuş parça ilə örtmək adətdir. Bu, başlıca bədəni isti və soyuqdan qorumaq, qismən də ədəb üçün edilir. Öz sözlərimi təsdiq məqsədilə, mən ev sahibinin gözü qabağında soyundum. Əynimdə yalnız köynəyim qaldı.

Ev sahibi mənim bütün hərəkətlərimə böyük bir maraq və heyrotla tamaşa edirdi. O mənim bütün paltarımı dırnağı ilə oynağının arasında tutub qaldırır və böyük bir diqqətlə gözdən keçirirdi. Sonra mənə hər tərəfdən nəzər salıb, söylədi ki, şübhəsiz, mən əsl yexuyam və öz cinsimdən olanlardan yalnız dərimin yumşağı, ağılığı və hamarlığını, dal və qabaq ayaqlarım-dakı dırnaqlarımın şəkli və uzunluğu cəhətindən seçilirəm. Bir

də mən özümü elə göstərirəm ki, güya həmişə dal ayaqlarımın üstündə gəzirəm. Ev sahibi, mənim soyuqdan titrədiyimi görüb, yenidən gəvinməvimi təklif etdi.

Mən gəvinə-gevinə ev sahibinə sövlədim ki, onun məni belə tez-tez yexu adlandırması əsla xoşuma gəlmir; çünkü mən bu murdar heyvanlara nifret edir və onlardan iyrənirəm. Yalvarıb xahiş etdim ki, məni belə adlandırmamasın və bunu öz ailə üzvlərinə də qadağan etsin. Bundan başqa ondan xahiş etdim ki, bədənimin sünü üst qabığına aid bu sirri gizli saxlasın və öz nökəri yabıya əmr etsin ki, gördükərini heç kəsə danışmasın.

Ev sahibi mənim xahişimi yerinə yetirməyi və etdi və özü də məndən xahiş etdi ki, onların dillərini mümkün qədər tez öyrənməyə çalışım.

Onun sözlərinə görə, mənim zahiri görkəmimdən qat-qat artıq ağlıma və anlaşılan bir dildə danışa bilməyimə heyran olmuşdu. O, böyük bir səbirsizliklə mənim və etdiyim qəribə şeylər barədə mümkün qədər tez danışmağımı gözleyirdi.

Bu gündən ev sahibi mənim təlimimlə ikiqat artıq cidd-cəhdə məşğul olmağa başladı. O, tez-tez məni qonaq aparırı. Bütün qonşularından xahiş etmişdi ki, mənimlə mümkün qədər nəzakətlə rəftar etsinlər; çünkü bu mənimlə çox xoşuma gəlir və danışmaq üçün məni daha çox həvəsləndirir.

Mənim quiqnqnların dilini öyrənməkdə qazandığım müvəffəqiyyətləri bir-bir təsvir etmək darıxdırıcı bir şey olardı. Yalnız bunu söyləməliyəm ki, ev sahibinin qayğısı və özümün yaxşı istedada malik olmayışım sayəsində, ev sahibinin şiddətli marağını qismən təmin etməyə və kim olduğumu, bura necə gəlib çıxdığımı, vətonimin necə bir ölkə olduğunu az-çox etraflı surətdə danışmağa müvəffəq oldum. Hər şeydən əvvəl mən əvvəller ona izah etməyə çalışdığını bütün şeyləri təkrar etdim.

Mən öz hekayəmi belə başladım ki, bura çox uzaq bir ölkədən və özüm kimi əlli nəfər məxluqla birlikdə gəlmışəm. Biz ev sahibinin mənzilindən xeyli böyük olan, iri taxta bir qabın içində dənizlərdə üzürdük. Burada mən ev sahibinə gəmini təsvir

etdim. Mən cib yaylığımı çıxarıb yelkənin nə olduğunu və onun gəmini necə hərəkətə gətirdiyini ev sahibinə anlatmağa çalışdım. Sözlərimə davam edib dedim ki, mənimlə yoldaşlarım arasındakı mübahisədən sonra onlar məni bu sahilə çıxartdılar. Mən nə edəcəyimi bilmədiyimdən, ölkənin içərisinə yönəldim və tezliklə, bu murdar yexuların hücumuna düşər oldum. Burada ev sahibi sözümü kəsib soruşdu ki, bu gəmini kim qayırmışdır və necə olmuşdur ki, mənim ölkəmdə yaşayış quiqnqnlar bu gəmini vəhşi heyvanların ixtiyarına vermişlər. Cavab verdim ki, əgor məndən eşidəcəyi sözlərdən inciməyəcəyinə sədaqətlə söz verərsə, hekayəmin dalısını danışaram. O razı oldu. Onda mən ona söylədim ki, həmin gəmini mənim kimi məxluqlar qayırmışlar. Bu məxluqlar həm mənim vətənimdə, həm də gördüyüüm bütün ölkələrdə on şüurlu məxluqlardır və buna görə də bütün başqa heyvanlara hakimdirlər. Həmsöhbətimlə etiraf etdim ki, onun və dostlarının yexu adlandırdıqları məxluqlarda şüur əlamətləri gördükdə heyrətə gəldikləri kimi, mən də quiqnqnların şüurlu hərəkət etdiklərinə təəccübənləndim. Ona söylədim ki, öz bədənimin həmin bu heyvanların bədənlərinə tamamilə bənzədiyini etiraf edirəm. Ancaq mən bu heyvanların bu qədər vəhşiləşib kifirləşmələrinin səbəbini anlaya bilmirəm. Sonra əlavə etdim ki, tale mənə bir zaman öz vətənimə qayıtmağı qismət edərsə, orada mən bu səyahətimi danışsam, heç kəs mənə inanmaz, hamı elə güman edər ki, olmayan şeyləri danışıram və öz macəralarımı əvvəldən axıra qədər uydurmuşam. Ondan xahiş edirəm ki, verdiyi vədi yadına salsın və məndən inciməsin. Ancaq ev sahibinə, onun ailəsinə və dostlarına olan bütün hörmətimə baxmayaraq, söyləməliyəm ki, mənim həmvətənlərim əsla inanmazlar ki, dünyanın hər hansı bir yerində quiqnqnlar ağa, yexular isə qaba heyvan vəziyyətindədirler.

DÖRDÜNCÜ FƏSİL

Quiqnqnların həqiqət və yalan haqqında anlayışları. Müəllifin sözlərinin ev sahibini qəzəbləndirməsi. Müəllifin özü və səyahətləri barədə daha ətraflı məlumat verməsi.

Ev sahibi sözlərimi, üzündə böyük bir narazılıq əlaməti olduğu halda dinləyirdi. Bu ölkəyə şübhə və inamsızlıq o dərəcədə yaddır ki, quiqnqnlar belə hallarda özlərini necə aparmağı bilmirlər. Yadımdadır ki, mən ev sahibilə insanların özləri, onların əxlaq və adətləri barədə səhbət edərkən, yalan və aldatmaqdan danışanda o, çox ağıllı olmasına baxmayaraq, mənim nə demək istədiyimi böyük bir çətinliklə başa düşə bilirdi. O belə düşünürdü: danışmaq qabiliyyəti bize bir-birimizin fikrini anlamamaq, bir-birimizə cürbəcür şeylər barədə faydalı məlumat vermək üçün lütf edilmişdir. Buna görə də, olmayan bir şeyi təsdiq etməyə çalışan bir kəs, bizim nitqimizin vəzifəsini tama-milə təhrif etmiş olur. Belə olduqda, bunları dinlöyon tərəf öz həmsöhbətinin dediklərindən heç bir şey anlamaz. O nəinki heç bir yeni məlumat əldə etməz, həm də daha pis bir vəziyyətə düşmüş olar; çünkü onu inandırmağa çalışırlar ki, ağ qaradır, uzun isə qısa. Ev sahibinin insanlar arasında geniş yayılmış olan aldatmaq qabiliyyəti barədəki anlayışı yalnız bundan ibarət idi.

Ancaq öz hekayəmizə qayıdaq. Ev sahibi mənim vətənimdə yexuların hakim vəziyyətdə olduğunu eşitdikdə, bizdə quiqnqnların olub-olmadığını və bunların nə iş gördüklerini bilmək istədi. Cavab verdim ki, bizim ölkədə quiqnqnlar çox-çoxdur. Yayda onlar çəmənlərdə otlayırlar, qışda isə onları xüsusi binalarda saxlayır, quru ot və çovdarla bəsləyirlər. Onları qəşovlayır, yallarını darayırlar, ayaqlarını yuyur, onlara yemək verir və onlar üçün yataq hazırlayırlar.

Ev sahibi mənə dedi: "İndi sizin dediklərinizi başa düşdüm. Sizin sözlerinizdən bizə məlum olur ki, sizin yexular özlərini ən ağıllı məxluq hesab edirlərsə də, hər halda, sizin ölkədə hakim olanlar quiqnqnlardır".

Söz bura çatanda, hekayəmi davam etdirməyə icazə istədim və onu xəbərdar etdim ki, bilmək istədiyi təfərruat əsla xoşuna gəlməyəcəkdir. Lakin o təkid edib söylədi ki, yaxşı-yaman nə varsa, hamisini öyrənmək istəyir. Mənim itaət etməkdən başqa bir çərəm qalmadı.

Hər şeydən əvvəl bu barədə danışdım ki, bizim at adlandırımız quiqnqnlar ən gözəl, ən nəcib və bütün heyvanlardan ağıllıdır. Onlar çox qüvvətli olmaları və qaçağanlıqları ilə fərqlənirlər. Sahibləri əyanlar və varlı adamlar olduqda, atlarla çox mehriban və qayğılı rəftar edir, onları qoruyurlar. Az işlədirlər. Cıdına buraxır, minik arabalarına qoşur və səyahət zamanı onlardan istifadə edirlər. Ancaq, atlar qocalıb zəiflədikdə, onları başqa adamlara satırlar. Orada bu atlara hər cür ağır və çətin işlər gördürürlər; yalnız tamam taqətdən düşdükdən sonra onlardan əl çəkirlər. Atlar öldükdə, onların dərisini soyub, heçə-puça satır, leşlərini isə tullayırlar ki, onları da köpəklər və yırtıcı quşlar parçalayıb yeyir. Adı cinsdən olan atların talcyi daha pisdir. Bu atların çoxu fermerlərin, arabaçılarının və sairlərin əlində olur. Onları ağır işlərdə işlədib, daha pis yeməklər verirlər. Bizim at minməmizi, yüyen, yəhər, mahmız, qamçı, qoşqu vasitələri və təkərlər işlətməyimizin üsullarını ətraflı təsvir etdim.

Əlavə etdim ki, bizim atlarımızın dırnaqlarına dəmir adlanan bərk bir maddədən təbəqə vururuq ki, daşlı yollarda gedəndə dırnaqları əzilməsin.

Ev sahibi qəzəblinidalarla bir-iki dəfə mənim sözümü kəsdi. Hamidən artıq onu heyrətləndirən bu idi ki, biz quiqnqnların dalına minməyə cürət edirik. O, şübhə etmirdi ki, onun nökərlərinin ən zəif olanı ən qüvvətli yexunu yerə çırpı bilər və ya onunla birlikdə yerə yixilib arxası üstündə ağnayaraq, onu əzişdirir. Bunun cavabında mən bizim atlарın üç yaşından başlayaraq, necə öyrədildiklərini, onları ram etmək üçün necə qamçı ilə döyüb əziyyət verildiyini ətraflı təsvir etdim. Onları mükafata şirnikdirib, cəzadan qorxmağa öyrətdiyimizi də söylədim. Siz

cənabları nəzərə almalıdır ki, – deyə mən elavə etdim, – bura-dakı yexular kimi bizim quiqnqnlarda da zərrə qədər şüur əlaməti yoxdur.

Mənim vətənimdə quiqnqnlara edilən vəhşi rəftar barədəki sözlərimin ev sahibinə necə təsir etdiyini və onun nəcib qəzəbinə bais olduğunu təsvir etmək mümkün deyildir. O, bu fikirlə razılaşdı ki, bizim ölkədə yalnız yexular şüura malikdirlərsə, yəqin ki, tamamilə haqlı olaraq, başqa heyvanlar üzərində də onlar hakim olmalıdır; çünkü şüur qaba qüvvəyə hər zaman qalib gelir. Yalnız bu cəhət qəribədir ki, heç bir heyvan öz bədəninin quruluşuna görə, öz şüurundan istifadə etmək və gündəlik yaşayış ehtiyacını ödəmək üçün monim kimi zəif yaranmamışdır. Bu cəhətdən buradakı yexular məndən qat-qat üstündürler.

Doğrudan da, mənim dırnaqlarımın mənə heç bir faydası yoxdu. Qabaq ayaqlarımı sözün əsl mənasında ayaq adlandırmaq olmaz; çünkü yeriyərkən əsla bunları işlətmirəm. Gözlərim elə qurulmuşdur ki, başımı döndərmədən, yan tərəfləri görə bilmirəm. Dərim həddən artıq zərifdir, isti və soyuqdan tamamilə müdafiəsizdir və mən hər gün geyinib-soyunmaq kimi yorucu və darıxdırıcı bir işi görməyə məcburam. Lakin o, bu saat bu məsələni dərindən müzakirə etmək niyyətində deyildir. Onun üçün mənim həyatımın tarixini, harada doğulduğumu və bura gəlməzdən əvvəl nə iş gördüyümü eşidib bilmək daha çox məraqlıdır.

Mən onu inandırdım ki, marağını böyük bir həvəslə təmin edərəm. Ancaq söyləyəcəyim sözleri ev sahibinin tamamilə başa düşə biləcəyinə çox şübhə edirdim; çünkü danışmalı olduğum şəylər haqqında onun heç bir təsəvvürü yox idi. Buna görə, ev sahibindən xahiş etdim ki, məndən inciməsin və hər dəfə söylədiyim şeyi başa düşmədikdə soruşsun.

Mən ona söylədim ki, Ingiltərə adlanan bir adada hörmətli bir ailədə doğulmuşam. Həmin ada buradan o qədər uzaqdır ki, ev sahibinin ən qüvvətli nökəri Günəşin bir illik dövrü müd-

dətində çapsa da, ora çətin yetişə bilər. Həmin bu adanı mənim cinsimdən olan bir dişi idarə edir. Biz onu kralıça adlandırırıq. Cavan yaşlarında mon cərrahlıq, yeni yaraları və təsadüfi, ya-xud kənar bir adamın yetirdiyi zədələri müalicə etmək fənnini öyrənmişəm. Lakin bu işdə mənim qazancım az olduğundan, varlanmaq və qayıdır öz ailəmlə birlikdə firavan yaşamaq məqsədilə, yad ölkələrə getdim. Axırıncı səyahət zamanı gəmi kapitanı idim və ixtiyarında əlliye qədər yexu var idi. Onlardan bir çoxu yolda ölmüşdü və mən onları müxtəlif xalqlar arasından yığılmış başqları ilə əvəz etməyə məcbur oldum. Səyahət zamanı bizim gəmimiz iki dəfə az qaldı ki, batsın. Birinci dəfə qüvvətli bir firtinaya düşdük, ikinci dəfə isə gəmimiz qayaya toxundu.

Bu zaman ev sahibi sözümü kəsib soruşdu ki, başıma gələn bu qədər fəlakətlərdən və çəkdiyim əzablardan sonra, mən necə cürət edib, yad adamları özümlə bərabər götürərək, dənizə çıxmışam? Ona izah etdim ki, onlar hər cür iş görməyə hazır olan, qorxmaç adamlar idi. Yoxsulluq və etdikləri cinayətlər onları öz vətənlərindən qaçmağa məcbur etmişdi. Onların bəziləri ardistası kəsilməyən çəkişmələrdən müflisloşmış, bəziləri içki, əyyaşlıq və qumarbazlıq nəticəsində var-yoxdan çıxmışdılar. Bir çoxları xeyanət, adam öldürmək, oğurluq, adam zəhərləmək, soyğunçuluq, andı pozmaq, qəlp pul kosmək, ordudan qaçmaq kimi cinayətlərdə təqsirləndirilirdilər. Onların çoxu həbsxanalarдан qaçmış canılardı. Heç biri asılmaq və ya həbisxanada cürümək qorxusundan öz vətənlərinə qayıtmağa cürət etmirdi. Bu-na görə də onlar güzəranlarını yad ölkələrdə keçirməyə məcburdular.

Bu söhbət zamanı ev sahibi bir neçə dəfə sualları ilə mənim sözümü kəsdi. Mən dənizçilərimin nə iş gördüklerini, nə üçün öz vətənlərini tərk etməli olduğunu ona başa salmaq üçün cürbəcür müqayisələr və misallar getirməli oldum. Bunların nə olduğunu ona yalnız bir neçə gün müddətində başa sala bildim. Ancaq bununla bərabər o, bu insanları belə pis işlər görməyə nəyin məcbur etdiyini heç cür təsəvvür edə bilmirdi. Mən bizim

hamımıza xas olan hakimiyyətlə varlanmaq ehtirası, acgözlük, kin və paxillığın dəhşətli nəticələri barədə onda bəzi təsəvvürlər yaratmağa çalışdım. Bütün bunları misallar və müqayisələrlə ona təsvir edib başa salmalı olurdum. Qiqnqnmaların dilində hakimiyyət, dövlət, mühərabə, qanun, cəza və minlərlə bu kimi anlayışları ifadə edən söz yoxdur. Buna görə də mən danışdıqlarımı ev sahibinə başa salmaq üçün xeyli zəhmət və əziyyət çəkməli olurdum. Ancaq əslində böyük bir zəka və iradəyə malik olduğundan, o, nəhayət, bizim ölkələrdə insan təbietinin nelərə qadir olduğu barədə az-çox aydın bir təsəvvür əldə edə bildi və arzu etdi ki, bizim Avropa adlandırdığımız yer barədə, xüsusən mənim öz vətənim haqqında ona mümkün qədər ətraflı məlumat verim.

BEŞİNCİ FƏSİL

Ev sahibinin əmrinə görə müəllifin onu İngiltərənin vəzifyəti ilə tanış etməsi. Avropa dövlətləri arasında mühəribələrin səbəbləri. Müəllifin ingilis konstitusiyasını izah etməyə başlaması.

M öhtərəm oxular lütf edib, nəzərə alsınlar ki, bundan sonrakı hissədə mən ev sahibi ilə aramızda gedən uzun söhbətlər zamanı müzakirə olunan məsələlərin ən əhəmiyyət-lilərini lap qısa şəkildə nəql edirəm. Bundan başqa, onu da qeyd etməliyəm ki, ev sahibinin şəkilcə sadə, məzmunca çox dərin olan mülahizə və qeydlərini öz qaba dilimizdə kifayət qədər dürüst və qüvvətli ifadələrlə nəql edə biləcəyimə özüm də şübhə-lənirdim. Mən nəcib quiqnqnmalar xalqının nümayəndəsi ilə olan söhbətlərimi yalnız bir qeydlə izaha cürət edirəm.

Beləliklə, mən ev sahibinin arzusunu yerinə yetirərək, ona şahzadə Oranskinin hakimiyyəti zamanı baş verən axırıncı ingilis inqilabı haqqında həmin şahzadə tərəfindən başlanıb, uzun illər boyu davam edən və ondan sonra taxta çıxb, indi hakimiyyət başında olan kralicanın davam etdiridiyi Fransa mühəribəsi haq-

qında məlumat verdim və dedim ki, ən gözəl xristian dövlətlərin qoşulduğu bu müharibə indi də davam edir. Ev sahibinin xahişilə mən bu müharibə zamanı ən azı bir milyondan artıq yexunun öldüyünü, yüzə qədər şəhərin alındığını və üç yüzdən artıq gəminin yandırılıb və ya batırıldığını bildirdim.

Ev sahibi soruşdu ki, bir dövlət ilə başqa bir dövlətin müharibə etməsinin səbəbi nədir? Cavab verdim ki, belə səbəblərin sayı-hesabı yoxdur, ancaq bunlarda yalnız ən əhəmiyyətli olan az bir qismini saymaqla kifayətlənəcəyəm. Bu müharibələrin səbəblərindən biri, padşahların şöhrətpərəstliyi və acgözlüyüdür. Heç bir zaman gözləri doymayan bu padşahlar həmişə öz torpaqlarını genişləndirməyə və öz təbəələrinin sayını artırmağa çalışırlar. Bəzən müharibələrə nazirlərin azğınlıqları səbəb olur, onlar əhalinin dövlətin pis idarə olunmasından şikayetlerini örtbasdır edir və diqqəti başqa tərəfə çəkmək üçün padşahlarını müharibə etməyə qızışdırırlar. Görüşlərdə fərqlərə görə də çox qanlar tökülmüşdür. Məsələn: cisim çörək və ya çörək ciśimdirmi; bir parça ağacı öpməkmi, yoxsa oda atmaqmı yaxşıdır; üst paltar nə rəngdə – qaramı, ağımı, qırmızımı və ya bozmu olmalıdır? Başqa bu kimi mübahisələr milyonlarla insan həyatının tələfinə səbəb olmuşdur*.

Bəzən iki hökmdar arasındaki mübahisə heç bir əsas olmadan, üçüncü bir hökmdarı hansının yixmali olduğu məsələsindən meydana çıxır. Bəzən bir padşah o birinə qorxudan hücum edir ki, əvvəlcə o, buna hücum etməsin. Bəzən müharibə ona görə başlanır ki, düşmən tərəf həddindən artıq qüvvətlidir, bəzən isə əksinə, ona görə başlanır ki, düşmən tərəf çox zəifdir. Çox zaman elə olur ki, bizdə olan şey qonşumuzda olmur və ya bizdə olmayan şey qonşumuzda olur. O zaman müharibə başlanıb, biziñkini əlimizdən alana qədər və ya özlərininkini bizə verənə qədər davam edir. Bir ölkənin əhalisi acıdan, taqətdən düşdüdə, taundan qırıldıqda və ya daxili çəkişmələrə düşər olduqda, ona hücum etmək tamamilə üzürlü hesab edilir. Eynilə bunun kimi, ən yaxın muttəfiqlərimizdən birinin bir şəhəri, biziñ üçün

münasib bir vəziyyətdə yerləşdikdə və ya onun torpaqlarının bir qismi əlkəmizi genişləndirmək üçün bize əlverişli olduqda, onun üzərinə hücum etmək ədalətli müharibə sayılır. Əgər padşah öz qoşunlarını əhalisi yoxsul və cahil olan bir əlkəyə göndərirsə, onun əhalisinin yarısını qanuni bir surətdə qırıb, qalan yarısını özünə qul edə bilər. Bu həmin xalqı vəhşilikdən qurtarıb, mədəniyyətin nemətlərinə qovuşdurmaq deməkdir. Həmçinin aşağıdakı şahanə və nəcib hərəkət tərzi də geniş yayılmışdır: öz torpaqlarına soxulmuş düşməni qovmaq üçün bir padşah başqa bir padşahı köməyə çağırıqdə, köməyə gələn padşah düşməni oradan qovduqdan sonra öz müttəfiqinin torpaqlarını qəsb edir, onun özünü isə ya öldürür, ya zindana salır, ya da öz yurdundan qovur. Qan qohumluğu və ya evlənmək vasitəsilə müttəfiq olmaq da çox zaman padşahlar arasında müharibələrə səbəb olur və bu qohumluq nə qədər yaxın olursa, padşahlar da bir-birlərinə o qədər çox nifret edirlər. Yoxsul millətlər acgöz, varlılar isə lovğa olurlar. Lovğalıq, acgözlük isə həmişə bir-birinə düşməndir, buna görə də bizdə müharibələrin arası əsla kəsilmir və əsgərlik peşəsi ən hörmətli bir peşə hesab olunur. Eynilə özləri kimi olub, ona heç bir pislik etməyən başqa məxluqları soyuq-qanlılıqla mümkün qədər çox qırmaq üçün muzdla tutulan yexulara biz əsgər deyirik.

Bundan başqa, Avropada bir çox xırda hökmdarlar da var: onlar yoxsul olduqlarından, müstəqil müharibə edə bilmirlər. Bu yoxsul padşahlar öz qoşunlarını varlı qoşunlarına müəyyən muzdla kirayə verirlər. Bu suretlə də alınan pulun dörddə üçünü onlar özləri üçün götürüb, həmin mədaxıl hesabına yaşıyırlar*.

Ev sahibi fikirli-fikirli dilləndi: "Sizin müharibələr barədə söylədikləriniz aydın göstərir ki, sizin fəxr etdiyiniz bu şüur necə bir şüurdur, ancaq xoşbəxtlikdən siz bir-birinizi çox da böyük zərər yetirə bilməzsınız. Təbiət sizi bütün başqa heyvanlardan zəif yaratmaqla, özü qeydinizə qalmışdır.

Doğrudan da, sizin üzünüz çox yastıdır və çənəniz əsla irəli çıxmamışdır. Buna görə də siz çətin ki, bir-birinizi dişləyib, gə-

mirə biləsiniz. Sizin qabaq və dal ayaqlarınızda dırnaqlarınız qısa və zəifdir. Bizim yexulardan hər biri sizin bir düjününüüzün öhdəsindən gələr. Məndən inciməyin, – deyib axırda ev sahibi əlavə etdi, – ancaq mənə elə gəlir ki, siz döyüşlərdə ölenlərin sayını söyləyərkən, olmayan şeylər danişirdiniz”.

O, bu sözləri söyləyərkən mən özümü gülümsəməkdən saxlaya bilmədim. Mən müharibə işlərini yaxşı bilirdim, ona görə də top, mortir, mina, muşket, karabin, tapança, güllə, barit, qılinc və süngünün nə demək olduğunu ona anlada bildim. Mən döyüşün, mühasirənin, geri çəkilmənin, hücumun, bombardmanın, dəniz vuruşmalarının, gəmilərin bütün miniklərilə bərabər batırılmasının nə demək olduğunu ona ətraflı təsvir etdim. Mən onun qarşısında döyüş mənzərəsini təsvir etməyə çalışdım: tüstü, hay-küy, çaxnaşma, ölenlərin fəryadı, atların ayaqları altında tapdalanıb ölmək, qaçanların təqib olunması. Cəsədlərlə dolu olan meydanları, köpəklər, qurdalar və yırtıcı quşlar tərəfindən cəsədlərin yeyilməsini, dinc əhalinin qırılıb talan edilməsini, zorlanması, zəmilərin məhv edilər, şəhərlərin yandırılması ona danişdım. Onun qarşısında o öz əziz həmvətənlərimin şücatlılarını təsvir edib öyünmək məqsədilə mühasirə zamanı partlayış vasitəsilə yüzlərlə düşmən əsgərinin göyə sovrulduğunu və tamaşa edənlərin göydən yağan insan bədəni parçalarına baxıb zövq aldıqlarını öz gözümlə gördüyümü söylədim.

Mən təfsilatı davam etdirmək istəyirdim ki, ev sahibi susmağı əmr etdi və söylədi ki: “Yexuları tanıyanlar asanlıqla inanırlar ki, bu murdar heyvanlar gücləri çatarsa, mənim nəql etdiyim bütün bu şəyləri etməyə qadirdirlər”. Ancaq mənim sözlərim onu bu vaxta qədər əsla duymadığı bir təşvişə salmışdı. O, öz ölkəsində olan yexulardan həmişə iyrənmişsə də, ancaq yexuları nöqsanlarına görə heç vaxt qnneyxi (yırtıcı quş) amansızlığına görə və ya iti bir daşı dırnağını zədələdiyinə görə müqəssir tutduğundan artıq təqsirləndirməmişdir. Amma mənim söylədiyim ən dəhşətli cinayətləri, görünür ki, böyük zəkaya malik məxluqlar edirlər. Bunlardan o, belə nəticə çıxarıb ki, pozulmuş şür



yırtıcı heyvan kütlüyündən daha pisdir. Onun fikrinə görə, bu artıq şür olmayıb, bizim təbii nöqsanlarımızın inkişafına kömək edən xüsusi bir qüvvədir.

Nehayət, o, mənə söylədi ki, müharibələr barədə eşitmək onu kifayət qədər yormuşdur. İndi onu başqa bir şey maraqlanır, mən öz səhbətimdə demişdim ki, gəmidəki dənizçilərimdən bəziləri qanun üzündə müflis düşdükləri üçün vətənlərini tərk etmişdilər. Bu söz ev sahibini çox təəccübəldirmişdir. O başa düşə bilmirdi ki, qanun nəyə əsasən bir adamı mənim söylədiyim kimi müflis sala bilər. Axı qanunun bütün mənası hər bir vətəndaşın mənafeyini qorumaqdan ibarətdir. Buna görə də xahiş edirdi ki, bu qanunun nə demək olduğunu və ona xidmət edənlərin kimlər olduğunu izah edim. Onun fikrincə, bizim kimi qanacaqlı məxluqlar üçün ki, biz özümüzü belə hesab edirik, – təbiət və şürun rəhbərliyi kifayət edər.

Cavab verdim ki, qanun və hüquq mənim çox az bildiyim şeylər olsa da, onun arzusunu bacardığım qədər yerinə yetirməyə çalışacağam.

Onu başa saldım ki, bizim ölkemizdə sayı çox olan elə bir insan təbəqəsi var ki, onlar gənc yaşlarından ağır qara, qaranın isə ağ olduğunu sübut etməyi öyrənir və hansı tərəf çox pul verərsə, işi onun xeyrinə həll edirlər. Bu təbəqə bütün xalqı öz əsareti altında saxlayır.

Məsələn, mənim inəyim qonşunun xoşuna gəlirsə, inəyimi əlimdən almağa haqqı olduğunu qanuni olaraq sübut etmək üçün pul ilə bir vəkil tutur. Onda mən də inəyin mənim olduğunu sübut etmək üçün ikinci bir vəkil tutmalı oluram; çünkü qanun heç bir kəsə məhkəmədə özünü müdafiə etməyə icazə vermir. Hələ bundan başqa, mən inəyin qanuni və həqiqi sahibi olduğumdan, məhkəmədə xüsusi çətin bir vəziyyətə düşürəm. İş burasındadır ki, hər bir vəkil, demek olar ki, hələ beşikdə ikən, haqsızlığı müdafiə etməyi öyrənmişdir. Buna görə də, o, haqq işi müdafiəyə girişidkə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir. Bundan başqa, o, son dərəcə ehtiyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluq göstərməsin. Belə olarsa, o, məhkəmə hakimləri tərəfindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçaltmış olar.

Ciddi desək, öz inəyimi saxlamaq üçün mənim yalnız iki yolum var. Bunlardan biri müqabil tərəfin vəkilini pul ilə tovla-maqdır ki, o, məhkəmədə özünü, güya haqq müdafiə edən kimi göstərsin; ikincisi isə mənim müdafiəcimi inandırmaq lazımdır ki, inəyə olan sahiblik haqqını tamamilə haqsız bir iş kimi göstərməyə çalışıb, inəyin əslində mənim düşmənimin olduğunu desin. Hər iki halda, istər məhkəmə haqqın düşmən tərəfində olduğunu təsdiq etsin, isterse də mənim tələblərimin qeyri-qanuni olduğunu qərara alsın, hər halda mənim üçün işi udmaq ehtimalı vardır.

Siz cənabları, bilməlisiniz ki, – mən davam etdim, – bizdə məhkəmə hakimi, mülkiyyət barədə olan mübahisələri həll edən, canilərə cəza verən adamlara deyirlər. Onları qocalmış və tənəbəlləşmiş olan ən mahir vəkillərdən seçilərlər. Bunlar hələ hakim təyin olunmadan əvvəl, vəkil sıfəti ilə çıxış etdiklərindən,

yalana, əhdidi pozmağa və zorakılığa, göz yummağa öyrəmiş adamlardır. Mən bir çox hörmətli məhkəmə hakimləri tanıyıram ki, onlar haqqın qələbəsinə kömək etməmək və beləliklə, öz təbəqələrinin ləyaqətlərini eksiltməmək üçün haqlı tərəfin təklif etdiyi böyük rüşvətlərdən imtina etmişlər.

Onlar cürbəcür şikayətləri müzakirə etdikdə işin mahiyyətini bilməkdən diqqətlə çəkinirlər. Bunun əvəzində isə əslində işə dəxli olmayan məsələlər barədə çığır-bağır salır, coşur və taqəttədən düşüncəyə qədər naqqallıq edirlər. Məsələn, yuxarıda getirdiyim misalda onlar mənim düşmənimin inəyə nə qədər haqqı olduğu barədə heç soruşmayıb, inəyin sarımı, yoxsa qaramı, buynuzunun uzunmu, yoxsa qısamı olduğu barədə, evdəmi və ya otlaqdamı sağıldıği barədə, nə kimi xəstəliklərə tutulması və sair bu kimi məsələlər barədə ardi-arası kəsilməyən izahlara girişirlər.

Bunu da nəzərə almaq lazımdır ki, bu adamlar danışarkən, o qədər xüsusi sözlər və ifadələr işlədirlər ki, onların nitqini adı insanlar, demək olar ki, heç başa düşə bilmirlər. Bütün qanunlar da eynilə bu cür tərtib edilmişdir. Bu qanunlar o qədər çox, o qədər anlaşılmaz və o qədər ziddiyətlidir ki, onlara əsasən hansı hərəketin qanuni, hansının qeyri-qanuni, kimin haqlı, kimin haqsız, nəyin doğru, nəyin yalan olduğunu təyin etmək tamamilə qeyri-mükündür. Buna görə də təəccübüllü deyildir ki, bu cür qanunlar və bu cür hakimlər üçün altı nəsil dədə-babadan qalmış torpağın mənimmi və ya üç yüz mil məndən uzaqda yaşayan yad bir adəminni olduğunu aydınlaşdırmaq üçün otuz-qırx il vaxt lazımdır.

Dövlət cinayətlərində təqsirləndirilən şəxslərin işinə isə xeyli süretlə baxılır. Hakimlər, sadəcə olaraq, hökümət başında onlardan soruşub müqəssirin məhkum edilməli və ya bəraət qazandırılmalı olduğunu öyrənirlər.

Sonra isə aldıqları göstərişə görə, onu ya asılmağa məhkum edir, ya da bəraət qazandırırlar. Ancaq aydındır ki, hər iki halda onlar qanunu ciddi surətdə rəhbər tuturlar*.

– İndi isə, siz cənablar, əlbəttə, “qanun üzündən müflis olmaq” sözünün nə demək olduğunu başa düşdünüz, – deyib mən öz hekayəmi bitirdim.

ALTINCI FƏSİL

İngiltərənin təsvirinin davamı. Avropa saraylarında birinci və ya baş nazirin rolü.

Ancaq bu zaman yeni bir çətinlik meydana çıxdı. Ev sahibi bütün bu hakimlərin nə səbəbə görə öz yaxın adamlarına pişlik göstərmək üçün bu qədər zöhmət sərf etdiklərini başa düşə bilmirdi. Başlıcası isə, o, "pul ilə satın alma" ifadəsinin nə demək olduğunu anlaya bilmirdi.

Onun heyrətlə dolu suallarına cavab olaraq, mən pulun nə olduğunu, onun necə qayrıldığını və nəcib metalların qiymətini izah etdim. Söylədim ki, bu qiymətli maddələrdən daha çoxuna malik olan yexu, arzu etdiyi hər bir şeyi – gözəl paltarları, möhtəşəm evləri, geniş torpaqları, qəşəng avadanlığı, ən qiymətli yemək və içkiləri ala bilər. Bütün bunları yalnız pul sayəsində əldə etmək mümkün olduğundan, bizim yexular pulu dünyada hər şeydən yüksək tutur və mümkün qədər çox pul sahibi olmağa çalışırlar. Pul, böyük bir əhəmiyyətə malik olduğu üçün varlılar yoxsulları özlərinə tabe edir və onların zəhmətlərinin səmərəsindən istifadə edirlər. Hər varlıya mindən artıq yoxsul düşür. Açıqca söyləmək olar ki, bizim xalqın çox hissəsi yoxsul yaşayır, ən ağır işlərdə çalışdıqlarından, taqətdən düşür və bunun müqabilində cüzi miqdarda pul qazanırlar ki, azlıqda qalan hissə gen-bol yaşaya bilsin. Ev sahibi bütün bu şeyləri başa düşə bilir və belə güman edirdi ki, bütün heyvanlar, xüsusən başqa-larına hakim olan heyvanlar dünyadan nemətlərinə malik olmaq cəhətindən eyni hüquqdadırlar.

O, mondən bizdəki varlı yexuların nə cür yaşadıqlarını soruşaraq, bizim yeməklərimizlə maraqlandı və bu qədər məxaric tələb edən bol yeməklərin necə olduğunu bilmək istədi. Mən yada sala bildiyim ən gözəl yeməkləri bir-bir ona saydım və onları hazırlamağın cürbəcür üsullarını təsvir etdim. Söylədim ki, bu yeməkləri dadlı eləmək və cürbəcür içkilər, cürbəcür şir-

niyyat götirmək üçün dənizin o tayında olan bütün ölkələrə gəmilər göndərmək lazımlı gelir. Məsələn, bizim yexuların adlısanlı bir ailəsinin qəlyanaltısı üçün lazımlı olan ərzağı və qab-qacağı götirmək üçün dünyadan dövrəsinə ən azı üç dəfə hərlənmək lazımdır.

Həmsöhbətim dedi:

"Öz əhalisini doydura bilməyən bir ölkə, əlbəttə, yoxsul bir ölkədir!"

Onu ən çox bu təəccübləndirdi ki, bizim ölkələrdə içməli su yoxdur və əhali içki götirmək üçün dənizin o tayında olan ölkələrə gəmilər göndərməyə məcburdur.

Mən onu başa saldım ki, biz yad ölkələrdən içkini suyumuş çatışmadığına görə götirmirik, xüsusi meyvələrin şirəsindən hazırlanmış olan bu içkiləri biz şənlənmək, məst olmaq, dərdimizi dağıtmaq, həyatımızın dolu olduğu bütün qayğı və iztirabları unutmaq üçün içirik. Doğrudur, bu içkilərdən bizim iradəmiz zəifləyir, özümüz süst və xəstə kimi oluruq. Ancaq bunlar bize mane olmur. Biz qısa bir müddətdə özümüzü şən və qayğısız hiss etmek üçün hər şeyə razıyıq.

Mən söylədim ki: "Ən adı hesablamaya görə mənim əziz vətənim olan İngiltərə, əhalisini işlədə biləcəyindən üç dəfə artıq, cürbəcür qiymətli meyvələri, tərəvəzi, cürbəcür ədvyyatları və sair şeyləri dənizin o tayında olan ölkələrə gətirirlər ki, öz tələbkar zövqlərini təmin etsinlər. Bunların əvəzində isə biz dənizin o tayında olan ölkələrə oradakıların həyatı üçün zəruri olan azuqə və məmulat göndəririk. Buna görə təəccüblü deyildir ki, mənim həmvətənlərimin çoxusu özü üçün yeməyi diləncilik, soyğunçuluq, oğurluq, firldaqcılıq, əhdi pozmaq, yaltaqlıq etmək, satın almaq, saxtakarlıq, qumarbazlıq, yalançılıq, nökərçilik, lovğalıq, seçki səslərini satmaq, cızma-qaraçılıq, münəccimlik, falçılıq, ifratçılıq və sair bu kimi vasitələrlə qazanmağa məcburdurlar".

Bu sözlərdən hər birinin quiqnqna anlatmaq üçün nə qədər zəhmət çəkməli olduğunu oxucu təsəvvür edə bilər.

Ev sahibi dedi:

“Vəziyyət belə olduqda sizin ölkədə yaşayan adamlar vəliləri təmin etmək üçün gərək səhərdən gecə yarısına qədər zəhmət çəksinlər”.

“Siz tamamilə haqlınızı, – deyə cavab verdim, – məsələn, mən öz evimdə olub lazımi səliqə ilə geyindiyim zaman öz üzərimdə yüzlərlə xırda sənətkarın zəhmətinin məhsulunu gəzdirirəm. Evimin tikilməsi və avadanlığı daha çox fəhlənin zəhmətini tələb edir. Arvadımı geyindirmək üçün isə bu rəqəmi beş dəfə artırmaq lazımdır”.

Mən ona maaşlarını xəstəlikləri müalicə etməklə qazanan adamlar barədə danışmaq istədim. Ancaq məlum oldu ki, bu sözləri ev sahibi, demək olar ki, başa düşə bilmir. O cənab belə güman edirdi ki, hər bir quiqnqnmın, ölməmişdən bir neçə gün qabaq, zəifləməsi və yaxud təsadüfən bir yerinin yaralanması tamamilə təbiidir. Ancaq əsla başa düşə bilmirdi ki, bütün işləri şüurlu olan təbiət, bizim bədənimizə xəstəliklər daxil edə bilər. O məndən bu fəlakətin səbəblərini soruşmağa başladı. Cavab verdim ki, bizim xəstəliklər çoxu qarınquluqlan və sərxaşluqdan əmələ gəlir. Biz ac olmadığımız halda, yeyir və əsla susamadığımız halda içirik. Bəzən bütün geconı məstedici içkilərlə keçiririk. Bu, bizi tənbelləşdirir, daxili üzvlərimizi iltihablandırır, mədəmizi pozur. Bir çox başqa xəstəliklər ölkəmizdə yayılmış olan saysız-hesabsız pis işlərdən əmələ gəlir. İnsanların düçər olduqları bütün xəstəlikləri saymaq üçün çox uzun bir vaxt lazımdır. Bunu söyləmək kifayət edər ki, böyük bir təbəqə, yalnız öz həmvətənlərimi müalicə etməklə məşğuldur. Mən öz həkimlərimiz barədə, xəstəlikləri müalicə etmək üçün, mövcud cürbəcür üsullar barədə, onların firıldıqları və mənfəətpərəstlikləri barədə xeyli danışdım.

Həkim tayfası xüsusən xəstəliyin nəticəsini söyləməkdə çox mahirdir. Bu məsələdə onlar çox az-az səhv edirlər. Onlar insanın ciddi surətdə xəsteləndiyini gördükdə adətən əvvəlcədən xəber verirlər ki, o öləcəkdir. Axı xəstəni sağaltmaq onlardan

asılı olmadığı üçün, hər zaman xəstəni taqətdən salıb öldürməyi bacararlar. Ancaq onların müalicəsinə baxmayaraq, işdir, xəstədə yaxşılaşma əlaməti görünürsə, onlar xəstənin əqrəbasını asanlıqla inandırırlar ki, bu onların ağıllı himayətkarlıqları sayəsində olmuşdur.

Buna əlavə etmək lazımdır ki, onlar bir-birinin zəhləsini tökmüş olan ər-arvad üçün, ırs gözləyən böyük oğullar üçün, təhlükəli rəqibləri olan nazirlər üçün və çox zaman yaxalarını öz nazirlərinin əlindən qurtarmaq istəyən padşah üçün çox faydalı olurlar*. Mən bu sözləri söylədikdə, görünür ki, həkimlər təbəqəsi barədə danışdıqlarından zəhləsi getmiş olan ev sahibi sözümü kəsərək soruşdu: “Siz nazirlərdən bir neçə dəfə danışmışınız. Mən çox bilmək istərdim ki, siz yexuların hansı növünü nazir adlandırırsınız?”

Cavabında söylədim ki, baş və ya birinci nazir şadlıq və kədər, məhəbbət və nifrət, rəhm və qəzəb hissələrindən tamamilə məhrum olan bir məxluqdur. Hər halda onun dəlicəsinə varlanmaq, hakimiyyət və rütbələr qazanmaq ehtirasından başqa, heç bir ehtirası yoxdur. O, sözlərdən öz fikirlərini ifadə etmək üçün deyil, cürbəcür başqa məqsədlər üçün istifadə edir. Nazir yalnız o zaman doğru danışır ki, bunu başqalarına yalan kimi qəbul etdirmək istəyir və yalnız o zaman söyləyir ki, bu yalanı doğru yeriňə işe vermək istəyir. Onun, dallarınca pisliklərindən danışlığı adamlar arxayın ola bilər ki, hörmət, izzət qazanacaqlar. Onun tərifləməyə başladığı adamlar isə özlərini məhv olmuş hesab edə bilərlər. Əger o, xahişinizi yerinə yetirməyə söz vermiş və and içmişdirsə, özünü gözləyin. Bundan sonra arzunuza çatmaq üçün artıq heç bir ümidi yoxdur və yaxşı olar ki, gözə görünməyəsiniz.

Davam edib dedim ki: “Baş nazir olmaq üçün cürbəcür üsullar vardır. Bunlardan ən sadəsi məharətlə böhtan atmaq, bacarıqla çuğulçuluq etmək və xəyanətdir. Bunlar bəzən sarayın açıqdan-açığa pozğunluqda və sair nöqsanlarda coşqun tənqid etmək şəklində zühura çıxır. Ağıllı bir padşah adətən bu üsulla

hərəkət edənləri üstün tutur; çünkü belə tənqidçilər həmişə öz ağalarının arzularına qul kimi əməl edib, onların ehtiraslarını yaltaqlıqla təmin edəcəklər.

Nazir hakimiyyət başına keçdikdən sonra, senatorların və ya şura üzvlərinin çoxunu pul ilə öz tərəfinə çəkməklə vəziyyətini möhkəmləndirir. Nəticədə rüşvət, dövlət vəsaiti ilə mahiranə, hoqqabazlıq və doğrudan-doğruya oğurluq yolu ilə hədsiz-hesabsız var-dövlət qazandıqdan sonra, onlar ictimai fəaliyyətdən kənara çəkilirlər.

Birinci nazirin sarayı özü kimi insanlar yetiştirmək üçün bir məktəbdidir. Xidmətçilər, nökerlər, qapıcılar öz ağalarını təqlid edib, onun kimi öz sahələrində nazir olur və bu sənətin üç başlıca bünövrəsi olan həyasızlıq, yalançılıq, satın alma məharətini öyrənirlər. Bunun nəticəsində onlardan hər birinin yüksək cəmiyyətə mənsub adamlardan ibarət kiçik bir sarayı vardır. Çox zaman onlar öz məharətləri və həyasızlıqları sayəsində pillə-pillə qalxıb, ağalarının yerini tutmağa müvəffəq olurlar”.

Bir dəfə ev sahibi bizim ölkənin əyanları haqqındaki sözlərimi dinləyir, məni layiq olmadığım dərəcədə təriflədi. O söylədi ki, mən yəqin nəcib bir ailədə doğulmuşam; çünkü bədənimin quruluşu, dərimin rəngi və təmizlik cəhətindən mən onun vətənində olan yexulardan xeyli üstünəm. Bundan başqa, məndə nəinki yalnız danışq qabiliyyəti, həm də şür əlamətləri vardır ki, bunu onun bütün tanışları bir möcüzə hesab edirlər.

Mən haqqımda belə xoş rəydə olduğu üçün o cənaba hörmət və təşəkkürümü bildirdim. Ancaq eyni zamanda onu inandırdım ki, mən heç də yüksək bir ailəyə mənsub deyiləm, çünkü atanam mənə az-çox təhsil verməyə zorla gücləri çatan təvazökar və namuslu adamlardır. Söylədim ki, bizim əyanlar əsla onun təsəvvür etdiyi kimi deyil. Bizim adlı-sanlı cavanlar hələ uşaqlıqdan işsizliyə alışdırırlar, naz-nemət içinde bəslənirlər. Bu cavanlar məktəbi birtəhər qurtardıqdan sonra həyatlarını kef məclislərində, qumarbazlıq və sair əyləncələrlə keçirirlər. Onlar var-yoxlarının böyük bir hissəsini israf etdiqdən sonra, yalnız

pul xatırınə, aşağı təbəqələrdən gözəllik və sağlamlıqları ilə heç də seçilməyən qadınlarla evlənir və onlara nifrət edir, həqir baxırlar. Belə evlənmələr nəticəsində xəstə, zəif və cılız uşaqların doğulması heç də təəccübü deyildir. Hər halda bizim ölkədə bədənin zəif və xəstə olması, ariqlıq və üzün torpaq rəngində olması nəcabətli nəslə mənsub olmağın ən doğru əlamətləridir. İnsanın sağlam və bədənin möhkəm olması əyanlar üçün bir növ ədəbsizlik sayılır. Bu adamların mənəvi nöqsanları da bədən nöqsanlarına tamamilə uyğun olub, qaraqabaqlıq, kütlülük, nadanlıq, yekəbaşlıq və lovğalığın xoşagəlməz qarışığından ibarətdir.

YEDDİNCİ FƏSİL

Müəllifin öz vətəninə məhəbbəti. Ev sahibinin ingilis üsul-idarəsi haqqında mülahizələri. İnsan təbiəti üzərində ev sahibinin müsahidələri.

Ola bilər ki, oxucu məni yexulara benzədən bir məxluqun karşısındakı öz cinsimizin nöqsanlarını belə açıq-aşkar göstərməyimə təəccüb edər; çünkü o, bunsuz da, ümumiyyətlə, insan nəсли barədə çox pis bir təsəvvürə malik idi. Ancaq səmimi olaraq boynuma almaliyam ki, bu nəcib dördayaqlı heyvanların saysız-hesabsız yaxşılıqlarını insanların pozğunluğu ilə müqayisə etdiqdə, insan təbietinə olan baxışım kökündən dəyişdi. Mən bu nəticəyə gəldim ki, öz cinsimin şərəfini müdafiə etməyə əsla ehtiyac yoxdur, bundan başqa ev sahibinə və onun yaxın dostlarına baxdıqda, yalan və aldatmağa qarşı böyük bir nifrət hiss etdim. İndi də həmvətənlərim haqqında söylədiyim bütün sözləri xatırladıqda, böyük məmnuniyyətlə görürem ki, onların həyat və əxlaqlarının ən gözəl bir surətdə təkidlə təsvir etməyə çalışarkən, həmvətənlərimin nöqsanlarını nə qədər müdafiə etmişəm. Ancaq bunu özüm üçün fəxr hesab etmirəm. Çünkü öz doğulduğu yerə məhəbbət bəsləməyən, ona laqeyd olan heç bir məxluq tapılmaz.

Mən burada ev sahibi ilə olan saysız-hesabsız söhbətlərimin yalnız ən mü Hüümlərini qeyd edirəm. Nəhayət, həmin cənabin marağı müəyyən dərəcədə təmin edilmiş oldu. Bir gün səhər o, məni yanına çağırıb, oturmağa yer göstərdi (mən heç bir zaman bu şərəfə nail olmamışdım) və mənə uzun bir nitq söylədi. O dedi ki, mənim öz barəmdə və vətənim haqqında bütün söylədlərimi çox götür-qoy etdikdən sonra, pis bir nəticəyə gəlmişdir.

“Siz azacıq şürə sahibi olan bir heyvan növüsünüz, – deyə ev sahibi davam etdi. – Ancaq siz bu şürədan öz təbii nöqsanlarınızı artırmaq və yeni nöqsanlar qazanmaq üçün istifadə edirsiniz. Siz öz daxilinizdə təbiətin bəxş etdiyi qabiliyyətləri boğaraq, həyatınızın yeganə qayəsini ehtiyaclarınızı artırmaqdə və onları təmin etmek üçün ən qəribə üsullar uydurmaqdə görürsünüz. Lakin şəxsən sizə baxdıqda, bədən cəhətinizdən sizin xalqın bizim yexulardan çox-çox geridə qaldığı görünür. Siz dal ayaqlarınız üzərində çox möhkəm durmusunuz. Sizin dırnaqlarınız tamamilə faydasız olub nə müdafiə, nə də hücum etməyə yaramaz. Siz sürtənlə qaça bilmir və qardaşlarınız olan (o, yexuları həmişə belə adlandırdı) buradakı yexular kimi ağaca dırmaşa bilmirsiniz.

Sizin hökümət və qanunlarınızın olması şüurunuzun və nəticə etibarilə xeyirxahlığınızın mükəmməl olmadığını sübut edir. Doğrudan da, qanacaqlı olanları idarə etmək üçün yalnız şürə kifayətdir. Bir də ki, aranızda olan bütün işlər aydın göstərir ki, siz özünüz şüra heç də malik olmaq iddiasında deyilsiniz”.

Ev sahibi sözlərinə davam edib dedi: “Bu nəticələri yoxlamaq üçün mən sizin həyat tərzinizi, adət və ənənənizi bizim yexuların həyat tərzilə müqayisə etdim. Bu məni qəti surətdə inandırdı ki, sizin xalq ilə yexular arasında ağıl cəhətindən də heyrottli bir bənzəyiş vardır.

Yexular başqa heyvanlara nisbətən bir-birinə daha çox nifrət edirlər. Adətən bunun səbəbini onların kifirliyində görürler; hər bir yexu digər bir yexunun kifirliyini görür, öz kifirliyini isə hiss etmir. Ancaq indi mənə elə gelir ki, bu cür izah yanlışdır. Bu heyvanların arasındakı nifaqın səbəbləri sizin qəbilə arasındaki

nifaqın səbəblərinin eynidir. Doğrudan da, siz beş yexuya əlli nəfərlik yemək vermiş olsanız, onlar bunu rahatca yemək əvəzinə, vuruşmağa başlayacaqlar. Onların hər biri bunun hamisini özü mənimseməyə çalışır. Buna görə çöldə yexulara yemək vərəkən, adətən onların yanına bir xidmətçi qoyurlar. Tövlədə isə, onları bir-birindən xeyli aralı-bağlı saxlayırlar. Bəzən bir çöllərdə bir inək leşini öz yexularımız üçün gətirməyə vaxt tapmırıq. O zaman ətrafda olan vəhşi yexular sürü-sürü axışır gəlir və bu leşin üstünə tökülmüşlər. Burada onların arasında sizi təsvir etdiyiniz döyüslərə bənzəyən böyük vuruşmalar başlayır. Onlar dırnaqları ilə bir-birinə dəhşətli yaralar vururlar. Ancaq ölüm hadisəsi az-az baş verir. Axı onların sizin ixtira etdiyiniz kimi ölümsəcan silahları yoxdur. Bu vəhşi heyvanlar arasında bu cür vuruşmalar bəzən heç bir zahiri səbəb olmadan baş verir. Bir meşədə və ya cəngəllilikdə yaşayan yexular öz qonşularının üstünə hücum edib, nə qədər mümkünse qəfildən onların başlarının üstünü almağa çalışırlar. Buna müvəffəq olmadıqda, evlərinə qayıdır və acıqlarını tökmək üçün bir-birilə vuruşmağa başlayırlar ki, siz bunu daxili müharibə adlandırırsınız.

Bizim ölkəmizdə, bəzən orada-burada parıldayan rəngbərəng daşlara rast gəlmək olur. Yexular bu daşları çox sevirlər. Daş yerə dərin batmışsa, bu daşı qazib çıxartmaq üçün bütün günü işləməyə hazırlırlar. Onlar tapdıqları bu daşı öz yuvalarına aparıb, torpağa basdırırlar. Bu zaman onlar böyük bir ehtiyat göstərir, daim ətraflarına şübhə ilə göz gəzdirir və gizlənlərlər. Sözün qisası, onların öz xəzinələri gizlətdikləri yeri qonşuların görməsindən çox qorxurlar.

Ev sahibi əlavə etdi: “Mən bu parıldayan daşlara olan ehtirasın səbəbini əsla başa düşə bilmirdim. Ancaq indi belə guman edirəm ki, bunun səbəbi sizin insan nəslinə isnad etdiyiniz o sonsuz acgözlükden irəli gəlir.

Bir dəfə mən təcrübə üçün bir yexunun qazib basdırıldığı daşlardan bir yığınını gizlincə çıxarıb apardım. Acgöz heyvan öz xəzinəsinin yox olduğunu görcək, elə bir fəryad qopardı ki, bü-

tün bir sürü yexu onun başına yiğışdı. Xəzinəsi oğurlanmış yexu, qəzəble, öz yoldaşlarının üstünə düşüb onları dişləməyə və cırmaqlamağa başladı. Əhvalatdan bir neçə gün keçdi, ancaq o, öz itkisini yaddan çıxarmayıb, nə yemek, nə yatmaq, nə də işləmək istəmirdi. Nəhayət, ximdətçimə əmr etdim ki, daşları gizlincə aparıb əvvəlki yerinə qoysun. Yexu öz xəzinəsini tapdıqdan sonra yenə də canlanıb şənləndi. O, həmin daşları qayğı ilə yeni və daha da möhkəm bir yerdə basdırıb və o vaxtdan bəri itaətkar və işlek bir heyvan oldu”.

Ev sahibi söyləyirdi ki, yexular arasında ən qızgın vuruşmlar bu parlaq daşların olduğu çöllərdə baş verir. Mən özüm də bunu müşahidə etmişdim.

Ev sahibi sözlərinə davam edib dedi: “İki yexu çöldə belə bir daş tapıb onun üstündə vuruşmağa başlayanda, çox zaman həmin daş üçüncü bir yexuya qismət olur. Həmin yexu onların başlarının vuruşmaya qarışdığını görərək, daşı götürüb qaçıր”.

Ev sahibi bu vəziyyətin bir dərəcəyə qədər bizim çəkişmələrə bənzədiyini söylədi. Mən onu bu fikrindən daşındırmaq istəmədim. Bu bizim yaxşı adımızı batırdı. Axı belə olsaydı, mən gərək etiraf edəydim ki, mübahisənin dava-dalaşla həll edilməsi bizim bir çox məhkəmə qərarlarından daha ədalətlidir. Doğrudan da, burada çəkişən tərəflər, onların vuruşmasına səbəb olan daşdan başqa bir şey itirmirlər. Halbuki bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayıncə, məhkəmədə iş qurtarmır.

Sonra ev sahibi qeyd etdi ki, yexularda onların qarınqululuqlarından daha iyriñc bir şey yoxdur. Onlar gözlerinə görünən hər bir şeyin üstüne böyük bir acgözlük lədə düşüb, yaxşı-yamanına baxmadan, ot, kök, meyvə, iyələnmiş ət, nə rast gəlsə yeyirlər. Onlar oğurladıqları və ya qarət etdikləri yeməyi evdə hazırlanmış ən yaxşı yeməkdən üstün tuturlar.

Burada, doğrudur, az-az olsa da, şirəli bir kökə rast gəlmək olur. Yexular bu kökü böyük bir cidd-cəhdə xətarıb tapır və böyük ləzzətlə sormaşa başlayırlar. Bu şirə onlara şərabın bize tə-

sir etdiyi kimi, təsir edir. Bunun təsiri altında onlar gah öpüşür, gah vuruşur, ağız-burunlarını əyib nə isə mirıldanır, büdrəyir, palçığın içində yixılıb yatırlar.

Elm, idarə üsulu, incəsənət və sənayeye gəldikdə, ev sahibi etiraf etdi ki, bu cəhətdən bizimlə onların ölkəsində olan yexular arasında heç bir bənzəyiş görmür. “Doğrudur, o, hər şeylə məraqlanan bəzi quiqnqnlardan eşitmişdir ki, yexu sürülərinin çoxunda bir növ başçı olur və bu başçı sürüdə olan yexulardan ən



kifiri və on qəddarıdır. Hər bir başçının adətən bir nədimi olur. Bu nədim həmişə öz ağasına çox bənzəyir. Onun vəzifəsi öz ağasının ayaqlarını yalamaqdan və onun rahatlığı üçün can yandırmaqdan ibarətdir. Bunun əvəzində mükafat olaraq, ona arabir bir parça eşşək əti verirlər. Bütün sürünen bu nədimi görməyə gözü yoxdur. Buna görə də o, özünü qorumaq üçün həmişə öz ağasının yanında gəzir. Adətən, ağası onu daha pis olan bir başqasını tapıncaya qədər saxlayır. Həmin yexu vəzifəsindən kənar edilən kimi, bütün ətrafda olan cavan və qoca yexular, başda yəni nədim olmaqla onun üstünə töküür, yaxşıca əzişdirirlər. Bütün bunları bizim saraylar, nədimlər və nazirlərlə nə qədər müqayisə edilə biləcəyini ev sahibi mənim öz öhdəmə buraxdı.

Ev sahibi mənə söylədi ki, daha bir çox başqa xüsusiyyətləri var ki, bunları mən, insan qəbiləsi haqqında danışarkən ya heç söyləməmişəm, ya da bunların üstündən ötəri keçmişəm. Hər şeydən əvvəl, yexuların çirkinlik və natəmizliyə olan düşkündülükleri gözə çarpir. Halbuki bütün başqa heyvanlar öz təbiətlərinə görə təmizkardır.

Əgər quiqnqnlar ölkəsində donuz olsayıdı, yalnız mənim həmqəbilələrimin natəmiz olmaqları haqqındaki ittihamı rədd etmək mənim üçün çətin olmazdı. Ancaq mənim bədbəxtliyimdən bu ölkədə donuz yox idi. Hər nə qədər bu dördayaqlı heyvanlar yexulara nisbətən gözəl idilərsə də, lakin tomizkarlıqları ilə çox da öyüne bilməzdilər. Əgər ev sahibi donuzların necə iyrənc bir surətdə yemək yediklərini və palçığın içinde eşələnib yatmayı nə qədər sevdiklərini görmüş olsayıdı, yəqin ki, mənim fikrimlə razılaşardı.

Ev sahibinin xidmətçilərinin bəzi yexularda gördükleri başqa bir xüsusiyyəti izah etmək daha çətindir. Bəzən bir yexunun başına belə bir fikir, – bir bucağa yere uzanmaq, zarımağa və uful-damağa başlayaraq, bütün yanına gələnləri qovlamaq fikri gəlir. Adətən cavan, sağlam və bədənləri möhkəm olan heyvanlar belə edirlər. Onlar yemək-içmək istəmir və deyəsən, heç bir ağrı da hiss etmirlər. Onların başına nə gəldiyini anlamaq mümkün de-

yildir. Bu xəstəliyin yeganə dərmanı ağır işləməkdən ibarətdir ki, bu, həmin xəstəliyə tutulmuş yexunu yenə də adi vəziyyətinə gətirir.

Mən ev sahibinə bu mülahizələrin cavabında bir şey söyləmədim. Öz həmvətənlərimə hörmət bəslədiyimdən ev sahibini başa salmaq istəmədim ki, yexuların bir xəstəliyi bizim ölkəmizdə varlı və işi-gücü olmayan adamların arasında tez-tez təsadüf edilən qəmginlik və darixma hallarına çox bənzəyir. Ancaq bu xəstəliyin müalicə üsulları barədə mən ev sahibinin fikrinə tamamilə şərīk idim.

SƏKKİZİNCİ FƏSİL

Yexuların bəzi xüsusiyyətlərini müəllifin təsvir etməsi. Quiqnqnların böyük xeyrxahlıqları. Yeni nəslin tərbiyəsi. Quiqnqnların baş şurası.

Mən, əlbəttə, insan təbiətini ev sahibindən daha yaxşı bildirdim. Buna görə də onun, yexuların xasiyyətləri haqqında dediklərini özümə və öz həmvətənlərimə tətbiq etmək mənim üçün çətin deyildir. Ancaq inanırdım ki, öz müşahidərim məni daha müstəqil və maraqlı nəticələrə gətirib çıxara bilər. Buna görə, cənab ev sahibindən xahiş etdim ki, gedib qonşuluqda olan yexu sürülərinə tamaşa etməyə mənə icazə versin. O, mehribanlıqla razılıq verdi; çünkü bu heyvanlara qarşı olan hədsiz nifrətimin məni onların pis təsirindən qoruyacağına arxayıyın idi. O cənab öz xidmətçisi güclü və çox mehriban olan səmənd yabiya əmr etdi ki, mənimlə bərabər getsin. Onun köməyi olmadan, mən belə bir səyahətə çıxmağa cürət edə bilməzdim. Bu ölkəyə gəldiyim zaman, bu murdar heyvanların məni necə pis qarşıladıqlarını oxuculara artıq nəql etmişəm. Hələ sonralar da bir nəçə dəfə az qalmışdı ki, onların pəncələrinə keçim.

Mən heç təxmin edə bilmirdim ki, bu heyvanlar məni özlərinə bənzər bir heyvan güman edirdilər. Onlar tez-tez mənə müm-

kün qədər yaxın gəlməyə çalışıb, hərəkətlərimi meymun kimi təbliğ edirdilər. Ancaq həmişə mənə çox şiddetli nifrət edirdilər. Əldə böyümüş, başına kiçik papaq qoyularaq, ayaqlarına xirdaca corablar geyindirilmiş bir dolaşa da təsadüfən vəhşi dolaşalara rast geldikdə onunla belə rəftar edirlər.

Yexular uşaqdan heyretli dərəcəgə çevik olurlar, ancaq bununla belə bir dəfə üçyaşar bir erkək yexu tuta bilmışdım. Onu tumarlaya-tumarlaya sakit etməyə çalışımsa da, ancaq şeytan balası elə bərkdən çıçırib, məni cırmaqladı və dişlədi ki, buraxmağa məcbur oldum. Həm də yaxşı ki, belə etdim; çünkü onun səsinə bütün sürü qaçıb gəlmişdi. Onlar hamısı yaman qəzobələnmişdi. Ancaq uşağın sağ-salamat və səmənd atın yanında durduğunu görüb mənə yaxınlaşmağa cürət etmədilər.

Müşahidə etdiyimə görə, yexular təlim və tərbiyəni bütün başqa heyvanlardan daha çətin qəbul edirlər. Onların öyrənə bildikləri yeganə şey ağır yükləri daşımaqdan ibarətdir. Fikrimcə, bunun başlıca səbəbi bu heyvanların tərsliyi və şübhəli olmalarıdır; çünkü onların anlaqlı və hiyləgər olduqlarını danmaq olmaz. Ancaq kinli, xain və intiqam alındırlar. Güclü və cürətlidirlər. Ancaq bununla bərabər qorxaqdırlar. Bu isə onları daha həyasız, alçaq və amansız edir.

Quiqnqnmalar yexuları öz evlərindən azacıq aralı olan tövlələrdə saxlayıb, ev işlərində işlədirlər. Qalan yexuları isə çölə qovurlar ki, orada bunlar kökləri qazı'yıb çıxarıır, müxtolif otlar yeyir, heyvan lesləri axtarır tapır, bəzən isə porsuq və çöl siçovulları tuturlar. Hər yexu bir təpənin döşündə özü üçün dərin yuva qazıb orada tək yaşayır. Dişilərin yuvası bir az böyük olur. Çünkü orada heyvanın özündən başqa iki-üç balası da yaşayır.

Yexular çox yaxşı üzgüçüdürler. Uzun müddət suyun altında qala bilirlər. Balıq tutmağı çox xoşlayırlar. Bu balıqları dişilər öz balaları üçün aparırlar.

Mən bu ölkədə tam üç il yaşadığımdan yəqin oxucu gözləyir ki, mən də başqa seyyahlar kimi yerlilərin əxlaq və adətlərini etraflı surətdə təsvir edəcəyəm.

Nəcib quiqnqnmalar təbiətlərinə görə bütün xeyir işlərə meyl edib, şərin nə olduğunu əsla bilmirdilər. Onlar üçün həyatın əsas qanunu öz rəftarını şurun rəhbərliyinə tam mənəsi ilə tabe etməkdən ibarətdir. Onlar öz ağilları və hissəleri ilə nəycin ağlauyğun olub-olmadığını heyretli bir surətdə bilməklə fərqlənirlər. Bunu bildikdən sonra isə, onlar əsla tərəddüd etmədən ağlauyğun olan şeyi qəbul, ağlauyğun olmayıni rədd edirlər. Buna görə də quiqnqnmalar uzun mübahisələr, amansız çəkişmələr, yalan və ya şübhəli fikirləri inadla müdafiə etmək kimi nöqsanların nə olduğunu bilmirlər.

Dostluqda sədaqət və xeyirxahlıq quiqnqnmaların iki başlıca yaxşı cəhətləridir. Onlar yalnız öz əqrəba və tanışlarına deyil, ümumiyyətlə, öz qəbilələrindən olanların hamısına belə duyğu bəsləyirlər. Uzaq yerlərdən gəlmiş qərib bir quiqnqm burada ən yaxşı qonşu kimi xoş sıfətlə qəbul olunur. Hara getmiş olsa, özünü öz evindəki kimi hiss edir. Quiqnqnmalar ədəb və nəzakətə çox ciddiyətlə əməl edirlərsə də, bizim ədəb-ərkan dediyimiz şeyin nə olduğunu əsla bilmirlər. Onlar öz dayçalarını ərköyün öyrətmirlər, ancaq onların qayğısına qalır və şüurlu tərbiyə nöqtəyi-nəzərindən lazımlı gələn hər bir şəyə onları təmin edirlər. Mən gördüm ki, bizim ev sahibi qonşuların balaları ilə də öz balaları kimi mehriban rəftar edir. Quiqnqnmalar elə hesab edirlər ki, ağıl və təbiət bütün özlərinə bənzəyənləri eyni dərəcədə sevməyi onlara öyrədir.

Onların gəncləri tərbiyə etmək sistemi, doğrudan da, heyrətvericidir və tamamilə təqlid olunmağa layiqdir. On səkkiz yaşına çatmamış cavan quiqnqnmala yalnız az miqdarda çövdar verilir, ancaq bunu da hər gün vermirlər. Onlara yalnız tək-tək hallarda süd içməyə icazə verilir. Yay zamanı onlar öz ata-anaları kimi iki saat səhər, iki saat da axşam otlayırlar. Xidmətçilərə bir saat otlamağa icazə verilir. Onların yemi evə gətirilir və yeməklərini işdən azad olduqları zaman yeyirlər.

Hər iki cinsdən olan cavan heyvanlar üçün müləyimlik, zəhmətə qatılanmaq, bədən tərbiyəsi və təmizkarlıq məcburidir.



Quiqnqnmalar cavanlarda qüvvət, yeyin qaçmaq və şücaət tərbiyə edirlər. Dayçaları uzun müddət dik, təpələrə dirmaşmağa və daşlı çöllərdə qaçmağa, onlar yorulub qan tərə batdıqda isə gölə və ya çaya baş vurmağa məcbur edirlər. İldə dörd dəfə hər mahalda cavanların cıdırı olur. Cavanlar qaçmaqdə, hoppanmaqdə, qüvvət və zireklik tələb edən başqa yarışlarda öz məharətlərini göstərirlər. Qalib gələn cavan at üçün mükafat olaraq onun şərəfinə təntənəli nəğmə oxunur. Belə bayram günlərində xidmətçilər bir sürü yexunu qova-qova meydana gətirirlər. Yexular quiqnqnmaların qonaqlığı üçün öz dallarında quru ot, çovdar və süd daşıyırlar. Ancaq bundan sonra öz görkəmlərilə meydana yığışanları iyrəndirməmək üçün bu heyvanları qovub uzaqlaşdırırlar.

Hər dörd ildə bir dəfə, yaz giriəndə burada millətin nümayəndələrinin şurası çağırılır. Yığıncaq mənim ev sahibimin evindən

iyirmi mil məsafədə yerləşən bir düzənlilikdə olur. Şura beş-altı gün davam edir. Bu şurada müxtəlif mahalların vəziyyəti – bu yerlərdə quru ot, çovdar, inək və yexuların kifayət qədər olub-olmadığı müzakirə olunur. Bir mahalda bir şey çatışmışsa, şura başqa mahallardan ora lazımlı olan şey verir. Bu barədə olan qərarlar həmişə bir səslə qəbul olunur.

DOQQUZUNCU FƏSİL

Quiqnqnmalar şurasında böyük mübahisələr. Quiqnqnmaların məşğələsi, onların tikintiləri, dəfn mərasimi, onların dillərinin nöqsanları.

Bu böyük şuralardan biri mənim həmin ölkəni tərk etdiyimdən üç ay əvvəl toplanmışdı. Olduğum evin sahibi bu şurada bizim mahalın nümayəndəsi kimi iştirak edirdi. Bu şurada çox mühüm bir məsələ müzakirə olunurdu. Bu məsələ ümumi iclaslarda bir neçə dəfə müzakirə olunmuşdu və quiqnqnmalar arasında mübahisələrə səbəb olan yeganə məsələ idi. Olduğum evin sahibi evə qayıtdıqda orada baş verən hadisələri mənə etraflı danışdı. Məsələ yexuları tamamilə yer üzündən yox edib-etməməkdən ibarət idi.

Iclasda iştirak edənlərdən biri yexuların yox edilməsini zəruri bilib, öz fikrini müdafiə üçün bir çox əsaslı dəlillər gətirmişdi. O iddia edirmiş ki, yexular yer üzündə ən murdar, ən cirkin və ən kifir heyvanlar olmaqla bərabər, eyni zamanda son dərəcə tərs, sözəbaxmayan, kinli və intiqam alındırlar. Hami bilir ki, yexular möhkəm nəzarət altında saxlamaq lazımdır. Bele olmasa, onlar quiqnqnmaların inəklərini əmər, pişiklərini tutub yeyer, çovdarlarını və otlarını tapdar, minlərlə başqa rəzalətlər tördərlər.

O, yexuların mənşəyi barədə qədim bir rəvayəti iclasdakılara yadına salmışdı. Bu rəvayətə görə, qədim zamanlarda bu ölkədə yexular əsla yoxmuş. Ancaq bir çox illər bundan əvvəl bu heyvanlardan bir cütü bir dağın başında görünmüştür.



Onların haradan gəldiyini heç kəs bilmir. Günəş şüalarının təsirilə çürüyən mamırla palçıqdanmı əmələ gəlmışdılər, yoxsa gil ilə dəniz köpüyünün qarışmasındanmı töremişdılər, bu vaxta qədər bu məlum deyildir*. Bu bir cüt heyvan artmağa başlamış və onların nəslili tezliklə o qədər çoxalmışdır ki, bütün ölkəni basıb murdarlamışdır. Bu fəlakətdən qurtarmaq üçün quiqnqnmalar böyük bir cəhdə onları araya alıb tutmaq istəmişlər. Onlar buna nail olmuşlar. Quiqnqnmalar bu heyvanların böyüklerini tələf edib, balalarından hərəsi ikisini götürərək, öz tövlələrində saxlamış, ağır yükler daşımağa öyrətmişlər.

Görünür, bu rəvayətdə xeyli həqiqət vardır.

Yalnız quiqnqnmaların deyil, ümumiyyətlə, bütün başqa heyvanların da yexulara qarşı nifrətləri o qədər böyükdür ki, onların *ilqiamışı* (bu ölkənin yerliləri) olduğunu güman etmək çətinidir. Əlbəttə, yexular bu nifrətə tamamilə layiqdirlər. Lakin onlar

həmişə burada yaşamış olsayırlar, onlara qarşı olan düşməncilik heç bir zaman bu dərəcədə şiddətli olmazdı. Yoxsa onları çoxdan tələf edib qurtarardılar.

Həmin natiq axırda söyləmişdi ki, quiqnqnmalar yexuları ələ öyrədib eşəkləri gözdən salmaqla, son dərəcə böyük bir səhv etmişlər; gözəl və daha az tələbkar olan eşəklər daha itaətli və yexulara nisbətən daha xoşrəftar heyvanlardır. Doğrudur, yexular eşəklərdən zirəkdir, ancaq hər halda eşəklər yüksək daşımaq üçün kifayət qədər qüvvətli və düzümlüdür. Onların səsi xoş deyilsə də, yexuların dəhşətli ulamasından xeyli yaxşıdır.

Mənim ev sahibim bu natiqdən sonra çıxış edərək, onun verdiyi məlumatı tamamlamağı lazımlı bilmişdi. O, burada çıxış edən hörmətli şura üzvünün söylədiyi rəvayətin doğru olduğuna şübhə etməmişsə də, ancaq iddia etmişdi ki, ilk dəfə onların ölkəsində zahir olan iki yexu bura dənizin o tayından gəlibmiş.

Yəqin ki, onları bura yoldaşları atıbmış və onlar sahilə çıxıb, dağlarda gizlənmişlər. Onların nəsilləri get-gedə əsillərini itirib vəhşiləşmişlər.

Nəhayət, onlar tamamilə vəhşiləşib, öz ulu babalarına və onların gəldikləri ölkədə yaşayan bütün başqa bu növ heyvanlara məxsus olan azacıq şürə əlamətlərini də itirmişlər. Ev sahibi öz fikrini sübut etmək üçün xeyli müddətdən bəri onun evində yaşayan qəribə bir yexunu misal götirmişdir (o məni nəzərdə tutmuş). İclasdakıların çoxu, yəqin ki, o yexu barədə eşidib, bir çoxları isə hətta görüblər. Bunları söyləyərkən, ev sahibi məni necə tapdığını danışmışdır. Demişdir ki, mənim bütün bədənim başqa heyvanların dəri və yunundan ibarət sünə bir qabiq ilə örtülüdür. Mən danışmaq qabiliyyətinə malikəm və quiqnqnmaların dilini mükəmməl surətdə öyrənmişəm. Mənim buraya gəlib çıxmığımı səbəb olan bütün hadisələri ona danışmışam, o, məni çılpaq halda görüb və bu fikrə gəlib ki, mən eynən yexuyam. Yalnız mənim dərim daha ağ, tüküm az, dirnaqlarım isə qıсадır.

Sonra o, iclasdakılara deyib ki, mən onu öz vətənimdə və bütün başqa ölkələrdə yexuların hakim, şüurlu heyvanlar olub

quiqnqnmalar qul halında saxladıqlarına inandırmağa çalışmışam. O, məndə yexuların bütün sıfətlərinin olduğunu müşahidə etmişsə də, lakin şübhəsiz ki, mən malik olduğum cüzi şüur sayəsində onlardan xeyli üstünəm.

Bununla bərabər, bu cəhətdən mən yerli yexulardan nə qədər üstünəmsə də, quiqnqnmardan bir o qədər geridəyəm.

Ev sahibimin Böyük şurada baş verən mübahisələr barədə mənə danışmağa münasib bildiyi bütün şeylər bundan ibarətdir. O, şəxsən mənə aid olan bəzi təfsilatı gizlin saxlamağı lazımlı bilmişdi. Yəqin ki, o məni kədərləndirmək istəməmişdi. Hər halda oxucu tezliklə başa düşəcəkdir ki, mən bu günü nədən ötrü həyatımın bütün gələcək fəlakətləri üçün bir başlangıç günü hesab edirəm.

Quiqnqnmaların yazılı yoxdur. Buna görə də onların bütün bilikləri ağızdan-ağıza keçmək yolu ilə mühafizə olunur. Ancaq təbiətlərinə görə dinc, xeyirxah, yalnız şüura tabe olan və bütün başqa xalqlarla heç bir əlaqəsi olmayan bu xalqın həyatında böyük hadisələr o qədər az baş verir ki, onun tarixi asanlıqla yadda qala bilər.

Mən artıq söyləmişdim ki, quiqnqnmalar əsla xəstələnmirlər, buna görə də, həkimlərə ehtiyacları yoxdur. Ancaq onların otlardan qayırılmış çox gözəl dərmanları var ki, bununla onlar təsadüfən əmələ gələn zədə və yaraları müalicə edirlər.

Onlar illəri, ayları Güneş və Ayın dövr etməsinə görə hesablayırlar. Bu iki planetin hərəkətini çox yaxşı bilir, günün və Ayın tutulmalarının səbəblərini anlayırlar. Bu, onların astronomiya elmində əldə etdikləri ən yüksək nailiyyətdir.

Ancaq etiraf etmək lazımdır ki, şeirdə onlar bütün başqa heyvanlardan üstündürlər. Heç kəs onlar kimi sərrast müqayisə, onlar kimi müfəssəl və dürüst təsvir etmək qabiliyyətinə malik deyildir. Onların şeirlərinin mövzusu adətən dostluğun təsvirindən, cıdır və ya yarınlarda qalib gələnlərin tərifindən ibarətdir.

Onların binaları qaba və sadə olsa da, rahatdır və onları həm istidən, həm də soyuqdan qorumaq üçün çox əlverişlidir. Orada

elə bir ağac bitir ki, bu ağac qırx yaşa çatdıqdan sonra, kökündən çürüyür, ilk bərk tufan qopduqda yıxılır. Quiqnqnmalar bu ağacın dümdüz olan gövdəsini iti daşlarla yonub (dəmirin işlənilməsin-dən onlar bixəbərdirlər), bu ağacları bir-birindən on düymə aralı yerə sancır və aralarını çovdar küləşti və ya xırda budaqlarla hö-rürlər. Evin damını küləşlə örtürlər.

Quiqnqnmalar qabaq ayaqlarının dırnaqları ilə oynaqları arasında olan çuxurdan, biz əlimizdən istifadə etdiyimiz kimi istifadə edirlər. Bu zaman onlar elə bir məharət göstərirler ki, əvvəlcə mən buna əsla inana bilmirdim. Mən bizim evdən olan ağ madyanın iyəne sapladığını görmüşdüm (bu təcrübəni etmək üçün iynəni özüm ona vermişdim). Onlar inək sağır, çovdar biçir və bizim əl ilə gördüyüümüz bütün işleri görürler. Onlar möhkəm çaxmaq daşı vasitəsilə başqa daşları yonur, paz, balta və çəkic qayırlırlar. Bu çaxmaq daşından qayırlan aletlərlə onlar ot və çovdar biçirlər. Bu bitki burada ot kimi çöllərdə bitir. Quiqnqnmalar dərzləri arabalarda çöllərdən daşıyıb gətirir, xidmətçilər isə çovdarı, xüsusi örtülü binalarda ayaqları ilə döyürler. Hasıl olan dəni anbarda saxlayırlar. Onlar kobud saxsı qablar qayıraraq, bunları gündə bişirib bərkidirlər.

Quiqnqnmalar adətən yetmiş-yetmiş beş yaşına qədər yaşayırlar. Ölümündən bir neçə həftə əvvəl onlar qüvvətlərinin tədricən azaldığını hiss edir, lakin heç bir əziyyət çəkmirlər. Bu zaman dostları onların yanlarına tez-tez gəlir; çünkü onlar özləri evdən çıxmaga çətinlik çəkirler. Ancaq ölümündən on gün qalmış bu müddəti təyin etməkdə onlar ancaq tək-tək hallarda yanılırlar – quiqnqnmalar vidalaşmaq üçün görüşə gedirlər. Bu məqsəd üçün onlara yexu qoşulmuş rahat kirşə verilir.

Quiqnqnmalar bu surətdə dostları ilə vidalaşıb, evə qayıdır və ölüncəyə qədər evdən çıxmırlar. Quiqnqnmaları ən uzaq və əl-ayaqdan kənar yerlərdə dəfn edirlər. Ölənin dostları ilə qohumları bu zaman nə padşahlıq edir, nə də yas tuturlar. Ölən özü də bu dünyadan gedərkən heç təəssüf etmir. Elə bil ki, qonaqlıqdan evə qayıdır. Yadıma gəlir ki, bir dəfə olduğum evin sahibi bir

dostunu ailəsi ilə birlikdə mühüm bir iş üçün öz evinə çağırmışdı. Təyin edilən gün axşam vaxtı dostunun yalnız arvadı ilə iki uşağı gəldi. Arvad hər şeydən əvvəl ərinin əvəzinə üzr istədi. Onun sözlərinə görə əri bu gün səhər *s x n u v n x*. Bu söz onların dilində çox mənalıdır və çətinliklə tərcümə oluna bilər. Bunun hərfi mənası: “*öz ulu nənəsinin yanına qayıtməq*” deməkdir. Sonra o, öz əvəzindən də üzr istəyib söylədi ki, əri bu gün səhər ölmüşdür və onun cəsədini hara qoymaq barədə xidmətçilərlə xeyli məsləhətloşməli olmuşdur. Mən həmin madyanın başqları kimi şən olduğunu gördüm. Üç aydan sonra o da öldü, sanki ömürlərinin qalan hissəsini keçirmək üçün uzaq bir ölkəyə getdilər.

Bilmirəm, quiqnqnmaların dilində yexuların nöqsan və kifirliklərini göstərən sözlərdən başqa, çirkin və pis şeyləri ifadə edən sözlərin olmadığını qeyd etməyə dəyərmi? Buna görə də onlar danışq zamanı xoşagəlməz bir şey ifadə etmək istədikdə “yexu” sözünü başqa sözlərə bitişdirib işlədirlər. Məsələn, onlar xidmətçilərin huşsuzluğunu və ya tənbəlliyyini, bir uşağın pis iş tutduğunu, ayağı yaralayan bir daşı, pis havanı və sair bu kimi şeyləri ifadə etmək istədikdə həmin bu sözlərin yanına yexu sözünü sıfot kimi əlavə edirlər. Məsələn: *qxnm yexu*, *qvnagolm yexu*, *inlxmndvix-lma yexu*, pis tikilmiş evə isə onlar *inqolmqnmroq-liv yexu* deyirlər.

Mən bu gözəl xalqın əxlaq və xeyirxah işlərini böyük bir məmənuniyyətlə ətraflı surətdə təsvir edərdim. Ancaq yaxın bir zamanda, məhz bu məsələyə aid ayrı bir kitab çap etmək niyətindəyəm və xahiş edirəm ki, oxucu həmin kitaba müraciət etsin.

İndi isə başıma gələn qəmli bir fəlakətin təsvirinə keçirəm.

ONUNCU FƏSİL

Müəllifin ev təsərrüfatı və onun quiqnqnmaların arasında xoşbəxt yaşaması. Xeyirxahlıqda təkamül etməsi. Ev sahibinin müəllifə ölkəni tərk etməli olması barədə məlumat verməsi. Bu xəbərdən müəllifin məyus olması. Xidmətçinin köməyilə müəllifin özünə qayıq qayırması. Onun bəxtəbəxt dənizə çıxmazı.

Mən öz kiçik təsərrüfatımı zövqümə görə qurmuşdum. Ev sahibi oradakı kimi mənim üçün öz evimdən altı yard aralı bir bina qurmağı əmr etmişdi. Mən otağımın divarlarını və döşəməsini malalayıb, yerə qamışdan hördüyüm həsir döşəmişdim. Çöldə özbaşına bitən kənafdan toplayıb, tellərindən qumaşa oxşar bir şey toxumuşdum. Bu qumaşdan özümə birtəhər döşək üzü tikmişdim. Döşəkçənin içini yexuların tüklərindən qayırdığım cələ ilə tutduğum quşların tüklərilə doldurmuşdum. Quşların ətlərindən isə özüm üçün yaxşıca qızartma bişirirdim. Səmənd yabının köməyilə özümə iki stul qayırmışdım. Yabı ən ağır işləri görürdü. Paltarım köhnəldikdən sonra özümə dovşan və təxminən o boyda olub, *nnuxnox* adlanan kiçik və gözəl heyvanların dərisindən təzə paltar tikdim. Həmin bu cür dəriliyərən özümə yararlı corablar da düzəltdim. Ayaqqabılarımın altına taxtadan alt vurmuşdum. Onların üzü cirildiqdan sonra isə yenisini tikdim.

Çox zaman ağacların kötüklərindəki oyuqlardan bal tapırdım və bu balı suda əridib, çovdar çörəyi ilə yeyirdim. Aşağıdakı iki hikmətli sözün mənasını heç bir kəs mənim qədər yaxşı və düzgün bilməz: “təbiət aza qane olur” və “ehtiyac insana hər şeyi öyrədir”.

Mən bədənimin sağlamlığından və tam mənəvi rahatlıqdan zövq alırdım. Dostumun xəyanət edecəyindən və ya dönük çıxacağından, aşkar və ya gizli bir düşmənin mənə zərər verəcəyindən heç qorxum yox idi. Dünyadakı böyük adamların və onların nədimmərinin mərhəmətini qazanmaq üçün mən satılmaq, yaltaqlanmaq kimi şeylərdən uzaq idim. Özümü yaalan və zorakılıqdən qorumağa ehtiyacım yox idi. Burada həkimlər yox idi

ki, bədənimə zərər yetirəyilər, vəkillər yox idi ki, məni müflis edəyilər, çuğulçular yox idi ki, pul alıb məni yalandan təq-sirləndirəyilər. Burada diş qıcıyanlar, böhtançılar, cibgırlar, ev yaranlar, məhkəmə məmurları, naqqallar, mübahisəçilər, qatillər və firildaqcılar yox idi. Nə siyasi partiyalar, nə də onların baş-çıları və üzvləri, nə dərnəklər, nə həbsxanalar, nə baltalar, nə dar ağacları, nə ilməklər, nə də rüsvaylıq dirəkləri yox idi. Nə adam aldadən tacirlər, nə də firildaqcı peşəkarlar yox idi. Nə lovğalıq, nə də şöhrətpərəstlik yox idi. Nə özlərinə bəzək-dü-zək verənlər, nə azğınlar, nə eyyaşlar, nə də adamın zəhləsini tökən, yekə-yekə danışan, hay-küy qoparan, içləri boş olan dost-lar yox idi. Burada nə öz firildaqları sayəsində çirkabın içində çıxıb yüksələn yaramazlar, nə də öz xeyir işləri sayəsində çirkaba atılmış nəcib insanlar yox idi. Burada nə əyanlar, nə məhkəmə hakimləri, nə skripka çalanlar, nə də rəqs müəllimləri yox idi.

Mən quiqnqnmaların arasında yaşamaq şərəfinə nail olmuş-dum. Mənim ev sahibimin yanına qonaqlar gələndə, o cənab on-ların oturduğu otağa gəlib, səhbətlərinə qulaq asmağıma böyük mehribanlıqla icazə verirdi. Həm o, həm də qonaqları mənə çox vaxt suallar verir və cavablarını mehribanlıqla dinləyirdilər. Ev sahibi qonaq getdikdə, çox vaxt məni özü ilə aparırırdı. Mən heç bir zaman onların səhbətlərinə qarışmazdım. Yalnız məndən sorulan suallara cavab verməklə kifayətlənərdim. Lakin onların səhbətlərini sakitcə dinləmək mənə hədsiz ləzzət verərdi. On-ların səhbətləri yalnız iş barədə olar, fikirlərini qısa və aydın sözlərlə ifadə edərdilər. Buradakı həmsəhbətlər bir-birinin sö-zünü kəsməzdilər, bir-birini darixturmazdılardı, qızışmazdılardı, qız-ğın mübahisələrə girişməzdilər. Quiqnqnmalar bu fikirdə idilər ki, məclisdə səhbətə qısa fasılələrlə ara vermək lazımdır. Məncə, onlar tamamilə haqlıdırlar; cünki bu sükut dəqiqlərində on-ların başlarında yeni fikirlər doğur və bu, səhbəti xeyli canlan-dırır. Onların səhbətlərinin əsas mövzusu dostluq, xeyirxahlıq, intizam və abadlıq barədə olardı. Bəzən təbiətin qəribə hadisə-lərindən və ya qədim rəvayətlərdən də danışrdılar. Onlar çox tez-

tez xeyirxahlığın mahiyyətindən və əqlin qanunlarından danışır və ya yaxın geləcəkdə, böyük məclisdə qəbul ediləcək qərarları mü-zakirə edirdilər. Çox zaman onlar şeir barədə danışardılar.


Mənim orada olmayım da onların səhbətlərinə xeyli mövzu-lar artırırdı. Ev sahibim öz dostlarına mənim həyatımdan danışar və vətənimi təsvir edərdi. Onlar ev sahibinin sözlərini dinləyib insan təbiəti haqqında çox da xoşa gəlməyən müləhizələr söylə-yirdilər. Buna görə də mən burada həmin müləhizələrdən misal getirmirəm, yalnız bunu qeyd etmək lazım bilirəm ki, mənim ev sahibim olan cənabın bütün ölkələrdə yaşayan yexuların təbiə-tini məndən də yaxşı başa düşməsi məni heyrətə salırdı. O, bi-zim bütün kəsirlərimizi və şüursuzluqlarımızı sayıb elə nöqsan-lar göstərirdi ki, mən bunlar barədə heç bir zaman ona danışma-mışdım. Yerli yexular azaciq şüura sahib olsayırlar, onların nə işlər görə biləcəklərini düşünüb, bu nəticələri o, özü çıxartmışdı. Ancaq o, heç də əsassız olmayaraq, elə güman edirdi ki, bu cür heyvanlar həqir və miskin olmalıdır. Əsla mübaliqə etmədən deyə bilirəm ki, doğrudan da bildiyim bütün faydalı şeylərin ev sahibinin və onun dostlarının ağıllı səhbətlərindən öyrənmişəm. Əger mən iki işdən birini seçməli olsaydım, Avropanın ən böyük və ən ağıllı parlamentlərində mötəbər bir natıq olmaqdansa, hə-mişə bu ağıllı heyvanların səhbətlərinin təvazökar bir dinləyicisi kimi qalmağı üstün tutardım.

Mən bu ölkənin sakinlərindəki qüvvətə, gözəlliyyə və süretə heyran olmuşdum. Bu nəcib məxluqlarda gördüğüm cürbəcür yaxşılıqların heyrətverici ahəngdarlığı qəlbimi dərin bir hörmət-lə doldurmuşdu. Doğrudur, əvvəllerdə mən buradakı yexu və bütün başqa heyvanlar kimi onlara qarşı qorxulu bir hörmət hissi duymurdum, amma tədricən bu hiss mənim də qəlbimə hakim oldu.

Mən daim quiqnqnmaların arasında olub onlara pərəstiş etdi-yimdən, onların yerişlərini və bədən hərəkətlərini təqlid etmə-yə başlamışdım. Tədricən bu hal məndə vərdişə çevrildi. Hələ indi də dostlarım nəzakətsiz bir surətdə mənə söyləyirlər ki,

mən at kimi qaçıram. Bu sözləri özüm üçün ən xoş bir tərif kimi qəbul edirəm. Bunu inkar etmirəm ki, mən danışdıqda quiqnqnmaların ahəng və ədalarını hələ də təqlid edirəm və dostlarımın bu barədəki istehzalarını əsla incimədən qəbul edirəm.

Beləliklə, mənim həyatım çox xoşbəxt və sakit keçirdi. Bircə arzum var idi, o da ömrümün sonuna qədər bu gözəl ölkədə qalmadan ibarət idi. Bir gün səhər ev sahibi məni həmişəkindən bir az tez öz yanına çağırırdı. Onun üzündən mən həmin saat duydum ki, bir qədər tutulmuşdur və səhbəti nədən başlamağı fikirləşir, bir qədər sükudan sonra, nəhayət, qərara gəlib mənə söylədi ki, axırıncı şurada yexular məsələsi müzakirə olunanda şura üzvləri onun öz evində bir yexu saxlamasını və onunla bir quiqnqm kimi rəftar etməsini öz cinsləri üçün həqarət sayırlar. Onlara məlumdur ki, o, tez-tez mənimlə səhbət edir və görünür ki, mənimlə bir yerdə olmaqdan zövq alır. Belə bir rəftar ağla



və təbiətə tamamilə ziddir. Buna görə də yiğincaq onu xəbərdar edir ki, ya mənimlə adı bir yexu kimi rəftar etsin, ya da mənə əmr etsin ki, gəldiyim yerə qayıdım. Ancaq quiqnqnlardan məni görüb mənimlə danışanlar birinci təklifi qəti surətdə rədd etmişlər, onlar qorxmuşlar ki, mən bir dərəcəyə qədər şüura və heyvanlara xas olan fitri ziyanəvərliklərə malik olduğumdan yerli yexuları başıma yiğib ölkənin məşəlik və dağlıq hissəsinə çəkilərəm və gecələr onlar ilə birləşdə quiqnqnmaların ev heyvanlarına hücum edərəm.

Ev sahibim əlavə etdi ki, ətrafda yaşayan quiqnqnlar hər gün ona təkid edirlər ki, yiğincağın xəbərdarlığını yerinə yetirsin və o, bu işi daha ləngidə bilməz. Ancaq mənim üzə-üzə başqa bir ölkəyə gedib çıxmaga gücüm çatmayacağımı bildiyindən arzu edir ki, özümə vaxtilə ona təsvir etdiyim kimi dənizdə üzmək üçün bir minik qayırırm. Bu işdə həm onun öz xidmətçiləri, həm də qonşularının xidmətçiləri mənə kömək edərlər. Axırda ev sahibi söylədi ki, bütün ömrüm boyu məni öz yanında bir xidmətçi kimi saxlamağa hazırlıdır; çünkü onun fikrincə, mən quiqnqnları təqlid edə-edə bütün yexulara xas olan bir çox pis vərdiş və meyllərdən müalicə olunmuşam.

Bu cənabın nitqi məni tamamilə məyus etdi. Bu təsir o qədər şiddətli idi ki, mən huşumu itirib, ev sahibinin ayağı altına yixildim. Quiqnqnlarda bu zəiflik olmadıqından, ev sahibi elə güman etmişdi ki, mən ölmüşəm. Bunu mənə özümə gəldikdən sonra söylədi. Mən güclə eşidilecək bir səslə ona söylədim ki, ölümü özüm üçün bir xoşbəxtlik bilərdim. Əlbəttə, mən yiğincağı bu xəbərdarlıq üçün əsla təqsirləndirmirəm. Ancaq, hər halda mənə elə gəlir ki, bu qərar bir dərəcəyə qədər yumşaq da ola bilərdi. Ən yaxında olan qıtə, ya ada, yəqin ki, buradan ən azı yüz liq uzaqqadır. Minib gedə biləcəyim kiçik bir gəmi qayırmaq üçün lazımlı gələn bir çox materiallar bu ölkədə əsla yoxdur. Buna görə də mən bu işi tamamilə ümidsiz hesab edirəm və özümü ölümə məhkum edilmiş bir insan sayıram. Ölüm mənim üçün ən yaxşı çıxış yoludur. Doğrudan da, tutaq ki, birtəhər öz həyatımı


xilas etmiş də olsam, ömrümü yexular arasında keçirmək və yenidən öz köhnə nöqsan və eyiblərimin təsirinə düşmək fikrini necə qəbul edə bilərəm. Bununla bərabər mən yiğincığın qərarına tabe oluram; çünkü belə bir qərar çıxarmaq üçün onların tutarlı və ciddi əsasları olduğuna inanıram. Sonra qayıq qayırmaq işində mənə kömək vəd etdiyinə görə, ev sahibinə təşəkkür edib söylədim ki, əger İngiltərəyə qayida bilsəm, ümid edirəm ki, möhtərəm quiqnqnmaları tərif etmək və onların xeyirxahlıqlarını insan nəslinin təqlid etməsinə layiq bir nümunə kimi nümayiş etdirməklə, öz həmvətənlərimə böyük bir fayda verə bilərəm.

Cənab ev sahibi mənə çox mehribanlıqla cavab verib, qayıq qayırmaq üçün iki ay möhlət verdi. O, səmənd yabıya əmr etdi ki, mənə kömək etsin və bütün tapşırıqlarımı yerinə yetirsin. Mən bilirdim ki, səmənd at çox gözəl bir işcidir və mənimlə rəftarı yaxşıdır.

Mən, hər şeydən əvvəl, onunla birlikdə vaxtilə dənizçilərin məni çıxardıqları sahilə getdim. Orada bir təpəyə çıxıb dənizi gözdən keçirməyə başladım. Mənə elə gəldi ki, şimal-şərq tərəfdə kiçik bir ada görünür. Müşahidə borusunu çıxarıb baxdım və adanı aydınca gördüm. Mənim fikrimcə, həmin ada beş liq qədər bir məsaфədə idi. Ancaq səmənd at üçün bu ada göyümtül buluddan başqa bir şey deyildir. Onun başqa ölkələrin olması barədə heç bir təsəvvürü yox idi və dənizdə olan uzaq şeyləri, dənizə çoxdan öyrəşmiş olan biz insanlar kimi məharətlə seçə bilmezdi.

Mən adanı kəşf etdikdən sonra, bununla tamamilə kifayətənib oranı öz yolumda birinci düşərgə seçməyi qərara aldım. Bundan sonra isə bütün ümidi mi taleyin iradəsinə bağladım.

Evə qayıdır səmənd yabı ilə məsləhətləşdikdən sonra onunla birlikdə yaxın olan meşəyə getdim. Orada mən biçaqla, yabı isə çox məharətlə taxta bir dəstəyə bənd olmuş iti çaxmaq daşı ilə adı əl ağacı qalınlığında bir çox pahd budağı və bir neçə iri ağac kəsdik. Gördüyüüm işləri ətraflı surətdə təsvir etməklə oxucunu



yormayacağam. Yalnız bunu söyləmək kifayət edər ki, altı həftə içində ən ağır işləri gören səmənd yabının köməyi ilə mən özüm üçün hindililərin içi ovulmuş qayıqlarına bənzər, lakin xeyli böyük bir qayıq qayırdım. Onun üzərinə dəri çekdim və bunları özüm hazırladığım kəndirlərlə bir-birinə möhkəm tikdim. Həmin bu materiallardan yelkən də hazırladım. Ancaq yelkən üçün ən cavan heyvanların dərilərini seçdim; çünkü qoca yexuların dəriləri çox qaba və qalın idi. Mən dörd kürek də qayırdım, özüm üçün bişmiş dovşan və ev quşlarının ətindən xeyli tədarük görüb biri süd, digəri isə içməli su ilə dolu iki küp də götürdüm.

Mən öz qayığımı ev sahibinin mənzilinin yaxınlığında olan böyük bir göldə sınaqdan keçirtdim və gözə çarpan bütün dəlik-deşiyi yağ ilə tutdum. Sonra qayığımı bir arabaya yükləyib səmənd yabının və başqa bir xidmətçinin nəzarəti altında yexular onu böyük bir ehtiyatla dəniz sahilinə çekib apardılar.



Hər şey hazır olub, yola düşmək günü yetişdikdə, ev sahibi ilə, onun arvadı və bütün ailəsilə vidalaşdım. Gözlərim yaşla dolmuş və dərddən ürəyim sizildiyordu. Ancaq möhtərəm ev sahibi qismən maraqdan və bəlkə də mənim halima yandığından (bilmirəm; bunu söyləməyə haqqım varmı), qayıqda necə üzəcəyimi görməyi arzu edib, qonşulardan da bir neçəsinə teklif etdi ki, onunla bərabər gəlsinlər. Təxminən bir saat dənizin qabarmasını gözləməli oldum. Bir azdan sonra yumşaq səmt küləyi əsməyə başladı. Bunu görüb həmin saat yola düşməyi qərara aldim və ev sahibi ilə ikinci dəfə tələsik vidalaşdım. Mən diz çöküb onun dırnağını öpmək istəyirdim. Ancaq o, lütf edib, öz dırnağını ehtiyatla qaldıraraq dodaqlarına yaxınlaşdırdı. Sonralar bu təfsilat üçün mənə edilən hücumları xatırlayıram. Mənə iftira edənlər bu fikirdənilər ki, belə məşhur bir zatın mənim kimi miskin bir məxluqa belə lütf göstərməsi inanılmaz şeydir (bəzi

səyyahların özlərinə göstərilən hədsiz hörmətlə lovğalanmaları da yadimdadır). Lakin əger bu tənqidçilər quiqnqnmaların nəcəbət və hörmətkarlıqları ilə xaxından tanış olsaydılarsa, öz fikirlərini dəyişərdilər.

Məni yola salmağa gələn başqa quiqnqnlara da öz hörmətimi izhar edib, qayığa oturdum və sahildən ayrıldım.

ON BİRİNCİ FƏSİL

Təhlükəli səyahət. Müəllifin Yeni Hollandiyaya gəlib orada yaşamaq fikrinə düşməsi. Yerlilərdən birinin onu oxla yaralaması. Onun tutulub zorla Portuqal gəmisinə aparılması. Kapitanın onunla mehriban rəftəri. Müəllifin İngiltərəyə qayıtması.

Mən bu qorxulu səyahətə 1714-cü il fevralın 15-də səhər saat 9-da başladım. Səmt küləyi əsirdi. Bununla bərabər qayığı avarla sürürdüm. Ancaq avar çəkməyin məni tezliklə yoracağını və küləyin dəyişə biləcəyini nəzərə alıb, kiçik yelkəni qaldırmağa cürət etdim. Beləliklə, dənizin çəkilməsinin təsirilə mən öz təxminimə görə saatda bir yarımlıq sürətlə gedirdim. Tamamilə gözdən itincəyə qədər ev sahibi ilə onun dostları sahildə durmuşdular. Səmənd yabının səsini tez-tez eşidirdim (o, həmişə məni sevərdi). O belə deyirdi: “*q n u y i l l a n i x a m e y - c a x y e x u*” (özünü yaxşı qoru, ey əziz yexu).

Mən hələ sahildən müşahidə borusu ilə gördüyüüm adaya sarı gedirdim. Ümid edirdim ki, orada öz zəhmətimlə yaşamaq üçün vəsait tapa bilərəm. Yexular arasına qayıdır onların hakimiyəti altında yaşamağı düşündükdə, dəhşətə gəlirdim; çünkü arzu etdiyim kimi tek qala bilsəydim, heç olmazsa, misilsiz quiqnqnların xeyirxahlıqlarını düşünər və yenidən öz qəbiləmin nöqsanları ilə ləkələnmək təhlükəsindən qurtarmış olardım.

Oxular yəqin ki, dənizçilərin mənə qarşı hazırladıqları suiqəsd və məni kapitan kayutasında həbs etdikləri barədə söylədiklərimi xatırlayırlar. Mənim bu dustaqlığım, əvvəlcə söylədiyim

kimi, bir neçə həftə davam etmişdi və gəminin hansı istiqamətdə getdiyini bilmirdim.

Məni sahilə çıxarmış olan dənizçilər səmimi və ya saxta-karlıqla and içib söyləmişdilər ki, onlar özləri də dünyanın hansı hissəsində olduğumu bilmirlər. Ancaq elə guman edirdim ki, biz Ümid burnundan 10° cənubda və ya 45° cənub en dairəsi yaxınlığındayıq. Ona görə bu nəticəyə gəlmışdım ki, dənizçilərin öz kapitanlarının Madaqaskara getmək istədiyi barədə və bizim həmin adadan cənub-qərb tərəfdə olduğumuz barədə danışqlarını eşitmışdım. Hərçənd bütün bunlar təxmini idи, ancaq mən Yeni Hollandiyanın¹ cənub-qərb sahillərinə çatmaq ümidi ilə şərqə doğru getməyi qərara aldım. Ümid edirdim ki, bu sahilərin yaxınlığında özüm üçün əlverişli bir ada tapacağam.

Külək həmişə qərbənə əsirdi və axşam saat altıda öz hesabına görə, şərqə doğru ən azı on səkkiz liq getdikdən sonra, yarımlı məsafədə kiçik bir ada gördüm.

Bu, çılpaq bir qaya idi: dəniz suları qayanı yuyub kiçik bir körfəz əmələ gətirmişdi. Qayığı həmin bu körfəzə çəkib, qayanın üstünə çıxdım və şərq tərəfdə cənubdan şimala doğru uzanan torpağı aydınca gördüm. Gecəni qayığın içində keçirdim, səhər tezdən isə yenə yola düşüb, saat yeddi də Yeni Hollandiyanın cənub-şərq sahilinə çatdım.

Mənim çıxdığım sahil tamamilə boş və insan yaşamayan bir yer idi. Ancaq yanımıda silah olmadıqından, bu qitonin içərilərinə doğru getməyə cəsarət etmədim. Sahildə bir neçə ilbiz tapıb, onları ciy-ciy yedim. Yerlilərin diqqətini cəlb etməkdən qorxaraq, od qalamadım. Üç gün ilbiz və sair baliqqulağılar yemeklə dolandım ki, az olan azuqəmi bir qədər qoruyum. Xoşbəxtlikdən içməli suyu olan bulağa rast gəlib, doyunca içdim ki, bu məni xeyli möhkəmləndirdi.

Dördüncü gün qitonin içərisinə doğru bir qədər uzaqlara getməyə cürət etdim. Birdən-birə özümdən beş yüz yard uzaqda,

kiçik bir təpənin üstündə, bir dəstə yerli adam gördüm. Onlar hamısı – kişilər, arvadlar və uşaqlar – tamamilə çılpaq idi, bir tonqalın dövrəsində oturmuşdular. Onlardan biri məni görüb o birilərinə də göstərdi. Beş kişi yerlərindən qalxıb, arvadları və uşaqları tonqalın yanında qoyaraq, mənə sari gəldi. Mən var güclümlə sahilə doğru qaçıb, özüm qayığa atdım və sahildən ayrıldım. Vəhşilər qaçdığını görüb dalımcı yüyürdülər və mən kifayət qədər uzaqlaşmağa macal tapmamış, ardımcı ox atmağa başladılar. Oxlardan biri sol dizimə dəyib xeyli içəri batdı. Mən bu oxun zəhərli olmasından qorxdum. Onların ox mənzilindən uzaqlaşar-uzaqlaşmaz (o gün hava çox sakit idi), tələsik yaramı sordum, sonra isə birtəhər sarıldım.

Nə edəcəyimi əsla bilmirdim. Yan aldığım əvvəlki sahilə qayıtmaga qorxurdum. Buna görə də şimal istiqamətdən hərəkət etməyə başladım. Özüm də qayığı avarla sürməyə məcbur oldum. Yan almağa əlverişli bir yer axtara-axtara, ətrafa göz gəzdirdikdə, şimal-şərq tərəfdə getdikcə yaxınlaşmaqdə və daha aydın görünməkdə olan bir yelkən gördüm. Həmin gəmini gözləyib-gözləməməyi qərara ala bilmədən, bir müddət dayandım. Nəhayət, yexu nəslinə olan nifrətim bütün başqa təsəvvürlərə üstün gəldi. Mən qayığı döndərib cənuba qayıtdım və səhər çıxdığım həmin körfəzə gəldim. Avropa yexuları arasında yaşamaqdansa, vəhşilərin əlinə düşməyi münasib göründüm. Qayığımı sahilə çəkdirəm, özüm isə bulağın yaxınlığında, bir daşın arasında gizləndim.

Gəmi həmin bu körfəzə yaxınlaşıb, yarımlı liq məsafədə durdu və içində çöllekler olan kiçik bir qayığı içməli su üçün sahilə göndərdi. Görünür, gəmidəkilər bu yere yaxşı bələd idilər. Mən daşların arasında uzandığımı görə, qayığı yalnız sahilə tamamilə yaxınlaşlığı zaman görə bildim və buradan çıxbı, başqa yerdə gizlənməyə daha macal qalmadı. Dənizçilər sahilə çıxan kimi, mənim qayığımı gördülər. Onlar qayığı diqqətlə nəzərdən keçirib həmin saat başa düşdülər ki, onun sahibi haradasa, bu yaxınlarda olmalıdır. Onlardan dörd nəfəri künc-bucağı və hər bir

¹ Yeni Hollandiya – Avstraliya deməkdir.

kolun dibini axtarıb, nəhayət, məni gizləndiyim daşın arxasından tapdilar. Onlar bir müddət dovşan dərisindən tikilmiş qəribə və qaba geyimimə – paltarımı, taxta başmaqlarımı və dəri corabalarıma heyrətlə baxdılar. Lakin paltarımdan başa düşdülər ki, mən yerlilərdən deyiləm, çünki bütün yerlilər çılpaq gəzirdilər. Dənizçilərdən biri portuqal dilində mənə əmr etdi ki, ayağa qalxım və kim olduğunu söyleyim. Mən onun sözlərini çox yaxşı başa düşdüm (çünki bu dili bilirəm) və ayağa qalxıb dedim ki, mən quiqnqnmaların ölkəsindən qovulmuş bədbəxt bir yexuyam və onlardan xahiş edirəm ki, mənə çıxıb getməyə icazə versinlər. Dənizçilər mənim portuqal dilində danışdığını eşidib təccüb etdilər. Üzüümün dərisinin rəngindən mənim avropalı olduğumu bildilər, ancaq onlar “yexu” və “quiqnqm” sözlərile nə demək istədiyimi başa düşə bilmədilər. Eyni zamanda danışığımın at kişnəməsinə bənzəməsi onları güldürdü. Mən qorxudan



və qəzəbdən əsə-əsə, yenidən xahiş etdim ki, çıxıb getməyimə icazə versinlər və yavaşça öz qayığma sarı geri çekilməyə başladım. Ancaq məni saxladılar, hansı ölkədən gəldiyimi, haralı olduğunu öyrənmək istədilər. Cavab verdim ki, əslim ingilisdir. İngiltərədən beş il bundan əvvəl çıxmışam, o zaman isə mənim ölkəmlə onların ölkəsi bir-birilə sülh halında idi. Ona görə də ümid edirəm ki, mənimlə düşmən kimi rəftar etməyəcəklər; çünki mən də onlara heç bir pislik etmək niyyətində deyiləm. Sadəcə yazıq bir yexuyam və özüm üçün ömrümün qalan günlərini keçirməyə boş bir yer axtarıram.

Onlar danışmağa başlayanda, mənə elə gəldi ki, ömrümdə bu qədər qeyri-təbii bir şey nə görmüşəm, nə də eşitmişəm. Bu, mənim üçün o qədər qəribə bir şeydi ki, məsələn, İngiltərədə köpəklərin və ya inəklərin danışması və yaxud quiqnqnmaların ölkəsində yexuların danışması belə qəribə görünə bilər. Hörmətli portuqallar mənim qəribə paltarımdan və qeyri-adı danışq tərzimdən xeyli heyrətə düşməsdilərsə də, ancaq söylədiyim sözləri çox gözəl anlayırdılar. Mənimlə çox mehriban rəftar edib söylədilər ki, onların kapitanı yəqin məni Lissabona aparmağa razı olar, oradan da öz vətənimə qayıda bilərəm.

Dənizçilordon ikisi gəmiyə qayıdır, gördükleri şeyi kapitana deməyi və ondan lazımı əmrlər almayı qət etdi. Mənə isə dedilər ki, əgər and içib qaçmayacağıma söz verməsəm, məni zorla tutub saxlayacaqlar. Onların təklifinə razı olmayı daha uyğun gördüm. Onlar başına gələn macəraları öyrənməyi çox arzu edirdilər. Ancaq mən özümü möhkəm saxlayıb, heç bir şey danışmirdim. Onda bu qərara gəldilər ki, başına gələn fəlakətlər şüurumu pozmuşdur.

İcməli su ilə dolu çəllekləri aparan qayıq iki saatdan sonra qayıdır gəldi və kapitanın məni gəmiyə aparmaq barəsində əmriini gətirdi. Diz çöküb yalvarmağa başladım ki məni azad buraxsınlar. Ancaq bundan heç bir şey çıxmadi. Dənizçilər mənim əl-qolumu sariyib qayığa atdılar, oradan gəmiyə çıxarıb, kapitanın otağına apardılar.

Kapitanın adı Pedro de Mendes idi. Bu, çox hörmətcil və nəcib bir adam idi. O xahiş etdi ki, ona öz barəmdə bir qədər məlumat verim və söz verdi ki, gəmidə mənimlə, onun özü ilə rəftar edən kimi rəftar edəcəklər. Mənə xeyli mehribanlıq etdi; yexular arasında belə bir xoş rəftar gördüyüüm təccüb etdim. Lakin mən qaradınməz və qaraqabaq bir halda durmuşdum, amma kapitandan və onun dənizçilərindən gələn pis qoxunun təsirilə az qalmışdı ki, özümdən gedim. Nəhayət, xahiş etdim ki, mənə öz qayığında olan yemək ehtiyatından yeməli bir şey getirsinlər. Ancaq kapitan əmr etdi ki, mənə qızarmış cücə və əla şərab versinlər, tapşırı ki, mənə ən təmiz bir otaqda yataq hazırlanınlar. Mən soyunmaq istəməyib, əynimdəki paltarlarla yatağa uzandım. Yarım saatdan sonra, təxminimə görə, gəminin işçiləri yemək yedikləri zaman, mən gizlincə öz otağımdan çıxıb, gəminin kənarına yanaşdım və dənizə atılıb üzə-üzə bura-dan xilas olmaq istədim. Nə olursa olsun, təki yexuların arasında qalmayım. Ancaq dənizçilərdən biri mənə mane olub, fikrimi kapitana xəbər verdi, o isə əmr etdi ki, məni öz otağıma salıb, qapını üzümə bağlamağa məcbur olacaq. Mən onun tələb etdiyi vədi verdim, lakin bildirdim ki, bir də yexular arasına düşməmək üçün ən ağır fəlakətlərə qatlaşmağa raziyam.

Yeməkdən sonra Pedro yanına gəlib, məni belə məyus bir hərəkətə məcbur edən səbəblərin nə olduğunu bilmək istədi. O məni inandırdı ki, yeganə arzusu mənə əlindən geldiyi qədər yaxşılıq etməkdən ibarətdir. O qədər təsirli və inandırıcı danışdı ki, yavaş-yavaş mən onunla azaciq şüur sahibi olan bir heyvan kimi rəftar etməyə razılaşdım. Bir neçə sözlə ona səyahətimdən, gəmidəki əmələlərin üşyan qaldırmalarından, onların məni sahilinə çıxardıqları ölkədən və həmin ölkədə üç il qaldığımdan danışdım. Kapitan bu sözlərimi sayıqlama və ya seyrəkləmə kimə başa düşdü ki, bu da məni son dərəcə təhqir etdi. Mən bütün yexulara xas olan yalançılıqdan tamamilə əl çəkmiş və onların bir-birinin sözlərinə inanmazlıq kimi həmişəki rəftarımı tamamilə yaddan çıxartmışdım.

Ondan soruştum ki, məgər ölkəsində *olmayan şeyi söylemək adətdirmi?* Onu inandırdım ki, mən yalan sözünün mənasını demək olar ki, tamamilə unutmuşam və quiqnqımlar

arasında min il də yaşamış olsaydım, orda ən axırıncı xidmətçi də əsla yalan eşitməzdim. Həm də ki, onun sözlərimə inanıb-inanmamasının mənim üçün əsla fərqi yoxdur. Yalnız mənə etdiyi yaxşılığın əvəzində mən onun təbii nöqsanlarını əfv etməyə, onun verəcəyi sualları və edəcəyi etirazları qəbul etməyə hazırlam.

Cox ağıllı bir adam olan kapitan, mənim danışıqlarımда bir-birinə zidd olan cəhətlər axtarmağa xeyli çalışıldıqdan sonra sözlərimin doğru olduğu barədə yaxşı bir nəticəyə gəldi. Ancaq dedi: madam ki, mən həqiqətə bu qədər bağlıyam, onda gərək sədaqətlə söz verəm ki, səyahət zamanı bir də öz canıma qəsd etməyəcəyəm, yoxsa, o məni Lissabona qədər otağa salıb, qapını üzümə bağlamağa məcbur olacaq. Mən onun tələb etdiyi vədi verdim, lakin bildirdim ki, bir də yexular arasına düşməmək üçün ən ağır fəlakətlərə qatlaşmağa raziyam.

Bizim səyahətimiz zamanı qeyd olunmalı heç bir hadisə baş vermedi. Kapitana təşəkkür əlaməti olaraq, bəzi onun təkidlə xahişlərinə güzəştə gedib, onunla bir yerdə oturmağa razılaşır və bu zaman, insanlara olan nifrətimi gizlətməyə çalışırdım. Ancaq bu nifrət tez-tez özünü bürüzə verirdi də, kapitan bunları görməzliyə vururdu. Günümüz çox hissəsini öz otağımda keçirirdim ki, dənizçilərdən birinə rast gəlməyim. Kapitan dəfələrlə məni dilə tutmuşdu ki, bu vəhşi paltarını əynimdən çıxarırm. O, özünün ən yaxşı paltarını mənə təklif edirdi. Ancaq mən yexuların bədəninə toxunmuş bir şeyi əynimə geyməkdən qəti boyun qırırdım. Mən ondan yalnız iki təmiz alt köynəyi istədim. Bunlar çox təmiz yuyulmuşdu və mənim bədənim ciyən murdarlaya bilməzdi. Mən bu köynəkləri hər gün dəyişib, özüm yuyurdum.

Biz 1715-ci il noyabrın 15-də Lissabona çatdıq. Sahilə çıxmazdan əvvəl, kapitan öz pləşini çıynımə saldı ki, küçədə camaat başımıza yiğişmasın. O, məni öz evinə apardı və təkidlə xahişimə görə mənə evin ən üst mərtəbəsində, pəncərələri hə-yətə açılan bir otaq verdi. Kapitan məni dilə tutdu ki, özümə yeni paltar tikdirim. Ancaq heç cür razı ola bilmirdim ki, dərzi gəlib ölçümü götürsün. Don Pedro mənimlə bir boyda olduğundan,

onun əyninə tikilmiş paltarlar mənə çox yaxşı gəlirdi. O mənə lazım olan başqa şeylər də verdi. Bütün bu şeylər tamamilə təzə idi, ancaq bununla bərabər mən bunları əynimə geyməzdən əvvəl bir sutka havaya verdim.

Kapitan evdə deyildi. Onun üç qulluqçusu var idi. O, qulluqlarə yemək zamanı süfrədə bizə xidmət etməyi qadağan etmişdi. Ümumiyyətlə, onun mənimlə rəftarı o qədər hörmətli idi və mənə o dərəcədə həqiqi insanlıq və qayğı göstəirdi ki, tədricən onunla bir yerdə olmağa razılaşdım. Nəhayət, məni dilə tutub evin arxa tərəfindəki küçəyə açılan pəncərədən baxmağa razı etdi. Sonra mən o biri otağa keçməyə başladım. Hər dəfə mən pəncərədən küçəyə baxdım, ancaq həmin saat qorxub geri çekildim. Bir həftədən sonra kapitan məni aşağı düşüb, qapının ağızında oturmağa razı edə bildi. Mənim qorxum yavaş-yavaş azalırdısa da, ancaq insanlara olan kin və nifrətim sanki daha da artırdı. Nəhayət, mən cürlənib kapitanla bərabər küçəyə çıxmaga razı oldum.

Don Pedroya mən öz ailəm və ev işlərim barədə bəzi şeylər danışmışdım. Bizim gəldiyimizdən on gün sonra kapitan dedi ki, vətənimə qayıtmak, evdə öz arvadım və uşaqlarımı yaşamaq mənim borcumdur. O söylədi ki, limanda getməyə hazır olan bir ingilis gəmisi durmuşdur. O, mənə yolda lazım ola biləcek hər bir şeyi verməyə hazır olduğunu bildirdi. Onun dəlillərini və mənim etirazlarımı təkrar etmək darıxdırıcı olardı. O söyləyirdi ki, mənim arzuladığım kimi bomboş bir ada tapmaq əsla mümkün deyildir. Öz evimdə isə mən öz istədiyim kimi edib, dünyadan tamamilə əl çəkmiş bir halda yaşaya bilərəm.

Nəhayət, bundan daha yaxşı bir iş etmək mümkün olmduğunu biliib, onun fikriliə razılaşdım. Noyabrin 24-də bir ingilis ticarət gəmisində Lissabondan çıxdım. Ancaq gəmi sahibinin kim olduğunu əsla soruştmadım. Don Pedro məni gəmiyə qədər ötürüb, mənə iyirmi funt borc verdi. Vidalaşarkən məni mehribanlıqla qucaqladı, bu isə mənim əsla xoşuma gəlmədi. Yolda mən nə kapitanla, nə də dənizçilərlə birçə kəlmə danışmadım. Özümü xəstəliyə vurub, otağında oturdum. 1715-ci il dekabrın 5-də,

səhər saat doqquz radələrində biz Daunsenə lövbər saldıq və gündüz saat üçdə mən sağ-salamat Redrifdəki evimə çatdım.

Arvadım və uşaqlarım məni böyük bir heyrət və sevincə qarşılıdalar. Onlar məni çoxdan ölmüş bilirdilər. Ancaq açıqca etiraf etməliyəm ki, onları görərkən, yalnız nifrət, ikrəh və həqarət hiss etdim.

Mən evə girən kimi, arvadım üstümə atılıb məni qucaqladı və öpdü. Onun bu hərəkətindən mən özümdən getdim və bir saatdan artıq bu vəziyyətdə qaldım. Mən bu sətirləri yazdığını zaman İngiltərəyə qayıtdığımdan beş il keçmişdi. Birinci ilin ərzində mən öz arvadımı və uşaqlarımı əsla görmək istəmirdim. Ancaq hələ bu vaxta qədər də onlar mənim çörəyimə əl vurmağa və ya mənim fincanımdan içməyə cürət edə bilməzlər. Hələ bu vaxta qədər mən onlara əlimdən tutmağa icazə verə bilmirəm.

Mən, ilk əlime düşən artıq pulumu verib, iki dayça aldım və indi bunları çox gözəl bir tövlədə saxlayıram. Onlardan sonra mənim ən çox sevdiyim adam mehtədir; çünkü ondan tövlə qoxusu gəlir. Atlar mənim dilimi çox yaxşı anlayırlar. Mən onlarla hər gün, azi dörd saat səhbət edirəm. Onlar yüyən və ya yəhərin nə olduğunu əsla bilmir, mənimlə çox mehribanlırlar və özləri də bir-birilə gözəl rəftar edirlər.

ON İKİNCİ FƏSİL

Müəllifin doğruluğu. Bu əsəri çap etdirməkdə məqsədi. Doğruluqdan kənara çıxan səyyahları pisləməsi. Müəllifin bu kitabı yaradarkən pis niyyəti olmadığını sübut etməsi. Bir etiraza cavab. Müstəmləkələr qurmaq üsulu. Vətənin tərifi. Müəllifin təsvir etdiyi ölkələr üzərində ingilis tacının şəksiz ixtiyara malik olması. Bu ölkələri işğal etməyin çətinliyi. Müəllifin oxucularından tamamilə ayrılması. Onun gələcəkdə öz yaşayış tərzi haqqındaki planlarının izahı. Xoş məsləhətləri və kitabı qurtarması.

Bəli, möhtərəm oxucu, beləliklə, mən sənə on altı il yeddi aydan artıq davam edən səyahətlərimin doğru təsvirini verdim. Bu təsvirlərdə mən bəzək-düzəkdən artıq, doğruluğa fi-

kir verirdim. Bəlkə, mən də başqa səyyahlar kimi qəribə, inanılmaz hekayələrlə səni heyrətə sala bilərdim. Ancaq mən ən sadə bir dildə, yalnız olan hadisələri ifadə etməyə çalışdım. Məqsədim heç də səni əyləndirmək deyil, sənə bir çox yeni məlumat verməkdir.

İngilislər və başqa avropalıların az getdikləri uzaq ölkələrə gedən biz səyyahlar üçün qəribə dəniz və quru heyvanları təsvir etmək əsla çətin deyildir. Ancaq səyyahın başlıca məqsədi camaata məlumat vermək, onlarda xeyirxahlıq tərbiyə etmək, yad ölkələrin həyatından yaxşı və pis misallar götirmək vasitəsilə onların ağıllarını təkmilləşdirməkdən ibarət olmalıdır.

Mən ürəkden arzu edirəm ki, qanun üzrə hər bir səyyah öz səyahətnaməsini çap etdirməmişdən əvvəl, baş kansler lordun hüzurunda and içəydi ki, onun çap etdirmək istədiyi əsər tamamilə həqiqətə uyğundur. O zaman heç bir kəs, bəzi yazıçıların etdiyi kimi, sadəcə camaatı aldatmağa cürət etməzdi. Onlar öz əsərlərini daha artıq əyləndirici etmək üçün oxuculara ən qaba uydururlar təqdim edirlər*.

Gəncliyimdə mən böyük bir lezzətlə bir çox səyahətnamələr oxumuşdum. Ancaq o vaxtdan bəri mən, demək olar ki, bütün Yer kürəsini gəzib öz müşahidələrim əsasında inanmışam ki, bu kitablarda nə qədər boş və mənasız cəfəngiyat varmış. Buna görə də mən bu cür kitabları oxumaqdan son dərəcə nifrat edirəm.

Mən çox gözəl bilirəm ki, yaxşı bir hafizə və ya müntəzəm bir surətdə gündəlik yazmaqdan başqa, heç bir istedad, heç bir bilik və ümumiyyətlə, heç bir qabiliyyət tələb etməyən əsərlər müəllifin şöhrətini çox da artırıbilməz. Tamamilə mümkünür ki, bu kitabda təsvir etdiyim ölkələrə məndən sonra gedən səyyahlar mənim səhvələrimi meydana çıxarıb, bir çox yeni keşflər etməklə, məni ikinci plana ataraq, özləri mənim yerimi tutub illər. Belə ki, bütün dünya, bir zaman mənim kimi bir yazıçının olduğunu yaddan çıxara bilər. Əgər mən əsərlərimi şöhrət üçün yazmış olsaydım, bu məni çox kədərləndirə bilərdi. Ancaq mənim yeganə məqsədim cəmiyyətə xeyir vermək olduğundan kədərlənməymə heç bir səbəb yoxdur.

Etiraf edirəm, bəziləri mənə piçildəşmişlər ki, bir ingilis təbəəsi olduğumdan vəzifəm vətənə qayıdan kimi, kəşf etdiyim ölkələr barədə nazirlərdən birinə yazılı məlumat verməkdən ibarət idi; çünkü hər bir ölkənin təbəəsinin kəşf etdiyi torpaqlar həmin ölkənin kralına tabe olmalıdır.

Ancaq mən bəhs etdiyim ölkələrin müdafiəsiz Amerikanın Ferdinand Kortes* tərəfindən işgal edilməsi kimi, asanlıqla işgal edilə biləcəyinə şübhə edirəm. Mənim fikrimcə, *lilliputlar* ölkəsi elə bir ölkədir ki, oranı işgal etmək üçün ordu və donanma hazırlamağa dəyməz. Eyni zamanda mən bu fikirdəyəm ki, brobdinqnlərin ölkəsinə hücum etmək, ağlaugun və ya təhlükəsiz deyildir; yaxud *Uçan ada* ingilis ordusunun başının üstünü alanda, güman etmirəm ki, o, özünü çox da yaxşı hiss etsin. Doğrudur, quiqnqnmalar, deyəsən, mühasirəyə çox da yaxşı hazırlanmış deyillər. Ancaq mən nazir olsaydım, heç bir zaman onların üzərinə hücum etməyi məsləhət görməzdəm. Onların zəkası, həmrəyliyi, qorxımlılıq və vətənə olan məhəbbətləri onların müharibə fənnindəki çatışmazlıqlarını artıqlaması ilə əvəz edə bilər. Təsəvvür edin ki, iyirmi min quiqnqm bir Avropa ordusunun içərisinə soxulub onların cərgələrini pozmuş, arabalarını yixib dağıtmış, dırnaqlarının dəhşətli zərbələri ilə əsgərlərin sir-sifətini tapdalayıb əzmişdir.

Çox yaxşı olar ki, biz bu nəcib xalqın üzərinə hücum etməkdənəsə, onlardan xahiş edərdik, bizə öz vətəndaşlarından kifayət qədər göndərsinlər və onlar Avropanın mədəniyyətini yüksəldib, bizə namus, ədalət, həqiqət, müləyimlik, həmrəylik, mərdlik, dostluq, xeyirxahlıq və sədaqət qaydalarını öyrətsinlər. Bu xeyirli sifətlərin adları hələ ki, Avropa dillerinin bir çoxunda qalmışdır. Bu sözlərə həm müasir, həm də qədim yazıçıların əsərlərində rast gəlmək olar. Mən hər nə qədər peşəkar alım olmasam da, bunu təsdiq edə bilərəm.

Ancaq əlahəzər kralın mənim kəşf etdiyim ölkələrə yiye-lənməsinə mane olan başqa bir səbəb də vardır. Doğrusu, belə hallarda padşahların ədalətli hərəkət etdiklərinə mən bir qədər şübhə edirəm. Məsələn, firtina bir dəstə dəniz quldurunun onlara

məlum olmayan istiqamətdə çəkib aparır. Nəhayət, gənc dənizçi dorun başından torpağı görür. Dəniz quldurları qarət və soyğunçuluq üçün sahile çıxırlar. Onlar özlərini xoşsifətlə qəbul edən müləyim bir əhaliyə rast gəlirlər. Həmin ölkəyə təzə bir ad qoyub, kralın adından oraya yiyələnirlər. Xatirə əlaməti olaraq, ora çürük bir taxt və ya bir daş basdırırlar. Yerlilərdən iki və ya üç düjününü öldürüb, bir qədərini girov sıfəti ilə gəmiyə aparr və öz vətənlərinə qayıdır əvvəl edilirlər. Beləliklə, *allahın mərhəməti ilə* yeni bir müstəmləkə əmələ gəlmış olur. İlk fürsət düşən kimi, ora gəmilər göndərirlər. Yerli əhali yurdundan ya qovulur, ya da tələf edilir. Onların başçılarına öz qızıllarını verməyə məcbur etmək üçün işgəncə edirlər. Hamiya insanlıqdan uzaq hər cür hərəkət etməyə tamam sərbəstlik verilir. Torpaq öz əvladlarının qanına bulanır və belə xeyirxah işlərlə məşğul olan bir dəstə qəssab *müasir müstəmləkə* yaradır ki, beləliklə, büt pərəst vəhşilər arasında mədəniyyət yayır və onları xristianlaşdırırlar.

Lakin aydınındır ki, bu təsvirin Britaniya milletinə heç bir dəxli yoxdur. Bu millət öz ağı, qayğısı və müstəmləkər təşkilindəki ədaləti ilə bütün dünya üçün nümunə ola bilər. Bu millət dinin və marifin yayılmasına daim kömək edir. Xristianlığı yaymaq üçün ən qabiliyyətli ruhaniylər seçilir. Bu millət çox ehtiyatlı olub, öz müstəmləkələrinə əsil vətəndəki əhalidən ləyaqətli və dili qısa adamlar köçürür. Bu millət ədalətə hörmət etməyin ən yaxşı nümunəsini göstərir. Bütün müstəmləkələrində inzibati vəzifələrə böyük istədada malik, hər cür nöqsandan və pulu satılmaqdan uzaq olar məmurlar təyin edir və bütün bunnardan əlavə bu millət həmin yerlərə sayıq və xeyirxah valilər göndərir ki, onlar idarələri altına verilmiş əhalinin qayğısına qalıb, onların xeyrinə çalışır və öz padşahlarının şərəfini ciddiyətlə ucaldırlar.

Ancaq mənim təsvir etdiyim ölkələrin əhalisi, görünür, qəsb olunmaq, qul halına düşmək, tələf olmaq və ya müstəmləkəçilər tərəfindən öz yurdlarından qovulmayı əsla arzu etmədikləri üçün və bu ölkələrdə nə qızıl, nə gümüş, nə şəker, nə də tütün olma-

dığı bol üçün, mənim acizanə fikrimcə, onlara öz şücaət və cidd-cəhdimizi göstərməyə dəyməz. Ancaq bu məsələ ilə daha ya-xından əlaqədar olanlar başqa fikirdənilərsə, and içib, onlara söz verə bilərəm ki, məndən əvvəl bu ölkələrə bircə dəfə də avropalı getməmişdir. Yalnız rəvayətə görə quiqnqnmalar ölkəsində, bir çox əsrlər bundan əvvəl bir dağın təpəsində görünmüş iki yexuya şübhə ola bilər ki, həmin rəvayətə görə bu murdar heyvanların bütün nəslə bunlardan əmələ gəlmışdır. Bu iki yexu yəqin ki, ingilis imiş; çünkü onların nəslə nə qədər kifirləşmiş olsa da, üzlərindəki cizgilərə görə mən bun nəticəyə gəldim. Ancaq bu hadisənin nə dərəcəyə gələr təsdiq edilə biləcəyini mən müstəmləkə qanunlarına bələd olan adamların öhdəsinə buraxıram.

Kəşf etdiyim ölkələrə öz padşahım adından rəsmi surətdə yi-yələnmək məsələsinə gəlincə, bu fikir heç bir zaman mənim başıma gəlməmişdir. Ancaq mən bu barədə fikirləşmiş olsaydım da, o zamanı vəziyyətimi nəzərə aldıqda, bu rəsmiyyyəti daha müvafiq bir zamana təxirə salmaqla yəqin ki, ağıllı bir iş görmüşəm.

Beleliklə, bir səyyah kimi mənə edilecək yeganə töhmətə cavab verməklə, möhtərəm oxucularla axırıncı dəfə vidalaşır, öz Redrifdəki bağımı çəkilirəm. Orada mən gözəl quiqnqnmalar ölkəsi barədə xatirələrimdən ləzzət alacaq və yexuları mümkün olduğu qədər maarifləndirməyə çalışacağam. Tez-tez güzgüdə öz əksimə baxacaq və beləliklə, özümü, mümkün olarsa, tədricən insanların üzünə baxa bilməyə öyrəşdirəcəyəm, vətənim-dəki quiqnqnmaların vəhşi halda qalmalarının dərdini çəkib, mənim nəcib ev sahibim, onun ailəsi, dostları və bütün quiqnqnmalar nəslinə hörmət olaraq, onlara həmişə rəğbət bəsləyəcəyəm; çünkü bizim atlar bədənlərinin quruluşuna görə onlara bənzəmək şərəfinə nail olmuş, ancaq təessüf ki, zehni qabiliyyətləri cə-hətdən onlardan xeyli geridə qalmışlar. Keçən həftədən arvadıma mənimlə bir yerdə, uzun stolun o biri başında süfrəyə oturmağa icazə verməyə və mənim suallarımı (mümkün qədər qısa) cavab verməsinə razı olmağa başlamışam. Hərçənd yaşlı bir adama öz köhnə vərdişlərindən əl çəkmək çətindir, ancaq mən

ümid edirəm ki, bir müddətdən sonra qonşularım olan yexularla bir yerde olmağa razılaşacağam və onların dişlərindən və dırnaqlarından çəkinməyəcəyəm.

Əgər yexular təbiətin onlara verdikləri nöqsan və ağılsızlıqlarla kifayətlənmış olsaydılar, mənim üçün bütün yexu cinsi ilə barışmaq xeyli asan olardı. Məhkəmə məmuru, cibgir, təlxək, əyan, qumarbaz, siyasətçi, aradüzəldən, həkim, yalançı şahid, aldadıcı, xain və sair buna bənzər adamları görmək məni əsla əsəbileşdirmir; çünki bunların varlığı tamamile təbii bir şeydir. Ancaq mən başdan-başa nöqsan və xəstəliklər içində olan bir heyvanın bütün bunlara bir də qürur və lovğalıq əlavə etdiyini gördükdə, daha səbrim tükənir. Mən belə bir heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyüünü heç bir zaman anlaya bilməyəcəyəm. Şüurlu bir məxluqu ziynətləndirə bilən, bütün xeyir-xahlıqlara malik olan ağıllı və xeyirxah quiqnqnmaların dilində hətta bu nöqsanları ifadə edən sözlər də yoxdur. Amma mən öz təcrübəmin çoxluğu sayəsində vəhşi yexuların arasında qürur və lovğalığın bəzi əlamətlərini seçə bilməşdim.

Lakin mən iki əlim olduğu ilə nə qədər öyünürəmsə, ağlin hakimiyyəti altında yaşayan quiqnqnmalar da öz yaxşı sıfətləri ilə o qədər öyünürələr. Heç bir ağıllı adam heç bir zaman bununla lovğalanmaz, doğrudur, bunlardan biri olmasa, o, çox bədbəxt ola bilər. Mən bu məsələ üzərində ona görə çox durdum ki, gütüm çatdığı qədər ingilis yexuları cəmiyyətini özüm üçün döyümlü bir hala getirmək isteyirəm. Buna görə də qürur və lovğalıq nöqsanları ilə azacıq da olsa ləkələnmiş şəxslərdən xahiş edirəm ki, gözümə görünməyə cürət etməsinlər.

IZAHLAR

BİRİNÇİ HİSSƏ

I FƏSİL

Səh. 23. *Vandimen Torpağı...* – Tasmaniya adasının keçmiş adıdır. Avstraliyanın cənub-şərqindədir.

II FƏSİL

Səh. 36 “...hərəkatları zərif, boy-buxunu əzəmatli idi”. – Müəllifin fikrincə, Liliputstanın kralı 1714-cü ildən 1727-ci ildək hakimiyyət başında olmuş İngiltəre kralı I Georqu xatırlatmalı idi. Swift ehtiyat edərək, liliput kralını kifir və alçaq boylu Georqa zahirən benzətməyə cürot etməmiş, lakin Georqun xasiyyətinin bəzi cəhətlərini liliput kralında canlandırmışdır. I Georq kimi, liliput kralı da çox xəsis göstərilir və dövlətin qeydində qalmaqla əlaqədar olan bütün işləri əslində öz nazirlərinə etibar edərək, ölkənin idarə edilməsi işlərinə, demək olar ki, heç qarışmir.

Səh. 36. “...iyirmi səkkiz yaş doqquz ay olmasına baxmayaraq...” – Swift bununla xüsusi olaraq göstərmək istəyir ki, liliputların ömrü adı insanların ömründən daha qıсадır.

Səh. 37. “...qızıl və gümüşlə işlənmiş...” – Burada, Swift dövründə olan modalara işaret edilir. XVIII əsrin əvvəllerində aristokrat qadınlarım paltarları həddən artıq bəzək-düzəkli olardı: bu paltara qızıl və gümüş güləbetinlərdən naxış vurulur və bahalı daş-qاش düzüldürdü. Çox zaman belə paltar böyük bir sərvətə başa gəlirdi.

Səh. 41. “...ətraflı bir siyahi tutudular” – Burada gizli komitənin fəaliyyətinə istehza edilir; bu komitə yakobinlərə qarşı, yəni I Georqun yixılmasına və taxt-tac “iddiasında olan” adamin, yəni II Yakovun oğlu, 1688-ci il inqilabı zamani İngilterədən qovulmuş kral Stüartın taxta çıxarılmasına tərəfdar olanlara qarşı mübarizə etmək üçün I Georqun baş naziri Robert Uolpol tərəfindən yaradılmışdı. Swift şübhəli və nadan məmurlar tərəfindən Qulliverin axtarılmasını böyük məharətlə təsvir edir; bu məmurlar hətta tapdıqları şeylərin nə üçün lazımdır olduğunu anlaya bilmədikləri halda da, onları öz protokollarında ətraflı təsvir edirdilər.

III FƏSİL

Səh. 50. “...Filimnap yaxşı tullanmaqda xüsusi bir şöhrət qazanmışdı”. – Swift nifret etdiyi baş nazir Robert Uolpolu Filimnap adı altında qələmə almışdır: Robert Uolpol 1721-ci ildən etibarən viqlor nazırılıyınə başçılıq etmişdir (torilər və viqlər haqqında son sözdə izahat vardır). Swift Uolpolun siyasi fəaliyyətini kəndirbazın çevik və cəld tullanma hərəkətlərinə bənzədir.

Səh. 51. “Qırmızı sap çeviklikdə ikinci yeri, yaşıl sap isə üçüncü yeri qazananlara verilir”. – Gök, qırmızı və yaşıl saplar ingilislərin Sarğı, Gümboz və müqəddəs Andrey ordenlərinin rəngləridir.

Səh. 55. “...Koloss Rodoss vəziyyətində durub, ayaqlarımı mümkün qədər gen ayırm”. – Koloss Rodoss – Rodoss şəhərinin limanına girən yerdə qoyulmuş, 72 metr hündürlüyündə olan mis heykəldir. Rəvayətə görə, gəmilər bu heykəlin gen aralananmış qılçalarının arasından keçirdi.

Səh. 57. “...bizə hücum etməyə hazırlaşan...” – Liliputstanla Blefuscu arasındaki münasibət İspaniya irsi üstündə gedən müharibə dövründə (1702–1713) İngiltərə ilə Fransa arasında olmuş münasibətə çox bənzəyir. Swift bu eyhamın o qədər də aydın dərk edilməməsi üçün Liliputstanı qitədə, Blefuskunu isə adada göstərir.

IV FƏSİL

Səh. 63. “Birincilər hündürdəban, ikincilər isə alçaqdəban tərəfdarıdlar”. – Swift Tremeksenlər partiyası və Slemeksenlər partiyası deyirkən, bir-birilə düşmən olan torilər və viqlər partiyasını nəzərdə tutur. Müəllif bu partiyalar arasında gedən mübarizənin mahiyyətə hündür və ya alçaqdəbanlar uğrunda gedən mübarizədən ibaret olduğunu qeyd etməklə, göstərir ki, bu partiyalar arasındaki münaqişələr və fikir ayrılığı o qədər də əhəmiyyətli olmayıb, dövlət həyatının əsas məsələlərinə aid deyildir. Liliputlar imperatorunun alçaqdəbanlardan xoşu gəlməsi, I Georqun taxta çıxdıqdan sonra bütün toriləri hökmət idarələrindən qovmuş olan viqlər partiyasına mənsub olmasına işaretidir.

Səh. 63. “Buna görə də o bir az axsayır”. – Burada Uels şahzadəsinə işarə edilir; sonralar (1727–1760) kral II Georq adı ilə məşhur

olmuş bu adam hansı partiyarı üstün tutmağı uzun müddət qət edə bilməmiş və öz sarayına gah viqləri, gah da toriləri dəvət etmişdir.

Səh. 64. “...yumurtanı iti ucundan sindirməyi əmr edibmiş”. – Yumurtanın küt ucu tərəfdarları və iti ucu tərəfdarları partiyaları xristian dininin katolik və protestant məshəblərinə ayırmış olan dini təfriqənin satirik təsviridir. XVI əsrədə protestant və ya reformasiya hərəkatı birinci dəfə meydana gələn zaman din məsələləri etrafında protestantlarla katoliklər arasındaki mübarizə, həqiqətən dövlət və təsərrüfat həyatının bütün sahələrinə Roma papasının və katolik kilsəsinin qarışmaq cəhdlərinə qarşı yönəldilən bir mübarizə idi. Sonralar protestantların fitvası ilə meydana gəlmış olan dini müharibələr qurtardıqda və demək olar ki, bütün ölkələrdə iqtisadi və ictimai islahatlar yaradıldıqda, katoliklərə protestantlar arasındaki mübahisələr dar çərçivəli dini münaqişələrə çevrildi; Swiftin fikrincə, bu mübahisələr dar çərçivəli dini münaqişələrə çevrildi; Swiftin görə, bu mübahisələr də yumurtanın küt ucu tərəfdarları və iti ucu tərəfdarları arasındaki fikir ayrılığı qədər əhəmiyyətsiz idi. (“Swift dini məsələyə öz münasibətini “Çələkkə nağlı” adlı kitabda daha müfəssəl ifadə edir).

Səh. 64. “...Üşyan iştirakçılarını öz ölkələrində gizlətmışlar”. – Həyatdan məhrum olan monarch deyirkən, kral I Karl nəzərdə tutulur; o, vətənə xəyanət etməyə görə ingilis burjua inqilabı zamanı (1649-cu il) xüsusi tribunalın hökmü ilə edam edilmişdi. Tacını itirmiş monarx – kral II Yakovdur; o, 1688-ci ilin “Şanlı inqilabı” adlanan dövlət çevrilişi nəticəsində Fransaya qaçmışdı. Bir çox cəhətdən Blefuscu padşahına bənzəyən Fransa kralı XIV Lüdovik (1643–1715) İngiltərəyə qarşı müharibəyə hazırlaşarkən həqiqətən İngiltərənin siyasi mühacirələrinə, xüsusən yakobitlərə himayəçilik etmişdi; çünki o, II Yakovu İngiltərənin qanuni kralı hesab edirdi.

Səh. 64. “...etiqad sahibinin öz şəxsi işidir”. – Bu sözlərlə Swiftin dini münaqişələrə öz münasibəti ifadə edilmişdir.

V FƏSİL

Səh. 69. “...o bütün kainatın yeganə hökmdarı olacaqdi”. – İspaniya irsi uğrunda müharibədə İngiltərənin baş komandanı hersoq Malboro (Çörçill) Fransada bir sıra qəti qələbələr qazanmışdı; tarixçilərin fikrincə, təzyiq davam etdirilsəydi, bu qələbələr Fransanın

tamamilə itaət altına alınmasına səbəb olardı. Lakin uzun sürən müharibənin töretdiyi sıxıntılar o qədər dözülməz idi və xalq kütlərinin hiddət və qəzəbi o dərəcəyə çatmışdı ki, müharibənin davam etdirilməsinə tərəfdar olan viqlər nazirliyi 1710-cu ildə istefa verməyə məcbur oldu. Lord Bolinbrokun başçılıq etdiyi torilərin yeni nazirliyi Malboronu Fransadan geri çağırıldı və tez sülh müqaviləsi bağladı. Qulliver burada və sonra da bir çox cəhətdən Bolinbroka bənzəyir.

Səh. 71. “*İmperatorun hüzurunda mənim vicdanım tərtəmiz idi*”. – Burada Bolinbrokun Fransa hökumətilə gizli danışq aparmaqda Uolpol tərəfindən ittiham edilməsinə işaret edilir; o zaman İngiltərə hələ Fransa ilə müharibə vəziyyətində idi. Bolinbrok təqibdən canını qurtarmaq üçün Fransaya qaçmış və bir çox illər qürbətdə yaşamağa məcbur olmuşdu.

VI FƏSİL

Səh. 76. “...o, cəzalandırmaqdan artıq mükafatlandırmağa hazırlır”. – İngiltərənin bir çox məhkəmə müəssisələrində yunanların ədalət ilahəsi olan Femidanın şəkilləri vardır. Adətən Femidanı gözləri bağlı, bir əlində yalın qılinc, o biri əlində isə ədalət tərəzisi tutmuş şəkildə təsvir edirlər. Liliputların sayıq və gözüəçiq ədalət timsali, istehza təriqilə, gözübağlı Femidaya qarşı qoyulur.

VII FƏSİL

Səh. 85. “...şuranın xüsusi komissiyalarının bir çox tamamilə gizlin iclasları...” – Burada 1715-ci il aprelin 15-də Uolpolun sədrliyilə yaradılan mexfi komitə nəzərdə tutulur; bu komitə “sülhün (Utrecht sülhünün) bağlanması”na aid məsələləri və kraličənin keçmiş nazirliyinin fəaliyyətini təhqiq etmək üçün” təşkil edilmişdi. Həmin komitə dövlətə xəyanət etməkdə nazir Bolinbroka və nazir Oksford qrafına qarşı irəli sürülen ittihamı təsdiq etmişdir.

Səh. 88. “*Orada əhəmiyyəti nisbətən az olan bir çox başqa şeylər də var idi*”. – İttihannamədə hüquq sənədlərinin tərtib edilməsi üslubuna, habelə Bolinbroku xəyanətdə təqsirləndirən ittihamın, Swiftin fikrincə, əsassız olmasına istehza edilir.

Səh. 91. “...cəza da bir o qədər vəhşicəsinə, buna düçər olan qurban isə bir o qədər günahsız olur”. – Yıxılan Stüartlar sülaləsinin tərəfdarları 1715-ci ildə taxt-tac iddiasında olan III Yakovun xeyrinə üşyan qaldırmışdır. Üşyan yatırıldıqdan və onun ardınca bir çox adamlar edam edildikdən sonra hökumət, kralın mərhəmətli olmasını xüsusi intibahnamədə elan etmişdi.

Səh. 93. “...burada əhali məni çoxdan gözlayirdi”. – Burada yenə Bolinbroka və onun Fransaya qaçmasının (1715-ci ildə) qabaqcadən hazırlanmış olmasına işaret edilir; Qulliver kimi Bolinbrok da Fransaya qaçmasını sonralar eyni səbəblərlə doğrultmağa çalışmışdı, onun İngiltərədə qalması, edamı könüllü olaraq gözləməyə bərabər idi.

VIII FƏSİL

Səh. 96. “...belə dözülməz bir yüksəkdən qurtarmış olacaqdır”. – Fransada siyasi intriqalar və Bolinbrokun fealiyyəti yalnız İngiltərə nazirliyini narahat etmirdi. XIV Lüdoviki və onun sarayını da çox narahat edirdi. Çünkü hər iki hökumət arasındaki münasibətdə artıq gərginliyə bais olurdu.

Səh. 101. “...son dərəcə zərif yunları ilə...”. – İngiltərənin yun sənayesini hər vasitə ilə himayə altına alan və İrlandiya yununun daşınmasına mane olan İngiltərə qanununa istehza ilə işaret olunur; bu qanun əsəlində İrlandiyada yun istehsalını ləğv etmiş ölkənin iqtisadiyyatı və əhalinin rifahını bərəbad etmişdi. Swift özünün bir sıra əsərlərində bu siyasətə etiraz edir.

İKİNCİ HİSSƏ

I FƏSİL

Səh. 103. “...yelkənləri açıq saxlamağa çalışırdıq”. – Swift firtınanı bu şəkildə təsvir etməklə, zəmanəsinin dəniz seyahəti kitablarında və macəra romanlarında xüsusi dəniz istilahlarından sui-istifadə edilməsinə istehza edir.

Səh. 106. “...hər addımı isə mənim təxminimə görə, on yard olardı”. – Nəhənglər ölkəsilə tanış olmağa başlarkən nəhənglərin boyunun

hündürlüyü ve oträflarındaki şeylərin böyüklüyü haqqında nəticə çıxarmaq olur; burada yerlilərin hər birinin bir addımı 10 yarda bərabərdir (doqquz metrdən artıqdır). Qulliver, lilipatlardan nə qədər böyükdürsə, Nəhənglər də Qulliverdən bir o qədər, yəni 12 dəfə böyükdür. Nəhənglərin və Qulliverin Brobdinqneqdə olduğu zaman təsadüf etdiyi bütün şeyləri təsvir edirkən, bu nisbət gözlənir.

III FƏSİL

Səh. 132. “...başəriyyət zəkasının böyük tərəqqisi bununla izah edilir”. – Swift bununla da öz zamanəsinin alimlərinə istehza edir; onlar təbiətin lazıminca tədqiq edilməmiş hadisələrini öyrənmək əvəzinə, çox zaman səmərəsiz, məzmunuz, qaranlıq mühakimələrə uyurdular.

IV FƏSİL

Səh. 142. “...Yaponiya ilə Kaliforniya arasında başdan-başa okean olduğunu güman edirkən, çox böyük səhv edirlər”. – Yaponianın Amerikaya qurudan bitişik olması və ya Amerika ilə Yaponiyani bir-birindən su sahəsinin ayırması barosındə XVIII əsrin coğrafiyasunaslari arasında fikir ayrılığı var idi.

Səh. 146. “...Solsberi kilsəsinin zəng qülləsindən xeyli alçaqdır”. – Solsberidəki kilsənin zəng qüllişi yüz iyirmi iki metr hündürlüyündədir. Nəhənglər ölkəsində qüllenin də yerli əhaliyə böyük təsir bağışlaya bilməsi üçün, qüllenin yüksəkliyi 1464 metrə (122X12) əhatəlidir.

Səh. 148. “...Pavel kilsəsinin gümbezindən...” – Londondakı müqəddəs Pavel kilsəsinin gümbezinin diametri otuz metrdən artıqdır.

VI FƏSİL

Səh. 162. *Demosfen* – IV əsrde yaşmış qədim yunan natiqidir. *Siseron* – qədim Romanın dövlət xadimi və natiqidir. I əsrde yaşamışdır.

Səh. 162. “Şərəfli perlər palatasına...” – İngiltərə parlamenti iki palatadan, yəni yuxarı və aşağı palatalardan ibarət olan ali qanunverici müəssisədir. Yuxarı palata per və ya lord ləqəbi daşıyan yüksək əyan nümayəndələrindən irsi olaraq təşkil edilir və buna görə də bu palata perlər və ya lordlar palatası da adlanır. Aşağı palata (və ya nümayəndələr palatası seçilən nümayəndələrdən təşkil edilir.

Səh. 165. “...namünasib və naqabil hesab edirəm”. – Nəhənglər kralının qeydlərində İngiltərənin ictimai quruluşunun nöqsanları nəzərə çatdırılır. Swift, bu nöqsanları özünün siyasi həcvlərində də amansızca tənqid etmişdir.

ÜÇUNCÜ HİSSƏ

I FƏSİL

Səh. 190. “...dənizə atacaqdır”. – Şərqdə hollandiyalıların ingilis-lərə bəslədikləri ə davət dənizlərdə və müstəmləkələrdə İngiltərə ilə Hollandiya arasındaki rəqabətlə izah edilir; bunu həmin dövrün səyahətləri da çox zaman nağıl edirlər.

II FƏSİL

Səh. 201. “...düşüncəli oxucuların mühakiməsinə buraxıram”. – Swift bununla ayrı-ayrı sözlerin mənşəi haqqında o dövrün məşhur alimlərinin uydurmalarına istehza edir.

Səh. 205. “...Günəşdən işıq alan bütün planetlərin labüd məhviniə səbəb olacaqdır”. – Dünyanın sonunun (axırətin) yaxınlaşması haqqındaki nəzəriyyələr o dövrədə çox yayılmışdı.

III FƏSİL

Səh. 208. “...indiki geridə qalmış nəzəriyyənin mükəmməlləşməsinə kömək etmiş olardı”. – Kometlərin (quyruqlu ıldızların) əmələ gelməsinə, onların fəzada hərəkətinə, Yerə, Güneşə yaxınlaşmalarına və sair bu kimi məsələlərə dair müxtəlif nəzəriyyələr Swiftin zamanında alimlər arasında böyük mübahisələrə səbəb olurdu. London kral cəmiyyəti (Elmlər Akademiyası) bu məsələlərlə çox məşğul olurdu; Swift romanın üçüncü hissəsinin müxtəlif fəsillərində buna dəfələrlə işaret edir.

IV FƏSİL

Səh. 214. “...cir-cindir içində gəzir”. – Bu fəsildə 1719, 1720 və 1721-ci illərdəki qızığın firıldaqçılığı istehza edilir. O zaman İngiltə-

rədə bir çox aksioner şirkətləri və ticarət cəmiyyətləri meydana gəlirdi; onları təşkil edən mahir hiyləgər firildaqçılardır tezliklə varlanmaq barədə ən uydurma planlarla sadəcə camaati tovlayırdılar. “Sabun köpüyü” adı ilə məşhur olan bu şirkətlər necə meydana gəlmışdirlərse, eləcə də gözlənilmədən dağlırlar və çox zaman bunun nəticəsində həmin şirkətlərin payçıları tamamilə var-yoxdan çıxırdılar. Swift “İngilis sabun köpükleri haqqında təcrübə” satirasını da bu mövzuda yazmışdır.

V FƏSİL

Səh. 221. “...daha qalın və möhkəm olsun”. – 1910-cu ildə Bon adlı bir zirək fransız nəşr etdirdiyi kitabçada hörmətə torundan corab və əlcək hazırlamaq üsulunu təklif etdi. Heç bir nəticə verməyən belə təcrübələr sonralar da cdilmişdi.

Səh. 222. “...sulu hissələrini süzürdü”. – Swiftin vaxtında havanın tərkibi məlum deyildi.

VI FƏSİL

Səh. 226. “Bu dəlilərin başlarında...” – Asanlıqla başa düşmək olar ki, burada Swiftin özünün müsbət görüşləri istehza ilə pərdələnmişdir. (Bu xüsusda söz ardına bax!)

Səh. 226. “...xüsusən sağ qolun əzələlərinin şiddətli ağrılarla qic olub əsməsi...” – Burada rüşvətxorluğa işaret edilir.

Səh. 229. “...Lanqden...” – Tribnia və Lanqden – anoqrammalardır (hərflərin yerlərinin dəyişdirilməsi). Burada Britaniya və England (İngiltərə) nəzərdə tutulur.

VII FƏSİL

Səh. 231. *Nekromantiya* (yunan sözüdür) – golocək haqqında xəbər tutmaq üçün ölülərin kölgəsinin çağrılması. Qədim dünyada və orta əsrlərdə bu mövhumat çox yayılmışdı.

Səh. 233. *Böyük İskəndər* – Makedoniya hökmdarı (e.ə. IV əsr), qədim dövrün görkəmlisi sərkərdəsi və dövlət xadimidir. O, Arbcə ya-xılığında baş verən vuruşmalarda (eramızdan əvvəl 331-ci il) İran üzərində qəti qəlebə çalmışdı.

Səh. 233. *Hannibal* – Karfageniya sərkərdəsidir (e.ə. III-II əsr). Romalılarla müharibə etmişdir. Əfsanəyə görə Hannibal Alp dağla-

rından keçən zaman ordusunun yolunu böyük bir qaya kesmişdi; Hannibal əmr etmişdi ki, qayani yumşaltmaq üçün tonqallar qalayıb onu qızdırınsılar və sonra üstüne sirkə töksünlər. Yalnız bundan sonra qayani oymaq mümkün olubmuş.

Səh. 233. *Qay Yuli Sezar* – (e.ə. I əsr) – təkbaşına diktatorluq hakimiyyəti qurmuş qədim Roma sərkərdəsi və siyasi xadimi. Qncy Pompey – Sezarla rəqabət edən Roma sərkərdəsi idi.

Səh. 233. *Kay Yuni Brut* – Roma senatının üzvü, Sczarın qatili olmuşdur.

Səh. 234. *Mark Yuni Brut* – Kay Yuni Brutun atasıdır. Sokrat – böyük yunan filosofudur (e.ə. V əsr). Epaminond – yunan (fivan) sərkərdəsidir (e.ə. V–IV əsr). Kiçik Katon – Roma dövlət xadimidir. Sczarın ağalığına qarşı mübarizə etmiş olan aristokratiya respublikaçular partiyasına başçılıq etmişdir. Tomas Mor (1480–1535) – məşhur ingilis filosofu və dövlət xadimidir. O “Utopiya” adlı kitab yazmış, burada gələcəyin ideal dövləti haqqında öz fikirlərini ifadə etmişdir.

Səh. 234 “...sekstumviratdır...” – altılar ittifaqı.

VIII FƏSİL

Səh. 234. *Homer* – əfsanəvi, qədim yunan şairidir; yunanların “İliada” və “Odisscyə” adlı qəhrəmanlıq poemalarını (e.ə. IX–VIII əsr) ona isnad edirlər. Aristotel – böyük yunan filosofu və alimdir (e.ə. IV əsr).

Səh. 235. *Duns Skot və Pyotr Ramus* – orta əsr filosoflarıdır. Aristotelin əsərlərinə şəhərlər yazımışlar.

Səh. 235. *Rene Dekart və Per Qassendi* – XVII əsrin məşhur fransız filosoflarıdır.

Səh. 235. *Epikür* – böyük yunan filosofudur (e.ə. IV–III əsr).

Səh. 235. *Qelioqabala* – Roma imperatorudur (e.ə. III əsr).

Səh. 239. “...sarayda öyrəşilə bilən bütün pis sıfırları qazanmışdır”. – Swiftin vaxtında seçicilərin rəyini pul ilə satın almaq geniş yayılmışdı ki, bu da Swiftin satıraları üçün dəfələrlə mövzu olmuşdur.

IX FƏSİL

Səh. 240. “...yalnız hollandiyalıları buraxırlar”. – 1637-ci ildə xristianların üsyəni yatrıldıqdan sonra hollandiyalılardan başqa avropalıların heç biri Yaponiyaya buraxılmırdı.

Səh. 242. "...taxta sari sürünen yeri yalayım". – Swift bu epizodla kralın və onun istədiyi adamların qarşısında yaltaqlıq, işinə yaramaq və səcdə etmək hallarına istehza edir; belə hallar I Georqun və başqa Avropa hökmədarlarının saraylarında çox yayılmışdır.

X FƏSİL

Səh. 247. ...*perpetuum mobile* – əbədi hərəkət. Hərəkət üçün hər hansı bir kənar mənbədən qüvvə almadan, daim və dayanmadan iş görə bilən əbədi mühərrik – maşın qayırmاق üçün çox illər boyunca çalışmışlar, lakin bu işdən heç bir şey çıxmamışdır.

Bunun kimi də bütün xəstəlikləri müalicə edə bilən universal dərman və ya panatsei axtarmaq cəhdləri də boş bir xəyal olub, baş tutmamışdır.

XI FƏSİL

Səh. 254. "...xaçı tapdalamaq mərasimindən azad etsin..." – Səyyahlar nəql edirlər ki, XVII və XVIII əsrlərdə Yaponiyada xristian olduqlarına şübhə edilən adamları xaçı tapdalamağa məcbur edirdilər. Xristian olmadığını bu yol ilə sübut etməkdən boyun qaçıranlara işgəncə verir və onları edam edirdilər. Yaponiyada xristianların təqib edilməsi 1873-cü ilədək davam etmişdir.

DÖRDÜNCÜ HİSSƏ

V FƏSİL

Səh. 282. "...milyonlarla insan həyatının tələfinə səbəb olmuşdur". – Burada bəzi dini ayin və osraklı mərasimlərdən bəhs edilir; bunların ətrafında başlanan mübahisə, dini təfriqənin bünövrəsini qoymuş və katoliklərle protestantlar arasında qanlı dini müharibələrin əmələ gəlməsinin zahiri səbəbi olmuşdur.

Səh. 283. "...həmin mədaxıl hesabına yaşayırlar". – Gəlir əldə etməyin burada təsvir edilən üsulu XVIII əsrde xırda dövlətlərə parçalanmış olan Almaniyada xüsusişə geniş yayılmışdı. İngilis kralı I Georq da Hannover mülklərini qorumaq üçün muzdlu alman qoşun-

larının köməyindən istifadə etmişdi. Xarici ordulara əsgər satmaq XVIII əsrin başqa tərəqqipərvər yazıçılarının əsərlərində də, məsələn, F. Şillerin "Məkr və məhbəbət" dramasında, eybəcər bir cinayət kimi damğalanmışdır.

Səh. 287. "...qanunu ciddi surətdə rəhbər tuturlar". – Swift, məhkəmə süründürməciliyinin bu mahir təsvirində ingilis məhkəmə orqanlarının işindəki nöqsanları amansızcasına təqid edir. Romanın ikinci hissəsində də bu nöqsanlara çox yer verilmişdir.

VI FƏSİL

Səh. 291. "...öz nazirlərinin əlindən qurtarmaq istəyən padşah üçün çox faydalı olurlar". – Swiftin həkimlərə istehza etməsinin səbəbi o vaxtin tibb elminin aşağı seviyyədə olması ilə izah edilir. Bir çox firıldaqçı və dələduzların həkim donuna girmələri də bu elmi nüfuzdan salmışdır.

IX FƏSİL

Səh. 304. "...bu vaxta qədər bu məlum deyildir". – Yer üzündə həyatın öz-özündən törəməsi haqqında XVIII əsrə geniş yayılan fərziyyələr nəzərdə tutulur.

XII FƏSİL

Səh. 327. "...ən qaba uydurmalar təqdim edirlər". – XVIII əsrde İngiltərədə, doğrudan da, bir çox səyahətnamələr çap edildi: onların müəllifləri camaatın diqqətini cəlb etmək üçün öz kitablarında uzaq və tanınan ölkələr haqqında doğru məlumat verməklə yanaşı, əsərlərini olmazın rəvayət və uydurmalarla doldururdular. Görünür, Swift ilk növbədə öz ədəbi düşməni olan Daniel Defonu nəzərdə tutur ki, onun da romanlarında, hətta geniş şöhrət qazanmış "Robinzon Kruzonun macəraları" əsərində də bir çox faktik səhv'lərə və yanlışlıqlara rast gəlmək olur.

Səh. 327. *Ferdinand Kortes (1485–1547)* – Meksikanı İspaniya torpaqlarına bitişdirən ispaniyalı fateh (konquistador).

MÜNDƏRİCAT

Conatan Swift və onun “Qulliverin səyahəti” romanı 4

Birinci hissə

Liliputstana səyahət

I fəsil	21
II fəsil	35
III fəsil	48
IV fəsil	59
V fəsil	66
VI fəsil	72
VII fəsil	84
VIII fəsil	94

İkinci hissə

Brobdinqneqə səyahət

I fəsil	102
II fəsil	118
III fəsil	127
IV fəsil	142
V fəsil	149
VI fəsil	159
VII fəsil	168
VIII fəsil	175

Üçüncü hissə

Laputaya, Balnibarbiyə, Laqqneqqə, Qlabbdobdribə və Yaponiyaya səyahət

I fəsil	189
II fəsil	196
III fəsil	206
IV fəsil	212
V fəsil	219
VI fəsil	226
VII fəsil	230
VIII fəsil	234

IX fəsil	239
X fəsil	244
XI fəsil	252

Dördüncü hissə

Quiqnqnmalar ölkəsinə səyahət

I fəsil	256
II fəsil	264
III fəsil	271
IV fəsil	277
V fəsil	281
VI fəsil	288
VII fəsil	293
VIII fəsil	299
IX fəsil	303
X fəsil	309
XI fəsil	317
XII fəsil	325
İzahlar	331

Buraxılışa məsul:	<i>Əziz Gülvəliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Pərinaz Səmədova</i>

Yığılmağa verilmişdir 21.05.2004. Çapa imzalanmışdır 17.12.2004.
Formatı $60 \times 90 \frac{1}{16}$, Fiziki çap vərəqi 21,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 190.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.